



**NİZAMI GƏNCƏVİ**  
**VƏ**  
**FOLKLOR**

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTÜTU

---

NİZAMİ GƏNCƏVİ  
VƏ  
FOLKLOR

M.F. Axundov adına  
Azerbaycan Milli  
Kitabxanası

BAKİ - 2013

055-2254124

**Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin  
870 illik yubileyinin keçirilməsi haqqında  
Azərbaycan Respublikası Prezidentinin**

**SƏRƏNCAMI**

2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam olmuşdur.

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrдən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqiñ mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.

Nizami Gəncəvi ümuməbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şəriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsin-də yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayıda tədqiqatlar meydana gətirilmiş,

**REDAKTORU: Muxtar KAZIMOĞLU (İMANOV)**  
**filologiya üzrə elmlər doktoru**

**TƏRTİB EDƏNİ: Seyfəddin RZASOY**  
**filologiya üzrə elmlər doktoru**

**Nizami Gəncəvi və folklor**, Bakı, "Nurlan", 2013, 214  
səh.

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişunaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur.

Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasına 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır.

[folklorinstitutu.com](http://folklorinstitutu.com)

F 3202050000 Qrifli nəşr  
098 - 2013

eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidini mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərefəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırımlar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümumməlli idarı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan

mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gənclə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yaziçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 23 dekabr 2011-ci il.

## NİZAMI GƏNCƏVİNİN MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA

Hər bir xalqın milli düşüncə tarixində elə şəxsiyyətlər olur ki, onlar öz fəaliyyətləri ilə etnik sistemin fövqünə qalxırlar. Belə şəxsiyyətlərin adı öz xalqına daim şöhrət gətirir: onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar əşrlər boyunca öz yaşımda gücünü, milli mövcudluq impulslarını həmin şəxsiyyətlərin adından və əməlindən alır. Onların yaradıcılığı, qoyub getdikləri mənəvi irs özlərindən çox sonralar da öz xalqı üçün etnoenergetik düşüncə qaynağı rolunu oynayır. XII əsr Azərbaycan şairi Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı, ölməz «Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzinəsi kimi həm onu yaradan və yetirən xalqı, həm də ümumən bəşəriyyəti etnokosmik yaşam gücü ilə qidalandırır. Nizamının adı, milli və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son zamanlarda Rusiyada və İranda yenidən qızışan mübahisələr də məhz bununla bağlıdır.

Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan şərqsünaslığı Nizamini həm bir yaradıcılıq fenomeni, həm də bir ədəbi şəxsiyyət kimi dəyərləndirməyin, onun tarixi və müasir dəyərlər sistemindəki yerini müyyənləşdirməyin universal modelini tapıb ortaya qoya bilmədi. Bu cəhətdən XX əsr şərqsünaslığı, əslində, ziddiyyətlərin möhkəmləndirilməsi və bir sırada digər özünəməxsusluqları ilə tarixdə qaldı.

Sovet şərqsünaslığının Nizamiyə yanaşması daim siyasi konyukturaya əsaslandı. Onun istər milli kimliyi, istərsə də yaradıcılığının bədii-estetik mahiyyəti bütün hallarda ideoloji-siyasi müstəvidə dəyərləndirildi. Sovet şərqsünaslığı sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, Nizamini də

İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqsünaslığının, kapitalist ideologiyasının əksinə olaraq, onun da adının qabağında «Azərbaycan şairi» yazırıdı. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü bu şəhərdə keçirmiş, yaradıcılığında doğma yurdunu, onun təbiətini, insanlarını böyük coşqunuqla tərənnüm etmiş, «Türklüyü» xüsusi bədii-estetik düşüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə sisteminin nüvəsinə yerləşdirmiş Nizami haqqında bu çılpaq və sadə həqiqət sovet şərqsünaslığında, o cümlədən Azərbaycan sovet nizamişunaslığında heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, konuyuktur həqiqət olaraq qaldı.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişunaslığı daim yaranmış fürsətdən istifadə etməyə çalışdı. «Nizami» adı Sovet Azərbaycanında milli ədəbiyyatın simvoluna çevrildi, şairin adına verilmiş küçələr, mədəniyyət sarayları, rayon, salınmış xiyabanlar, qoyulmuş heykəllər onun öz vətənininə bağlılığını hər zaman təsdiqləyən de-faktō sənədlərə çevrildiyi kimi, ədəbiyyatşunaslıqda da Nizami «bumu» yaşandı: Nizami Azərbaycan ədəbiyyat tarixinin əsas probleminə və prioritet tədqiqat istiqamətinə çevrildi. Sənətkara Azərbaycan və bütün SSRİ miqyasında möhtəşəm yubileylər keçirildi, yubiley təntənələri müttəfiq respublikalarda da davam etməklə bütün SSRİ-nin ədəbi məkanında Nizamini məhz Azərbaycan şairi kimi təntirdirdi. Şairin əsərləri orijinalda, Azərbaycan dilində, o cümlədən SSRİ xalqlarının dillərində dəfələrlə kütləvi tirajla çap olundu. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan nizamişunaslığı öndə gedirdi və bu fəaliyyət fonunda milli ədəbiyyatşunaslığımızın xüsusi bir sahəsi – «nizamişunaslıq» elmi yanaraq inkişaf etdi.

Azərbaycan sovet nizamişunaslığı «burjua-sovet» ideoloji qarşıdurma modelində Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə edirdi. Bu model Azərbaycan nizamişunaslarına Nizamini fars, İran şairi hesab edən nəhəng Qərb şərqsünaslarının yaradıcılığına, o cümlədən bu mə-

sələdə xüsusi fəallıq edən İran alımlarınə sərbəst tənqid münasibət bəsləməyə imkan verirdi. Qərb alımlarınə sovet ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının daşıyıcıları» damgasının vurulması bundan istifadə edən Azərbaycan ədəbiyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca – milli, məzmunca – sozialist» modelindən kənarda qalıb, haqqında danışılması yasaq olan məsələlərdən də söz açmağa şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alımları şairin yaradıcılığında daha çox sosial idealların təcəssümünə fikir verən sovet alımlarından fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Arası, Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə Arası, Çingiz Sadıqoğlu, Xəlil Yusiov və başqa nizamişünasların yaradıcılığına (bax: 1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, onların şairlə bağlı çox inca və həssas milli nöqtələrə toxunduqlarının şahidi olarıq. Ancaq sovet nizamşünaslarının bütövlükədə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara Nizaminin milli və ədəbi kimliyi məsələsini bütün çılpalığı ilə qoymağın imkanı vermirdi. Məsələn, bu problemin qoyuluşu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan kütłəvi oxucusunun 1991-ci ildə Rüstəm Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan şairi Nizami» əsərindəki səviyyəyə gedib çatmırıldı (bax: 7; fəl.e.d. Yadigar Türkelin çevirməsində yeni nəşri üçün bax: 8). Halbuki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoymuş olduğu məsələlərdən sətiraltı şəkildə Azərbaycan nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alımları dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubiyyətini özünəməxsus yollarla gerçəklilik faktına çevirə bildilər.

Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet dövləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, ümumsovet ma-

raqları ortadan qalxıb. Bundan istifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizminin milli və ədəbi kimliyi məsələsini də Rusyanın keçmiş sovet respublikalarından olan Azərbaycanla münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi iqtisadi potensialı ilə hər gün daha da artan xətlə güclənən Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevirmək isteyirlər.

İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər fərqlidir. Burada həm siyasi, həm də milli faktorlar var. İranın Qərbə, Amerika ilə hər gün daha da gərginləşən hazırlı siyasi durumunda onu daha da çətin vəziyyətə salmaq istəyen daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın qonşusu olan Azərbaycanla münasibətlərini korlamaq, bu ölkələri düşmən etmək isteyirlər. Təbii ki, qonşu dövlətdə İran-Azərbaycan münasibətlərinin bütün dialektik mahiyyətini dərk edənlər var. Türk və fars etnosunun yaratdığı İran siyasi fenomeni, İranın xüsusiylə son minillikdəki siyasi tarixinin məzmun və mahiyyətə birmənalı olaraq türklərlə bağlılığı müasir Azərbaycan və İran dövlətlərini vahid tale müstəvisində qovuşdururan ilahi dialektikadır. Azərbaycan (o cümlədən Türkiyə) elə dövlətdir ki, onu İrana düşmən olmağa heç nə məcbur edə bilməz. Bu gün İranla «can bir qəlbədə olan» Ermənistən onu öz mənafeyi naminə fikirləşmədən qurban verər. Ona görə müasir İranda və dünyada onun Azərbaycanla candan və qandan gələn qardaşlığını düşmənçiliyə çevirmək istəyen qüvvələr var və bu niyyət xüsusiylə Ermənistən İrana münasibətdə yeritdiyi xarici siyasetin heç də gizlədilməyən əsasını təşkil edir. Nizaminin azərbaycanlı olmaması haqqında son dövrlərdə İrandan gələn səslərin arxasında erməni məkrinin durduğu da aydın görünür.

Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubluğu, yaxud məsələnin daha geniş aspekti kimi, onun milli və ədəbi kimliyi məsələsi tədqiqatçılardan bu problemin həllinin uyğun metodoloji modelinin tapılmasını tələb edir. Mövcud yanaşmalarla kifayət qədər ağıllı məqamlar, aktual tezislər, ciddi postu-

latlar olsa da, problemin həllinin metodoloji sistemi bugüne qədər ortaya qoyulmamışdır. Bu, bir məqalənin həllə edəcəyi məsələ olmasa da, onun ümumi konturlarına toxunmaq, əsas tezislərindən bəhs etmək mümkündür.

**Birincisi**, bu məsələdə ilk növbədə milli kimliklə ədəbi kimliyin münasibətlərini aydınlaşdırmaq lazımdır. Çünkü bunlar heç də həmişə biri-birini təsdiq etmir. Bu baxımdan:

milli kimlik – yaradıcı şəxsin milli-etnik mənsubiyyyəti;

ədəbi kimlik – onun hansı milli-ədəbi maraqları təmsil etməsidir.

İnsanın milli etnik mənsubiyyyəti də onun milli kimliyini heç də həmişə təyin etmir. L.N.Qumiloyun dediyi kimi, bir insanın milləti onun etnik-biooji mənsubiyyyəti ilə yox, özünü milli baxımdan kim olaraq dərk etməsi (milli özünüdərklə) müəyyənləşir. Bu halda Nizaminin milli-etnik mənsubiyyyəti, yəni onun bioantropoloji subyekt olaraq Azərbaycan türkü, yoxsa fars olması şairin öz yaradıcılığından boy verən milli kimliyini təsdiq, yaxud inkar etmir. Bu cəhətdən Nizami yaradıcılığında aydın ifadələnmış, onun insan konsepsiyasının əsas bədii-estetik konsepti səviyyəsinə qədər inkişaf etdirilmiş türk milli kimliyi açıq şəkildə boy verir. Türkük Nizami yaradıcılığının ruhuna hopmuş, yaratdığı bədii dünyanın ab-havasına, rəng-ruhuna çəvrilmişdir. Keçən əsrin 20-ci illərində İranə səfər etmiş akademik Marrin şəhadətinə görə, İran alımları farsca yazdığını görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk miyyəyəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.

İran-fars alımlarının bu etirafı, əslində, Nizaminin milli kimliyini açıq şəkildə ortaya qoyduğu kimi, onun milli-etnik mənsubiyyyətini də aydınlaşdırır. Yaradıcılığı «türk ətri saçan» şair bütün varlığı ilə türklüyü bağlı olmuş və o, türklüyü həm fəlsəfi-ilahi, həm də bədii-estetik konsept səviyyəsində mənalandırmışdır.

**İkincisi**, türkük Nizami üçün dərk olunmuş etnik özünüdür modeli idi. «Xosrov və Şirin» əsərində Azərbaycan hökm-

dari Məhinbanunun qardaşı qızı Şirin sevdiyi fars şahzadəsi Xosrovdan ötrü çılgın hərəkatlara yol verəndə bibisi ona deyir:

Əgər o – Aydırsa, biz – Afitabiq (Günəşik – S.R.),

O – Keyxosrov, bizsə – Əfrasiyabiq (9, s. 119).

Bu beyt təkcə Nizaminin yox, eləcə də Azərbaycan xalqının milli kimliyinin, milli varlığının, bu xalqın dünyanın hərasından başlayıb harasına getdiyinin «manifesti», milli «bəyannaməsidir». Bu beyt eyni zamanda Nizami şəxsiyyətinin etnik-mədəni varlığımızın hansı qaynaqlarına bağlı olduğunu, şairin nə qədər aydın milli-ideoloji düşüncəyə malik olduğunu parlaq şəkildə ortaya qoyur.

Beytdə İran-Turan (fars-türk) kimliyinin iki mühüm səviyyəsi ifadə olunub:

1. Təbii-kosmoqonik kimlik: Ay-Günəş (Afitab);
2. Etnik-siyasi kimlik: Keyxosrov-Əfrasiyab.

Bu qoşalıqda türk mifoloji düşüncəsinin əsas elementləri modelləşib. Ay (gecə, qaranlıq) astral obraz olaraq Keyxosrovun işarəsidirsə, Günəş (gündüz, işıq) Əfrasiyabın rəmziidir. Keyxosrov İran əsatirlərinin qəhrəmanı olmaqla fasların siyasi əcdadları, ideoloji eponimləri sırasındadır. Əfrasiyab da Turan qəhrəmanı, türklərin siyasi hakimiyyət şəcərəsinin ən mühüm mifoloji obrazıdır. Nizami Ay obrazını Keyxosrovun simasında İran dövlətçilik ənənəsinin simvolu, siyasi atributu kimi verirsə, Günəş də Əfrasiyabın timsalında türk dövlətçilik ənənəsinin ideoloji simvolu, siyasi atributu kimi təqdim edir.

Göründüyü kimi, Nizaminin bu beytində türk etnik-mədəni varlığının, türk mifoloji yaradılış modelinin ən mühüm ünsürləri bədiiləşmişdir. Bu bədiiləşmə heç bir halda beytdə təqdim olunan milli kimlik informasiyasının ənənədən gəlməməsi, siyasi-ideoloji düşüncənin tarixinə sərbəst bədii fantaziya müstəvisində yanaşılması kimi yanlış təsəvvürlər yarada bilməz. Belə ki, Əfrasiyabın hün-türk sərkərdəsi Alp Ər Tunqa olduğu məlumdur. Hun türklərində siyasi hakimiyyət Günəşə bağlıdır və bu mənada Əfrasiyab//Alp Ər Tunqa öz mifoloji yaradılış kimliyi ilə

günəsi təmsil edir. Bu baxımdan, Nizaminin sözü gedən beyti ondakı milli kimlik informasiyasını möhtəşəm türk tarixinin hun dövrünə, yəni özündən 1300 il, bizdən isə 2000 il qabaqdakı tarixə bağlayır (bu barədə geniş şəkildə bax: 10, s. 152-155).

*Üçüncüsü*, ister İranda, isterse də Azərbaycanda hələ bu günə qədər yaradıcı subyektin ədəbi kimliyinin düzgün təyin etmə modeli tapılmamışdır. Bu, birbaşa «İran ədəbiyyatı tarixi» və «Azərbaycan ədəbiyyatı tarixi» konseptləri ilə bağlı məsələdir. Azərbaycan ədəbiyatşunaslığında tarixi Azərbaycan ərazisi ilə hər hansı formada bağlı olan avestadilli, midiyadilli, mannadilli, albaniyadilli, ərəbdilli, farsdilli, azərbaycandilli nə və kim varsa, hamısı Azərbaycan ədəbiyyatı elan edilib. O cümlədən İran ədəbiyatşunaslığında fərqli olaraq ümumbəşəri dəyərlər gətirdiyi, Firdovsinin yaratdığı dar millətçilik ideyaları içərisində boğulan ədəbiyyata onun ehtiyacı olduğu ümummilli ideyaları bəxş etdiyi fars ədəbiyyatı tarixində ayırməq olmaz.

Şərq ədəbiyyatı tarixində ərəb dilində yazmaq ənənəsi olduğu kimi, fars dilində yazmaq ənənəsi də olmuşdur. Bu, bütün ərəbdilli şairlərin ərəb ədəbiyyatına mənsub olması demək olmadığı kimi, bütün farsdilli şairlərin də fars ədəbiyyatına mənsub olması demək deyil. Nizami fars dilində yazmışdır. Bu halda o, birmənalı şəkildə farsdilli ədəbiyyatın nümayəndəsidir. Ancaq farsdilli ədəbiyyat heç də tamamilə fars ədəbiyyatı demək deyil. Burada farsların fars etnopoetik düşüncə modelində yaratdıqları fars ədəbiyyatı sayıldığı kimi, Nizami və onun kimi Azərbaycan şairlərinin fars dilində, lakin türk etnopoetik düşüncə modelində yaratdıqları da Azərbaycan ədəbiyyatıdır. Belə olmasayı, İran mütəxəssisləri Nizamini formal olaraq İran ədəbiyyatı tarixinə daxil etsələr də, onu «Türk ətri saçan» («Türk iyi gələn») sənətkar kimi öz milli ruhlarına yad hesab etməzdilər.

*Dördüncüsü*, Nizami nə onun yaradıcılığında təcəssüm olunan ümumbəşəri və milli ideallar, nə də mənsub olduğu dövrün ədəbi məkanı baxımından ona bu gün dar milli maraqlar, məkrli siyasi niyyətlər müstəvisində yanaşan rus şovistlərinin və İran ermənisifət siyasətbazlarının dərk edə biləcəyi fenomen

deyil. O, ümumbəşəri şairdir. Öz yaradıcılığında bütün dünya xalqlarının, ümumən insanların mənafeyini güdən, yaratdığı milli obrazlar gülşənində türklüyü bədii-estetik gözəlliyyin etalonuna çevirən Nizami tərənnüm etdiyi bu ümumbəşəri və ümumilli idellərə görə dünya ədəbiyyatının faktına çevrilmişdir. Onu dar milli çərçivəyə sığışdırmaq istəyən hər kəs (o cümlədən bu iddiaya düşə biləcəyimiz halda bizlər də) bu həqiqətlə razılaşmalıdır. Nizamini nə farsdilli Şərq ədəbiyyatı tarixindən, nə farsdilli Azərbaycan ədəbiyyatı tarixindən, nə də öz milli-etnik dühəsini fars dilində gerçəkləşdirməklə, bu dildə yaranan ədəbiyyata Firdovsidən tamamilə fərqli olaraq ümumbəşəri dəyərlər gətirdiyi, Firdovsinin yaratdığı dar millətçilik ideyaları içərisində boğulan ədəbiyyata onun ehtiyacı olduğu ümummilli ideyaları bəxş etdiyi fars ədəbiyyatı tarixində ayırməq olmaz.

## ƏDƏBİYYAT

1. Araslı H. Şairin həyatı. Bakı, 1967
2. Aлиев Р. Поэма о бессмертной любви. Баку, «Язычы», 1991
3. Rüstəmova A. Nizami Gəncəvi: həyatı və sənəti. Bakı, «Elm», 1979
4. Алиев Г. Темы и сюжеты Низами в литературах народов Востока. Москва, «Наука», 1985
4. Araslı N. Nizami və türk ədəbiyyatı. Bakı, «Elm», 1980
5. Sasanian Ç. Nizaminin «Leyli və Məcnun» poeması. Bakı, «Elm», 1985
6. Yusifov X. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, «Yazıcı», 1982
7. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, 1991
8. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, «Təknur», 2011
9. Gəncəvi N. Xosrov və Şirin. Tərcümə edəni Rəsul Rza. İzahların müəllifi M.Sultanov. Bakı, «Yazıcı», 1983
10. Rzasoy S. Oğuz mifinin paradigmaları. Bakı, «Səda», 2004

**SEYFADDİN RZASOY**  
**ABOUT NIZAMI GANJAVIS NATIONAL**  
**AND LITERARY BELONGING**  
**SUMMARY**

In the article it is analyzed the theoretical and methodological sides of national and literary belonging of the XII century poet Nizami. The world famous poet Nizami lived and created in Ganja city of Azerbaijan. It is clearly reflected in his literary activities. In spite of all these historical and biographical facts, problem about national belonging of the poet has been on the agenda, in the eve of 870 annual of Nizami in Russia and Iran. Another basic argument in their hand except unscientific and lying facts is that Nizami has written all poems in the Persian language.

According to the author of given article, in this question it is necessary to distinguish a national and literary belonging from each other. Poets writing in the persian language shows his belonging to persian literature. It is necessary to consider this fact, that in the twelfth century not only the Persian poets, but also poets from many other eastern countries, including the Azerbaijan poets have written in the persian language. Just owing to this persian poets works giant East literature has been created.

Playing exclusively large role in development of east literature Nizami is the azerbaijan-turkic poet not only according to his nationality, but also ethnic-cultural thinking. Being Turkic was the realized model of ethnic self-expression. Proceeding from these positions he is not only the poet of Azerbaijan and East literature, but also he is Persian literature poet. Bringing his modern universal and humanistic ideas to the Iranian literature, poet has simultaneously released it from narrow national (antiarabian, antiturkic and antiislam) ideas of Fir-dovsi.

**Key words:** Nizami, literature, folklore, Azerbaijan literature, Persian literature East literature, being turkic

**СЕЙФЕДДИН РЗАСОЙ**  
**НАЦИОНАЛЬНОЙ И ЛИТЕРАТУРНОЙ**  
**ПРИНАДЛЕЖНОСТИ НИЗАМИ ГЯНДЖЕВИ**  
**РЕЗЮМЕ**

В статье анализируются теоретические и методологические стороны вопроса национальной и литературной принадлежности поэта XII века Низами. Всемирно известный поэт Низами жил и творил в Азербайджане, в городе Гяндже, что четко отражено и в инициале Низами, и в его творчестве. Не смотря, на существующие многочисленные историко-биографические материалы, в преддверии 870-летие поэта в России и Иране опять поднялся вопрос национальной принадлежности Низами. Кроме околонаучных и псевдонаучных «фактов», главным аргументом их является то, что Низами написал все свои поэмы на персидском языке. По мнению автора данной статьи, в этом вопросе надо различать национальные и литературные принадлежности поэта. То, что Низами писал на персидском языке, это указывает его принадлежность персоязычной, а не к персидской литературе. Надо учитывать тот факт, что в двенадцатом веке не только персидские поэты, но и поэты много других восточных народов, в том числе азербайджанский народ писали на персидском языке, чьими трудами был создан огромная персоязычная литература Востока. Низами, игравший исключительно большую роль в развитии восточной литературы, не только по своей национальности, но и по своему этническо-культурному мышлению был азербайджанско-туркским поэтом. Понятие тюрка была для Низами осознанной моделью этнического самовыражения. Исходя из этого положения, Низами является персоязычным поэтом не только азербайджанской и восточной литературы, но и персоязычной иранской литературы. Низами, приносящий собой современные общечеловеческие и гуманистические идеи персидской литературы, одновременно освободил ее от узких национальных ( антиарабских, антитюркских и антисламских) идей Фирдовси, чьим великим трудом «Шахнаме» персидская литература не могла освободиться от фольклорных традиций.

**Ключевые слова:** Низами, литература, фольклор, азербайджанская литература, персидская литература, восточная литература, понятие тюрка

*Ramazan QAFARLI,  
filologiya üzrə elmlər doktoru,  
AMEA Folklor İnstitutu*

## NİZAMI POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMIYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞUNCƏ KONTEKSTİNDƏ

Nizami epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurur. Həmin struktura əsasən bütün yaranışların – isətər maddi, istərsə də mənəvi quruluşu eynidir. Söhbət varlıqların zahiri görünüşündən, həcmindən, ölçüsündən deyil, təbiətindən, tərkibindən, fəaliyyət sistemini formalasdırılan əlamətlərindən gedir. Doğrudur, mifik təsəvvürlərdə dünyanın meydana gəlməsi ilahi qüvvələrlə əlaqələnir. Müəyyən prinsip və ardıcılıqla **varlıqlar – göy, ulduzlar, günəş, ay, yer, dağ, çay, dəniz, maxluqat müüm dörd ünsürün – su, od, torpaq və havanın vəhdətindən** əmələ gəlir. Bütün varlıqlar durğunluqdan çıxdığı nöqtədən uzaqlaşış təzədən ora – başlangıca can atır. Onları hərəkətə gətirən qüvvə Nizamidə **esqdır**. Bu strukturda canlıların, xüsusilə, insanın doğulması böyük əhəmiyyət kəsb edir. Ağıl, şüur, daha doğrusu, mənəvi aləm Adəm vasitəsi ilə göydən yerə endirilir, bundan sonra Yaradıcı öz funksiyasının cüzi bir hissəsini bəşər oğluna güzəştə gedir. İnsanlar artıb çoxaldıqca ağlın meydani da genişlənir, fikirlər haçalaşır, qarşidurmalaşma gətirib çıxardır. İnsan özünü dərk etdikcə, onda böyüklük, iqtidarlıq meylləri artır. İddiaları yatağına sığmayıb hərisliyə, şəhvətə dönür. Öz Yaradıcısına doğru can atanların bəziləri dünyanın naz-nemətinə uyub yollarını azırlar. Onda Tanrı insanların arasından birini seçib peyğəmbərlik zirvəsinə qaldırır və onu ideyalarının daşıyıcısına çevirir.

Beləcə dünyada hər şey başlangıcdakı dünya modelinin analogu kimi eyni formada doğulub inkişaf edir. Nizami poemasının quruluşunun həmin strukturla üst-üstə düşən tərəfləri çoxdur. Diqqət yetirsək, görərik ki, başqa əsərlərinin girişində olduğu kimi «Leyli və Məcnun»da da yaxşı, yaxud pisi, xeyir, yaxud şəri


meydana gətirən Allahdır. Təvhid və nət hissələrində Tanrıının dünyayaratmadə görüyü bütün işlər İslam mifologiyasına və Azərbaycan türklərinin ilkin inanclarına əsasən verilir. Sonra şair Allerin yer üzündəki seçmə insanlarından bəhs açır. Adəmdən başlayaraq Məhəmmədə qədər olan eksər peyğəmbərlərin – Musa, Yaqub, Süleyman, Davud, Yusif və İsanın həyatının ibratamız məqamlarını poetik dillə diqqət mərkəzinə çəkir. Şair bir növ göylə yer arasında körpü yaradan həmin müqəddəs insanların fəaliyyətindən ibrət aynası kimi faydalıdır. Ümumiyyətlə, Nizaminin məhəbbət dastanını ilkin təsəvvürlərdəki strukturla müqayisə etdikdə məqsədli şəkildə onları təkrarladığının şahidi oluruq.

Məxf - 2254/1

SIR	DÜNYAQURMANIN ƏSAS MƏQAMLARI	NİZAMIDƏ ƏKSİ
	Əbədilik.	Sözün əzeli.
	Yaradıcı və adları.	Təvhid.
	Qərar. Proses. «Kun\Ol» əmri.	Nət. Münacat.
	Ünsürlər arasında əlaqələrin və münasibətlərin qurulması.	Məkan, zaman, kəmiyyət vəhdəti.
	Dünyanın quruluşu.	Vahid - əkizlik - üç dünya - dörd yön - yeddi qat - doqquz göy
	Yaranışlar.	Göy, yer, dağ, dəniz, Günəş, Ay...
	İlk insanın Yer üzünə gəlməsi.	Adəm.
	Allahın seçimləri: peyğəm-bərlər.	Sitayış. Merac.
	Dünyanı idarə edən qüvvə.	Məhəbbət. Varlıqların öz başlangıçına və insanların haqqə - öz yaradıcıcısına çatmaq təşəbbüs-lə-rindən doğur.
0	Təbiət.	Yerin faunası və florası əmələ gəldikcə, məkan və zaman müccərrədlikdən çıxıb konkretləşir.

1	Cəmiyyət:	İqtidarlar, sənətkarlar və rəiyət qarşılaşdırılır. Mənəvi amilin – bədii sözün yaşadılması üçün birincilər mədh edilir.
2	Dünya daimidir // Dünya fanıdır.	İnsanın maddi tərəfi – bədən, cism dəyişsə də (torpağa çevriləsə də), mənəvi göstəriciləri - söz və yaxşı ad həmisi qalır//Hayat şirin görünə də, ölüm haqqı sayılır.
3	Zaman daim irəliyə doğru addımlayır.	Keçmişə qayıtmaq mümkün deyil.
4	Hər şey kəmiyyətlə tarazlanır.	Rəqəmlərin sakrallığı ilə dünya-qurmanın mərhələləri və əsas strukturları işaretlənib özünü təsdiqləyir.
5	Sözün qüdrəti.	Hikmat və mövizzəyə (nəsihətə) meydan verilir. Şair özü və ailəsi haqqında açıqlamalar edir.
6	Sözün müqəddəsliliyi: «Qurani-Kərim»	«Leyli və Məcnun» dastanının əsas mətni: a) İnsan doğulur, b) boy-a-başa çatır, c) təlim-təhsil alır, d) özünü dərk edir, e) sevib-sevilir, f) eşqi cəmiyyətdə inkar edilir, g) şərlə qarşılaşır, h) mübarizə aparır, i) acı-agrı çekir, j) gerçək aləmin naz-nemətindən əlini üzür, k) vüsala yetir, l) dünyasını dəyişir, m) haqqa qovuşur!..

Aparılan müqayisəni daha aydın görmək üçün «Dünyaqurmanın əsas məqamlarını göstərən sxem»in «Leyli və Məcnun» kitabının strukturunu ilə üst-üstə düşən cəhətlərini nəzərdən keçirək.



**1. Ədəbilik//Sözün əzeli.** Azərbaycan mifoloji dünyagörüsündə bütün maddi və mənəvi ünsürlərdən əvvəl də, sonra da bir əbədi mövcudluq var, o da Yaradıcıdır. Buna uyğun Nizami yazır ki:

*O var ikən hələ [göylər] və yastı [yerlər] yox idi,  
İndi mövcud olanlar olmayında da o, var olacaq.<sup>1</sup>*

Şair dünya yaranmamışdan qabaq ancaq Allahın tək halda varlığını və daimiliyini təsdiqləyir. Əksər mifoloji sistemlərdə yaradıcıydək yaşayışın olması göstərilir. «Avesta»da əsas yaradıcı Ahur-Məzda kimi səkkiz tanrıdan söhbət gedir. Yeri, Gök yaradan Ahur-Məzdmın dünyaya gəlməsi üçün zaman və tale tanrısi Zirvan min illər boyu qurbanlar verir. Deməli, mücərrəd məkanda və mifik zamanda başqa varlıqlar mövcud imiş ki, onları qurban da kəsirdilər. Yaxud yunan mifologiyasında dünyanın əsas elementlərini köməkçi tanrılar vasitəsi ilə yaradıb idarə edən Zevsə qədər Kronun çoxsaylı icadları olmuşdur. Belə mifoloji sistemlərdə dünyanın başlangıcı dumanlı təsvir edilir və insanların sitayış etdiyi əsas yaradıcılar onlaradək qurulan dünya modelində restovrasiya (köklü dəyişikliklər) edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə gətirir, tamamlayırlar.

Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, ilkinlərin ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin arxaik nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda xalqın dilindən yazıya alınan inanclara, mif mətnlərinədək müxtəlif qaynaqlarında özünə geniş yer tapır. Məsələn, «Lap qabaxlar Allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyor. Sonra bu lili qurudup torpax eliyor. Sora torpaxdan bitkiləri cürcədir. Onnan sora da torpaqdan palçix qeyirip insannarı yaradır, onnara uruh verir».<sup>2</sup>

**2. Yaradıcı və adları // Tövhid.** Göylə Yerin birliyi, yəni yaradıcının insanlara, təbiətə yaxınlığı. «Qabaxlar göy yerə

yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrıının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı».<sup>3</sup>

Nizami birmənalı şəkildə hər şeyin başlangıcını Allah və onun müqəddəs adları ilə əlaqələndirir və əsərlərinin əvvəlində bir sorğuya cavab axtarır:

*Ey adı ən yaxşı başlangıç olan!  
Sənin adın olmadan kitabı necə başlayım?<sup>4</sup>*

**3. Qərar. Proses. «Kun // Ol» əmri. Nat. Münacat.** Şair dünyanın mənəvi amillər üzərində qurulduğunu irəli sürür. Çünkü ilk olaraq Allah ağlın irəli sürdüyü sözləri - yaranışların adlarını dilinə gəttirmiş, sonra doğulmaq əmrini vermişdir. Lakin mənəvi amillərin təsiri olmasayı, maddi şeylər cansız, hərəkətsiz, dəyişməz qalardı. Onları əlaqələndirən, bir-biri ilə bağlayan və ayıran da mənəvi ünsürlərdir. Nizami Yaradıcının düşünüb qərara alıqlarını sözə çevirib əmr verməklə gerçəkləşdiridiyi söyləyir:

*Ey əmri mütləq təsirə malik olan!  
Sənin əmrinlə kainat törəmişdir.<sup>5</sup>*

**Göyün - yaradıcının üz döndərməsinin səbəbinin insanların şərə, pis əməllərə meyl etmələri ilə izahi:** «Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxd öz-özünə cəlif keçirmiş. Sonra heyvanlar, cüçülər, otdar, ağaşdar yarandı. Lap axırdı Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıf törədilər ki, dünya bullara darrıq elədi, insannar başdadılar bir-birinə pisdih, paxılığ eləməyə. Bunu görəndə Göy acıxlənil yerdən aralındı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır».<sup>6</sup> Nizamidə də həmin inancın eyni şəkildə izahına rast gəlirik:

*Ey uca göyü qaldıran,  
...Səcdədən boyun qaçırmış o naəhlin işə*

<sup>3</sup> Leyli və Məcnun, s. 35.

<sup>4</sup> Yenə orada, s. 17.

<sup>5</sup> Yenə orada, s. 17.

<sup>6</sup> Azərbaycan mifoloji mətnləri, s. 35.

### *Qapısı qıflı üstündən bağlandı.*<sup>7</sup>

**4. Ünsürler arasında əlaqələrin və münasibətlərin qurulması // Məkan, zaman və kəmiyyətin vəhdəti.** Bütün yaranışların mayasında dörd ünsür dayanır. *Su, od, torpaq və havanın* vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı müəyyənləşir. Vahiddən zərrələr ayrılr, varlıqlara çevrilir, hər şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcılılığı fəaliyyətin və inkişafın mərhələlərini təyin edir. Tərəzinin bir gözü olsaydı, ölçülərin bərabərliyini, tarazlığını tapmaq mümkün olmazdı. Dünya bürüzlü yaranıb zaman və məkanla ikiləşəndə (gecəli-gündüzlü, istili - soyuqlu, dağlı - düzənli) biri o birinin tərsi kimi meydana gəlməşdi. Varlıqlar cütləşəndə bir birinə əks tərəflərdə durmasayıd, təbiət durğunluqdan çıxa bilməzdi. Nizami yazır ki:

[Əlindəki] sey istər arpa, istər qara pul olsun,  
Onda dörd gövhərdən [torpaq, od, su, havaj]hər sey var.<sup>8</sup>

Yaxud:

Bir atla el çapdın ki,  
İki atlı [gecə-gündüzlü] dövrəni arxada buraxdin,  
Fələyin (bağı) dörd bir tərəfdən  
Sənin mərhəmətindən min bəhər verdi.<sup>9</sup>

**Göründüyü kimi, şairin təsvir ustalığında sakral rəqəmlər əsas poetik vasitələrdən biridir. Eləcə də başlanğıcda zaman və məkan mücərrəd olsa da, çox hallarda torpaqla, yerlə əlaqələnir.**

**5. Dünyanın quruluşu.** Dünya yeddi qatlı təsvir olunur. «Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşıyır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşıyır. Lap yeddinci qatda isə Allah öz taxtında oturup dünyani idarə eləyir».<sup>10</sup>

Nizamidə bu məsələyə ikili münasibət özünü göstərir:

<sup>7</sup> Nizami. Yeddi gözəl (filoloji tərcümə). - Bakı, 1983, s. 15.

<sup>8</sup> Leyli və Məcnun, s. 33.

<sup>9</sup> Yenə orada, s. 26.

<sup>10</sup> Azərbaycan mifoloji mətnləri, s. 35.

a) dünya doqquz qatdan ibarətdir:

«Doqquz fələk öz gözlərindən ona kəcavə düzəlddi.  
Zöhrə və Ay ona məşəltutan oldular».<sup>11</sup>

v) eləcə də mif mətnində verildiyi kimi dünya yeddi qatlıdır:

Yeddi göyün bir zərrəsi olan biz,  
Sənin yeddi xaricindən xaricik.<sup>12</sup>

Yaxud:

Sən fələyə yeddi düyü vurdunsa,  
Onunla yetmiş düyü açdın.<sup>13</sup>

**6. Yaranışlar.** «Sənin varlığın özündədir, Səndən əvvəl heç bir varlıq olmamışdır»<sup>14</sup> - deyən Nizamiyə görə, Allah əvvəl göy qatlarını, sonra sudan yeri yaratır, orada insanları yerləşdirib yağış damcıları ilə torpağı cana, bərəkətə getirir. Maraqlıdır ki, miflərdə olduğu kimi, Nizamidə də suyun günəş istisi ilə qurudulub qatı məhlula, isti məhlulun soyudulub yaş torpağı çevirməsinə işarə olunur:

Sən göyləri qurub ucaltdın,  
Yeri isə onların güzərgahı etdin.  
Sən bir damcı sudan yaratdır  
Günəşdən də parlaq gövhərləri...  
Sən «Yağ» deməyinə, göy yağıdırma,  
Sən «Gətir» deməyinə, torpaq məhsul gətirməz...  
*İstini, soyuğu, qurunu və yaşı*  
Biri-birilə əndazəsincə qarışdırın,  
Elə bir (kainat) yüksəldin və (onu) elə bəzədin ki,  
Ağıl ondan yaxşısını təsəvvürünə gətirə bilməz.<sup>15</sup>

Mifik təsəvvürlərdə bəzən yaranışların mənbəyi Günəş, Ay və Ulduzlarla bağlanır. «Cinnər həmmisə istəyillər ki, adamnara

<sup>11</sup> Nizami. Sirlər xəzinəsi (filoloji tərcümə). - Bakı, 1981, s. 27.

<sup>12</sup> Nizami. Yeddi gözəl, s. 16.

<sup>13</sup> Nizami. Leyli və Məcnun (filoloji tərcümə). - Bakı, 1981, s. 18

<sup>14</sup> Nizami. Yeddi gözəl, s. 15

<sup>15</sup> Nizami. İsgəndərnâmə (filoloji tərcümə). - Bakı, 1983, s. 22

pisdih eləsinlər. Bir də görürsen ki, cinnər göyə qalxıp ya Günü, ya da Ayı tutdular, qabağa örtük çəkip qoymadılar ki, işixları yerə düşsün». <sup>16</sup>

### 7. İlk insanın Yer üzünə gəlməsi // Adəm. Nizaminin qənaətində xəta işlətdiyinə görə cənnətdən qovulub yer üzünə göndərilən ilk insan – Adəm türk olmuşdur.

Türkün mifoloji dünyagörüşündə belə bir təsəvvür var ki, yer üzünün ilk insanı Adəm ayağını torpağa basanda türk dilində danışmışdır. Ulularımız gələcək nəsillərə mifoloji görüşlərdən götürdükləri bir qənaəti həmişə örnək tək vurgulamışlar. Türkün dünyanın qədim və köklü sakini olduğunu hamidən öncə böyük Nizami qeyd etmişdir. O, bəşəriyyətin atasının milliyyətindən danışanda bu qənaətə gəlir ki, Adəm də mənşəcə türkdür. Şairin «Sirlər xəzinəsi» poemasında oxuyuruq:

«[Alah] Adəmi öyrətdi» [ayəsi] onun pak sıfətinədir...  
O, həm ev-eşiyini, həm də [behış] bəzəyini tərk edərək  
Elə bir danənin tələsinə düşdü ki,  
O [danə] «Allah sənə şükür!» duasına da layiq deyil...  
O, ay kimi Xətay türkü oldu,  
Və xəta zülfünү papağının altında gizlətdi<sup>17</sup>.

Şair ayəni Qurañdan götürmüştür, lakin müsəlmanların müqaddəs kitabında yazılmamışdır ki, Adəm xəta işlətdiyinə görə yer üzünə Xətay türkü sıfətində göndərilmişdir. Eləcə də bəşərin atanının Aya bənzədilməsinə də Quranda işarə edilmir. Adama elə gəlir ki, Nizami Adəm peyğəmbərdən deyil, Ay kağanın bətnində ikən Allaha tapınan Oğuzdan danışır. Ola bilsin ki, Böyük türk sərkərdəsi Şah İsmayıл da özüne bu səbəbdən «Xətai» ləqəbini götürmüştü. Maraqlıdır şairin qənaətinə görə, Adəm ay kimi Xətay türkü olub xəta zülfünү papağının altında gizlədir. Papağın məhz çox əski çağlardan Türkün qeyrət, namus rəmzinə çevrilməsinin kökündə bu qənaət dayanır.

<sup>16</sup> Azərbaycan mifoloji mətnləri, s. 39

<sup>17</sup> Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –Bakı, 1981, s. 79-81.

Bir fakt da heyrət doğurur: «Qayğısız Abdal» təxəllüsü ilə şeirlər düzüb-qoşan türk xalq təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Alaiyeli Əlaəddin Gaybi XIV yüzildə Ulu soydaşı Nizaminin səsinə səs vermişdir. O, Adəm peyğəmbərin «Türklüyüňü əsaslandıran» bir mifi xalq dilində götürüb nəzmə çəkmişdir. Nizaminin və Qayğısız Abdalın yaşadığı bölgələrin ağ-saqqalları danışındılar ki: «Məlum səbəbdən həzrət Adəmin cənnətdən çıxması əmri verilir. Fəqət həzrət Adəm «bəlkə, əf edildim» - ümidi ilə bir müddət orada qalır. Bu durumu görən Cənab-i Haqq Cəbrayıla buyurur: «-Ya Cəbrayıł, get Adəmə söylə, Cənnətdən çıxsın!» Cəbrayıł vəzifəsini o dəqiqə yerinə yetirir. Lakin Həzrət Adəm cənnətdə qalmaq arzusunda və günahının bağışlanmasında yenə israrlı görünür. O zaman Cənab-i Haqq Cəbrayıla təkrar buyurur: «-Ya Cəbrayıł, get Adəmə TÜRK DİLİNĐƏ söylə, durmasın, cənnəti ən qısa zamanda tərk etsin!..» [3, 259].

Göründüyü kimi, Allah Adəmin günaha batıb adiləşəndən sonra ilahi aləmdəki deyimi anlamadığını görür və öz mələyinə göstəriş verir ki, onunla yer əhli üçün ayırdığı dilda danışın. Bu gün Azərbaycan türklərinin gündəlik səhbətləri zamanı fikrini düzgün anlada bilməyənə, kəlmələri baş-ayaq söyləyənə, tələffüz qaydalarına riayət etməyənə qarşı acıqlanıb belə bir cümlə işlədirler: «Sözünü Adam dilində söyləsənə!» Yaxud «Adam kimi danışsana!..» Bu o anلامı verir ki, ulu əcdad Adəmin cənnətdən özü ilə gətirdiyi dili – türkəni qoyub yad sözər işlətmə. Bizcə, bu, Nizaminin və Qayğısız Abdalın faydalandığı əsatirin əsrlərin sınağından keçərək xalq məsəlinə çevrilməklə şifahi yolla zəmanəmizə çatdırılmasıdır.

Qayğısız Abdalın «Gülüstan» əsərindəki mənzum parça daha dolğun və poetikdir:

#### «GÜLÜSTAN»NIN ORİJİNAL MƏTNİ:

Nak buyurdu Cebraille var didi,  
Ademi cennet içinden sür didi.

*Geldi Cəbrail Ademe söyledi,  
Haq (buyruqanı) ayan eyledi.*

*Cəbrail didi:*

*«Çigil Uçmag»dan Adem,  
Tanrıun buyraqı budur iş bu dem.*

*Nice ki söyledi her-giz gitmedi,  
Cəbrailun sözünü işitmədi.*

*Türk Dilin Tanrı buyurdu, Cəbrail,  
Türk Dilince söylegil dur git digil.*

*Türk Dilince Cəbrail «Hey dur» didi,  
«Dur-gel uçmaqun terkin ur» didi<sup>18</sup>.*

#### AZƏRBAYCAN TÜRKÇƏSİNƏ ÇEVİRİLMƏSİ:

*Haqq çağırıb, Cəbrayıl «get» dedi,  
«Adəmi cənnətdən sürgün et» - dedi.*

*Cəbrayıl Adəmə çatıb söylədi,  
Haqqın buyruğunu ayan eylədi.*

*Cəbrayıl: «Cənnətdən get, - dedi, - Adəm!  
Tanrıının əmrini icra et bu dəm».*

*Nə qədər söylədi, Adəm getmədi,  
Cəbrayılın sözün heç eşitmədi.*

*«-Cəbrayıl, Dur, get,  
Türk dilində söyle və sayıl».*

<sup>18</sup> Türk şöri özel sayısı III (Halk şöri). Türk dili. Aylık Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 260.

*Cəbrayıl tez türkçə: «Adəm, get!» – dedi,  
«Hey, dur-get, cənnəti tez tərk et» - dedi<sup>19</sup>.*

Əbbürrəhman Gözəl Qayısız Abdalın məsnəvi formasında qələmə aldığı mifin şərhini belə açıqlayır: «İşte bu buyrukdan sonra Hz. Adem cennetten çıkar. Kayqusuz bu eseriyle Hz. Ademin de Türkçe ile anlaştıklarını özellikle ifade etmektedir. Yani Kayqusuz Abdal, Türkçeyi «İlk insan Hz. Adem»in de bildiğini, kendisine cennette bu dille hitabedildiğini, bu dili anladığını ve bu sebeple de cennetten çıktığını vurgulamaktadır»<sup>20</sup>. Öz kökünə Nizami və dilinə Qayısız Abdal qədər vurğun olan ikinci bir sənətkarı göstərmək çətindir. Bu faktlara mifoloji sistem, struktur baxımından nəzər salanda ilahi əlifbanının da türkə Yer üzündə Adəm övladları arasında ünsiyyət, birlik yaratmaq, mədəniyyətə yiyələnmək vasitəsi kimi türklər tərəfindən icad edildiyi anlaşılır.

8. Allahın seçimləri: peyğəmberlər\Sitayış. Merac

9. Dünyanı idarə edən qüvvə – məhəbbət.\ varlıqların öz başlanğıcına və insanların haqq'a çatmaq təşəbbüsleri. Dünyanın dağdan idarə olunması. Bu ideyanın XII yüzillikdə yazıya alınan («Munisnamə») mifik modeli göstərir ki, Azərbaycan türklərində dünya dağına inam çox güclü olmuşdur. Xalq arasında diller əzbəri olan bir silsilə bayatıların bu gün də dağlara müraciətlə (A dağlar, ulu dağlar...) başlanması, insanların dərdlərini ulu dağlarla bölüşməsi bu inancdan doğur:

*A dağlar, ulu dağlar,  
Çəşməli, sulu dağlar.  
Burda bir qərib ölüb,  
Göy kişiñər, bulud ağlar.<sup>21</sup>*

10. Təbiət // Yerin faunası və florası əmələ gəldikcə məkan və zaman mücərrədlikdən çıxıb konkretləşir.

<sup>19</sup> Nəzm parçası Azərbaycan türkçəsinə müəllif tərəfindən çevrilmişdir.

<sup>20</sup> Türk şöri özel sayısı, s. 260.

<sup>21</sup> Bayatılar, s. 207

11. Cəmiyyət // İqtidarlar, sənətkarlar və rəiyyət qarşılaşdırılır. Mənəvi amilin – bədii sözün yaşadılması üçün birincilər mədhd edilir.

12. Dünya daimidir/Dünya fanidir // İnsanın maddi tərəfi – bədən, cisim dəyişsə də (torpağa çevrilsə də), mənəvi göstəriciləri - söz və yaxşı ad həmişə qalır//Həyat şirin görünsə də, ölüm haqqı sayılır.

13. Zaman daim irəliyə doğru ADDIMLAYIR // Keçmişə qayıtmak mümkün deyil.

14. Hər şey cəmiyyətlə tarazlanır // Rəqəmlərin sakrallığı ilə dünyaqurmanın mərhələləri və əsas strukturları işarələnib özünü təsdiqləyir.

15. Sözün qüdrəti // Hikmət və mövizə(nəsihət)yə meydən verilir. Şair özü və ailəsi haqqında açıqlamalar edir.

Y.M.Lotman yazır ki, *poeziya mifə nəsrən daha yaxındır*.<sup>22</sup> Böyük rus şairi Puşkinin həyatının bəzi məqamlarının süjetli şeirlərdə işarələrlə verildiyini nəzərə alan alim onun yaşadığı dövrdə senzura qadağalarına baxmayaraq, bədii sözün gücü ilə sürgün illərinə aid əhval-ruhiyyələrini qələmə aldığıni bildirir. Bu mənada Nizami poeziyasında onun öz obrazının təsvirində iki cəhət nəzərə alınmalıdır.

Birinci, klassik Şərq əlyazması – kitab tərtibi ənənəsinə görə şairin özü və ailəsi haqqında yazdığı fəxriyyələr, əhval-ruhiyyəsini eks etdirən poetik parçalar, oğluna müraciətlərdir ki, demək olar ki, «Leyli və Məcnun» poemasının rəsmi hissəsində hər birinə rast gəlirik.

İkinci isə Y.M.Lotmanın irəli sürdüyü şəkildə şairin dolayı yolla dövrünün olaylarını içərisindən keçirib bədii dilin imkanları ilə süjetlərin içərisində əritməsidir. Əlbəttə, 850 il keçəndən sonra onları üzə çıxartmaq, müəyyənləşdirmək üçün birinci məlumatlar açar rolunu oynayır.

<sup>22</sup> Лотман Ю.М. Анализ поэтического текста. Издательства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 104

16. Sözün müqəddəsliyi: «Qurani-Kərim»//«Leyli və Məcnun» dastanının əsas mətni:

- n) İnsan doğulur,
- o) boy-a-başa çatır,
- p) təlim-təhsil alır,
- q) özünü dərk edir,
- r) sevib-sevilir,
- s) eşqi cəmiyyətdə inkar edilir,
- t) şərlə qarşılaşır,
- u) mübarizə aparır,
- v) acı-ağrı çəkir,
- w) gerçək aləmin naz-nemətdən əlini üzür,
- x) vüsala yetir,
- y) dünyasını dəyişir,
- z) haqqa qovuşur!..

«Hikmət və mövizə (nəsihət) haqqında» başlıqlı bölmədə Nizaminin ictimai-fəlsəfi görüşləri özünə yer tapır. Şair Allah və peyğəmbərə müraciətdə irəli sürdüyü fikirlərini daha gerçək dəlillərlə əsaslandırır, müasirlərini düşündürən bir çox sorğulara özünəməxsus şəkildə cavab tapır. İlk növbədə insanın fəaliyyətini günəşin çıxıb-batmasıyla müqayisə edən sənətkar səxavəti olmayı ən gözəl keyfiyyətlərdən biri sayır. O, səxavəti elə buluda bənzədir ki, yağışı həmişə təmannasız yağıdırmağa qadirdir. Günəş hər gün öz nurnu mənfəət güdmədən dünyaya payladığı kimi insanlar da getdikləri yol uzunu səxavət göstərib kisə-kisə qızıl səpməlidirlər. Nizami «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşış vaxtı»ndan bəhs açır. Bu elə bir çağdır ki, imkanlılar verdikləri borcu halal etməlidirlər. Hər kəsdən soruşulmalıdır ki, zəmanənin yoxsulluğundan yaxasını necə qurtarsın. Allah şirin sözləri yer üzünə səpməklə varlıqları, təbiəti, gözəl şeyləri qənaət, mənfəət güdmədən yaratmışdır, buna uyğun bəşər övladı da Ümumi Bəxşış gündənə varını-yoxunu əsirgəmədən elə etməlidir ki, hamının üzü gülsün. Şair sanki «Kitabi-Dədə Qorqud»un son boyunda oğuzların qədim «pay bölgü-

sü»nə işarə edir: «Üç Oq, Boz Oq yiğnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulunmadı. Həmin İç Oğuz yağmaladı. Qaçan Qazan evin yağmalatsa, halalınıñ əlin alur, dışra çıqardı, ondan yağma edərdi».

Sadələşdirilmiş mətn: «Uc ox və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini talan elətdirər, şey-şüyünü bölüşdürürdə. Amma bu dəfə Qazanın şeyləri talan edildikdə Daş Oğuz orada deyildi. Talandaancaq İç Oğuz iştirak etdi. Qazan oz şeylərini talan elətdirərək arvadının əlindən tutub kənaraya çıxar, ondan sonra ev-eşiyini oğuz əhlinin ixtiyarına verərdi». Azərbaycan türklərinə aid ilkin adətlərdən biri eposda «evini yağmalatmaq» şəklində işlənir. İkinci boyda Qazanın yurduna düşmənin qəfil basqınıni ifadə edəndə bu sözün həmin anlamını verdiyi şübhəsizdir. Lakin sonuncu boyda tamam başqa məna yüksəkünü daşıyır. Burada məhz Nizaminin işlətdiyi şəkildə «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşış vaxtı»ndan danışılır. Ona görə də «yağmalatmaq» deyəndə «var-dövlət yaymaq», «bar əldə etmək», «paylaşdırmaq» və «böülüdümək» fikrinin irəli sürüldüyü nəzərə alınmalıdır.

Dünya ikiüzlü yaranıb, yaxşının - pisin, gecənin - gündüzün, xeyirin - şərin də öz yeri olub. Hər kəs əməlinə görə qazanca sahib durub. Başqasına çatanı mənimsəmək mümkün deyil. Şair deyir ki:

*Mən bütün bədənə qida verirəm,  
Ciyərin payı issə onun özünə çatacaqdır.<sup>23</sup>*

Nizaminin irəli sürdüyü prinsipə «Dədə Qorqud»un son boyunda düzgün əməl edilmədiyi – Dış Oğuzun payı da İç Oğuza verildiyi üçün tarazlıq pozulur və bir tayfa içərisində düşməncilik toxumu səpilir, qardaş qardaşa əl qaldırır, qan töküür. Çünkü Ümumi Bəxşış günündə ayrı-seçkilik toxumu səpənlər – qılbaşlar və onların fitvasına uyanlar – qazanlar, aruzlar bilməli idilər ki, «Hər zərrə toz olsa belə dünya pərdəsində bir işə yarayır». Yeddi hasar – yeddi göy əyləncə xətrinə yüksəl-

məmiş, göyün pərdəsi altındakı yeddi qübbə boş yerə yaranmaşıdır. Ötüb-getməkdə olan həyat müqəddiməni xatırlatsa da, şəhvət, yeyib-içmək üçün deyil və yer üzündə heç nə oyuncaq kimi doğulmamışdır. Nizami nəsihət edir ki, varlıqların funksiyalarını dəyişik salmaq olmaz. Pay bölgüsündə tərəfkeşlik etmək yaramaz. Eləcə də insanları hərislik və fəaliyyətsizlikdən uzaqlaşdırmaq lazımdır:

*Yeyib-yatmaqdan çəkinə bilsən yaxşıdır,  
Çünki bunlar öküz və eşəklərdə də vardır<sup>24</sup>.*

Nizaminin axtarışlarının həddi-hüdudu yoxdur. O, sirləri öyrənmək məqsədini qarşısına qoyanda dar çərçivəyə qapanıb qalmır, hərtərəfli biliyinin, təcrübəsinin və qeyri-adi istedadının, yüksək qabiliyyətinin hesabına dünyani qlobal şəkildə götürür, varlıqların yaranması, fəaliyyəti, inkişafı, dəyişməsini əsil alımaraşdırıcı kimi şərh edir. «Diqqətlə baxaq, sırrı axtaraq, işin tel ucunu – mənşəyini tapaq» – deyən şair yaxşı anlayır ki, yeri də, göyü də dərk etmək, birər-birər bunu da, onu da öyrənmək üçün maddi və mənəvi şeylərin təbiətinin hansı mayadan yoqrulduğunu bilməlidir. Mövcudatın vahid başlangıça malikliyini, eyni nöqtədən idarəsini yaxşı anlayan Nizaminin bəzi qənaətləri müasir alımların, o cümlədən K. Yunqun nəzəri müddəələri ilə üstüste düşür. İsvəçrəli alim insan şürurunun kənar qüvvədən (şərti olaraq «libido» alındır) asılılığını elmi eksperimentlərlə sübuta yetirir.

Azərbaycan xalqının müdrik bir atalar sözündə deyilir: «Hər şeyin bir yaradıcısı var». Nizaminin və K. Yunqun qənaətlərində də dünyadan hamiya daimi görünən elementləri dərkədilməz enerjinin yardımı ilə meydana gəlib fəaliyyət göstərir.

*Dünyada kim elə bir ayna görmüşdür ki,  
Əvvəldən ona (cila) vurulmamış olsun?<sup>25</sup>*

– sorğusunu açıqlayanda ağlın qəbul etmədiklərinin, daha doğrusu, müasirlərinin başa düşmədiklərinin şərhinə çalışır. Şairin

<sup>24</sup> Nizami. Leyli və Məcnun, s. 29.

<sup>25</sup> Yenə orada, s. 30.

məsləhətinə əsasən düşünən kəs təhqiq məqsədilə nəyə baxırsa, birinci necə yarandığını aydınlaşdırmağa çalışmalıdır. Əslində ilkin şeylərin mənşayini görmək gözün, anlamaq ağlın imkanı xaricindədir. Düşünülməlidir ki, axı, varlıqlar öz özünə necə yarana bilər? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, bütün yaranışlarda başqasının yardımını gərəkdir. Qarşıya gözəl naxış çıxanda ilk olaraq onu vuran şəxs ağla götirilir.

Nizami ilkin təsəvvürlərdən bəhs açanda fikirlərini mifoloqdan çox filosof tək təqdim edir: anlaşılması imkan xaricində olan şeylərin mövcudluğu o deməkdir ki, hər şey Yaradıcının əlindədir. Ona aid meydanda at çapmağın isə heç bir mənəsi yoxdur.

*Bütün ağıllular, vurğunlar aciz qaliblər ki,  
Bu dünya necə meydana gəlmişdir?!  
Əgər bir kəs dünyanın necə yarandığını bilsə,  
Mümkündür ki, o da elə bir işi görməyi bacarsın,  
Madam ki, dünyani yaratmaq biza mümkün deyil,  
Onun necəliyi də təsəvvürümüz xaricindədir.<sup>26</sup>*

Dünyada hər şey nəzm-intizamla düzəldilmişdir. Ən adı varlıqlarda da gizli xəzinə vardır. Şair o xəzinələrin açarının şüşədən deyil, poladdan qayrılmamasını, yəni dərin bilik qazanılmaqla dərkini əsas şərt sayır. Gündəki elmlərə yiyələnməyənlər xəzinəyə çatıb şərbət istayırlar, zəhər tapırlar. Mifik görüşləri saf-çürük edən Nizami xalq inanclarından götürdüyü «İlan həmişə xəzinə üstə yatır» qənaətinə tamam başqa don geyindirir. Musanın və Harunun zəngin gövhər xəzinələrinin qiymətini onda görür ki, birincisi insanlara fayda, ikincisi ziyan verir, ölümə səbəb olur. İlan zəhəri də eyni ilə həyata son qoymaqla yanaşı, saqlamlığa, ömrün uzanmasına imkan yaradır. Maraqlıdır ki, gerçək anlamda da hər şey bir nöqtədən hərəkətə başlayıb o yerdə də ömrünü bitirib başqası ilə əvəzlənir. Nizaminin gəldiyi nəticəyə görə, «Pərgar dairəni tamamladıqda ilk addımını atdıgi nöqtəyə qayıdar».

<sup>26</sup> Nizami. Leyli və Məcnun, s. 30.

*Nə vaxta qədər ehtiyacım olan hər tikəni  
Şaha, çobana həvalə edəcəksən?<sup>27</sup>*

Şərqdə formallaşan kitabların (əlyazmalar: divan ədəbiyyatı və epik poemalar nəzərdə tutulur) özünəməxsus ənənəsi, quruşluşu, rəsmi girişi, başlangıcı, ardıcılılığı, sonu, ümumi prinsipləri və fərqli xüsusiyyətləri vardır. Bəzi cəhətlər uzun yol boyu sınaqlardan keçən tarixi təcrübədən, bəziləri də İslam ədəbi prosesindən hazır şəkildə alınmışdır. Bədii mətnin Şərqə məxsus spesifik strukturu müəyyən mərhələdə dünya ədəbiyyatında aparıcı rola malik olmuş, hətta Avropa mədəniyyətinin «İlahi komediya», «Dekameron», «Qeptameron», «Şərq-qərb divanı» kimi əsərlərin özülünü təşkil etmişdir.

### Ədəbiyyat

1. Nizami. Yeddi gözəl (filoloji tərcümə). - Bakı, 1983.
2. Nizami. Leyli və Məcnun (filoloji tərcümə). - Bakı, 1981, s. 18
3. Nizami. İsgəndərnamə (filoloji tərcümə). - Bakı, 1983, s. 22
4. Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. -Bakı, 1981, s. 79-81.
5. Türk şöri özel sayısı III (Halk şöri). Türk dili. Aylıq Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 260.
6. Лотман Ю.М. Анализ поэтического текста. Издательства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 104
7. Философия любви, Т. 1, с. 25 (См: Маркс К., Энгельс Ф. Соч. Т. 21, с. 79)
8. Kitabi-Dədə Qorqud. – Bakı, Yaziçı, 1988, s. 83
9. Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116
10. Крачковский И.Ю. Ранняя история повести о Меджнуне и Лейли в арабской литературе. Изб. сочинения., том II, М.-Л., 1956, с. 591-596; Е.Э.Бертельс. Источники

<sup>27</sup> Nizami. Leyli və Məcnun, s. 20

“Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, с. 266-275

11. Бертельс Е.Э. Источники “Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, с. 268

12. Алиев Г.Ю. Академик А.Е.Крымский и его сочинение «Низами и его современники». – Введение в кн. А.Е.Крымский. Низами и его современники, Баку, 1981, с. 11

13. Алиев Р.М. Низами и его поэма «Лейли и Меджнун». – Предисловие к кн.: Низами Гянджеви. Лейли и Меджнун. Перевод с фарси, предисловие и комментарии Рустама Алиева, Баку, 1981, с. 11

14. Ширвани Ю.З. Еще раз об источниках поэмы «Лейли и Меджнун» Низами /Опыт историко-сравнительного изучение литературных взаимосвязей/. – журнал «Ученые записки Азербайджанского Университета», серия: язык и литература, 1966, № 6

15. Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. Namızədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın kitabxanasında saxlanır).

16. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 108

17. Бахшалиева Г.Б. Предисловие к кн. Абу-л-Фарадж Ал-Исфахани. Книга песен. Филологический перевод с арабского, предисловие, исследование, комментарии и указатели Г.Б.Бахшалиевой. – Баку, 1994, с. 20

18. Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri. – Bax: «Nizami» almanaxı, Birinci kitab, Bakı, 1940, s. 181

19. Sm.: İbn Xalikan. Kitab vafaət..., I-IV, al-Kaxira, 1948

20. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 103

21. Розанов В.В. Люди лунного света. Метафизика христианства. Второе издание– С.Петербургъ, 1913

22. Гередот. История. В девяти томах. – М., 1999, с. 87-88

23. Şirvani Yusif Ziya. «Leyli və Məcnun» əsərinin meydana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, Üçüncü kitab – Bakı, 1941, s. 120-126

24. Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, s. 109

25. Крымский А.Е. Низами и его современники. – Баку, 1981, с. 27 вя 79

26. Hacılı A.Bayati poetikası. – Bakı, 2000

27. Тодоров Цветан. Поэтика. В кн. «Структурализм: «за» и «против». – М., 1975, с. 37

28. Лотман Ю.М. Анализ поэтического текста. Издательства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 257

## РАМАЗАН КАФАРЛЫ В ПОЭЗИИ НИЗАМИ СОЧЕТАНИЕ ПРОСТРАНСТВА, ВРЕМЕНИ И МАГИЧЕСКИХ ЧИСЕЛ

### Резюме

В статьи анализируются неисследованные пласти художественного наследия Низами, связанные с азербайджанским фольклором и произведениями древней арабо-персидской письменной литературы. В своем энергичном повествовании автор приближает героев великого Низами к нашей современности и отвечает на интересующие читателя вопросы о любви и влюблённости, многие из которых подняты впервые.

**Ключевые слова:** пространство, время, число, фольклор, письменные источники

*Ramazan QAFARLI,  
filologiya üzrə elmlər doktoru,  
AMEA Folklor İnstitutu*

## **NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?**

Məhəbbətin mənşeyindən danışanlar ilk-əvvəl belə bir sorğuya cavab axtarmışlar: ulu əcdad onu barbarlığın içərisindən keçirib gətirmişdir, yoxsa bünövrəsi mədəniyyətlə qoyulmuşdur? Çoxları belə hesab edir ki, eşq duyğusu məkr, nifrət, paxılıq, dostluqdan və ana-övlad bağlılığından sonra meydana gəlmişdir. Y.B.Ryurikov sadalananları sevginin «böyük qardaşları» kimi götürüb bildirir ki, toplum halındaki mağara insanları küləvi nikahla yaşayırdılar və yəqin eşq duyğusundan tamam məhrum idilər. «Qədim dövrün tədqiqatçıları deyirlər ki, heç təknikahlıq yarananda da məhəbbət mövcud olmamışdır. Morqan və Bahofen kimi araşdırıcılar istinad edən Engels yazırıdı: «Orta əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə uyğun deyil. Özlüyündə bu hal ağlabatandır ki, əvvəlki çağlarda da fiziki gözəllik, dostluq münasibətləri, maraq eyniliyi və s. ayrı-ayrı insanlarda cinsi yaxınlığa meyl oydadı. Həm kişi, həm də qadın üçün kiminlə intim əlaqəyə girməsi müəyyən əhəmiyyət kəsb edirdi. Lakin bu, müasir cinsi məhəbbətdən hələ çox uzaq idi».<sup>28</sup> Bu qənaətlərdə məsələnin prinsipial şəkildə bütün dünya xalqları üçün xarakterik hal kimi təqdimi ilə razılaşmaq mümkün deyil. Coxsayılı yazılı mənbələrə, o cümlədən Nizaminin «Leyli və Məcnun» poemasına əsasən yalnız bir cəhətə haqq qazandırmaq olar ki, orta əsrlərin başlangıcında İslam Ərəbistanında doğrudan da cəmiyyət məhəbbətin nə olduğunu anlamırdı. Lakin «Kitabi-Dədə Qorqud» oğuznaməsinin eramızdan əvvəlki çağlarda yaranan «Duxa qoca oğlu Dəli Domrul» boyunda F. Engelsingin «Orta əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq

həqiqətə uyğun deyil» mülahizəsinin tamamilə əksinin şahidi oluruq. Qədim türk yazılı abidəsində ilkin ailə münasibətlərinin məhəbbət üzərində qurulub möhkəm sütunlar əmələ gətirdiyinin geniş təsviri verilir. Tanrıının işinə qarışib «ölüm mələyi» (sonrakı variantlarda Əzrayıl şəklinə düşmüşdür) ilə qarşı-qarşıya gələn Dəli Domrul günahının bağışlanması üçün öz canı əvəzinə başqa can ödəmək məcburiyyətində qalır. Boyda ata-ananın övladına, eləcə də əksinə, övladın ata-anasına sevgisinin sönüklüyü göstərir ki, hadisələr türkün «atalar kultu»ndan daha əvvəlki dövrə aiddir. Çünkü Dəli Domrulun valideynləri övladlarının ölümü ilə razılaşır, dünyanın ləzzətini alıb son mənzilin astanasına çatsalar da, quru canlarını onun yaşaması yolunda qiymırlar. Öz növbəsində oğul da doğma ata-anasına laqeydlik nümayiş etdirir – öz şirin canına görə hər ikisinin ölümüne razılaşır. Lakin ər-arvad münasibətinə gələndə eyni motivli yunan miflərində fərqlənən başqa mənzərəylə rastlaşırıq. Dəli Domrulun əli hər şeydən üzüləndən sonra ömür-gün yoldaşıyla vidalaşmaq, halallaşmaq üçün tanrıdan möhlət istəyir. Ərlə arvadın dialoqundan aydınlaşır ki, gənc ailə sevgi əsasında formalılmışdır və xüsusi qadın tərəf üçün ərinin yoxluğunundan sonra başqasıyla bir yasdığa baş qoymaq ölümə bərabərdir. Belə ki, Dəli Domrulun: «Gözün kimi sevərsə, Sən ana vargil! İki oğlancığı öksüz qomağıl!» - təklifini qadın ürək yanğısı və ciddi etirazla qarşılıyır, onunla birlikdə ölməyi digər kişi ilə öpüşməkdən, cinsi əlaqəyə girməkdən üstün tutaraq bildirir:

*«...Bir yastiqda baş qoyub əmişdigim,  
Qarşu yatan qara tağları  
Səndən sonra mən neylərəm?  
Yaylar olsam, mənim görüm olsun!  
Souq-souq sularun içər olsam,  
Mənim qanım olsun!  
Altun-ağçan xərcləyür olsam,  
Mənim kəfənim olsun!  
Tavla-tavla şahbaz atun binər olsam,*

<sup>28</sup>Философия любви, Т. 1, с. 25 (См: Маркс К., Энгельс Ф. Соч. Т. 21, с. 79)

*Mənim tabutum olsun!  
Səndən sonra bir yigidi sevib  
Varsam, bilə yatsam,  
Ala yılan olub, məni soqsun!»<sup>29</sup>*

Göründüyü kimi, Azərbaycan türklərində ailənin təməli əski çağlardan sevgi əsasında qoyulmuşdur. Deməli, Məcnunun müsəlman Şərqini VII yüzillikdən üzü bəri təlatümə gətirən «eşq üşyani» Nizaminin həmvətənləri tərəfindən neçə min il əvvəl Dəli Domrulla meydana atılıb bəhrəsini vermişdi.

Eposda Domrulun dəliliyinin mənbəyi birbaşa qadına məhəbbətə bağlanmasa da, el arasında Məcnunun analogu olan adı qazanması qəribə təsadüfdür. Onun körpü başındaki «ərköyünlüyü» - gəlib-gedəndən pul alması da vaxtsız dünyasını dəyişən gəncin müdafiəsinə qalxarkən kölgədə qalır. O, tanrıının özünə qarşı çıxməqla eşq dəlisi funksiyasını yerinə yetirir. Azərbaycan türkçəsində dəliliyin bir mənası da igidlik, ərənlilikdir. Domrul düşmən qoşununu dəf etməmişdi, gücünü «həyat eşqi» uğrunda döyüşə sərf edəndə hiylə toruna salınıb yenilmişdi. Onun əsil ərənliliyi və igidliyi məhz bu zaman meydana çıxmışdır.

Arxası yerə qoyulandan sonra yenidən ayağa qalxmasına yardım edən qüvvə – qadını ilə arasında olan böyük sevgi məgər dəliliyinin – məcnunluğunun nişanəsi deyildimi? Ərəb dilindən gələn «məcnunluq» dəliliyin analogu olsa da, əfsanələrin yardımçı və Nizaminin qələmiylə tamamilə eks anlamda işlənib ülviliyi, insana vurgunluğu, saflığı, sədaqəti, vəfanı, «məhəbbətin bakırəliyi»ni bildirmişdir. Beləliklə, iki aşiqdən birincisinin dəliliyi insanı ölümsüzləşdirməkdən, ikincisinin məcnunluğu isə məhəbbəti ürəklərdə diriltməkdən başlanır. Lakin hər ikisinin qələbəsinə qarşılıqlı sevgi təminat verir. Dəli Domrul eşqin nə olduğunu, hansı gücə malikliyini tanırlara başa salır, Məcnun isə onun əbədiliyini, Vahid yaradıcının özündən gəldiğini, yer üzündə heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını

göylərə deyil, yerdəki insanlara öz həyatını qurban verməklə əyani şəkildə göstərə bilir.

İki aşiqdən birinin dəliliyi insanı ölümsüzləşdirmək, ikinci-sinin məcnunluğu isə məhəbbətin toxumunu ürəklərə səpib cürcətmək olmuşdur. Lakin hər ikisinin qələbəsinə qarşılıqlı sevgi təminat vermişdir. Dəli Domrul eşqin nə olduğunu, hansı gücə malikliyini can alanlara başa salmış, Məcnun isə onun əbədiliyini, Vahid yaradıcının özündən gəldiğini, yer üzündə heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını göylərə yox, yerdəki insanlara öz həyatını qurban verməklə əyani şəkildə göstərə bilmmişdir.

Məhəbbətdən söz açanlar lap başlangıçdan onun əhatə dairəsinin genişliyini (erotik sevgi, özünəvurğunluq, eləcə də insana, tanrıya, həyata, vətənə, həqiqətə, azadlıqa, xeyirxahlıq bağlılıq) nəzərdə tutub varlıqların əlaqəsindən, münasibətindən doğan bütün halları - coşqunluq, ehtiras, həvəs, maraq və uyğunlaşmanın eyni nöqtədə birləşdirmiş, nəticədə Nizami kimi eşqi dönyanın özünü hərəkətə gətirən qüvvə saymışlar. Çoxsaylı araşdırma larda daha çox müxtəlifliyinə diqqət yetirildiyindən sevginin mahiyyətinə nüfuz edilməmiş, əksər hallarda onun növ və formalarını müəyyənləşdirməklə kifayətlənmışlar.

Qəribə hissələr aşlayan duygunun dərkinə mifik təfəkkürlə başlanmasına baxmayaraq, nədənsə, məhəbbətin köklərini dərin qatlarda deyil, mədəni inkişafın ən yüksək mərhələlərində, məsələn, Şərqdə intibah dövründə və Qərbdə renesansda axtarmışlar. Lakin eşqin ən primitiv anlamı miflərin dili ilə yozulmuş, ulu əedad ilk sevgini Göylə Yer, Günsələ Ay arasında göstərmmiş, nifrat-lə sevincin, işıqla zülmətin, ölümlə həyatın qoşa təzahür etdiyini irəli sürmüdüdür. İlkin təsəvvürlərə görə, torpaq öz doğduqlarını – bitkilərin toxumlarını hədsiz dərəcədə sevdiyindən diri-dirisi uduv yenidən meydana gətirir. Bu inanc sonralar «Pişik balasını istədiyindən yeyir» şəklində yaddaşlarda atalar məsəlinə çevrilmişdir.

Eşqin insanla əlaqələndirilməsinin izlərinə isə ilk dəfə Narsislə bağlı mifdə – gözəl bir gəncin suda öz əksini görüb vurulması və həsrətdən əriyib yox olması epizodunda rastlaşıraq.

<sup>29</sup> Kitabi-Dədə Qorqud. – Bakı, Yazuçı, 1988, s. 83

Xalq məhəbbəti təsvir və tərənnüm etmək üçün xüsusi epik-lirik janrlar – əfsanələr, mahnilar, bayatılar, eşq dastanları düzübü-qoşmaqla onun mənşəyinin dərin qatlarla bağlılığını əsaslaşdırılmışdır. Maraqlıdır ki, folklorda məhəbbətin müxtəlifliyi arxa plana keçir və iki insan arasında qarşılıqlı şəkildə mövcud olub saflıq, səmimilik, qəlb birliyi, gözəllik, vəfa, həya və ismətin təminatçısı rolunu yerinə yetirir. Və eşqin tədqiqatçıları tərəfindən müəyyənənəşen bütün formalarının –

- a) *romantik eşq,*
- b) *qəhrəmanlıq eşqi,*
- c) *platonik eşq,*
- d) *qardaşlıq eşqi,*
- e) *valideyn eşqi,*
- f) *harizmatik eşq,*
- g) *eşq-ehtiras,*
- h) *eşq-ehtiyac,*
- i) *eşq-hədiyyə (buta),*
- j) *yaxınlara və uzaqlara (qohumlara) qarşı sevgi,*
- k) *kişi və qadın məhəbbətinin* – zəngin xalq yaradıcılığı qaynaqlarında özünə yer tapması da onun ilkinliyindən irəli gəlir.

Azərbaycan türklərinin yaratdığı əfsanələri məhəbbətin salnaməsi adlandırmaq olar. Ümumiyyətlə, eşq motivlərinə folklorun epik ənənəsində geniş yer ayrılır və insanın ən ülvi, saf duyğularından biri kimi təqdim olunur. İnanclarda sevginin kökləri mifik görüşlərə bağlanır. Yaradıcıya vurğunluğun – haqq aşiqliyinin bünövrəsi əski çäglardan şüurun meydana gəlməsi ilə qoyulmuş, tarixin sonrakı mərhələrində isə eşqlə başlangıca qayıdışın mümkünlüyü haqqındaki təsəvvürlər müxtəlif dini təriqətlərin əsasasında duran mühüm amillərdən birinə çevrilmişdir.

Məhəbbət duyğuları müəyyən dövrlərdə - *dünyəvi* və *ilahi* *eşq* deyə iki anlamda anılmış, lakin eşqin mayasında insanın elə duyğuları dayanmışdır ki, həmişə saflığa, sədaqətə, haqqqa, ədalətə, düzlüyə söykənmişdir. Xalqımızın əqidəsində iki sevən gənci bir-birindən ayırmak haqqı tapdamaq, günaha batmaq sa-

yılmışdır. «Sevgiyə zaval yoxdur» – deyən ulularımız üçün eşq Allahın insanlara bəxş etdiyi ən böyük qüdrət idi. Ona tutulanlar Məcnun tək bu dünyada əzab-əziyyət çəksələr də, son anda insanlıqdan çıxıb başqa cildə girməklə, tanrıının yaratdığı təbiət varlıqlarına dönməklə onun ülviliyinə qovuşurlar. Əfsanələrdə sevən gənclərin arasına qara tikan olub girənlər lənətlənir, qızlarını istədikləri oğlanlardan ayırib pula, var-dövlətə satanlar – saf eşqi qurban verənlər nifrətlə qarşılınlırlar. Belə söyləyirlər ki, «Keçmişlərdən bir oğlan bir qızı sevirmiş. Qız da ondan ötrü dəli-divanə imiş. Gecələri xəlvətə salıb ay işığında, yaxınlıqdakı dağın döşündə görüşmişlər. Lakin dövlətli ata qızını kasib oğlana verməyi belə ağlına gətirməz, acığından dil-dodağını gəmirər, dəmir yeyib göyə püşkürəmiş. Qızın göz yaşları, yalvarışları da onun daşa dönənşürən yumuşalda bilmirdi ki, bilmirdi. Az keçmir ki, ata qızını özünə tay hesab etdiyi dövlətli oğlana nişanlayır. Toy günü qız evdən qaçıb görüş yerinə gedir. Sevgilisinin boynuna sarılıb məzlam-məzlam deyir:

– Əzizim, məni başqasına verirlər. Bu gün toyumuzdur. Mən ona getməyəcəyəm. Sənə də mümkün deyil. Onsuz da atam razi olmayıacaq. Qaçsaq da tapdırar, səni də, məni də öldürər.

Sevgilisindən bu xəbəri eşidən oğlan dərindən ah çekir:

– Sənsiz yaşamaqdansa, daş olmaq yaxşıdır, – deyir.

Söz ağızından qurtarmamış yerindəcə donub daşa çevrilir. Qız isə söyüd olur, kölgəsini daşa salır. Deyirlər, söyüdə dönənşürən göz yaşları o qədər axır ki, onun dibində bulaq əmələ gəlir. Hər il bahar gələndə söyüd yarpaqlayır, budaqlarını suya sallayır. Bu budaqlarla axıb tökülen göz yaşları onun suyunu açılaşdırır. Ona görə də o bulaqdan heç kim su içə bilmir.

Adamlar burdan gəlib keçəndə söyüdün kölgəsində eyləşib dincələr, nakam aşıqlərin əhvalatını yad edib kədərlənər, varlı ataya nifrət edərlər. Gedəndə isə özləri ilə bulağın suyundan götürməyi unutmazlar. Deyirlər, qızın göz yaşlarından əmələ gəlmış bu bulaq xəstə üçün dərmandır».<sup>30</sup>

<sup>30</sup> Azərbaycan mifoloji mətnləri, Bakı, 198, s. 115-116

Məhəbbət əfsanələri xalq fantaziyasının elə boyaları ilə işlənir ki, dirləyənlərdə ancaq rəğbət oyadır. Eşq odunu söndürməyə çalışanlar Allahn qəzəbinə keçirlər. Sonralar dastanlaşan «Əslı və Kərəm», bir neçə silsilədən ibarət «Bülbül və Qızılgül», «Lalə» əfsanələrini Azərbaycan türklərinin arxaik ənənəsinin şah əsərləri hesab etmək olar.

İnanc sistemlərini qarşılaşdırmaqla birinin digərindən üstünlüğünü göstərən əlamətlərin qabardılmasının tarixi çox qədimdir. Mifik görüşlərdə kultlardan hansının birincilik qazanması uğrunda mübarizə aparılmışının köklərinə bağlanır. Bu motiv sonralar islamla xristianlığın müqayisəsi şəklinə salınmışdır. «Şeyx Sənan», «Əslı və Kərəm» əfsanələrinin mayasında da məhz müsəlman aşıqlə xristian məşuqənin eşq macəraları durur... «Leyli və Məcnun», «Yusif və Züleyxa», «Fərhad və Şirin», yaxud «Xosrov və Şirin», «Tahir və Zöhrə» və digər eşq hekayətləri onlardan törəmişdir. Əgər mifologiyada Günəşlə Ayn, Yerlə Goyün sevgisi işiqla qaranlığın, istiylə soyuğun, xeyirlə şərin vəhdətindən yaranmışdisa, bu əfsanədə Qızılgül Bülbülün fədakarlığı ilə əvəzlənmiş və dönyanın bütün əzab-əziyyətinin gözəllik karşısındakı heçliyinə insanları inandırmışdır.

Ərəb folklorunun məhsulu olan «Şeyx Sənan»ın yaranma tarixi islamın meydana gəlməsindən uzağa getmir. Türk təfəkküründən doğan «Əslı və Kərəm»in kökləri isə daha dərindədir. Eşq ahından hər iki gənc od tutub yanır. Xeyiri təmsil edən qəhrəmanların külü basdırılan torpaqda qızılıgül kolu bitir. Qızılgül Günəşin simvoludur. Şərin – keşş dəfn olunan yerdə isə qara tikan yetişir. Azərbaycan türklərinin qədim inanclarında qara tikan divlərin dırmaqlarıdır.

Əfsanədə göstərilir ki, müsəlman xanın ölkəsini xristian vəzir idarə edir. Bu, islamın (ola bilsin ki, daha əski çağların inancında Goy tanrılarının) tək allaha söykənən başqa din sisteminə hörmətlə yanaşmasına işarədir. Tarixdə də belə olmuşdur. Hunlar, Goy türklər müsəlmanlaşandan sonra da qonşu xristian ölkələrinə sühə və dostluq şəraitində yaşamağı təklif etmişdilər.

Onlarla hər cür iqtisadi-mədəni əlaqəni razılıqla qarşılamışdır. Lakin qara keşş ölkəsini ona etibar edən xanın oğluna qızını əra verməyi özünə siğşidirmir.

Dini baxışlar arasındaki fərq ortaya çıxanda islamın təmsilcisi güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. Xristian qara keşş isə mühafizəkardır. Qəribə orasıdır ki, xanın süfrəsinin ətrafında oturub onun çörəyini yeyəndə, kef məclislərində əylənəndə onların allahları arasında fərqi görməməzliyə vururdu. Elə ki, qanın qarışması məsələsi ortaya çıxır, onda qara keşş üçün baxışlar da ayrılır, allahlar da.

Əslində Kərəmin sevgisi də islamla bir araya siğmir. O, Məcnun kimi öz zamanının eksər ölkələrini qarış-qarış gəzib doluşmaqla həm istəklisinə qovuşmağa can atır, həm də insanlara eşqin ülviliyini nümayiş etdirir. Məcnunun atasından fərqli olaraq xan insanlıq naminə ehkamları pozur. Qara keşşin hərəkətləri isə heç bir xristian ölkəsinin adətləri ilə üst-üstə düşmür. Məhz buna görə sonralar xalq bir qədər də konkretləşmə aparmışdır, eyni motiv əsasında düzüb-qoşduğu məhəbbət dastanında qara keşşini erməniləşdirmişdir. Çünkü humanizmlə, bəşərliklə bir araya siğmayan qəddarlıq (halbuki islamın da, xristianlığın da ümumi kodeksində aldatmaq, övlada, dostluğa xəyanət etmək, ülvi hissələri boğmaq, yediyi çoraya arxa çevirmək yoxdur) ancaq mənfur qonşularımızın əqidəsinə uyğun gəldirdi.

Əfsanə janının tələbinə uyğun olaraq xalq Əslı ilə Kərəmin bir neçə qəbrini nişan verir. Deyirlər ki, biri də Xanlar rayonunda, Lüləli adlanan yerdə yerləşir.

Füzuli rayonu, Şükürbəyli kənd sakini Qurbanov Faiq Kamal oğlu danışmış ki, «Toy gecəsi Kərəmlə Əslı tək-tənha qalıb bir-birinə sarımasırlar. Kərəm əl atır ki, xalatının düymələrini açın. Düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırınca çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa düşür. Bilir ki, Qara keşş nə isə onların başına bədbəxtlik gətirəcək. Əslı də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb axırınca çatanda ondan bir qığılçım qalxıb Kərəmin sinəsinə düşür. Kərəm

alışır yanır. Bir göz qırpmında kül olur. Əslİ hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin külüntü ağlaya-ağlaya yiğişdirmağa başlayır. Həmin küldən bir qıqlıcm da qalxıb Əslinin üstünə düşür. O da yanır külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. Otaqda bəylə gelin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, bu qara keşisin işidir. Hami göz yaşı töküb ağlayır, hər iki nakam gənci Lüləli deyilən yerdə basdırırlar.

Bir zaman keçməmiş keşis də azarlayıb ölürl. Onu da Əslİ və Kərəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmasına. Qara keşisin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər gül kolları Əslİ və Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşisin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir».<sup>31</sup>

Əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq burada heç bir kənar hökmdarın təkidi ilə deyil, Qara keşis özü Kərəmin onları qarabaqara izlədiyini görüb birdəfəlik məsələni çürütmək istəyir və bu anadək gerçəklilikə yoğrulan epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəzlənir. Ata qızının nişanlısına «toy hədiyyəsi» – öz əlləri ilə tikdiyi xalatı verir. Hələ Kərəmə tapşırır ki, toy gecəsi Əslinin yanına getməzdən əvvəl geyinsin və öz əlləriyle düymələri açsin. Əslinda bu, xoş və bəşəri hadisədir. Lakin «xalat» burada erməni keşisinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr isə Kərəmin bəxti və taleyinin açarlarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Fələk keşisin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatin içində bağlanıb qalması iləsə ondan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir, qədərdir. Kül yaradıcıya qovuşmaqdır. GüL kolu həyatın davamı deməkdir. Doğrudur, əfsanədə qızılqıl məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Təsadüfi deyil ki, Nizami «Leyli və Məcnun» poemasının motivlərini də məhəbbət əfsanələrindən götürmüştür.

<sup>31</sup> Azərbaycan mifoloji mətnləri, s. 138

Əfsanələrdə məhəbbət yurdun daşları, qayaları, dağları, çayları, gölləri, bulaqları, quşları, bir sözlə, təbiətin füsunkar gözəllikləri ilə simvollaşdırılır. Eşqi iki gəncin qəlbində söndürmək istəyənlər silah, var-dövlət və taxt-taclarına arxalanırlar. Lakin daha çox eşq cütlüğünün qız tərəfi təkləndikdə şərin qarşısında əyilmir, tanrıının yardımıyla təbiətin bir elementinə çevrilib qəlbindəki eşqə yer üzündə abidə ucaldır. Bu motiv iki amildən doğdurdu. Birincisi, sevginin öz gücünü təbiətdən aldığı əsaslandırır. İkincisi, hər bir kəsin son mənzilinin təbiətin qoynunda – qara torpaqda yerləşdiyinə işarə edilirdi. *Gec-tez o biri dünyada da olsa, sevənlər vüsala yetişəcəklər.*

Nizami Məcnunu mifoloji təfakkürün və coxsayılı əfsanərin içərisində keçirib gerçəklilikə yoğunlaşmış bacarmışdır.

Tədqiqatçılar Şərqdə «Leyli və Məcnun» əfsanəsinin X yüzillikdə yarandığını irəli sürürlər. Həmin çağadək ərəb mühitində Məcnun adlı bir, yaxud bir neçə şairin aşiqanə qazəllər yazıb ürkəklərə yol tapmaq arzusuna düşdüyündən geniş bəhs olunur. Çox hallarda onun hər bir beytinin qəribə əhvalatlardan meydana gəldiyi iddia edilir, bu səbəbdən də xalq arasında adına əfsanələr düzülüb-qoşulması göstərilir. Y.E.Bertels, V.A.Jirmunski, İ.Y.Kraçkovski, H.Arası, A.Rüstəmzadə, R.Əliyev, X.Yusifov, Q.B.Baxşəliyev kimi alımlər müxtəlif mənbələrə əsaslanıb Məcnunun tarixi şəxsiyyət olması ilə razılışırlar. Şair Qeys, yaxud Məcnun barədə ancaq ölümündən iki yüz il keçəndən sonra – IX, X əsrlərdə salnamə və təzkirələrdə məlumat verilməyə başlanır. İ.Y.Kraçkovski və E.Bertels bildirirlər ki, Məcnun VII əsrin sonlarında Ərəbistanda yaşamışdır, əsərlərinin üslub və məzmunu Uzra qabiləsi söz sənətkarlarından Qeys ibn Zərihin (68/687-ci ildə ölmüşdür) Lubnla, Cəmilin (VI əsrin ikinci yarısı və VII əsrin başlangıcında yaşamışdır) Busaynla, Urvın (40/660-82/701-ci illərə yaxın) Afrla qarşılıqlı sevgisine həsr olunan poetik irlə səsləşirdi. Məcnunun şeirlərində aşiqin ayrılıq, vüsəl, həsrət dolu duyğuları, ugursuz, nakam olsa da, sədaqətli məhəbbətinin Leyli adlı lirik qəhrəmanla bağlanması

çoxsaylı əfsanələrin yaranıb geniş yayılmasına təkan vermişdir.<sup>32</sup> Bu mövzunun ilk olaraq yazılı ədəbiyyata, daha dəqiq deşək, epik poeziyaya Nizami tərəfindən gətirildiyi birmənalı şəkildə bütün tədqiqatçılar tərəfindən qəbul edilir.

Nizami poemasının mənbələrindən danışanda iki qaynaq diqqət mərkəzinə çəkilir:

*Birincisi*, folklor, xüsusilə şifahi şəkildə ağızlarda gəzib-dolaşan əfsanə və rəvayətlər;

*İkincisi*, yazılı ədəbiyyat – ərəb və fars dillərində yazılan kitablar.

Hansının üstünlük təşkil etməsi ilə bağlı mübahisə son illərdək davam edir və tədqiqatçılar fikirlərini əsasən dörd istiqamətdə ümumiləşdirirlər:

a) Bəzi motivlərin şifahi xalq ədəbiyyatından gəldiyini tam inkar etməsələr də, Nizaminin poemanı yazılı mənbələrə söykənərək yazdığını iddia edirlər (Bertels E.E., Kraçkovski İ.Y., Jirmunski V.A. və b.);

b) Folklorla bağlılığına şübhə ilə yanaşırlar (Əliyev Q., Əliyev R. və b.);

v) Əsərin yazılı mənbələrlə əlaqəsini görməməzliyə vurub şairin ancaq folklor qaynaqlarından istifadəsini qəbul edirlər (Şirvani Y., Xalisbəyli T., Sasarı H. və b.);

q) Nizaminin hər iki mənbəyə eyni dərəcədə böyük əhəmiyyət verdiyini, həm xalq əfsanələrini, həm də yazılı kitabları saf-çürük edərək əsərinin kompozisiyasının qurulmasında tikinti materialına çevirdiyini irəli sürürər (Arası H., Azadə R., Baxşəliyeva G., Yusifov X. və b.)

Doğrudur, tədqiqatçıların əksəriyyəti şairin ərəb və fars dilli mənbələrdən qidalandığını xüsusi vurgulayırlar. Hətta E.Bertels ikinci qaynağın poemanın yaranmasında əsas rola ma-

<sup>32</sup> Бах: Крачковский И.Ю. Ранняя история повести о Меджнуне и Лейли в арабской литературе. Изб. сочинения., том II, М.-Л., 1956, с. 591-596; Е.Э.Бертельс. Источники “Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962, с. 266-275

likliyini təsdiqləməyə çalışır. Nizami əsərdə təsvir etdiyi bəzi epizodların hardan gəldiğini açıqlamasayı, deyilənlərin mütləq şəkildə qəbulu şübhə doğurmazdı. Lakin zəmanəmizə gəlib çatan ərəbdilli əlyazmalarla poemanın müqayisəsi çoxlarını bu qənaətlərə ehtiyatla yanaşmağa vadar edir. Məsələnin bu şəkildə qoyuluşu özünü doğrultmur. Çünkü hər bir böyük və qüdrətli imperiyada çoxsaylı xalqlar yaşasalar da, onları çox hallarda ümumi din, ümumi yazı dili birləşdirse də, mədəniyyət amillərini kökdən gələn ayrı-ayrı adət-ənənələrdən, məişət faktorundan, torpaqla, qanla keçən cəhatlərdən, milli ruhdan ayırib bir qazanda qaynatmaq hər hansı bir qüvvənin imkanı xaricində olmuşdur. İslam dünyasında ümumi prinsiplərin, məsələn, ədəbiyyatda forma əlamətlərinin bir-birinə keçməsi danılmazdır. Əruz vəzni ərəb şeirində bütün müsəlman xalqlarına miras qaldığı kimi. Ənənə və varislik məsələsində də ancaq mədəni əlaqələr zəminində incəsənətin, musiqinin bir-birinə yaxınlaşması, biriñin digərinə təsiri mümkündür. Lakin ərəb xilafəti dövründə mühüm, özül sayılan dil amili (çünki «Quran» ərəbcə yazılmışdı) belə uzun müddət mütləq şəkildə qorunub saxlanmamışdı, əvvəl fars, sonra türkün xeyrinə güzəştə gedilmişdi və bütün bunlar «ərəb-müsəlman sinkretik mədəniyyəti»nın tükdən asılılığını göstərir. Ərəbin hakimliyinin ən qüdrətli çağlarında Mədinədə yaşayış-yaradan, öz ata-baba yurdundan tamamilə uzaq düşən Musa Şəhəvətin, İsmayııl ibn Yasərin yaradıcılığında da öz kökünə və soyuna bağlılığı əsaslandıran faktlar aşkarlanmışdır. Halbuki hər iki sənətkarın dövrümüzə ancaq bir neçə seçmə şeiri gəlib çatmışdır və onlara təsadüfi olaraq orta əsrlərin başlangıcına aid təzkirələrdə «el Azərbaycani nisbəsi» möhürü vurulmamışdı.

Nizami poemasının folklorla əlaqəsini görməməzliyə vurun R.M.Əliyevin qənaətləri həqiqətdən ona görə uzaqdır ki, istinad etdiyi ərəb mənbələrindəki əsərlər məhz xalq arasında gəzib-dolaşan əfsanə və rəvayətlərin yazıya alınmış variantlardır.

Maraqlıdır ki, eks mövqedə duranlar da eyni şövqə yazılı mənbələrin rolunu danırlar. T.Xalisbəyli və Ç.Sasanı<sup>33</sup> də təxminən bu fikirdəirlər. Birincinin qənaətlərində Nizami poemasının məşəyi Babil yazılarına bağłasa da, ikincidə izləri «Kitabi-Dədə Qorqud» oğuznaməsində axtarılıb maraqlı nəticələr əldə edilsə də, son nəticədə əsas fikir ona yönəlir ki, «şair belə bir qüdrətli dastanı yaradarkən, ilk dəfə misilsiz sənət əsərini incələyərkən şifahi xalq ədəbiyyatına, o cümlədən Azərbaycan folkloruna arxalanmışdır».<sup>34</sup>

Məsələyə dar çərçivədən baxanda görünüş də yarımcıq alınır. Nizami poemasının mövzusunu ərəb mühitində yaranan əfsanələrdən götürdüyü danılmaz faktdır. Lakin yiğcam struktura malik əhvalatın geniş təsvirlər, dialoqlar, həyata və cəmiyyətin qanunlarına baxışlar, insani və qeyri-insani münasibətlər, duyu və düşüncələr, iki müxtəlif ailənin qarşılışması, məişət detalları, nəhayət, zaman və məkan əlaqəsi, ardıcılılığı gözlənilməklə canlandırılmasında, sözsüz ki, şair yerli materiallardan daha çox faydalananmışdır. Ona görə də «Leyli və Məcnun»un necə yarandığını bu iki amilsiz düzgün müəyyənləşdirmək çətindir.

H.Arasıdan tutmuş A.Rüstəmzadəyə qədər eksər nizamisünaslar məsələyə bu prizmdən yanaşmışlar. Razılaşmayanlar, başqa mövqedən fikir söyləyənlər yenə tapılıb. Bizi elə gəlir ki, mübahisələrə son qoymaq üçün ancaq bir üsul mövcuddur: irəli sürürlən müddəalara poemada şairin öz münasibətini aydınlaşdırmaq.

Dövrünün epik şeir ənənəsinə uyğun olaraq Nizami əsərlərinin əsas mövzusunu Şərq xalqlarının uzaq tarixindən götürmiş və müraciət etdiyi çağın nağıl, əfsanə yaddaşındakı izlərini bilicilərdən dinləməklə yanaşı, yazılı mənbələri də diqqətlə öyrənmiş, əlindən tutan, ilhamını pərvazlandıran müəlliflərin adlarını hörmətlə çəkmışdır, bəzən də razılaşmadığı məqamlardan bəhs

<sup>33</sup>Sasanı H. Nizaminin «Leyli və Məcnun» poeması. Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın kitabxanasında saxlanılır).

<sup>34</sup>Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 108

açmışdır. Lakin nədənsə «Leyli və Məcnun» poemasının başlangıçında mövzunun xalq arasında geniş yayılmasına dəfələrlə toxunsa da, özündən əvvəlki yazılı mənbələrin üstündən sükutla keçmişdir, müəyyən epizodların təsvirində isə müraciət etdiyi kitablara ancaq dolayı yollarla işarələr vurmusdur.

Nizami əsərin yazılmış səbəblərindən bəhs açanda hətta material azlığından, əlinin təkcə xalq söyləmələrinə çatmasından şikayətlənərək deyirdi ki:

*Həddindən artıq bəzək vurmaq da,  
Rəvayətin üzünü korlayır.*<sup>35</sup>

Və eitdiyi əfsanələri xalqın yaratdığı şəkildə nəzmə çəkməyi özündən yersiz əlavələr uydurmaqdan üstün tuturdu.

Böyük sənətkar Şirvan hökmdarı Axsitandan “Leyli və Məcnun” mövzusunda əsər yazmaq sıfarişini bir neçə səbəbdən tərəddüdlə qarşılamışdı. Onlardan ən mühümü qədim əfsanə haqqında özündən əvvəl tutarlı söz deyilməməsi, daha doğrusu, yazılı mənbələrdən istədiyi materialları tapa bilməməsi idi. İlk baxışda düşünürsən ki, tədqiqatçıların poemanın qida mənbəyi kimi göstərdikləri çoxsaylı kitablardan Nizami xəbərdar olsayıdı, bu misraları dilinə gətirməzdı:

*Heç kəs bu kədərli [mövzunun] ətrafinə dolanmamışdır.  
Şair, onu nəzmə çəkməkdən qaçmış,  
(Ona görə də) nəhayət, dastan deyilməmiş qalmış.*<sup>36</sup>

Bələ qənaət oyanır ki, Nizami “Leyli və Məcnun” rəvayətinin ancaq ona qədər poemalaşmamasından danışır. Lakin bir qədər sonra öz gücünə inandığını etiraf edəndə bildirir ki:

*Bütün imkanların yoxluğu ilə  
Əsərin lətfətini o yerə çatdırıram ki,  
Şah həzrətləri onu oxuyarkən,  
Yoluna saf gövhər səpsin...*<sup>37</sup>

<sup>35</sup> Nizami. Leyli və Məcnun, s. 36.

<sup>36</sup> Yenə orada, s. 37.

<sup>37</sup> Nizami. Leyli və Məcnun, s. 37.

Şair doğrudan mı “imkanların yoxluğu”na baxmayaraq qəmli eşq dastanını təkcə ağızlıarda gəzib-dolaşan şifahi rəvayətlərə əsaslanmaqla ərsəyə gətirmək istəyirdi? Adamın inanmağı gəlmir ki, o, yaşıının cavənləq və müdriklik çağında seçdiyi mövzu ilə bağlı yazılı materialları əldə edib faydalanaqdən boyun qaçırsın. Axı Nizami qocalanda, sağlamlığını itirəndə belə “İsgəndərnəmə” kimi nəhəng əsərinə dair çoxsaylı kitabları diqqətlə nəzərdən keçirdiyini etiraf edirdi. Deməli, şair Məcnun haqqındaki əlyazmalarla tanış idi – sadəcə olaraq eştidiyi şifahi məlumatlarla orada yazılınlar üst-üstə düşdüyündən ya onları tutarlı mənbə saymır; ya da həmin kitablardakı baş obrazla öz aləmində yaratdığı Məcnun arasında böyük fərq göründü, ona görə də başlanğıcda xatırlamağa lüzum bilmirdi. Ola bilsin ki, ərəb dilli mənbələrlə birbaşa deyil, dolayı yolla – dostlarının söyləmələri vasitəsiylə tanış olmuşdu. Hər halda şairin həyatının məlum məqamları öz əsərlərinə əsasən üzə çıxarıldığını nəzərə alıb bütün yazdıqlarına inansaq, “Leyli və Məcnun”un bir neçə yerində adını çəkmədiyi söz sənətkarlarının əsərlərinə istinad etdiyinə eyham vurduğu görünür. Ümumiyyətlə, Nizaminin süjetqurma ustalığından xüsusi danışmaq lazım gelir. Ona qədərki epik şeirdə daha çox didaktik hekayəçilikdən və ayrıca götürülmüş bir qəhrəmanın həyatının-düzxətli təsvirindən istifadə olunurdu. Nizami süjeti qollu-budaqlı verməklə, bir-birindən seçilən obrazlar silsiləsini vahid əsər içərisində əritməklə yanaşı təhkiyəçilik funksiyasını üçüncü şəxslə (özü ilə) məhdudlaşdırır, yeri gələndə əhvalatları qəhrəmanlarının dilindən təsvir edir, eləcə də öz təsvirçilik rolunu çoxsaylı informatorlarla – kənar nağılçılarla bölüşürdü. Onun dövründə epik ənənədə ən geniş yayılmış forma müxtəlif əhvalatları süni yolla bir süjet daxilində birləşdirmək idi. Şərqiñ “1001 gecə” kitabında “Şəhriyar-Şəhrizad” əhvalatı məhz ərəb mühitində uydurularaq hind, İran, ərəb və türk xalqlarının müstəqil nağılları bir mətn, daha doğrusu, vahid süjet məkanında birləşdirilmişdi. “1001 gecə”nin sınaqdən çıxmış təcrübəsindən bütün sənətkarlar istifadə edirdi. O cümlədən

Nizami də “Yeddi gözəl”də həmin strukturdan daha yaradıcı şəkildə faydalanaqdı. Şair “Leyli və Məcnun”da özünəməxsus yolla gedir və süjet ardıcılığını poemadakı müəyyən əhvalatları kənar infarmatorların adına çıxırı. “Leyli və Məcnun”u diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, o, əvvəlinci fəsilləri bir ozan, dastançı kimi özü təsvir edir, Məcnunu tam yetişdirib ərsəyə gətirəndən sonra isə bir neçə səbəbdən kənar nağılçıları köməyə çağırır. Birincisi, ona görə ki, oxucular əsərin hamiya tanış hekayətlərdən törədiyini görsünlər. İkincisi, reallığına, gerçəkliliyinə inansınlar. Üçüncü, epizodlararası rəbitə, bağlılı təmin edilsin. Bu səbəbdən də Nizaminin təsvirçi köməkçilərini bir neçə qrupa ayırmak olar:

- a) ümumiyyətlə, şair söz sənətkarını, o cümlədən özünü nəzərdə tutub məcazi nağulçı, söyləyici obrazı yaradır;
- b) istifadə etdiyi konkret yazılı mənbəni nişan verir;
- v) nəhayət, şifahi söyləmələrə əsanlandığını bildirir.

Bəzən şair hadisənin mənbəyini obrazlı şəkəl salıb naməlum kənar şəxsə ünvanlayır, konkretlikdən çox uzaq olur və həmin nəqletmə formasından bədii priyom kimi istifadə edir:

*Bu xəzinənin xəzinə açanı*

*Sinə xəzinəsinin qapısını belə açır.<sup>38</sup>*

deyərkən Nizaminin heç kimi nəzərdə tutmadığı, öz təxəyyülünün məhsulu olan müxtəlif səpkili epizodları poemanın ümumi axarına qatmaqla bütöv struktur qurmaq məqsədi daşıdığı göz qabağındadır. Bölmədən bölməyə (epizoddan epizoda) keçdikcə onun xəyalı nağılçıları, daha doğrusu, infarmatorları, təsvirçiləri də dəyişir. Şair sanki sehirli bir aləmin sakinlərini dilə gətirir:

*Bu sazin ərəğənununu (organını) çalan*

*Pərdədən belə ahəng çıxarır.<sup>39</sup>*

*Məna gövhərini dənizdən çıxaran*

*Dodağından belə gövhər səpmış ki...<sup>40</sup>*

<sup>38</sup> Nizami. Leyli və Məcnun, s. 113.

<sup>39</sup> Nizami. Leyli və Məcnun, s. 118.

<sup>40</sup> Yenə orada, s. 129.

Sanki Nizamiyə belə bir sualla müraciət olunur: “Leyli və Məcnun” u yaradan söz sənətkarları kimlərdir?” Şair də cavab verir ki, “xəzinənin xəzinə açarı”, “sazın ərgənununu (orqanını) çalın”, “məna gövhərini dənizdən çıxaran”lardır. Onun informator köməkçilərindən biri də dünyagörmüş el ağsaqqallarıdır. Elə bir əsəri yoxdur ki, onların şirin söhbətlərini dinlədiyini yada salmasın. “Leyli və Məcnun”da “Bağdadlı Salamin Məcnunun görüşünə gəlməsi” əhvalatı “Söz bilicisi belə xatırladır ki...”<sup>41</sup> misrasıyla başlanır. Burada sinəsində şifahi xalq ədəbiyyatı nümunələrini yaşıdan nağılıçılara üz tutduğu şübhəsizdir. Şair bir sıra epizodları xalq yaradıcılarından dinlədiyini dəfələrlə etiraf edir:

*Əfsanə yaradan xəbər sahibi  
Bu hekaya barədə belə xəbər verir.*<sup>42</sup>

Nizaminin bilicilərin, sinədəftərlərin el arasında böyükdən kiçiyə hamı tərəfindən yaxşı tanınıb barmaqla nişan verildiyini nəzərə çatdırması folkloru yüksək qiymətləndirməsindən irəli gəldi. Azərbaycan türklərinin dilində «barmaqla göstərmək» ifadəsi bu gün də ancaq müsbət anlamda işlənir. Həmişə barmaq o adama tuşlanır ki, xeyrə, şərə yarayır, ağıllı məsləhətləri ilə ad-san çıxarır. Bu ifadə ola bilsin ki, başqa dillərdə mənfi anlamda anılır.

Məsələn, farslarda barmaqlar əxlaqsızlara, əliəyrilərə doğru dikilir. Nizamidə isə:

*Söz söyləyənlərin barmaqla göstəriləni  
Bu hekayəni belə sona çatdırır.*<sup>43</sup>

Onu da vurğulayaq ki, bu nəqletmə forması bütün fəsillər üçün məcburi və ənənəvi xarakter daşıdır. Nizami əhvalatların çoxunu birbaşa müəllif təqdimatiyla, yəni öz təxəyyülünün məhsulu kimi söyləyir. Bir neçə fəslin başlangıcındakı istinadların, ilk növbədə, bu səbəbdən xüsusi şərhə ehtiyacı vardı. Bunları

göstərilən şəkildə verməklə bəlkə də şair poemanın rəsmi hissəsində qaynaqlardan danışanda əmələ gələn boşluğu doldurmaq istəmişdi. Diqqət yetirsək, açıq-aydın görərik ki, “Leylinin xəyalına Məcnunun şikayəti” epizodunda əfsanədən, yaxud mənbədən gələn heç bir əlamət yoxdur. Şair əsas qəhrəmanın hiss və duyğularını daxili monoloqla təqdim edir. Nədənsə, bu parçanı da kənar “təsvirçi”yə – informatora ünvanlayır:

*Bu təzə əhd gəlininin [dastanın] bəzəkçisi,  
Bu kəcavəni belə gilvələndirmişdir ki...*<sup>44</sup>

Təqdim olunan misalların hər birinin əsərdə öz funksiyası var və mətn strukturunun elementlərindən biri kimi müxtəlif motivlər arasında daxili rabitə, bağlılıq qurur. Çox ehtimal ki, heç birinin arxasında konkret şəxs durmur – üslubi füqurlardır. Lakin poemanın bir neçə yerində “infarmator” məcazi mənada deyil, gerçək söyləyici, yaxud əhvalatın müəllifi tək təqdim edilir. Onun adı çəkilməsə də, yurdı, soyu açıqlanmaqla kimliyini müəyyənləşdirmək imkanı yaradılır. Belə ki, şair “Məcnunun atasının oğlunu görməyə getməsi” fəslini hansı mənbədən götürdüyüni göstərərək yazar:

*Fars oğlu fəsahətli [şirindil] dehqan,  
Ərəbin əhvalını belə xatırlayır ki...*<sup>45</sup>

Burada heç bir mübəliqə, yaxud məcazilik yoxdur, hansısa fars mənşəli və şair töbətli, ola bilsin ki, ata-babadan qalma peşəsi dehqan olan müəllifə istinad edilir. “Nəğmələr kitabı” (“Kitab al-aqani”) əsərindəki “Banu Əmir tayfasından olan Mədinə haqqında hekayət” ilə ərəb əfsanəsini əsaslı şəkildə yazı yaddaşına göçürən Əbu-l-Fərəc əl-İsfahani (284/897-356/967) haqqındaki bəzi əlamətlər deyilənlərlə üst-üstə düşür. O, fars əyalətlərinin birində dünyaya gəlmış və ömrünün çox hissəsini ərəb şairi haqqında məlumatlar toplamağa həsr etmişdir.

<sup>41</sup> Nizami. Leyli və Məcnun, s. 200.

<sup>42</sup> Yenə orada, s. 15.

<sup>43</sup> Nizami. Leyli və Məcnun, s. 247.

<sup>44</sup> Nizami. Leyli və Məcnun, s. 138

<sup>45</sup> Yenə orada, s. 141

Nizami “Leylinin ərə getməsindən Məcnunun xəber tutması” fəslində infarmatorun həyatı ilə bağlı başqa tutarlı fakt işarə edərək yazar ki:

*Bağdadın o müdrik söz ustası,  
Sözün sırrını belə açmışdır ki,  
O zəncirini qırılmış eşq dəlisi...  
Hara gəldi, gəzirdi.*<sup>46</sup>

Görəsən, şair kimi nəzərdə tutur? Olmaya İbn Kütaybdan (213/828-276/889) bəhs açır? Y.E.Bertels yazar ki, o, Mərv şəhərində dünyaya gəlsə də, ömrünün əsas hissəsini Bağdadda müəllimliklə keçirmiş və orada özünü məhşur “Kitab əş sir və-ş-şüara” (“Şeir və şairlər kitabı”) əsərini tamamlamışdır.<sup>47</sup> Əbü-l-Fərəc də İsfahanda doğulsa da, təhsil illərindən başlayaraq Bağdadda yaşamış və orada da dünyasını dəyişmişdir. Məcnun haqqında ilk yazılı mənbələrin hər iki müəllifi Nizami dövründə “Bağdadın müdrik söz ustası” kimi xatırlana bilərdi. Lakin mənbələrdə ikincinin ulu babalarının bağdadlı olması barədə faktın aşkarlanması Nizaminin burada da Əbü-l-Fərəc İsfahanidən bəhs aċdiğini aydınlaşdırır. G.Baxşəliyeva Misirdə çap olunan qədim bir əlyazma kitabına əsasən göstərir: “Göstərilir ki, o İsfahanda anadan olmuşdur, onun ulu babaları Bağdadda yaşamışdır”.<sup>48</sup>

Eləcə də Nizami yazılı mənbələrdən faydalandığını poemanın son fəsillərində («Leylinin vəfatından Məcnunun xəber tutması») açıq-aşkar bildirirdi:

*Bu məşhur misali yazıya alan  
Əhvalatı tabloya belə yazmışdır.*<sup>49</sup>

Şair «Bağdadlı Salamın ikinci dəfə Məcnunun yanına gəlməsi» əhvalatının da konkret ünvanını yazılı mənbələrlə bağlayırdı:

<sup>46</sup> Nizami. Leyli və Məcnun, s. 135

<sup>47</sup> Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri. – Bax: «Nizami» almanaxı, Birinci kitab, Bakı, 1940, s. 181

<sup>48</sup> Bax: İbn Xalikan. Kitab vafət..., I-IV, al-Kaxira, 1948

<sup>49</sup> Nizami Gəncəvi. Leyli və Məcnun, s. 239

Eşqbazlığının tarix yazanı,  
*Ərəb yazılarından* belə deyir.<sup>50</sup>

Bələliklə, Nizaminin özünün aşkarlamalarından sonra heç bir tədqiqatçının haqqı yoxdur ki, onun bu və ya digər mənbəyə üz tutmasına, yaxud tutmamasına etirazını bildirsin.

Şərqşünaslıqda «Leyli və Məcnun»un yaranıb yazıya alınması problemi elmi təsdiqini tapdıgı dövrdə, nədənsə, T.Xalisbəyli əsassız olaraq məcnunluğun tarixini İslamdan əvvələ aparıb qəribə müləhizələr irəli sürür və: «Şübhəsiz, biz də bir çox başqa müəlliflər kimi, Məcnunun tarixi şəxsiyyət olmasına qətiyyən inanmırıq. Çünkü bu mövzunun çox qədimlərdən, eramızdan əvvəl (?) mövcud olması məlumdu»<sup>51</sup> - hökmünü çıxarıb keçən əsrin 40-cı illərində qələmə alınmış bir məqaləyə söykənərək bildirir ki, «Y.Z.Şirvani bir sıra ağlabatan müləhizələrə əsasən «Leyli və Məcnun» mövzusunun bizim eradan əvvəl qədim Babilistanda əmələ gəldiyini, sonra Azərbaycana keçərək geniş yayılıb formalasdığını, daha sonra Orta Asiya ərazilərinə yayıldığını qeyd edir».<sup>52</sup> Burada hər iki alimin məsələləri dolasıq saldıqları göz qabağındadır. Görünür, əvvəl onlar, ümumiyyətlə, məhəbbət mövzusunun dünya ədəbiyyatında işlənməsinə tarixilik baxımından ekskursiya etmək istəmişlər. Lakin bu halda da mənşəyini Babilistanla məhdudlaşdırıb bir nöqtədə dondurmaqla labirintə düşmüşlər. Əslində Nizaminin meydana atlığı məcnunluğun köklərindən, mənbələrindən danışmayı qarşısına məqsəd qoyan T.Xalisbəylinin iddiaları ona görə havadan asılı vəziyyətdə qalır ki, o, konkret tarixi şəraitə aid mövzunu geniş diapozonnda götürüb şərhində fərziyədən irəli getmək imkanını əldə edə bilməmişdir. Ələcsiz qalıb süni şəkildə - araşdırılan hər problemi qədimləşdirmək, daha doğrusu, aparıb əski mədəniyyətlərə bağlamaq tendensiyasına keçmiş və bununla da elmi həqiqətdən uzaq düşmüştür. Çünkü Məcnunun sevgi qə-

<sup>50</sup> Nizami Gəncəvi. Leyli və Məcnun, s. 245

<sup>51</sup> Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 103

<sup>52</sup> Xalisbəyli T., Göçtərilən əsəri s. 105

zəlləri birinci minilliyyin sonunda əfsanələşəndə məlum köhnəmiş dünyagörüşünə – insani hiss və duyğuların cəmiyyət tərəfindən inkarına qarşı yönəlmışdı. Onun zəmininin nə Babil, nə hind, nə də Misir mədəniyyətləri ilə birbaşa əlaqəsi vardı. Müəlliflərin istinad etdikləri klinopislər yarananda Babilistanda qadın-kişi münasibətlərinin tamamilə fərqli, xüsusi forması mövcud idi. Sonrakı çağların alimləri tərəfindən «fahişə xalq»<sup>53</sup> möhürü vurulan babillilərin qəribə adətlərdən Herodot da bəhs etmişdir<sup>54</sup> Yunan tarixçisinin dövrünün şifahi məlumatları əsasında ümumiləşdirib kitabına saldığı qənaətlər uzun muddət mübahisə obyektiñə çevrilsə də, müəyyən məqamları fakt və dəlillərlə sübuta yetirilmiş və dəqiqləşdirilmişdir. Beləliklə, öz qızlarını şəhər meydanında xüsusi kürsülərdə, yaxud məbəddə əyləşdirib ismətlərini gəlmə dənizçilərin və tacirlərin ayaqları altına atmaqla fahişəliyi «müqəddəsləşdirən» Babil cəmiyyətinə Leyli bakırəliyindən danışmaq ağlabatandırmı?..

Məcnunluğun toxumları İslam mühitində yaşamış ərəb şairinin şeirləri vasitəsiylə münbit şərait yarananda məlum zaman çərçivəsində səpilmiş, onu İbn-Kütayb, Əbü-l-Fərəc İsfahani kimi qələm sahibləri üzəklərdə əkib yetişdirməyə təşəbbüs göstərsələr də, canlandırıb dünyaya çıxara bilməmişlər, təkcə Nizaminin qüdrətiylə cürcərib qol-budaq atmış və əbədi günəş işığına tutulmuşdu. Doğulma prosesində gəncəli söz sərrafının gübrə kimi daha çox xalq qaynaqlarına – Azərbaycan türklərinin eşq bayatısı, mahni, əfsanə və oğuznamələrinə üz tutması isə heç bir şübhə doğurmur.

Məcnunluq dünyaya İslam pəncərəsindən boyanan yeni baxış, təfəkkürdə mühitin məlum olaylarından doğan elə bir anlam idı ki, insan ruhunda çevrilişə, köklü dəyişikliyə, zülmün, haqsızlığın məhvini xidmət etmişdi.

<sup>53</sup> Бах: Розанов В.В. Люди лунного света. Метафизика христианства. Второе издание– С.Петербургъ, 1913

<sup>54</sup> Геродот. История. В девяти томах. – М., 1999, с. 87-88

Bu mənada T.Xalisbəylinin Y.Z.Şirvaninin obyektiv səbablərə görə diqqətdən kənarda qalmış dolaşiq mülahizələrini<sup>55</sup> elmi dəlil kimi ətraflı şərhi təəssüf doğurur. Çünkü «Leyli və Məcnun»un mənşəyini İslamdan qabağa aparmaq Nizaminin aşılılığı ideyanı və məcnunluğun mahiyətini heçə endirmək deməkdir. «Babilistan varantına əsasən Kis (Qeys) müvəffəqiyətlə öz sevgilisi ilə birləşir. Bir azdan sonra Kis (Qeys) başqa bir qadına vurularaq Lilakesə (Leyliyə) xəyanət edir. Axırda Kis (Qeys) Lilakesi (Leylini) ataraq ölümünə səbab olur».<sup>56</sup> Bu fikirlərdə Babil klinopisindən götürülen, miflərdən yogrulmuş əhvalatın «Leyli və Məcnun» mövzusunun ilkin yazılı variansi kimi verilməsi gülünc görünür və əslində Nizaminin tarixi xidmətinin üstünə kölgə salır. Birincisi, ona görə ki, xəyanət, döñüklük, əxlaqsızlıq olan yerdə məcnunluqdan danışmaq həqiqətə uyğun deyil. İkincisi, Kisin istədiyi qadınlarla «müvəffəqiyətlə birləşməsi» və Lilakesi asanlıqla özgəsi ilə dəyişməsi məhz Herodotun göstərdiyi qəribə adətdən irəli gəldi, tamamilə başqa motivdir, daha doğrusu, Leyli-Məcnun sevgisine ziddir. Hiss olunur ki, tədqiqatçılar qəhrəman adlarındakı zahiri səsləşməni (Kis – guya Qeys, Lilakes isə Leylidir) böyük kəşf zənn edir, o səbəbdən də hər dəfə mötərizədə qarşılığını göstərirlər. Lakin «Qeys»də «Kis»in bir, «Leyli»də «Lilakes»in iki-üç səsinin üstüste düşməsi heç də mövzunun işlənməsi zamanını qədimləşdirməyə əsas vermir və T.Xalisbəylinin «Leyli və Məcnun»u «şübhə etmədən, ən azı iki min beş yüz il əvvələ»<sup>57</sup> aparması ilə razılaşmaq mümkün deyil. Faktiki olaraq o, özü də təsdiqləyir ki, IX əsrə yaşılmış İbn-Kütayb və Əbü-l-Fəracın belə aşiq obradları hələ Nizami Məcnunundan çox uzaq idi. Ərəb rəvayətlərinə söykənən qəhrəman gördüyü hər gözələ aşiq olur və eləcə də çox qısqancdır. «İbn Kütayba görə, Məcnun bir neçə qadına rast

<sup>55</sup> Şirvani Yusif Ziya. «Leyli və Məcnun» əsərinin meydana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, Üçüncü kitab – Bakı, 1941, s. 120-126

<sup>56</sup> Xalisbəyli T. Göstərilən əsəri, s. 105-106

<sup>57</sup> Yenə orada, s. 106

gəlir, onu məftun edən Kərimət adlı qız da bunların arasındaymış. Məcnun bunlara dəvə kəsir, qonaq edir. Gözlənilmədən bura gözəl bir oğlan da gəlib çıxır. Kərimət həmin oğlanı görən kimi Məcnunu unudur. Məcnun hirsəninib yola düşür. Yolda təsadüfən Leyliyə rast gəlir. Leyli Məcnunu çox nəvazişlə qarşılayır. Hətta başqa birisi ilə əlaqə saxlayırsa da, Məcnun məyus olduğuna görə onun yanına qayıdır və onu sevdiyini bildirir.<sup>58</sup> Bu epizodlardan aydın görünür ki, əsil eşqi nəinki cəmiyyət, seçilib-sayılan iki gənc də hələ tam dərk etmirdi. Nizamiyə qədərki bütün «Leyli-Məcnun» əhvalatlarında məhəbbət ehtirası, maraq və həvəslə bünövrəsi qoyulan, daha doğrusu, asanlıqla nifrətə çevrilən keçici hal kimi təqdim edilir. Əsil məcnunluq məhz dünyaya Nizamidən miras qalmışdı. Təsadüfi deyil ki, ancaq ondan sonra Şərqdə «Leyli-Məcnun» mövzusu xüsusi əhəmiyyət kəsb etmiş, çox qüdrətli qələm sahibləri belə Nizami qəlibindən kənara çıxmışı bacarmamışlar.

X. Yusifovun fikirləri ilə razılaşmaq olar ki, «Leyli və Məcnun» poeması məlum ərəb əfsanəsinin məharətlə nəzmə çəkilməsi yox, zaman və insan haqqında ürək qanı ilə yazılmış son dərəcədə müasir bir əsərdir. Şair Məcnunun faciəsini göydən-düşmə, təsadüfi və fərdi bir hal kimi yox, qanuna uyğun, zamanın ziddiyyətlərindən, həyatın ugursuzluğundan törəyən bir nəticə kimi qələmə alır». <sup>59</sup>

Məcnunluq ədəbi hadisə olmaqla yanaşı, həm də ictimai şur formasıdır, dünyani dərkə doğru açılan ilkin ciğirlardan biridir. Bu ciğır ərəb orağıyla Azərbaycan türkü tərəfindən açılmışdır. Ona görə də akademik Y.M.Marrın yazdığı kimi, Nizaminin şeirləri iranlıya aydın deyildir, lakin Qafqaz üçün o, da-hıdır. Y.Krimski məsələni başqa istiqamətə yönəldib daha kəs-kin şəkildə qoyurdu: Nizaminin «Leyli və Məcnun»unun qəhrəmanları ərəb yox, türk romantik qəhrəmanlarıdır.<sup>60</sup> Əgər şair

<sup>58</sup> Xalisbəyli T. Göstərilən əsəri, s. 103

<sup>59</sup> Safarlı Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, s. 109

<sup>60</sup> Крымский А.Е. Низами и его современники. – Баку, 1981, с. 27 вя 79

farsdan və ərəbdən aldığı mövzuları onların öz ədəbi dilində türk xəmiri ilə yoğurmağı bacarmışdisa, deməli, xalqının böyüklüyü göstərə bilmədi.

Y.M.Lotman şeirin struktur təhlilini aparanda mifoloji amillərin hətta müasir poeziyanın da ən sırlı cəhətlərinin, görünməyən tərəflərinin əlaqələndiricisi rolunu yerinə yetirdiyini göstərir. Poetik fiqurların dünyanın quruluşuna uyğun verilməsi bir tərəfdən ənənədən gəlir, digər tərəfdən «Arxetiplər» təliminə uyğun olaraq alimin yaradıcılığına üz tütdüyü söz sənətkarının (N.A.Zabolotskiy) həyatda çətinliklərlə qarşılaşış psixoloji hallar keçirməsindən doğur. «Yuxarı/aşağı» (verx/niz) modelinin cəmiyyətdəki əksliklərə şamil edilməsindən danişanda M.Lotman bildirir ki, «yuxarı» həmişə «uzaq», «aşağı» isə «yaxın» sözlərinə sinonim anlamında da işlədirilir<sup>61</sup>. Bədii əsərin poetik strukturunun, xüsusilə bütünlükə ilkin təsəvvürlərdən, xalq inanclarından qidalanan Nizami kimi şairin yaradıcılığının mifoloji modellərə uyğunluğu ilk baxışda təaccüb doğursa da, əslində əsas mənəvi sərvət sayılan ölçülü-biçimli poeziyanın ilhamdan - dünyani idarə edən qüvvədən, konar enerjidən doğduğunu sübuta yetirir. Çünkü şeir adı informasiyanın ruhun dərin qatlarından keçirilməsi, xəyalı dünyalarda obrazlaşması və kodlarla, işarələrlə, simvollarla əksidir. Nizamidə


a) yüksəklik, kamillik, haqq (ədalət), xeyir, yaradıcılıq vüssteti, işiq, istilik, gerçəklilik, uzaq, genişlik, inkişaf//fəaliyyət, metamorfoza, azadlıq//müstəqillik, müxtəlif məzmunlu dolğun informasiya, fikir//düşüncə (mədəniyyət), yaradıcılıq potensialı (yeni formalar yaratmaq), harmoniya//tarazlıq, əbədiyyət, yaşarlığın mənbəyi **yuxarıda**,

b) alçaqlıq, nadanlıq, zülm, şer, mütilik, zülmət, soyuqluq, yalan (uydurma), yaxın, sıxlıq, fəaliyyətsizlik, mexaniki hərəkət,

<sup>61</sup> Лотман Ю.М. Анализ поэтического текста. Издательства «Просвещение». Ленинградское отделение. — Л., 1972, с. 257

əsarət/köləlik, məddahlıq, təbiət, qabiliyyətin yoxluğu, qarışılıq, durğunluq, ölüm isə **aşağıda** yerləşir.

Onların arasında eşq durub tarazlıq yaratmasaydı, dünya məhvərindən çıxar, yüksəklik-alçaqlıq, kamillik-nadanlıq, haqq (ədalət)-zülm, xeyir-şər, istedad-mütilik, işıq-zülmət, istilik-soyuqluq, uzaq-yaxın, genişlik-sixlik, inkişaf (fəaliyyət)-fəaliyyətsizlik (tənbəllik), metamorfoza-mexaniki hərəkət, azadlıq (müs-təqillik)-əsarət (köləlik), informasiya-məddahlıq, fikir // düşüncə (mədəniyyət)-təbiət, yaradıcılıq (yeni formalar tapmaq) – qabiliyyətin yoxluğu, harmoniya (tarazlıq)-qarışılıq, əbədiyyat-durğunluq, gerçəklik-yalan (uydurma), həyat-ölüm qarşılurmazı təzədən xaos yaradardı. Məhəbbətin atəsi aşağıdan yuxarıya doğru uzanan düz ox boyu çoxaldıqca pisliklərin, mənfiliklərin gücü tükənir, fəallığı sönür.



Şərq intibahının çiçəklənən çağında – XII yüzillikdə Azərbaycan ədəbiyyatı bəşər mədəniyyəti xəzinəsinə iki eşq dastanı bəxş etmişdi və Nizami özünə qədərki fikir dəryasına baş vurub çoxsaylı qənaətləri ümumiləşdirməklə yer üzüne yeni ab-hava gətirmişdi. O, söz sənətkarlarının gül bağçasında daha ətirli və daha təravətli çiçək yetişdirməklə məhəbbətin iki formasını üzə çıxardıb insanlığı uzun müddət imtahana çəkmisi idi. «Xəmsə»-dəki təsvirlərdən alınan nəticəyə görə, eşq

a) ilk olaraq, bütün varlıqların doğulması və inkişafını şərtləndirən daxili enerjidir. Onun gücüylə şər xeyirləşə bilir.

Şair dünyani vahid orqanızm kimi götürüb onun içərisində olan bütün varlıqların eyni başlangıçdan güc alaraq idarə edildiyini irəli sürür və hər şeyin bir-biri ilə əlaqələnməsinə, bağlanmasına, təbiətdə, cəmiyyətdə müxtəlif münasibətlər qurulmasına, yeniləşməyə təkan verən enerjini məhəbbətlə eyniləşdirir. İnsanı – dünyanın əşrəfini əsas canlı varlıq kimi eşqin daşıyıcısı hesab edir. Məhəbbətin qarşısında xudbinlik, şərxisətlilik, eybəcərlik, kin-kidurət, zülm, qaranlığın öz mövcudluğunu itirirdiyi qənaətinə gəlir. Şirin sevgisiylə Xosrovu vətənpərvər, humanist, elmə, incəsənətə maraq göstərən, mənəvi dəyerləri qiymətləndirən, ürəyində hamiya qarşı rəhm bəsləyən, bədxahlıqdan üz döndərib ancaq yaxşılıq etmək barədə düşünən müdrik hökmdara, sədaqətli ərə çevirir.

b) İkincisi, eşq cəmiyyətin gələcəyə doğru uzanan uğur yolunun işığıdır. Bu yol haqqın dərgahından keçir.

«Məhəbbətin gözü kordur!..» Bu hikmətin mənasını müxtəlif cür yozurlar. Hətta onu «Könül sevən göyçək olar» məsəli ilə də eyniləşdirirlər. Lakin birinci müdrik fikirdə işığın yoxluğunundan bəhs açılır. Parlaq günəş baxmaq mümkün deyil. Məhəbbəti də günəş şüalarına bənzədiridilər. O səbəbdən də ona tutulanların gözləri kor sayılır.

Könlünə sevgi qıgilcımları düşənin qarşı tərəfi həmişə gözəl görməsinə gəlincə, şair təsdiq edir ki, məhəbbətin xəmiri gözəllikdən yoqrulub, onun beiyi də, məskəni də həmişə gözəlliye bağlanıb. Ona görə də sevgi, eşq olan yerdə çirkinlikliyə

yer qalmır. İşığın dünyaya hökmranlıq etdiyi, daha doğrusu, günəşin çıxıb batdığı çağlarda şərin meydanı daralır, eybəcərlik qaranlıq yerə girib yox olur.

İşığı ürəyindən keçirən insanları irqinə, cinsinə, silkinə, millətinə və əqidəsinə görə biri-birindən ayırmak məhəbbəti dənmaqdır. Sadalanınlar bəşər övladının elə zahiri əlamətləridir ki, heç biri onun mahiyyətini üzə çıxartmağa qadir deyil. Meyvənin qabığının nazikliyi-qalınlığı, bərkliyi-yumşaqlığı, sarılığı-qırmızılığı, hamarlığı-tüklülüyü ilə dadını müəyyənləşdirmək mümkün olmadığı kimi insanların da dərisinin rənginə, dilinə, var-dövlətinə, dininə baxıb nəyə qadir olduğunu, kimliyini aydınlaşdırmaq çətindir. Onun çölünün göstərdiklərinin içərisinə dəxli yoxdur. Bu səbəbdən də şüura malik varlığı hissiz, duygusuz, cansız əşya kimi satmaq, eləcə də satın almaq böyük günahdır. İnsan heyvan olmadığı üçün özünükülərə qənim kəsilməməlidir. Çünkü o, sevgisi və ağılıyla başqa canlılardan seçilir.

Dünyada qadınların da, kişilərin də həm müdrikləri, həm də dar düşüncəliləri olur. Var-dövlət, güc ərin yaraşığı olsa da, kişiliyi deyil. Kişilik əlin səxavətiylə və ağılla ölçülür. Nizami təbəqələşmənin, bələnmənin, parçalanmanın əleyhinə idi. Onun qənaətlərinə görə, insanın ürəyindəkiler yalnız onun özünə məxsus mənəvi sərvətdir. Sevgi isə yaradıcının hər kəsə bağışladığı paydır. Allahdan gələni isə heç bir qüvvə dəyişdirməyə, yox etməyə qadir deyil. Çünkü ölüncədi.

Cəmiyyət sevgiyə idarə olunsa, aləm gül-ciçək ətrinə tutular.

## ƏDƏBİYYAT

1. Nizami. Yeddi gözəl (filoloji tərcümə). Bakı, 1983.
2. Nizami. Leyli və Məcnun (filoloji tərcümə). Bakı, 1981, s. 18
3. Nizami. İsgəndərnâmə (filoloji tərcümə). Bakı, 1983, s. 22
4. Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –Bakı, 1981, s. 79-81.
5. Türk şiri özel sayısı III (Halk şiri). Türk dili. Aylık Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 260.
6. Lotman Yu.M. Analiz poezičeskogo teksta. Izdatel'stva "Prosvetlenie". Leningradskoe otdelenie. –L., 1972, s. 104
7. Filosofiya ljubvi, T. 1, s. 25 (Sm: Marks K., Engelys F. Soch. T. 21, s. 79)
8. Kitabi-Dədə Qorqud. – Bakı, Yaziçi, 1988, s. 83
9. Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116
10. Kračkovskij I.YU. Rannaja istorija povesti o Medžnune i Leyli v arabskoj literaturne. Izb. sočinenija., tom II, M.-L., 1956, s. 591-596; E.Э.Bertel's. Istočniki "Leyli i Medžnun" Nizami. – V kn. Izbrannye trudy. Nizami i Fizuli. – M., 1962, s. 266-275
11. Bertel's E.Э. Istočniki "Leyli i Medžnun" Nizami. – V kn. Izbrannye trudy. Nizami i Fizuli. – M., 1962, s. 268
12. Aliyev G.YU. Akademik A.E.Krymskij i ego sočinenie «Nizami i ego sovremenники». – Vvedenie v kn. A.E.Krymskij. Nizami i ego sovremenники, Baku, 1981, s. 11
13. Aliyev P.M. Nizami i ego poema «Leyli i Medžnun». – Predislovie k kn.: Nizami Gəndzəvi. Leyli i Medžnun. Perевod s farsi, predislovie i kommentarije Rustama Aliyeva, Baku, 1981, s. 11
14. Shirkhani Yu.Z. Èšte raz ob istočnikakh poemy «Leyli i Medžnun» Nizami /Opyt istoriko-spravnitel'nogo izuchenija literaturnykh vzaimosvazey/. – zhurnal «Uchenie zapiski Azerbaydzhanskogo Universiteta», serija: jazyk i literatura, 1966, № 6
15. Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nin kitabxanasında sxilanır).
16. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 108
17. Baxshaliyeva G.B. Predislovie k kn. Abu-l-Faradj Al-İsfahani. Kniga pesen. Filologicheskiy pererod s arabskogo, predislovie, issledovanie, kommentarii i ukateli G.B.Baxshaliyevoy. – Baku, 1994, s. 20

18. Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri. – Bakı: «Nizami» almanaxı, Birinci kitab, Bakı, 1940, s. 181
19. Sm.: İbn Xalikan. Kitab vafaət..., I-IV, al-Kaxira, 1948
20. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – Bakı, 1991, s 103
21. Розанов В.В. Люди лунного света. Метафизика христианства. Второе издание— С.Петербургъ, 1913
22. Гередот. История. В девяти томах. – М., 1999, с. 87-88
23. Şirvani Yusif Ziya. «Leyli və Məcnun» əsərinin meydana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, Üçüncü kitab – Bakı, 1941, s. 120-126
24. Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, s. 109
25. Крымский А.Е. Низами и его современники. – Баку, 1981, с. 27 вя 79
26. Hacılı A.Bayati poetikası. – Bakı, 2000
27. Тодоров Цветан. Поэтика. В кн. «Структурализм: «за» и «против». – М., 1975, с. 37
28. Лотман Ю.М. Анализ поэтического текста. Издательства «Просвещение». Ленинградское отделение. – Л., 1972, с. 257

### РАМАЗАН КАФАРЛЫ ИДЕАЛ ЛЮБВИ У НИЗАМИ: МИФ, ЛЕГЕНДА ИЛИ ДЕЙСТВИТЕЛЬНОСТЬ РЕЗЮМЕ

В статье анализируются один из главных идей произведений Низами – идея любви. В своем энергичном повествовании автор приближает героев великого Низами к нашей современности и отвечает на интересующие читателя вопросы о любви и влюблённости, многие из которых подняты впервые.

**Ключевые слова:** идеал любви, мифическое пространство, время мифическая, магические числа

### NİZAMİ VƏ FOLKLOR: ŞİFAHİ VƏ YAZILI ƏNƏNƏ ƏLAQƏSİ KONTEKSTİNDƏ

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri özündə qədim mədəniyyətin incilərini qoruyub saxlayan və əsrlər keçərək bu möhtəşəm mənəvi mirasın günümüzə qədər itki və zədə görmədən galib çıxa bilməsini təmin edən mühüm mənbədir. Vaxtilə ulu öndər Heydər Əliyev Nizami ırsını çox yüksək qiymətləndirərək onun adı ilə bağlı elmi və mədəni tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdi. “Azərbaycanda Nizami Gəncəvinin xatırının əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, tədqiqi və dünyada yayılması işinin mükəmməl şəkildə rəsmi təşkili Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasi xadim Heydər Əliyev istər sovet dönməndə, istərsə də milli müstəqillik qazandıqdan sonrakı dövrə Nizami Gəncəvi şəxsiyyətinə və ırsına son dərəcə böyük ehtiramla yanaşmış, ciddi diqqət və qayğı göstərmiş, geniş və çoxistiqamətli tədbirlər proqramı həyata keçirmişdir” (1, 13).

Çünki mədəniyyəti dərindən bilən, onun incəliklərinə bələd olan, onun tarixi-mədəni əhəmiyyətini müəyyənləşdirə bilən şəxsiyyətlər Nizami ırsının nə qədər milli və nə qədər bəşəri bir dəyər daşıdığını aydın təsəvvür edirlər. Nizami dünyada yaşıdığı bölgəsinə görə tanınan insanlardan deyil, o elə dahi şəxsiyyətdir ki, ona görə onun ölkəsini tanıırlar. Yeni dövrə isə belə bir dahi şəxsiyyətimiz ulu öndər Heydər Əliyev oldu. Ulu öndər dahiliyin dəyərini bildiyindən Nizamiyə həmişə və hər zaman həssas yanaşdı, onun ırsının öyrənilməsi və təbliği üçün zəruri olan bütün rəsmi tədbirləri həyata keçirdi. Məhz ulu öndərin yaratdığı şərait sayəsində tədqiqatçılarımız Nizami ırsinə yenidən müraciət etdilər və onu ən müxtəlif istiqamətlərdən araşdırmağa cəlb etdilər. Bunun nəticəsidir ki, indi Nizamini dahi Azərbay-

can şairi kimi, filosofu və şeyxi kimi mükəmməl şəkildə təqdim edən onlarla tədqiqat əsərləri mövcuddur.

Nizaminin dünya şöhrəti bir şəxsiyyət olması, onun zamanın sərhədlərini sindirən əsərlərinin əzəməti və möhtəşəmliyi onu başqları üçün də cazibədar edir. Dünyanın bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun milli mənsubiyətini özlərinə bağlamağa cəhd edirlər.

Məlumdur ki, Nizami Azərbaycanda doğulub, Azərbaycan türküdür, əsərlərini isə o dövrün bir çox türk şairləri kimi türklərin bir dənəm şeir dili olaraq istifadə etdikləri fars dilində yazıb. Dil tədqiqatçılarımız Nizaminin dilində çoxlu türk sözləri aşkarladılar. Tarixçilərimiz onun yurdunun Azərbaycan olduğunu bir daha təsdiqlədilər. Dahi şairin milli mənsubiyətini müəyyənləşdirən əsas istiqamət isə folklor idi ki, bu məsələ ilə ardıcıl olaraq Sədnik Paşa Pirsultanlı məşğul olmuşdur.

Qeyd edim ki, milli düşüncənin gerçəkləşdiyi folklor mətnləri əslində “zahirən tərcümə” olunur. Onun ifadə etdiyi sxem, kod və məlumat isə yerində qalır. Azərbaycan düşüncəsinə məxsus olan və ya düşüncənin Azərbaycan modelindəki sxemlər, kodlar və məlumatlar bir milli sistemin elementləri olduğundan onlar invariant xarakterlidir və dil tərcüməsi zamanı da dəyişmirlər. Çünkü onlar dillə ifadə olunan dildən böyük vahidlərdir.

Araşdırmalardan məlum olur ki, Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün us-talıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertles yazar: “Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuşdur”. Nizami xalq hikmətini, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfakkürünün tükənməz xəzinəsidir. Professor M.H.Təhmasib yazar ki: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janlrından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə” sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə alqoritmik məzmun kəsb etmişdir:

1. Sənətkarın xalq ədəbiyyatından istifadə etməsi.
2. Xalq ruhuna dərindən bələd olan sənətkar olan Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
3. Nizaminin həyatı ilə əlaqədar yaranmış yeni folklor nümunələri, yaxud el varianti kimi yaranmış əsərlər.

Nizami müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etmiş və sənətkarlıq dühləsini onlara əlavə etməklə kamil sənət nümayiş etdirmiştir. Nizaminin ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ndə xalq əfsanə və nağıllarından istifadə edilmişdir. Bunlardan “Süleyman və əkinçi”, “Nürşiravan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nümunələri göstərmək olar.

Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə ərazisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə, demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrətli, sonra bir qızı sevməsi, bu qızı qovuşmaq üçün məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sıpər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin hümanizm ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oyanışı və əməlindən peşmançılıq çıxarılmışdır.

“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Hərən ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “Zsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.

Ümumiyyətlə, Nizami əsərləri öz kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və Zəhər əfsanəsi” xalq arasında başqa şəkildə danışılır, xalq arasında bu, “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konfiliqt eynidir: iki alimdən biri yaşamalı, digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.

Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun” dan ustalıqla bəhrələnmiş və “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız ərəb mənbələrində alındığını iddia edənlər əlbətdə yanılırlar. Çünkü bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur. Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasınınancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünkü Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı Axistanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil. Bu fakt da təsdiq edir ki, XII əsrədə belə bir əfsanə dillər əzberi olmuş, Azərbaycan əhalisi arasında bu əfsanə sevilərək yazılmışdır.

Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncəgah” muğamının guşələrində birinin “Leyli və Məcnun” adlanması yuxarıda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin

nakam aşıqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrəli şair də bundan həvəslə bəhrələnmişdir.

Nizaminin “Leyli və Məcnun” poemasında “İt və Cavan” rəvayəti ilə şahin zülümkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi verir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm də oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdirmək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, “Göyərçin əfsanələri”, “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qırmızıdır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən də ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərində bacarıqla faydalananmışdır. Məsələn, onun “Sirlər xəzinəsi”ndə verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyatındaki “Tülük və Qarğı” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qızılqus”, “Meyvəsatanla türlü”, “Ovçu, it və türlüün dastanı” təmsilinən yaxşı numunələridir. Bundan sonra humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o, öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və Şirin” əsərinin müqəddiməsində deyilir:

Məlum hekayədir bu “Xosrov Şirin”  
Ancaq dastan yoxdur bu qədər şirin,  
Ruha xoş gəlsə də, bu gözəl dastan  
Pərdədə qalmışdı bu gəlin çıxdan.

“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl əfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmiş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu” (M.Rəfili).

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dovrün bütün hadisələri ilə səsləşdirilmişdir. Bütün bunlar xalq bədii təfəkkülünü inkşafına əhəmiyyətli təsir göstərmişdir.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilinə tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı numunələrindən istifadə etməklə bərabər, özdə yeni aforizmlər, hikmətli sözlər yazmışdır: "Ot kökü üstündə bitər", "Pişik balasını istədiyindən yeyər", "Söyüd ağacı bar verməz", "Qoyunu qoyun ayağından asarlar, keçini keçi", "özgəyə quyu qazan özü düşər" və s.

Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalananmış, həm də onun inkşafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur.

Epos yaradıcılığının son mərhələsində qədim epos və dastanlar yanaşı, yeni dastanların yaranmasında Nizaminin "Xəmsə"si tükənməz bir xəzinə, qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşiq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan- Müğan aşiq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. "Leyli və Məcnun", "Fərhad və Şirin", "Şahzadə Bəhram", "Məmməd və Gülləndəm" və başqaları bunun ən yaxşı numunəlidir. Bunlardan "Leyli və Məcnun" dastanı Nizaminin eyni adlı poemasından, "Fərhad və Şirin" dastanı isə şairin "Xosrov və Şirin"indən, "Şahzadə Bəhram" və "Məmməd və Gülləndəm" isə Nizaminin "Yeddi gözəl" əsərindən qidalanaraq formalışmışdır.

Nizami və folklor mövzusu müasir dövrdə bir çox tədqiqatçıların araştırma mövzusu olmuşdur. Onlardan biri də görkəmli folklorşunas alim Sədnik Paşa Pirsultanlıdır. O, bir folklorşunas alim olaraq xalq yaradıcılığının ən müxtəlif sahələrinə dair tədqiqatlar aparmışdır və onun tədqiqatlarının mühüm bir cəhəti də ondan ibarətdir ki, apardığı təhlillər konkret olaraq topladığı mate-

riallara əsaslanır. Şifahi qaynaqların zənginliyi Sədnik Paşa Pirsultanının əsərlərini səciyyələndirən əsas cəhətlərdəndir.

Xalq yaradıcılığının yaddaşlarda yaşayan yadigarlarına yaxından bələd olan Sədnik Paşa Pirsultanlı onları yazılı qaynaqlarda dərhal müəyyənləşdirir və hər kəsdən daha sərrast seçə bilir. Folkloru yaddaşlardan itkisiz və qalıqsız bir şəkildə toplayıb öyrənən alim həm də uzun illər ərzində fenomenal bir folklor yaddaşına malikdir. Bu zəngin ehtiyat ona imkan verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat əlaqələrini mükəmməl bir şəkildə araşdırırsın. Bu xalis elmi bir problemdir və filoloji araşdırmalarda aktuallığını saxlayır. Digər məsələ isə milli təəssübkeşlik məsələsidir.

Folklorun milli düşüncənin ifadəsi olduğunu diqqətdə saxlayan alim Nizami irsində Azərbaycan xalq yaradıcılığının ən müxtəlif janrlarını aşkarlamaqla onun təkcə əsərlərinin deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən qaynaqlandığını və ya başqa sözlə onun türkliyünü aydınlaşdırmışdır. Bunun üçün onun istifadə etdiyi folklor qaynaqları içində əfsanələrin xüsusi yeri vardır. Əfsanələr bir folklor janrı olaraq mifə çox yaxın olan mətnlardır. Əslində əfsanə gerçəkliyin mifoloji izahıdır. Amma bununla yanaşı əfsanə özündə mifoloji dünya modelini əks etdirən mühüm mətn qaynağıdır. Bu mətnlərdən milli düşüncə bərpa oluna bilir. Eyni zamanda əfsanədə tarix, coğrafiya, etnoqrafiya və s. bu kimi məlumatlar da spesifik şəkildə mövcud olur. Bu mənada əfsanə bir janr olaraq folklorşunaslığının ciddi problemidir.

"Azərbaycanda ən qədim zamanlardan əfsanələr toplanıb sistemə salınmamış, öyrənilməmişdir. Eradan əvvəl V əsr yunan tarixçisi Herodotun əsərində məzmunu verilən Midiya əfsanələri göstərir ki, Azərbaycanda folklorun bu janrı çox qədim bir tarixə malik olmuşdur. Azərbaycanda əfsanələr ilk dəfə e.ə. V əsrдə qələmə alınsa da, bu sahədə Azərbaycanlıların daha qədim bir ənənəyə malik olduqları aydındır. Bunu Herodotun göstərdiyi əfsanələrlə yanaşı, indiyə qədər respublikamızın müxtəlif rayon

və kəndlərində yaşayan çoxsaylı əfsanələrin məzmunu və xarakteri də təsdiq edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri ilə çox qədim dövrlərin baxış və görüşlərinə bağlıdır". Əfsanələrin hələ əski zamanlardan yazıya alınması onlar üzərində tədqiqat aparmaq imkanlarını bir qədər asanlaşdırır. Çünkü belə olduqda yazılı qaynaqla şifahi yaddaşda yaşayan oxşar nümunələri müqayisə etmək imkanı yaranır.

"Sonrakı dövrlərin epik poeziyasında, o cümlədən Nizami-nin əsərlərində istər Heredotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, folklorla qüvvətli şəkildə bağlı olan Nizami, əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətini xalq əfsanələrindən aldığı kiçik süjetlərlə bəzəmiş, ümmümləşdirmiş, qüvvətləndirmiş, xalqa yاخınlaşdırılmışdır. Məhz buna görə də yazılı epik poeziyanın əfsanələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Nizami yaradıcılığı zəngin material verir. Bu mütfəkkir şairin əsərlərində əfsanələrdən yerli-yerində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxımından da faydalıdır. Bunları nəzərə alaraq, biz burada daha çox Nizami və Azərbaycan şifahi\_ədəbiyatı problemi üzərində dayanmaq istərdik". Problemə ciddi tədqiqatçı münasibəti və zəngin məlumat ehtiyati alıma uğurlu nəticələr almaq imkanı təqdim edir. Bunun üçün alım əsas yanaşma istiqamətlərini müəyyənləşdirir.

Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyatının, folklorun, qədim Azərbaycan bədii təfəkkürünün tükənəməz xəzinəsidir.

"Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın "Xəmsə"ində yüzlərcə kiçik, böyük əfsanələrə, əsətirlərə təsadüf edilir. Bunlardan bəzilərini o özü yaratmış, bəzilərini isə müxtəlif yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq

yenidən xalqa qaytarmışdır (14,28). Tədqiqatdan aydın olur ki, dahi şair özündən əvvəlki yazılı ırsı də yaxından tanış olmuş, bəzə folklor məlumatı ondan da öncə yazılı ədəbiyyata daxil olmuşdur. Tarixi qaynaqlara yaxından bələd olan Nizami bu tipli məlumatlara həssas yanaşmışdır.

"Nizami dastanlarının başlıca mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir" (2, 25). Bu qeydi bir qədər də dəqiqləşdirərək S. Paşayev yazır: "Nizami özünə qəderki Şərq ədəbiyyatında və folklorunda mövcud olan ədəbi növlərdən və janrlardan da bacarıqla, yaradıcı şəkildə özünə-məxsus tərzdə istifadə etmişdir. Əlbəttə, Nizami bütün başqa mənbələrlə yanaşı, öz doğma xalqının yaili və şifahi ədəbiyyatından daha geniş şəkildə faydalananmışdır" (9, 7).

Nizami əsas mövzularını xalq yaradıcılığından alıb, yaradıcılığını həmin mənbəyə uyğun, xalqın istək və arzuları ilə həməhəng şəkildə inkişaf etdirən bir sənətkar olduğundan onun əsərləri sonrakı şifahi ədəbiyyatımıza güclü təsir göstərmişdir. Şair əsərlərində müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etdiyi kimi, onun yaradıcılıq xəzinəsi də öz növbəsində yeni əfsanələrin, rəvayətlərin meydana gəlməyi üçün tükənməz bir qaynaq rolu oynamışdır. Bütün bunlar, Nizaminin Azərbaycan torpağı ilə, doğma xalqının bitib-tükənməyen folklor xəzinəsi ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir. Nizami mövzusu bizim filologiyamızda müəyyən qədər işlənmişdir. Nizami və folklor istiqamətinə də müraciətlər olmuşdur. Sədник Paşa Pirsultanlı problemin tədqiq tarixini də yaxından araşdırılmış və dəyərli mülahizələri əsərində məqsədyönlü şəkildə istifadə etmişdir. Tədqiqatları nəzərdən keçirən alım yazır: "Nizami və folklor probleminə bir sıra araşdırmalar həsr edilmişdir: Nizami və Dədə Qorqud dastanları, Nizamidə xalq sözləri, xalq ifadələri və zərbməsəllər, Nizami yaradıcılığında Azərbaycan xalq mərasimləri və başqa məsələlər ayrı-ayrı tədqiqatçılar tərəfindən işlənmişdir" (2;3;4;5;6;7;8;9 və b.). Fundamental

arşırdıma baxımında qeyd etməliyik ki, Nizaminin Azərbaycan əsatir və əfsanələri ilə bağlılığını ilk dəfə Sədник Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq araşdırılmışdır. Bu mövzunu inçəliklərinə qədər araşdırın alim bu sahədə diqqəti çəkən fikir və mülahizələrə də həssas yanaşır.

Alimin qeyd etdiyinə görə, akademik H. Arası Nizami Gəncəvinin folklor əlaqələrini öyrənməyin elmi əhəmiyyətindən bəhs edərək yazar: "Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin süjetləri ilə əlaqədar çox materiallar vardır ki, bunların elmi surətdə toplanması nizamışunaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyektidir". Məsələnin aktuallığını bir daha təsdiqləmək üçün problemlə yaxından tamış olan mütxəssislərin də fikirlərini diqqətə çəkən müəllif yazar: "Nizami tədqiqatçılarının çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər ki, "o, klassik şairlerimiz içərisində hamidən artıq xalq yaradıcılığı xəzinəsindən istifadə etmişdir". Bundan sonra alim problemi daha ciddi və dəqiq araşdırmaq üçün əsas istiqamətləri təsnif edərək müəyyənləşdirir:

"Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi mümkün sayırıq:

1. Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri.
2. Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
3. Nizaminin hayatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmış yeni əsərlər.

Nizaminin Şərqi əfsanələrindən daha çox faydalandığını müşahidə edən müəllif iki səbəbdən bunları xüsusi olaraq qeyd etmir. "Birincisi ona görə ki, əfsanələrdə lokallıq-milli mənsubiyət, bir xalqa məxsusluq, çox güclü olur. Belə ki, əfsanələr

düşdüyü yeni folklor mühitində xeyli dəyişir, milli zəminlə çulğuşaraq yeni keyfiyyətlər qazanır, özümləşir. Həm də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi ilə, xalqın tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı olur. İkinci səbəb isə ondan ibarətdir ki, Şərqi əfsanələrində Azərbaycan xalqının da payı vardır. Məsələn, "Əshabi-kəhf", "Nuhun tufanı" və başqa əfsanələr buna misal ola bilər. Bu əfsanələr nəinki Azərbaycan xalqına məxsusdur hətta bu əfsanələrlə bağlı yerlər də yurdumuzun ən qədim yaşayış guşələrindən biri olan Naxçıvan torpağındadır. "Əshabi-kəhf" və oradakı "Cənnət bağı", Nuhla bağlı əfsanələrdə adları çəkilən İllandağ, Kəmçi və Ağrı dağları da Naxçıvanda və ona yaxın ərazilərdədir.

S.Paşayevə görə, Nizami qədim folklor nümunələrindən istifadəni başlıca yol saymamış, yeri gələndə başqa mənbələrə də müraciət etmişdir. Dahi şair folklordan aldığı kiçik süjetlər əsasında yeni keyfiyyətli incilər yaratmışdır. Bunu şairin epik əsəri olan "Sirlər xəzinəsi"ndəki bir sıra hekayətlər, o cümlədən "Süleyman və əkinçi", "Bülbül ilə qızılquşun dastanı" və başqaları da təsdiqləməkdədir. Onlarla bu kimi nümunələrin tarixi-müqayisəli təhlili alıma o qənaətə gəlməyə əsas vermişdir ki, həmin örnekler "bilavasitə Azərbaycan folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə qaynaqlarından istifadə yolu ilə yaradılmışdır".

Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, "Xəmsə"dəki hekayətlər, onların süjet və motivləri ilə səsləşən, ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor nümunələri (xüsusən əsatir və əfsanələr), bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. Belə mürəkkəb və çoxsahəli paralelləri ilk dəfə S. Paşayev aparmışdır.

Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta, ən sadə görünən tapmacalardan belə yaradıcı şəkildə istifadə etmişdir.

S.Paşayevin tədqiqatının özəlliklərindən biri də budur ki, o, Nizamidən folkloru baxmir, folklordan Nizamiyə doğru isti-

qamətlənir. Belə yanaşmanın fərqi böyükdür. Hər şeydən öncə ona görə ki, Nizami ırsını araşdırıb onun folklor əlaqələrini müəyyənləşdirən əski ədəbiyyat mütəxəssisləri yalnız sabit, statik folklor nümunələrini müşahidə edə bilirlər. Çünkü folklor mətnlərini ədəbiyyatın içində dəyişik şəkildə görmək və onları qeydə almaq çətin bir işdir. Amma folklor mütəxəssisi əlaqələri ən örtülü və qapalı şəkillərdə də aşkarlaya bilir. Bu mənada S.Paşayevin tədqiqatları olduqca diqqətli və həssas müşahidələrin nəticəsi kimi meydana çıxmışdır.

Nizaminin bütün əsərlərində Şərq mənşəli "mətnlər qala-reyası" cəmləşdirilmişdir. Müəllif subyekti tərəfindən deformasiyaya uğraması mətnlərin struktur mahiyyətini dəyişməmişdir; hazır şəkildə əsərə daxil olan əfsanə, rəvayət, dastan, nağıl kimi şərq epik ənənəsinin vahidləri, mənqəbələrdən və tarixdən alınmış məlumatlar, süjetlər və janrlar iri kültür arealında mövcud olan çeşidli xalqların mifologiyasını, dünyagörüşünü, epik təfəkkür ehtiyatını ehtiva etdiyindən burada dünya modellərinin zəngin tiplərinin olması şübhəsizdir (10). S. Paşayev bu zəngin məlumat şəbəkəsinin içərisində şairin milli mənsubiyyətindən gələn mərkəzi xətti seçir və onun yalnız milli zəmində, məkanda və zamanda qorunan izlərini bizlərə aşkarlayır. Buradan görünür ki, bir çox mətnlər kvaziformada işlənmişdir. Onların folklor şəklini S. Paşayev bərpa edir və Azərbaycan şifahi ənənəsində gələn örnəklərlə onları qarşılaşdırır. Əsərlərin hər yerində, bəzən üzdə, bəzən də dərində Azərbaycan xalq yaradıcılığı yarusu aşkarlanır. Hər dəfə də zəngin sənətkarlıq işinin içərisində bu nümunələr onun mayasını və qayəsini təşkil etməklə ona milli ruhdan uzaqlaşmağa imkan vermir. Burada dilin mənənəni və mahiyyəti dəyişməyə gücü çatmır, çünkü folklor adı dildən daha böyük bir dildir. Başqa sözlə, folklor dilin tərcümədə dəyişə biləcəyi işarə deyildir. Ona görə də Nizami əsərləri dildən dilə keçsə də milli istisini və odunu, özündəki türk folklor məlumatını, sxemini və kodunu öz daxili potensialı hesabına qoruyub saxlayır.

Sədник Paşa Pirsultanlıının tədqiqatlarında Nizami və folklor probleminə Azərbaycan xalq musiqisi ilə bağlı dəyərli araşdırırmalar və aşkarlanmış faktlar da daxildir. Bu istiqamətdə aparılmış araşdırırmalarında alimin xüsusi diqqət mərkəzində xalq musiqi alətləri, xalq musiqi havaları və bu kimi məsələlər durur. Nizami əsərlərinin dəyərli qaynaq olduğunu doğru dəyərləndirən alim burada xalq musiqimizin qədim dövrü haqqında təsəvvürləri genişləndirir. Folkolor musiqisinin və ümumiyyətlə musiqi tariximizin öyrənilməsində Nizami əsərlərindəki məlumatları aşdırıran alim müşahidələrini qeyd edərək yazır: "Nizami özünün əsərlərində, xüsusiə "Xosrov və Şirin"də, "İsgəndərnamə"nin "İqbalnamə" hissəsində musiqi məsələlərinə tez-tez toxunur. O, burada eyni zamanda ud, təmbur, ney, saz (setar) (setar-üç simli ən qədim musiqi aləti, Setar Azərbaycan sazinin əcdadi, ulu babası sayılır) (15, 66) və başqa çalğı alətlərinin adını çəkir. Haqqında söz açır. Aydın olur ki, Nizami bu çalğı alətlərinin zahiri cəhətlərini deyil, onların quruluşunu, xüsusiə kök və pərdələrin rolunu çox düzgün bilirmiş, hətta, pərdənin quru bağırsaqdan bağlandığını, telin ipəkdən olduğunu da qeyd edir: Quru bağırsaqdan bağladı pərdə (16, 77). Yaxud: Sazın ipək telli xoş avaz almış (17,239). Nizami sazin kökləri və köklənməsinə də yaxından bələd imiş:

Hər pərdədə yalnız o adam çalar,  
Ki, ola pərdədən yaxşı xəbərdar (16, 36).

"Öyri pərdədə çalğı calınmaz" (18,46) deyən sənətkar "Bu pozuq pərdədə oxuma nəğmə" (18, 96) misrası ilə çalğıçıya müraciət edir.

Hümmət eylə, burda ələ al sazı,  
Ucalt bu pərdədə şirin avazı (17, 24).

Əlbəttə, buradan görünən məlumatlar zəngin musiqi mədəniyyətinin varlığından xəbər verir. Musiqi araşdırıcıları üçün əldə olun məlumatlar təhlil aparmağa, bu təsvirlər əsasında xalq musiqi alətlərinin əski formasını rekonstruksiya etməyə imkan verir. Burada adı geniş şəkildə keçən saz musiqi alətinin ümumiyyətlə,

musiqi aləti mənasında və ya onun differensiallaşmış bir tipi kimi işlənməsi məsələsi gələcək araşdırılmalara mövzu ola bilər.

S.Paşa Pirsultanlı folklor musiqisi ilə bağlı müşahidə etdiyi məlumatlara əsaslanaraq saz havaları haqqında da diqqəti çəkən mülahizələr irəli sürür. Məsələ onda deyil ki, bu havalar XVI əsrde sufi təriqət əsasında formallaşan və ilahi eşqi tərənnüm edən haqq aşıqlarının saz havaları ilə eyniyyət təşkil etməyə bilər. Amma bu milli musiqi ənənəsinin tarixi bir mərhələsidir və bu mərhələdə mövcud olan musiqi mənzərəsini Nizaminin əsərlərindən müşahidə edirik. Bu kifayət qədər etibarlı bir mənbədir. Motivləri Nizami əsərlərində də müşahidə olunan bir sıra xalq dastanlarının mərasimlərlə bağlı olması məlumat dairəsini bir qədər də genişləndirir. Belə mürəkkəb tipli müqayisəli araşdırma aparan alim orijinal xarakterli nəticələr əldə etmişdir. Məlumdur ki, "Novruz və Qəndab" ən qədim dastanlarımızdanıdır. Bu dastan qədim görüşlərlə, ayın və mərasimlərlə bağlı olduğu kimi, Nizami əsərlərindəki bir sıra əlamət və izlər də bu dastanla bağlıdır. Muğam və saz havaları ilə əlaqədar olan "Novruz" adları da daha çox qədim bahar bayramı mərasimi ilə bağlıdır. "Xosrov və Şirin" poemasındaki "Sazi-Novruz", qədim saz havası olan "Şah yuxusu" ilə əlaqədar olan Əflatunun icad etdiyi çalğı aləti, bu alətdə çaldığı havalarla heyvanları bihuş edib yatırması və oyatması epizodları belə bir fikir söyləməyə haqq verir ki, Nizami öz dövründə mövcud olan saz havaları ilə tanış imiş. Məşhur "Yaniq "Kərəmi" saz havasının ilk adı "Novruzu"dur. Sazda "Yaniq Kərəmi" melodiyasının əvvəlində indi də bu misralar musiqi dili ilə təkrar edilir:

Ana, mənim dərdim Novruz dərdidi,

Ana, mənim dərdim Novruz dərdidi (9,14-15).

Şübhəsiz ki, saz havaları qısa bir müddətdə yoxdan yaradılmamışdır. Azərbaycanda aşiq sənəti yarananda xalq musiqi ənənəsindən və bu ənənədə mövcud olan havalardan yaradıcı şəkildə istifadə olunmuşdur. Bu zaman havalar və havacatlar sufi ideyanın və praktikanın ifadəsinə uyğunlaşdırılmışdır.

Nizami dahi şəxsiyyətdir. O, zamanına görə ensiklopedik biliyə malik bir insandır. Ona görə də ona qədərki və onun zamanı hər kəsdən önce ondan sorulur. S. P. Pirsultanlı sorğunu doğru ünvana ünvana yarınca yarınca. Çünkü o ünvandan yalnız doğru cavablar alınır. Bu doğru cavablar da çağdaş folklor məlumatları ilə səsləşir, ədəbiyyatın çətinləri folklor mətnlərinde asanlaşır. Çünkü bu fəaliyyət sahələri biri-biri ilə six şəkildə bağlıdır və onlar biri digərini izah edən spesifik sistemin tərkib elementləridir.

"Xəmsə" eyni zamanda, yəni bütün digər keyfiyyətləri ilə yanaşı və onlara heç bir xələl gətirmədən, möhtəşəm bir folklor ensiklopediyasıdır. Bu ensiklopediyada xalqımızın mənəvi dünəyini özündə mükəmməl şəkildə ehtiva edən xalq yaradıcılığının çeşidli sahələri, müxtəlif janrları, folkloru, etnoqrafiyaya aid bilikləri eks olunmuşdur.

Nizami "Xəmsə"sindəki əsərlərin eksəriyyəti arxetiplərini folklorдан götürür və ədəbi ənənəyə uyğun bir şəkildə dəyişir. Buradakı əsərlər əsasında möhtəşəm bir folklor antologiyası bərpa oluna bilər. Nizamidən folkloru öyrənməyin ən nikbin və mükəmməl nümunəsini Sədənik Paşa Pirsultanlı öz tədqiqatlarında göstərib.

## ƏDƏBİYYAT

1. Əkbərov R. Heydər Əliyev və Nizami Gəncəvi irsi/ Heydər Əliyev və mənəvi dəyərlər. Bakı, 2003.
2. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı (Namızədlik dissertasiyası). Bakı, 1947, s.25.
3. Mübariz. Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri. "Ədəbiyyat" qəzeti, 24 iyun 1938.
4. Arası H. Nizamidə xalq sözləri və xalq ifadələri. EA Az. f. Xəbərləri, 1942, sayı 8.
5. Arası H. Nizami və Azərbaycan xalq ədəbiyyatı. "Nizami Gəncəvi" məcmuəsi, Bakı 1947.
6. Axundov Ə. Nizami Gəncəvi və xalq yaradıcılığı, "Azərbaycan SSR EA xəbərləri", 1954, sayı 2.

7. Paşaev S. Nizami v Azerbaydjanskiye narodniye predaniye. Akademii Nauk SSSR İstitut Vostokovedeniye Voprosi vostoçnoqo literaturavedenii i tekstoloqii, sbornik statey, Moskva, 1975. s. 120-126.
8. Paşayev S. Nizami və folklor, Bakı, 1976.
9. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı, 1983.
10. Xəlil A. Orta çağ dünya modelinin strukturu və mifoloji arxetipleri // Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı, 2003. s. 3-10.
11. Pirsultanı S.P. Ozan-aşiq yaradıcılığına dair araşdırımlar. Pirsultan, 2002.
12. Elm və sənət adamları Sədник Paşa Pirsultanlı haqqında. Pirsultan, 2003.
13. Pirsultanlı S.P. Azərbaycan folkloruna dair tədqiqlər. Pirsultan, 2006.
14. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1960, s.28.
15. Bədəlbəyli Ə. Musiqi lügəti, Bakı, 1969, s. 66.
16. Nizami. İsgəndərnamə (İqbalmamə) B., 1967, s. 77.
17. Nizami. Xosrov və Şirin, B., 1962, s. 239.
18. Nizami. İsgəndərnamə (Şərifnamə), B., 1964, s. 46.

### *AGAVERDİ KHALİL*

**Nizami and folklore in the context the relation  
of oral and written tradition**

#### **SUMMARY**

The works by great Azerbaijan poet Nizami Ganjavi are the devoted sources which entering Azerbaijan folklore the written tradition and saving them until the nowdays. In the article the works by Nizami Ganjavi are investigated in the context of oral and written tradition relations.

**Key words:** Azerbaijan, Nizami Ganjavi, folklore, tradition, literature.

**İslam SADIQ**

*filologiya üzrə fəlsəfə doktoru,  
AMEA Folklor İnstitutu*

### **TÜRK FOLKLORUNDA VƏ NİZAMI GƏNCƏVİNİN “YEDDİ GÖZƏL” DASTANINDA QORUYUCU TANRI OBRAZI**

Nizami Gəncəvi dünya ədəbiyyatında bənzəri olmayan da-hi sənətkardır. Burada alman şairi Henrix Heynenin Nizami haqqında dediyi sözləri xatırlatmaq yerinə düşər: “Almanıyan özünün çox böyük şairləri var. Lakin Nizaminin yanında onlar nədir ki!”. Nizami zirvəsi hələ də bütün zirvələrdən bir boy uca-dır və ora yüksəlmək hələlik ikinci sənətkara nəsib olmamışdır.

Nizami Gəncəvi bütün əsərlərində şifahi xalq yaradıcılığından, folklor süjet, motiv və obrazlarından böyük sənətkarlıqla bəhrələnmiş, xalqın min illər boyu yaratdığı söz incilərindən yeni-yeni çələnglər bağlayıb onun özünə qaytarmışdır.

Nizami Gəncəvinin xalq yaradıcılığından bəhrələnməsi alımları həmişə düşündürmüştür, diqqət mərkəzində olmuş, bu möv-zuda geniş araşdırımlar aparılmış, onun forma və xüsusiyyətləri üzə çıxarılmış, onlarla kitablar, yüzlərlə məqalələr yazılmışdır. Lakin Nizami Gəncəvinin yaradıcılığı elə bir dəryadır ki, onu qarış-qarış gəzən bir qəvvəs min birinci dəfə də ora baş vuranda təzə incilər tapa bilir. Başqa sözlə, Nizami yaradıcılığı gəzməklə hər kunc-bucağını görmək mümkün olmayan bir dəryadır.

Nizami Gəncəvi bütün şərqi xalqlarının, daha çox isə ana layLASI ilə qanına, iliyinə, ruhuna hopmuş türk folklorundan bəhrələnmişdir. Qədim türk dastanları, o cümlədən “Dədə Qorqud kitabı”, nağıllarımız, lətifələrimiz, əfsanələrimiz, atalar sözü və məsəllərimiz Nizami yaradıcılığının ilkin folklor qaynaqları olmuşdur. Ona görə də Nizami əsərlərini şifahi xalq yaradıcılığı ilə bağlayan tellər çoxdur. Bu tellərdən biri də Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında və türk folklorunda rast gəlinən qoruyucu Tanrı obrazıdır.

Önce “Dədə Qorqud” eposunda və Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rast gəlinən bir ortaq motivə diqqət yetirmək lazımdır. “Dədə Qorqud kitabı”ndakı “Qanlı Qoca oğlu Qanturalı” boyunda Qanturalı Təkurun qızı Selcan xatunu sevir, onu almağa gedir. Lakin Təkur onun qarşısında çox ağır şərt qoyur: “yalnız Təkurun vəhşi buğasını, qızmış dəvəsini və şirini öldürən adam Selcan xatunu ala bilər”. Qanturalı buğanı, dəvəni və şiri öldürüb Selcan xatunu alır.

“Yeddi gözəl” dastanında Bəhramın qarşısında eyni şərt qoyulur: “taxt-taca yiylənmək üçün Bəhram iki şirin arasından tacı götürməlidir”. Bəhram da hər iki şiri öldürüb tacı başına qoyur.

Hər iki motivin bir-birinin eyni olduğu aydın görünür. Birincidə Selcan xatun, ikincidə tac, birincidə buğa, dəvə və şir, ikincidə iki şir obrazının görünməsi süjetin və motivin eyniliyinə qətiyyən xələl gətirmir. Bu səhnələri bir-birinə bağlayan bir incə məqam da var. Qanturalı buğanı, dəvəni və şiri öldürməyə gedərkən yoldaşları göz yaşı töküb ağlayırlar. Qanturalı onlara deyir:

– Hey, qırx eşim, qırx yoldaşım! Niyə ağlarsız! Qolça qopuzum götürün, öyün məni!-dedi (1,s.99).

Qırx yoldaşı qopuzu götürüb Qanturalını öyürler.

Qopuzla qəhrəmanı öyməyin iki cəhətinə xüsusi qeyd etmək lazımdır. Birincisi, qopuz və saz çalınanda qəhrəmanın qoluna güc, ürəyinə təpər gəlir, onun döyüş esqi aşib-dasıdır. İkincisi, qopuz və saz ilahi mənşəli musiqi alətləridir. Onların səsində Tanrı nəfəsi var. Bu səsin özü də Tanrıya dua edir, ondan qəhrəmana kömək diləyirdi.

Bu səhnələrdə Tanrıya birbaşa müraciət olunmur, onun adı çəkilmir. Ancaq özü görünməsə də, Tanrı Qanturalının yanında, ona kömək edir. Çünkü bu səhnədən qabaq Qanturalını görən kimi Selcan xatun ona vurulur və Tanrıya üz tutub dua edir:

– Haqq-taala atamın könlünə rəhmət eləsə, kəbin kəsib məni ol yigidə versə... Bunun kimi yigid heyf ola ki, canavarlar əlində həlak ola-dedi (1,s.99).

Sözsüz ki, Tanrı Selcan xatunun sözlərini eşidir, ancaq onun atası Təkurun könlünə rəhm salmir. Əgər Tanrı Təkurun könlünə rəhm salsayıdı və o da Qanturalı buğanı, dəvəni və şiri öldürməmiş Selcan xatunu ona versəydi, burada sevgi gözdən düşər, Qanturalının qəhrəmanlığı görünməzdi. Bu cür qız almaq isə Oğuz igitinə yaraşmırıdı. Ona görə də Tanrı Təkurun könlünə rəhm salmir, lakin bunun əvəzində Qanturalıya kömək edir, ona ilahi güc verir. Qanturalı da Tanrıının verdiyi ilahi gücün hesabına buğanı, dəvəni və şiri öldürüb öz sevgilisini qovuşur.

Eyni mənzərəni “Yeddi gözəl” poemasında görürük. Bəhram da şirlərlə döyüşə gedərkən onu sevənlər, canıyananlar düşünlərlər ki, “o şirlərin cəngində xilas ola bilməz. Hami ah-nalə ilə səslərini ucaldıb deyirdi ki, bu cavan taxt-tacın həqiqi varisi olduğu halda, heyfdir ki, səltənətə özgələri sahib olsun. Camaat fikirləşirdi ki, bu qorxulu işi təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-peyman bağladılar ki, allah eləməmiş, əgər şirlər Bəhramı tələf etsələr, hamımız hücum çəkib vəzir və vəkilləri qətlə yetirəcəyik. Bu vəziyyətdə həsrətlə Bəhramın üzüne baxır və ona xeyir-dua oxuyurdular” (2,s.24).

Qanturalının yoldaşları qopuz götürüb həm onu öyür, həm də ona Tanrıdan kömək diləyirdilər.

Camaat da Allaha dua eləyirdi ki, Bəhrama kömək olsun. Bəhram özü şirlərlə döyüşə girdiyi zaman ürəyində Tanrıya üz tutub ondan kömək istəyirdi: “İllahi, sən hər yerdə varsan və hər şeyi görürsən, bu bəndəni bu qədər məxluqatın içində xəcil edib, utandırma” (2,s.25).

Hər iki əsəri diqqətlə təhlil etdikdə aydın görünür ki, Qanturaliya da, Bəhrama da bu qeyri-adi sınqlardan qalib çıxməq üçün Tanrı kömək etmişdir. Bu fikrin doğruluğuna inanmaq üçün Bəhramın nələr düşündüyünü diqqət yetirmək kifayətdir:

Şahlıdan hiyləni tutmuşam uzaq,

Tanrı duyğusudur qəlbimə dayaq. (3,s.18)

Bu iki sətirdə Bəhram qəlbindəki Tanrı duyğusu ilə yaşadığını və bu duyğunun ona kömək elədiyini açıb söylemişdir.

Ən maraqlı və əhəmiyyətli faktlardan biri də Bəhramın dilindən Allah sözünün əvəzinə Tanrı sözünün işlənməsidir ki, bunu heç vaxt nəzərdən qaçırmıq lazımlı deyil. Burada Nizami Gəncəvinin bir türk kimi düşündüyü öz əksini tapmışdır. Fars düşüncəsi, fars təfəkkürü heç vaxt Allah əvəzinə Tanrı sözünü işlətməzdı.

Basatın Təpəgözlə qarşılaşduğu boyda çox maraqlı mənzərələrin şahidi oluruq. Təpəgöz Basatı öldürmək üçün dörd dəfə ağır, çıxılmaz vəziyyətlər yaradır. Lakin Basat sağ qalır və Təpəgözün “Oğlan, qurtuldunmu?” suallarına eyni cavabı verir:

– Tanrim qurtardı (1,s.121).

Basat dörd dəfə Təpəgözün ölüm həmlələrindən qurtarır. Yalnız bundan sonra Təpəgöz Basata deyir:

– Sənə ölüm yoxmuş!

Burada Basati Təpəgözün ölüm həmlələrindən Tanrıının qurtardığı açıq şəkildə deyilmişdir. Qanturalı və Bəhramla bağlı səhnələrdə onları Tanrıının qurtardığı bu cür açıq deyilməsə də, pərdəarxası hissələrdən və duyğulardan yenə Tanrıının qoruyucu missiyasında çıxış etdiyini görmək, daha doğrusu, duymaq olur.

Qədim türk epik təfəkküründə belə bir fikir və inam dərin kök salmışdır ki, Tanrı razılıq verməsə, heç kim xaqan ola bilməz. Tanrı arxasında durmasa, bir kimsənin xaqan taxtında oturması mümkün deyil. Hətta qədim türklər belə düşünürdülər ki, xaqanlıq göydən yerə endirilmişdir və Tanrıya məxsusdur. Büyük türk xaqanı Mete hələ e.ə. 176-cı ildə Çin imperatoruna göndərdiyi məktubunda özünün Tanrı tərəfindən taxta çıxarılib Tanrıının köməyi ilə qələbələr qazandığını yazırı (4,s.96). “Gültəkin” abidəsində oxuyuruq: “Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İlteriş xaqanı, anam İlbilgə xatunu Tanrı təpəsində tutub yuxarı qaldırmış” (5,s.79). Bir adamı Tanrıının yuxarı qaldırıb öz təpəsində tutmağı onun xaqan seçildiyini göstərirdi. Mete bütün qələbələri Tanrıının köməyi ilə qazanırdı: “Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurdək imiş, yağısı qoyuntək imiş” (5,s.79).

Türk xaqanları yerdə Tanrıni təmsil edirdilər. Bunu “Dədə Qorqud kitabı”nda görürük (6,s.50). Tanrıni təmsil etmək böyük məsuliyyət idi və bu məsuliyyəti hər adam öz üzərinə götürə bilməzdi. Ona görə də xaqan taxtında yalnız Tanrıya layiq olan, Tanrıya xas keyfiyyətləri özündə daşıyan adam otura bilərdi. Kiminsə xaqan olmasına Tanrıının razılıq verməsi də məhz bu tələbdən irəli gəlirdi. Bütün türk xaqanları Tanrıni təmsil etdiklərini, Tanrıının razılığı ilə xaqan olduqlarını yaxşı başa düşürdülər və ona görə də həmişə Tanrıya layiq olmağa çalışır, ölkəni ədalətlə idarə edirdilər.

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının mətnindən aydın görünür ki, Bəhramın şahlıq taxt-tacına yiyələnməsinə də Tanrı razılıq vermişdir. Büyük şair bu fikri Bəhramın öz dilindən çox gözəl ifadə etmişdir:

Neyi bəyənməsə böyük yaradan,

Baş verməz o əməl məndən heç zaman. (3,s.18)

Bu misralardan aydın görünür ki, Bəhram iki şir arasından taxt-tacı yalnız Tanrıının köməyi ilə götürdüyüünü və şahlıq taxtında onun razılığı ilə oturduğunu yaxşı bilirdi. Həm də başa düşürdü ki, Tanrıının xoşuna gəlməyən hər hansı pis əmələ qurbanarsa, şahlıq taxt-tacını asanlıqla itirə bilər. Ona görə deyirdi ki, “Böyük yaradanın bəyənmədiyi hər hansı bir əməl məndən çıxmaz”. Bununla bir növ Tanrı qarşısında and içir, vəd verirdi.

Yuxarıda deyilənlərdən göründüyü kimi, türk epik təfəkküründə himayəçi, qoruyucu bir Tanrı obrazı yaranmış, bu obraz türk folklor örnəklərinə transformasiya olunmuşdur. Bütün türk xaqanlarının xaqan taxtında oturmalarına Tanrı razılıq vermiş və onları qorumuş, himayə etmişdir. Bu motiv eynilə Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında da öz əksini tapmışdır. Bəhramın iki şir arasından taxt-tacı görməsi və şahlıq taxtında oturması yalnız Tanrıının razılığı ilə mümkün olmuşdur.

Nizami Gəncəvinin türk olduğuna şübhə edənlər onun əsərlərinin mayasına hopmuş milli təfəkkür və düşüncəni unudur, görmür yaxud görmək istəmirlər. Firdovsinin “Şahnamə”-

sində türk təfəkkürünün izinə belə rast gəlinmədiyi kimi, Nizami Gəncəvinin əsərlərində də fars düşüncəsindən əsər-əlamət yoxdur. "Şahname"da türkə nifrat qabarlıq şəkildə özünü göstərir, Nizami əsərlərində türkə sevgi var, farsa nifrat yoxdur. Bu da ondan irəli gəlir ki, bütün bir xalqa nifrat etmək türk təfəkkürünə yaddır. Əslində Nizaminin fars olmadığına inanmaq üçün onun əsərlərini "Şahname" ilə tutuşdurmaq kifayətdir. Yuxarda müqayisə edilən nümunələr türk epik təfəkkürünün məhsulu olan və türk folklorunda öz geniş, dolğun əksini tapmış, Nizaminin ruhundan sözülləb onun əsərlərinə gəlmış onlarla süjet, motiv və obrazlardan seçilmişdir. Nizami yaradıcılığı bu cür nümunələrlə zəngindir və Nizaminin kimliyini təsdiqləmək üçün onların hərtərəfli aşdırılmasına böyük ehtiyac var.

### **QAYNAQLAR**

1. "Kitabi-Dədə Qorqud" (Tərtib edəni Həmid Arası). Bakı. "Gənclik". 1978. 184 s.
2. Yeddi gözəl kitabı. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının el dastanı (ərəb əlifbasından müasir yazıya köçürüni və işləyəni Mehri Məmmədova). Bakı. "Azərnəşr". 1991. 208 s.
3. Nizami Gəncəvi. Yeddi gözəl (Tərcümə edəni Məmməd Rahim). Bakı. "Azərnəşr". 1940. 52 s.
4. Mustafa Turan. Tarihi kaynaklar işığında Nevruzun menşei meselesi // Ankara. "Milli folklor". 1998. sayı. 37. s. 90-104.
5. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı. "Yazıcı". 1993. 400 s.
6. Altayı Seyfəddin. Kosmoqonik miflərlə bağlı deyimlər // Bakı. "Elmi axtarışlar". 2009. № VI. s.50-56.

### **İSLAM SADIG**

#### **PROTECTIVE GOD CHARACTER IN THE TURKIC FOLK-LORE AND IN THE "SEVEN BEAUTIES" POEM OF NIZAMI GANJAVI**

#### **SUMMARY**

In the article was revealed protective God character in the Turkic folk-lore and in the "Seven beauties" poem of Nizami Ganjavi.

Gods protective function was shown on the basis of giving concrete examples connection with Bahram shah of Nizami Ganjavi, Basat and Ganturali characters in the "Dada Gorgud" epos.

### **ИСЛАМ САДЫГ ОБРАЗ БОГА-ПОКРОВИТЕЛЯ В ТЮРКСКОМ ФОЛЬКЛОРЕ И В ПОЭМЕ «СЕМЬ КРАСАВЕЦ» НИЗАМИ ГЯНДЖАВИ**

#### **Резюме**

В статье выявлен образ бога-покровителя в тюркском фольклоре и в поэме «Семь красавец» Низами Гянджави. На основе конкретных примеров, связанных с образами Бахрам шаха из поэмы «Семь красавец» Низами Гянджави, Басата и Гантуралы из «Книги моего Деда Коркуда» показана покровительская функция бога.

*Qalib SAYILOV*

*filologiya üzrə fəlsəfə doktoru,*

*AMEA Folklor İnstitutunun böyük elmi işçisi*

## HƏZRƏT NİZAMI GƏNCƏVİ VƏ ETNOYADDAS

XII əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi düşüncəsinin zirvəsi Şeyx Nizami Gəncəvinin poeziyası aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına hopmuş, onun bədii təfəkküründən sözüllərək cilalanmış, şifahi ənənədə dastanlara, nağıllara çevrilmişdir.

Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini dərinləndən bilən şair, hadisələrin təsvirində xalq yaradıcılığı ənənələrindən də istifadə etmişdir. Eyni zamanda xalq bilimlərini, mərasim və təntənəli xalq bayramları haqqındaki bilgiləri əsərlərində canlandıraraq onlara yaşamaq haqqı vermişdir. Biz bir çox ənənəvi xalq yaradıcılığı nümunələri haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış oluruq.

Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk etnosuna daxil olan xalqların – türkmənlərin, qazaxların, qırğızların, özbəklərin, istərsə də azərbaycanlıların ağız ədəbiyyatı bir çox xalqların yazılı ədəbiyyatında öz izlərini buraxmışdır.

Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi əlavəvanlığı ilə bərq vurur. Tapmacalardan tutmuş xalq təbabətinədək bir çox bilgilər şairin əsərlərində eks olunmuşdur.

Bəşər tarixi yaranan gündən, elmi təbabətin izi-tozu yox ikən insanlar xəstələndikdə təbii müalicə vasitəsi kimi müxtəlif otlardan istifadə etmişlər.

Qorxmadi, “Nuş-i-qiya” çünki içmişdi öncə,

Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.

Xalq yaradıcılığına önəm verməsi, onun əsərlərindən bir çoxunun sonradan atalar sözü statusunda təqdim olunmasına rəvac vermişdir.

İnci lətafəti olsa da su da,

Cox içsən insəninci dər o da.

Nizami Gəncəvi yaradıcılığında onlarla belə misralar var ki, artıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam kimi işlədir. Məşhur folklorşunas alim M.H.Təhmasib “VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı” məqaləsində Nizami Gəncəvinin xalq yaradıcılığı ilə bağlılığından bəhs edir: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla faydalananmışdır. Bu dahi sənətkarın “Xəmsə”sindən yüzlərə kiçik, böyük əfsanələrə, rəvayətlərə, əsətirlərə təsadüf edilir. Bunlardan bəzilərini o, özü yaratmış, bəzilərini isə yazılı qaynaqlardan, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır” (1).

Nizami Gəncəvi “Xəmsə”də istifadə etdiyi rəvayətlər xalq yaradıcılığının ən əski nümunələri sayıla bilər. “Sultan Səncərlə qarının əhvalatı”nda dahi sənətkar “iş üz ağardar” xalq ibarəsinin fəlsəfi-didaktik baxımdan elə təsvir edir ki, 1000 ilə yaxın zaman keçməsinə baxmayaraq, mövzu hələ də öz aktuallığını saxlamışdır.

İntibah dövrü humanitariyanın incilərindən olan Nizami xalq ölçü vahidlərini poeziyaya gətirməklə həm xalqın zəngin mənəvi resurslarını təsvir edir, həm də Şərqi poeziyasının fono-poetika cəhətdən zənginləşməsinə xidmət etmiş olur.

“Sirlər xəzinəsi” poemasında “Ovçu ilə itin və tülküün hekayəti”ndə şair yazar:

“Ovçu dözdü, səbrinin misqal boyda arpası

Bəlkə bir dirhəm qədər xeyir gətirdi ażi” (2).

Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu vahiddən istifadə olunur.

Əsərlərində insanların əski inamları ilə bağlı, səma cisimlərinə, Götə tanrısına tapınma, kultlarla əlaqəli beytlər gələnəkdə olan inanclar sisteminə daxildir:

Kəmbərstə deyildi Əkizlər bürcü onda,  
Qan almağın azaddı o şişkin damarından” (2).

Əcdadların əski inamına görə, göydəki on iki ulduzlar topasından biri sayılan çəvrə, yaxud baş-başa vermiş iki qızçıqaz şəklində Əkizlər bürcü Külək tanrısına çəvrilmiş hesab edilir. Və yaxud:

Ayın üzü tutulub qaralmamışdı hələ,  
Su dolu teştin rəngi düşməmişdi bu hala.

Yenə də mövzu xalq inam və sinamalarından gəlir. İbtidai insanlar Aya sehrli qüvvə kimi baxır, onun gecənin hamisi hesab edir, şər və qorxulu qüvvələrdən yalnız onun vasitəsilə qurtara-caqlarını zənn edirdilər. Həmin insanlar Ay tutulanda teşti, lə-yəni döyəcləyib, yaxud mis qapaqları bir-birinə çırpıb haray-həşir qopararaq Ayı şər qüvvələrdə xilas etməyə çalışardılar.

Bu türlü mövzular Nizami Gəncəvinin yaradıcılığında əksəriyyət təşkil edir.

Nizami Gəncəvinci yeni elmi metodlarla öyrənən Siracəddin hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh edərək yazır:

“Q, günəş kimi Dolçanın Yusifi oldu,  
O, su Dolcası kimi Balığın Yunisi oldu.

Həzrəti Nizami bu beytin ideyasını da zəngin bilgilər əsasında təqdim etmişdir. Bu bürclərlə bağlı çoxsaylı əfsanə, əsatir var. Qədim astronomiya xəritələrində, atlaslarda Dolça bürcü əlində içərisindən su axan kuzə tutmuş adam şəklində təsvir edilirdi. Bunun fəslin əlamətləri ilə bağlı olduğu güman edilir. Günəş bu bürcə daxil olanda bahar yağışları başlayır, dağlarda qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın rəmzi sayılır. Qədim xalqların düşüncəsinə görə, su hər şeyin həm əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü ümumdünya tufanı ilə bağlayırlar” (8).

Professor M.Mübariz “Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri” məqaləsində qeyd edir ki, “Nizami klassik

şairlərimiz içərisində hamidən artıq xalq yaradıcılığı xəzinə-sindən istifadə etmişdir (3).

Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da prof. Sədnik Paşayev üç qrupda tədqiq etməyi mümkün sayır:

1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri;

2) Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri;

3) Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər (4).

Nizami Gəncəvinin yaradıcılığı aşıqların da repertuarını zənginləşdirmiştir. Bir çox aşıqlar Nizamiyə şeirlər həsr etmişlər və eyni zamanda Nizaminin xalq əfsanəsindən mövzusunu götürdüyü “Leyli və Məcnun” əsəri aşıqların dilində dastana dönmüşdür. “Leyli və Məcnun” poemasının el variansi olaraq çoxsaylı bayatılarla və əfsanələrlə yanaşı “Leyli və Məcnun” adlı bir xalq dastanı da yaradılmışdır” (5).

Həz. Nizaminin mənəvi arsenalı, bədii irsi sözlü ədəbiyyatla cılvelənən və folkloru zənginləşdirən üfüqləri geniş bir yaradıcılıq aləmidir” (7).

Azərbaycan sözlü və yazılı ədəbiyyatında Nizami poeziyası və yaradıcılığının qüdrətli yüksəlişi bilavasitə onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqədardır.

## ƏDƏBİYYAT

1. M.H.Təhmasib. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. I cild. Bakı: 1960.

2. Dünya kitabxanası seriyasından. Nizami: Lirika. Sirlər xəzinəsi. Bakı: 1988.

3. M.Mübariz. Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri. “Ədəbiyyat qəzeti”. 24 iyun 1938-ci il. № 9 (174).

4. Sədник Paşayev. Nizami və xalq əfsanələri. Bakı: 1983.
5. Nizaminin el variantları. Bakı: 1941.
6. Siracəddin Hacı. Həzrət N.Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)
7. A.Sarovlu. Ədəbi şöhrət timsali. Bakı: 1976.
8. H.Arası. Şairin həyatı. Bakı: 1967.
9. S.P.Pirsultanlı. azərbaycan əfsanə və ədəbi abidələrimizdə müqayisəli tədqiqi. Bakı: 2008.

**ГАЛИБ САЙЫЛОВ**  
**НИЗАМИ ГЯНДЖЕВИ И ЕТНИЧЕСКАЯ ПАМЯТЬ**

**Резюме**

В статье говорится о том, что в произведениях великого поэта мировой литературы Низами Гянджеви богаты фольклорными мотивами. Выявлена, что фольклорные мотивы в произведениях поэта использованы в качестве этнической памяти.

*Fidan QASIMOVA*

AMEA Folklor İnstitutu "Folklor və yazılı ədəbiyyat" şöbəsinin böyük elmi işçisi

**NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNĐƏ XALQ ADƏT-ƏNƏNƏLƏRİ VƏ İNANCLAR**

Azərbaycan yazılı ədəbiyyatının dahi nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı illərdir tədqiqatçıların ən çox müraciət etdiyi sahələrdən biridir. Onun tükənməz tədqiqat mənbəyi olan əsərləri şairin elmi-fəlsəfi, dini, iibrətamız, öyünd-nəsihət xarakterli fikirlərini əks etdirmək baxımından daima diqqət mərkəzində olmuşdur. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir üslub yaratmış şair, yaşadığı dövrdən başlayaraq bizim dövrümüzədək neçə-neçə şair və yazıçıların yaradıcılığının ilham mənbəyi olmuşdur.

Nizami də əsərlərini yazarkən müxtəlif mənbələrə müraciət etmişdir. Belə mənbələrdən ən başlıcası şifahi xalq ədəbiyyatıdır. Belə ki, xalq yaradıcılığına müraciət onun əsərlərini məzmun və forma baxımından daha da zənginləşdirmişdir. O həm Azərbaycan, həm də başqa – ərəb, hind, İran xalqlarının şifahi xalq yaradıcılığından böyük sənətkarlıqla faydalananmışdır. Şifahi xalq ədəbiyyatının atalar sözləri və məsəllər, mərasim folkloru, əfsanə və rəvayət və s. kimi növlərinə müraciət edən şair bunlardan istifadə ilə öz fikirlərini daha mükəmməl və demək istədiyi mənaları daha təsirli ifadə etməyə müvəffəq olmuşdur. Nizami yaradıcılığının folklorla bağlılığı haqqında Azərbaycanın bir sıra tanınmış alim və tədqiqatçıları söz açmışlar. Bu haqda nə qədər danışılsa da, yenə də azdır. Nizaminin folkloru marağını göstərən digər bir cəhət onun əsərlərində xalq adət-ənənələri və inanclarının bədii əksidir. Hər zaman xalq içərisində yaşayan, onun həyat tərzi, gündəlik məşğulliyəti, sevinc və kədəri ilə yaxından tanış olan şairin əsərlərində xalqımızın adət-ənənələrinə və inanclarına müraciəti heç də təsadüfi deyildir.

Xalqımızın ən qədim dövrlərdən qalan adətlərindən biri ailə qurmaqla bağlıdır. Nizami də əsərlərində bunlardan ətraflı bəhs etmişdir. Gələcəyin anası olan qızlarımızın özlərini uca tutması, öz namus və ismətlərini qoruması, təmiz sevgi və el adətlərinə uyğun olaraq ailə qurmaları ilə bağlı Nizaminin Məhinbanunun dili ilə verdiyi aşağıdakı sözlər çox dəyərlidir:

Yaraşmaz kişinin dalına düşmək,  
Bu sıfət qadında olmasın gərək.  
Çox təzətər gülü əldə tutdular,  
İyləyib, iyələyib, sonra atdır.  
Çox şərab tökdülər gül qədəhlərə,  
Daddılar, sonra da tökdülər yerə.  
Bilirsən, baş uca olduğu zaman,  
Xoşdur ərə getmək eşqbazlıqdan. (1, 177)

Məhinbanunun nəsihatlərinə qulaq asan Şirin xalqımızın el adəti ilə ailə qurmaq üçün böyük çətinliklərə dözür:  
Düşünürdü: Xosrov gözləyər ədəb,  
Onu yaxşılıqla eyləyər tələb.  
- Şah adam göndərib kəsdirər kəbin,  
Gəlin kimi gedər saraya Şirin. (1, 328)

Sonda isə Şirin öz arzusuna, sevgisinə çatır və ən önemlisi isə budur ki, öz xasiyyətinə görə şah da daxil olmaqla, hər kəsin hörmətini qazanır:

Piçılıtiyla şaha söylədi Şapur:  
"Əger ay tutuldu, üzrү var, odur.  
Çünki bu günəcən o qəlb parladan  
Yaxşı ad saxlamış əldə hər zaman.  
İndi qorxur şahın hissi, xəyalı,  
Ay üzünə qoysun xəcalət xalı."  
Şah baxdı xoş barlı ağac toxmuna,  
Gördü ki, peyvəndsiz əl yetməz ona.  
Əhd etdi, söz verdi, and içdi, hərgiz  
Ona əl vurmasın əsla kəbinsiz.

Toplaşın dünyanın böyüklərini,  
Nikahla bənd etsin o dilbərini. (1, 414)

Göründüyü kimi xalqımızın elçilik adəti Nizaminin də yaradıcılığında öz əksini tapmışdır. Ağsaqqal və ağbirçəklərin iştirakı ilə elçilik mərasiminin keçirilməsi, bundan sonra qohum olmağa hazırlaşan iki ailənin başçıları arasında kəbin məsələsinin həlli, südpulu və s. məsələlər barəsində razılıq əldə edilməsi kimi adətlərinin çoxu indi də Azərbaycanda yaşamaqdadır.

Övvəlki adətlərdən biri də toy üçün uğurlu gün seçilməsidir ki, buna da "Xosrov və Şirin" əsərində rast gəlirik. Əsərdən də görünək kimi, münəccimlər vasitəsilə toy üçün uğurlu gün və saat seçildirdi. Toy vaxtı bəy və gəlinin başına doğranmış şəkər, kiçik sikkələr və güləb səpirdilər:

Şah dedi: "Bir gecə qoy münəccimlər  
Yaxşıya, yamana baxsın bir qədər.  
Qaranlıq gecəyə göz gəzdirərək.  
Bir gün seçsinlər ki, olsun mübarək.  
Ay kəcavəsini salıb o güne,  
Bəlkə də gətirək günəş bürküna."  
Münəccimlər xeyli ölçüb biçdilər,  
Toy üçün uğurlu bir gün seçdilər. (1, 417)

Nizami yaradıcılığında toy adətlərindən başqa yas mərasimləri də öz əksini tapmışdır. Bildiyimiz kimi, yas mərasimində itirilən şəxsin üzüntüsüylə qara paltar geyinilir və bu paltar bəzən bir ay müddətinə əyindən çıxarılmındır. Bu adət "Xosrov və Şirin" əsərində də rast gəlirik. Məsələn, əsərdə belə bir hissə var ki, Məryəmin ölümündən sonra Xosrov ona hörmət əlaməti olaraq qara paltar geyinir və bir ay müddətinə taxta da çıxmır:

Məryəmin vücudu köçdü aləmdən,  
Məryəm ağacı tək şah çıxdı qəmdən.  
Adına eləyib hörmət, ehtiram,  
Bir ay yas saxladı onunçün tamam.  
Hörmət üçün bir ay çıxmadi təxtə,  
Qara paltar geydi o qara bəxtə. (1, 324)

Yasda icra edilən başqa bir adət ölmüş insanın paltarlarının ehtiyacı olanlara verilməsidir. Xosrov da vəfat edəndə Şirin onun hər şeyini ehtiyacı olanlara paylayıb, möhtacları sevindirir:

Sonra da Xosrovun bütün varını,  
Təzə-köhnəsini, paltarlarını  
Yoxsula, möhtaca payladı Şirin.

Ondan razı qaldı hər yoxsul, miskin. (1, 451)

Yas mərasimi, yəni yasda icra edilən adətlər Nizaminin "Leyli və Məcnun" əsərində də təsvir edilmişdir. Burada Leylinin ölümü zamanı anasının saçını yolub, üzünü cırması, oxşamalar, ağılar deyib, qızı üçün ağlaması təsvir edilmişdir. Yasda əziz insanın ölümü münasibəti ilə icra edilən elə bu hərəkətlər indi də xalqımızın yas mərasimlərində icra edilən adətlərdəndir:

Qızını o halda görünçə ana  
Elə bil qiyamət göründü ona.  
Ağarmış başından götürüb örpek,  
Saçını küləyə verdi səmən tək.  
Anıb övladının qara gözünü,  
Yolub saçlarını, cirdi üzünü.  
Nə oxşama varsa dedi əzbərdən,  
Nə saçı vardısa yoldu o birdən.  
Ağladı, baxdıqca qızın boyuna,  
Gözündən qan tökdü həyat suyuna.  
Gah qızın üstündə sixdi gözünü,  
Gah onun alnına qoyub üzünü,  
Gözünün yaşını tökdü fəğanla,  
Yudu o çəsməni bu axan qanla.  
Ananın naləsi göyə yüksəldi,  
Fələk bu nalədən naləyə gəldi. (3, 249)

Qonaqpərvərlik xalqın milli dəyərlərini, mənəvi keyfiyyətlərini özündə eks etdirir. Xalq özünün humanist adət-ənənələrini belə vasitələrlə yaşıdır və gələcək nəsillərə çatdırır. Qədim tariхə malik olan bu adət özündə xalqın mənəvi aləmini ehtiva edir.

Azərbaycan xalqına məxsus qonaqpərvərlik adətləri Nizami Gəncəvinin əsərlərində də təsvir edilmişdir. Onun təsvir etdiyi qonaqlıq adətləri xalqımızın mədəniyyəti, milli xüsusiyyətlərindən xəbər verir. Yaradıcılığında qonaqpərvərlik adətdən dəfələrlə söhbət açan şair "Yeddi gözəl" əsərində belə yazar:

Bağ qoñçəsi kimi qonaq sevəndi,  
Yanağı gül kimi gülürdü, şəndi.  
Vardı işrət üçün mehman otağı,  
Göydə Sürəyyaya dəyərdi tağı.  
Süfrələr salmışdı, döşənmiş yerə,  
Ədəb öyrətmışdı xidmətçilərə.  
Gəlsəydi bir nəfər uzaqdan əgər,  
Cilov tutub, qonaq eyləyərdilər.  
Süfrə salardılar otağa layiq,

Yemək verədilər qonağa layiq. (4, 129)

Verilən bu nümunədə xalqın qonaqlıq adətləri, qonağı qarşılamaq, ona qulluq, ümumiyyətlə, qonaqpərvərliyə məxsus olan bütün xüsusiyyətlər aydın görünməkdədir. Şair qonağa xüsusi otaq ayrılması, diqqətlə qulluq göstərilməsi, ləziz yeməklərdən ibarət süfrə açılmasının təsvirini verməklə hər bir ailədə qonağın hörmətlə qarşılandığını göstərir. Xalqımızın adətinə görə evə qonaq gələrkən onun qabağına gedib, əgər atlı gəlibse tez cilovundan yapışib "xoş gəlmisiniz" deyərək düşürüb gülərzlə evə dəvət edirlər. Şair də burada atlı qonağın qarşılışmasını təsvir etmişdir.

Qonaqlıq haqqında danışan Nizami həmçinin evə gələn qonağa hədiyyə verilməsi adətini də təsvir edir. O göstərir ki, qonaqla ev sahibi bir-birlərinə hədiyyələr təqdim edirlər. Bildiyimiz kimi, bu da xalqımızın qədimdən gələn qonaqpərvərlik adətləri sırasında xüsusi yer tutur:

Elə ki, qonaqcı yiğdi süfrəni,  
Saysız töhfələrə qərq etdi məni.  
Verdiklərimi də onlara qatdı... (4, 133)

Azərbaycanda qonağa olan hörməti şair xüsusi qeyd etməklə xalqının qonaqpərvərliyini belə qeyd edir:

Sən mənim hörmətli bir mehmanımsan,  
Əziz tutulmalı daima mehman. (4, 141)

“İskəndərnamə” əsərində də qonaq qarşılıamaq adəti ilə bağlı təsvirlər vardır. Nizami əsərin “Şərəfname” hissəsində göstərir ki, Bərdə hökmdarı Nüşabə İskəndəri şahlara layiq bir təntənə ilə qarşılıyır, onun şərəfinə ziyafət verir; ölkənin naz-nemətləri, hər cür şirniyyat, yemək-içmək süfrə üstünə düzülür. O, bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağı hörmət və ehtiramı və s. ilə İskəndəri heyran qoyur:

Hər çeşid yeməklər axdi hər yandan  
Yeməklər bişmişdi qoçdan, toğludan.  
Uzun və yuvarlaq inçə çörəklər,  
Saraydan boşalmış qapıya qədər.  
Kökələr yoğrulmuş yağıla, şəkərlə  
Şəkərli küncütə dada bax hələ  
Ənbərlə yoğrulmuş dadlı yeməklər,  
Cənnət yeməyindən verirdi xəbər  
Süfrədə quzular coşğun sevincdən  
Quş kimi qol qanad açmışdı şən-şən.  
Ən-dadlı mürəbbə, limonlu şərbət  
Püstədə, badamda var başqa ləzzət  
Var hədsiz paludə-ənbər qoxuyan  
Çox mağzi paludə sağalar ondan  
Tər halva və badam halvası daşır,  
O qədər çoxdur ki, qablardan aşır.  
Gülalba çəkilmiş şərbət, gülşəkər,  
Saçıdı şirənin nəfəsi ənber. (2, 220-221)

Göründüyü kimi, Nizami milli adət-ənənələrimizə uyğun olaraq süfrəmizin bollugunu təsvir etmişdir. Süfrədə bu çeşiddə nemətlərin təqdimi xalqımızın qonaqpərvərlik və səxavətinin göstəricisidir.

Qonaqlıqla bağlı təsvirlər Nizaminin əsərlərində dəfələrlə verilir. Onun “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İskəndər-

namə” kimi əsərlərində xalqın qonaqlıq adətlərini təsvir edən səhnələr çoxdur.

Nizami Gəncəvinin hər bir əsərində xalq adət-ənənələri ilə bağlı çoxlu nümunələrə rast gəlinir. Bu xüsusiyyət onun xalq adət-ənənələrini yaxşı bilməsi və qədim adətlərə hörmətinin bazır nümunəsidir.

Şairin əsərlərində adət-ənənələrlə yanaşı bəzi xalq inanclarına da rast gəlmək mümkündür. Belə inanclardan biri övladı olmayanların kasiblara əl tutması, çoxlu nəzir verməsi və bunun nəticəsində də övladla mükafatlandırılmasına inamdır. Nəzir-niyazla uşağın dünyaya gəlməsi onun əsərlərində tez-tez müşahidə olunur. Daima nağıllarda, dastanlarda görünən bu xüsusiyyət şairin “Yeddi gözəl” əsərində də özünü göstərir. Nizami bu əsərdə 20 ildən sonra nəzir-niyazla dünyaya gələn Bəhramdan bəhs edir (4, 52). Buna “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da rast gəlirik:

Əl üstə - səxavət, ayaq üstə - din.  
Nəslə ta itməsin qoca dünyadan,  
Bir övlad istədi böyük xudadan.  
Xeyli nəzir verdi, bir xeyli qurban,  
Nəhayət lütf etdi allah bir oğlan. (1, 75)

Nizami əsərlərində müşahidə edilən digər bir cəhət münəccimlərin ulduzlara baxmaqla gələcəyi təyin etmələri ilə bağlıdır. “Yeddi gözəl” əsərində də təsvir edilir ki, Bəhram anadan olanda o, yaşasın deyə atası onu münəccimlərin göstərişi ilə Ərəbistana göndərir. Bu üsulla insan taleyini dəyişəcəyinə inanın hökmdarın bu hərəkəti, əvvəlki dövrlərdə xalqın baş verən bəzi hadisələr qarşısında ələcsiz qaldıqları zaman atdıqları addımların, inancların göstəricisidir. Məsələn:

Münəccimlər baxıb gecə göylərə,  
Gəldilər qərara belə bir kərə.  
Dedilər: - Şahzadə gərək İrana  
Vida edib getsin Ərəbistana.  
Səadət bəxş edər ömrünə bəlkə

Ərəb məmləkəti, o qədim ölkə.  
Hər kəsə bir diyar şərafət verər,  
Bəlkə o yurd ona mal, dövlət verər. (4, 53)

Göründüyü kimi, ibtidai təfəkkür çağlarından qalmış belə inamlarla insanlar baş verma səbəblərini bilmədikləri hadisələrə təsir etməyə cəhd göstərmiş, xəta-bələdan, xəstəlik, ölüm kimi hallardan uzaq olmağa, öz arzu və istəklərinə çatmağa çalışmışlar.

Bunu da qeyd etmək lazımdır ki, şifahi xalq ədəbiyyatı Nizami yaradıcılığına təsir etdiyi, onu mənə və sənətkarlıq baxımından qidalandırıldığı kimi, Nizami poeziyasının özü də xalq yaradıcılığına güclü təsir göstərmiş, ona yeni-yeni fikirlər, mövzular vermişdir.

### ƏDƏBİYYAT

1. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəşriyyat", 2004, 392 səh.
2. Nizami Gəncəvi. İskəndərnəmə. Şərəfnamə. Bakı, "Lider nəşriyyat", 2004, 432 səh.
3. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, "Lider nəşriyyat", 2004, 288 səh.
4. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, "Lider nəşriyyat", 2004, 336 səh.

### ФИДАН КАСУМОВА НАРОДНЫЕ ТРАДИЦИИ И ВЕРОВАНИЯ В ПРОИЗВЕДЕНИЯХ НИЗАМИ ГЯНДЖЕВИ РЕЗЮМЕ

Творчество великого азербайджанского поэта Низами Гянджеви изобилует фольклорными мотивами и образами. Для Низами фольклор был не средством, а основой и художественным арсеналом его поэзии. Поэт с большим уважением относился и народном традициям и верованиям. В его произведениях встречаются немало обычаем и норм поведения, которые связаны с по-вседневной жизнью и бытом народа (например, с обычаями приема гостей, церемонией оплакивания умершего, с церемонией свадьбы и пр.). Обо всем этом говорится в статье.

**Ключевые слова:** Низами Гянджеви; фольклор; письменная литература; обычай; церемония.

### FIDAN GASIMOVA FOLK CUSTOMS-TRADITIONS AND BELIEFS IN NIZAMI GANJAVIS WORKS SUMMARY

Activities of the great Azerbaijani poet Nizami Ganjavi are full of folklore characters and motifs. For Nizami folklore was the main artistic theme in his poems. The poet had a great respect for folk customs-traditions and beliefs. In his works one can meet plenty of ethics (for example, guest receiving, mourning, wedding ceremonies etc) and rules related with peoples daily life and living conditions. All of these are mentioned in the article.

**Key words:** Nizami Ganjavi; folklore; the written literature; custom-tradition; ceremony.

## BİR TÜTƏYİN SİRRI

Nizami yaradıcılığı sonu görünməyən bir dəryadır. Ona baş vurub sona yetmək hər qəvvasa nəsib olmur. "Xəmsə"nin hər qolu bir hikmət dünyası, hər başlığı bir nəsihət meyarıdır. Şairin təsvir edəcəyi hadisənin fəvqündə verdiyi hikmətlərin hərəsi bir dastanın bütövlüyü qədər bitkin və kamildir. Folklor dünyamızın müdrik kəlamları Nizami qələminin möcüzəsilə incilərə elə düzülüb ki, elə bil onların bircə xanəsini tərpətsən, sonu görünməyən uca bir sarayı xanəsindən oynatmış olarsan. Bu kəlamları oxuduqca oxumaq, kamaldan kamala dərinləşmək istəyirsən.

"Xəmsə"də təsvir olunan hekayələrin hamısı bilavasitə əsərin qayəsi ilə bağlı əhvalatlardır. "İqbalnamə"dəki "İsgəndər və çoban" hekayəti də eyni məqsədlə qələmə alınmış, bütöv bir əsərin timsalında ölməzlik dünyasına qovuşmuşdur.

Böyük şair adəti üzrə burada da özündən əvvəlki el deyimlərinə təvazökarlıqla istinad edir, eyni zamanda onu səmimiyyətlə nəzərə çatdırır. Bundan sonra deyilənləri saf-çürük edir, eyni zəmində özünün şəxsi fikrini söyləyir. Məlumdur ki, son dərəcə maraqlı həyata malik olan İsgəndərin haqqında söylənənlər zaman-zaman əfsanələrə dönmüş, hər sənətkar qələmində müxtəlif səpkilərlə təsvir edilmişdir.

Başqa bir ustad da belə nəql edər,  
Dünya filosofu Əbu Məşər də.  
"Uluf" adı ilə məşhur əsərdə.  
Yazırıdı: "İsgəndər öldüyü zaman,  
Bu böyük zərərdən çox qəmgin olan.  
Yunanlılar onu sevdiklərindən  
Çəkdilər kağıza şəklini həmən.  
Onun surətini rəsm edən rəssam,  
Şəkli layiqincə eyləyib tamam,  
Çəkibmiş yanında o iki heykəl.

Sağında bir gözəl, solda bir gözəl;  
Hər başda o iki buynuz rəsm etmiş,  
Zərli və lacivərd rənglə bəzəmtmiş...

Deməli, Nizamidən əvvəl Əbu Məşərin təsvirinə görə İsgəndərin buynuzu söhbətinin yaranması həmin rəssamin çəkdiyi şəkillə bağlı bir əfsanənin yaranmasına səbəb olmuşdur. Əslində İsgəndərə rəğbət bəsləyib onu rəsmidə İləhinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli sonralar düzgün başa düşülməmiş, ərəblər tərəfindən başqa cür yozulmuşdur. Yəni İsgəndərin ətrafında əyləşən gözəllərin başında təsvir edilən buyınız dini əsatirlərlə bağlı olsa da, o, sonralar İsgəndərin öz adına çıxılmış, əbədi söylənəcək bir əfsanənin təməlinə dönmüşdür.

Ərəblər bu şəkli seyr eyləyərkən,  
Qarışq salmışlar onları səhvən.  
İsgəndər bilmışlər o gündən bəri,  
Buyuzlu çəkilmiş o mələkləri.  
Odur ki, şübhəyə düşmüş ərəblər,  
"Zülqərneyn" ləğəbi almış İsgəndər.

Lakin bundan belə ölməz şair yenidən elmi təsvir baxışına qayıdır, şifahi eşitdiklərini nəzmə çəkib "İqbalnamə"də xüsusi bir maraqlı qolun binasını qoyur. "İsgəndər və çoban" hekayəti adlanan bu maraqlı dastan Nizami qələmi ilə çox canlı, inandırıcı və həm də dil baxımından çox rəvan söylənmişdir.

Həmişə ulu nəsillərimizin deyimlərinə əsaslanıb ondan bəhrələnən Nizami Gəncəvi, bu əfsanələri sadəcə nəzm diliñə döndərməklə kifayətlənmir, həm də ona öz nöqtəyi-nəzərindən təhlili yanaşib müdrik kəlamlara çevirir. Nizaminin dili ilə söylənən ən heyrətli əfsanə belə, adama inandırıcı görünür. Şairin özündən əvvəl və sonra eyni mövzuda söylənən təsvirlərin hamısı onun qüdrətinin kölgəsində qalır. Məşhur İsgəndərin "Zülqərneyn" adlanması əfsanəsi də belədir. Onu dinlədikcə adama elə gəlir ki, bu hekayəti ilk dəfə Nizaminin dilindən eşidir. Xalqa istinad etməsi isə sadəcə olaraq onun təbiliyyindən irəli gəlir.

Başqa bir bilici deyir ki, onun,  
Qulaqları varmış həddindən uzun.  
Dürrdən tac kimi qasıları varmış,  
İki qulağına o qın taxarmış.  
Onları xəzinə hesab edərək,  
Möhkəmcə gizlərmiş bir xəzinə tək.  
Başını qırıxnın bir qulundan qeyri,  
Kimsənin bu sirrdən yoxmuş xəbəri.  
Ancaq haman qulu öldüyü zaman  
İsgəndər tapdı bir özgə başqırxan.

Burada iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Əvvələ, məlumdur ki, dillərdə həmişə “İsgəndərin buynuzu var” əfsanəsi söylənmişdir. Amma dahi Nizami onu bir bilicinin dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təsvir edir. İlk baxışda oxucuya və dirləyiciyə adı görünən bu döndərmənin məzmunu səbəbsiz deyildir. Əgər İsgəndərin buynuzu olmuşdursa, onu öz başqırxanından başqa kimsənin görə bilməməsi, bu söylənən əfsanə olsa belə, onu tamamilə qeyri-inandırıcılığı və bayağılığa aparıb çıxarardı. Lakin Nizami diqqəti burada da özünü göstərmişdir. Şair onu buynuz kimi yox, uzun, qeyri-adı qulaq kimi təsvir etmişdir ki, onun da qeyrilərindən gizlənməsi mümkün bir iş sayıyla bilərdi.

İkinci təsvirin özünəməxsusluğunu İsgəndərin başqırxanının birincisi yox, ikincisi tərəfindən bu sırrın açılmasıdır. Bu da məlumdur ki, xalq arasında həmişə bu sırrın şahın saxladığı yeganə başqırxan qulun quyuya söylədiyi sözlərin çalınan tütəkdə açılması ilə bağlı olmuşdur. Nizami isə “İsgəndər və çoban” hekayətində onu ikinci başqırxan qulun adı ilə bağlayır.

İlk əvvəl bu adama adı görünə bilər. Əslində isə çox dəruni mənəsi vardır. Ta qədimdən bəri insanlar arasında sırr saxlamaq söhbəti son dərəcə mürəkkəb bir amil olmuşdur. Babalarımızın “Dostunun da bir dostu var”, “Sırrını hər yetənə vermə”, “Sırr saxlamaq hər igidin işi deyil” kimi müdrik misalları xəyaldan keçdikcə dahi sənətkarın həmin məsələnin təsvirinə bir daha diqqətlə yanaşın onu daha inandırıcı təsvir baxımına çevirməsi bizə aydın olur.

Şahın hüzurunda təzim edərək  
Başladı saçını açmağa dəllək.  
Xəlvətdə saçını açıb qurtarcaq,  
Şah ona yavaşdan dedi: – Bura bax,  
Bilsəm, qulaqların sırrını əgər,  
Eşidib dünyada səndən bir nəfər,  
Bir qulaq burması gəlləm sənə mən,  
Ki bir də özgəyə bir sırr verməzsən!  
Dəllək padışahın əmrini tutdu,  
O gündən nitqini belə unutdu.  
Bu sözü kimsəyə əsla açmadan  
Saxladı küfr tək könlündə pünhan.  
Bu sırrın dərdindən saraldı ancaq,  
Çox böyük bir dərddir sırrı saxlamaq.  
Bir gün bərk darıxdı, çölə üz qoydu,  
Gördü ki, çöldə var dərin bir quyu.  
Dərdini quyuya demək istədi;  
– Şahın qulaqları uzundur! – dedi.

Göründüyü kimi, şahın birinci qulu ona sadıq olmaqla yanışı, həm də daha dəyanətlı və dözümlü olmuşdur. İkinci qul isə dözə bilməyib sırrı quyuya söyləmişdir. Əvvəl-əvvəl adama elə gəlir ki, o da sırrı kimsəyə açmayıb, kimsəsiz quyuya danışmışdır. Amma burada ataların daha bir misalı yada düşür: “Yerin də qulağı var”. Və doğrudan da hadisələrin sonrakı təsvirindən sonra belə bir təsəvvür yaranır ki, bu misal da elə həmin gündən yaranıb, xalqın hikmət kitabında özünə yer almışdır.

Bu işdən keçmədi o qədər zaman,  
Bir qamış göyərdi həmən quyudan.  
Bu qamış böyüdü, xeyli boy atdı,  
Əlini o gizlin sırra uzatdı.  
Bir gün çölli çoban yoldan ötərkən,  
Boy atmış qamışı gördü o birdən.  
Qamışı qoparıb bir anda çoban,  
Doğrayıb bir tütək qayırdı ondan.

Bir gün gəzintiyə çıxmış padşah,  
Çöldə o çobana rast gəldi nagah.  
Uzaqdan çobanın neyin eşitdi,  
Çölləri üstünə qalxmış zənn etdi.  
Çünkü ney səsində duyurdu aşkar,  
“İsgəndərin uzun qulaqları var!..”  
İsgəndər duruxdu bu vəziyyətdən,  
Şahın qaydasına fikir vermədən  
Çağırıb bu sırrı sordu çobandan,  
Tütəyin sırrını danişdi çoban...

Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin düzlüyü yoxlamaq üçün həmin quyudan yenə də qamış kəsdirib gətirdir. Yenə də ondan tütək düzəltirində ona nəfəs dəyən kimi həmin sırrı faş edən sözlər yenə də təkrar olunur.

Böyük şair bundan sonra təsvirin nəticə baxımını tamamlayanda onun səmtini bəşəri ideya nöqtəyi-nəzərinə döndərir. Bir şahın və onun qulunun simasında sırr saxlamaq müqabilinin nə demək olduğunu duyub düşündükcə fikrin fərdi axını sonsuzluğunə dönüb bəşəri baxışda sərfi-nəzər edilir. Dünya neçə zamanlar yola salıb, neçə padşahlar ədalətli və ədalətsiz tarixin kitablarını yazdırıb, neçə sarayıların möhtəşəmliyi xarabalıqlara çevrilib. Lakin zaman keçdikcə qərinələrin kölgəsində gizlənib qalan sirlər yer altından buxar kimi qalxıb ellərin nəzərində açılıb.

Şah belə yalvaran görünce onu,  
İstədi yoxlaşın düz olduğunu.  
Zirək bir quluna eylədi fərman,  
Bir qamış gətirdi haman quyudan.  
Qayrlan tütəyə dəyincə nəfəs,  
Şahın qulağına dəydi haman səs.  
Bildi ki, heç sırrı saxlamaq nəhan,  
Hamının sırrını açar bu cahan.

Öz zəmanəsində şah bir daha məsələyə ədalətlə yanaşıb öz qulunu əfv elədi. Kaş dahi Nizaminin bu müqəddəs etirafları bütün zəmanələrə öz nurunu xəlq eliyədi.

### *“Aqillər ölkəyə olanda rəhbər”*

Dünya mədəniyyəti tarixində əvəzsiz incilər qoyub gedən dahi Nizami yaradıcılığında qədim hikmət dünyamızın elə bir mətləbi yoxdur ki, ona toxunulmasın. Müdrik nəsihətlərin həyat fəlsəfəsi ilə qaynayıb poeziyanın poetik diliynən təsvir olunması insan əqlini heyrətə gətirir, onda qeyri-adi təsəvvürlər yaradır. Bu baxımdan böyük şairin “Yeddi gözəl” əsəri də özünəməxsus səciyyəvi xüsusiyyətlərə malikdir. Şair poeziyanın diliynən yedi gözəlin simasında söylədiyi hekayətlər sif el deyimlərimizin həyat qaynağında zaman-zaman dövr edən həqiqət təsvirləridir. Əsərdə Çin qızının dilindən söylənən hekayətdəki “Xeyir və Şər” əhvalatı ulu babalarımızın müdrik kəlamlarına əsaslanı da dahi Nizami həmin hikmətdən çıxış edərək tamamilə orijinal və bəşəri, dünya durduqca yaşayacaq və əbədiyyətə qovuşacaq bir sənət əsəri yaratmışdır. Əsərin dili səlis və aydındır. Hadisələrin təsviri olduqca konkretdir. Onu oxuduqca adama elə gəlir ki, daim dünyanın qulağında səslənəcək bir hikmətin müşayiəti ilə bütün zamanlar üçün qiymətli olacaq nəsihətamız kəlamlar axınına qulaq asır.

Əsər iki gəncin simasında təsvir olunur. Xeyir və Şər. Onların yol yoldaşlığı ilə başlanan hekayətdə hadisələr ardıcılıqla bir-birini əvəz edir:

Bir gün bir şəhərdən iki növcavan  
Başqa bir şəhərə oldular rəvan.  
Gəncin biri Xeyir, biri də Şərdi,  
Əməllər adlara uyğun gələrdi.  
Onlar getmişdilər tamam yeddi gün,  
Xeyrin qurtarmışdı suyu büsbütün.  
Şərsə gizlətmüşdi xeyirdən suyu,  
Kəlmə də kəsmirdi o, heç yol boyu.  
Xeyirsə bu işdən oldu xəbərdar,  
Bildi ki, meşkində Şərin suyu var.

Beləliklə, hadisələr izləndikcə əvvəlcədən məlum olur ki, hər iki cavan öz adlarına layiq xarakterə malikdirlər. Həm də nə isə bu təsvirin hansı bir yerindəsə qeyri-adi hadisənin törənəcəyi maraqla izlənilir:

Yanında od rəngli ləlləri vardı,  
O sulu daşlardan sumu çıxardı?  
Söylədi: – Susuzdan taqatim gedir,  
Bir qurtum su verib ləlləri götür,  
Gəl mərhəmət elə, imdadıma çat,  
Bir qurtum su ilə ver mənə həyat  
Tanrı qəzəbinə gəlsin o Şəri  
O adına layiq görür işləri.  
Dedi: – “Daşdan bulaq gələrmi elə  
Məni aldatmayıb bir kimsə hələ.  
Bir gövhər istərəm mən səndən ancaq,  
Onu mümkün deyil geriyə almaq.

Misralar bir-birini əvəz etdikcə hadisənin təsvir məqsədinə maraq daha da çoxalır. Görəsən, Şər suyun əvəzində Xeyirdən nə istəyəcək? Şərin şər iş tutacağı məlumdur. Lakin hər halda onun mənfur niyyəti açılında insan təsəvvürünə sığışmayan bu təklif adamı heyrətlər içində dondurur:

Xeyir xəbər aldı: – Nədir o gövhər?  
Onu verrəm sənə mümkünənə əgər.  
Şər dedi: – O gövhər, o iki gözdü,  
Dünyada hər şeydən onlar əzizdi.

Bax burada yenə adamda belə bir güman yaranır ki, yəqin insan gözünün bu namərdə nə üçünsə gərəkliyi onu bu dərəcədə vəhşi bir xülyaya salmışdır ki, verəcəyi suyun əvəzində onu almaq istəyir. Fəqət yenə də hadisələr gərginləşdikcə Şərə qarşı yaranan nifrat hissinin hüdudları görünməz olur.

Xeyir məətəl qaldı, necə işdi bu?  
Su üçün axırdı gözünün suyu.  
O, Şərə söylədi: – xəncərini al,  
Onu öz əlinə gözlərimə sal.

Odlu gözlərimi çıxarıb götür,  
Sonra sərin su ver, odumu söndür.

Amma yenə də Şərin bu dərəcədə dəhşətli bir iş tutacağını xəyal belə təsəvvürə gətirə bilmir. Hətta Xeyir özü bu sözləri deyəndə güman edirdi ki, bu cəllad hərəkətinə Şərin əli gəlməz, rəhmə gəlib ona su verər. Fəqət belə deyilmiş:

Xeyir xəyal etdi bu işə yəqin,  
Əli gəlməyəcək heç zaman Şərin.  
Şər isə bu sözü ondan eşitcək  
Cumdu üzərinə əsən səmum tək.  
O iki çırğa saldı xəncəri,  
Söndürdü çırığı nadan, sərsəri.  
Zavallı Xeyirin gözünü dəldi,  
Heç su da verməyib yola düzəldi.

Demək olar ki, hadisələrin ən gərgin və üzücü yeri buradır. Hətta bəzən adam fikirləşir ki, hadisə bununla bitdi və Xeyirin məhvini, Şərin isə mənfur hərəkətinin əvəzsiz qalacağı təessüf hissi ilə sona yetdi. Bu maraqla da hadisələr yenə ağır xülyalarla izlənilir:

– Dövlətli Kurd vardı, pulu, nökəri,  
Tutmuşdu sürüşü onun hər yeri.  
Bir qızı var idi günəş camallı,  
Qızlar bulağından su içmiş bollu.  
Naz, nemət içinde bəslənən o qız,  
Bulağa gedərdi həmişə yalqız.  
Yoldan xeyli kənar bir bulaq vardı,  
Hamı o bulaqdan su aparardı.  
Qız da su doldurdu haman bulaqdan.  
Sonra da o evə qayıdan zaman,  
Eşitdi uzaqda kimsə inləyir,  
Elə bil yaralı imdad diləyir.  
Səs gələn tərəfə qaçıdı durmadan  
Gördü qan içinde yanır bir cavan,

Təkrar edə-edə Allah sözünü,  
Qız qoydu yerinə Xeyirin gözünü.

Burda isə oxucu və dinləyici əhvalı dəyişir, onun qəlbiniə  
güman gəlir. Doğrudanmı Xeyir yenidən görəcək, şəfa tapacaq.  
Dünyada belə bir dərman mövcuddurmır?

— Sən demə ana torpaqda hər dərdin dərmanı tapıldığı  
kimi, bunun da çarəsi varmış...

Qız onun gözünü bağladı möhkəm,

Sonra da xəstənin tutub əlindən

Apardı Xeyiri hey asta-asta

Gəlib düşərgəyə çatanda xəstə,

Çağırdı bir nəfər nökərlərindən

Qız dedi: — Xəstədən müğayat ol sən,

Əlindən yapışib hey yavaş-yavaş

Bizim qapımıza sən gətir birbaş.

Kurd gördü gözləri ovulmuş adam,

Ağrıdan yerində olmayır aram.

Qopardı ağacdən bir ovuc yarpaq,

O idi bu dərdin dərmanı ancaq.

Gətirib qızına verdi o qoca,

Qız döyüd yarpağı suyu çıxınca.

Sonra da tənziflə xıltını çəkdi,

Saf suyu xəstənin gözünə çəkdi.

Tənzif beşinci gün açıldı, fəqət,

Xəstəni sarğıdan etdilər rahat.

Gəlməşdi gözlərin nuru yerinə,

Xeyir əvvəlki tək görürdü yenə.

Lakin əsərdə Xeyirin xeyirə çatması və Şərə qalib gəlməsi  
bununla bitmir. Şərin öz əməlinin əvəzini alması qeyri-adi bir  
maraqla izlənilir. Hadisələrin bundan sonrakı təsvirləri Xeyirin Şərə  
sona qədər qalib gələcəyi, hətta intiqam ala biləcəyi təsəvvürə gelir.

Taleyiñ qismətilə gözəl Kurd qızı Xeyirə bir könüldən min  
könlə vurulur, atasının razılığı ilə ona ərə gedir. Ailə qurub  
xoşbəxt həyat sürürlər.

Amma Xeyir öz el-obasına qayıtməq istəyini qayınatasına  
açıb deyir. Ondan rüsxət alandan sonra həyat qurdugu adamlı,  
ailəsi ilə birlilikdə öz ata yurduna qayıdır. Hadisələrin təsviri bu  
andan sonra yeni bir məcraya yön alır.

Məlum olur ki, məmləkətin şahının qızı sağalmaz bir dərdə  
düber olub, heç bir təbib onu sağalda bilmir. Xeyir özü ilə gətir-  
diyi həmin ağacın yarpağından götürüb şahın hüzuruna gedir və  
onun qızını sağaldır. Şahın xahişi ilə bu qızla da evlənib yeni,  
daha xoşbəxt bir həyata başlayır. Artıq qocalıq yaşına çatmış şah  
ölkənin böyükülüyünə Xeyiri layiq bilir, tac-taxtını ona tapşırır.

Yaman gətirmişdi Xeyirin baxtı,

Ona qismət oldu şahlığın taxtı.

Qəzadan bir gün də o bağa gəldi,

Orda məclis qurdu, bir az dincəldi.

Şər ki bir vaxt onla çıxmışdı yola,

Salmışdı özünü özü pis hala.

Gördü yəhudiyə eyləyir söhbət,

Xeyir yəhudini tanıdı əlbət.

Dedi: bu adamı asudə vaxtda,

Gətir, gözləyirəm mən sizi bağda.

Xeyir dedi: Ancaq, ey haramzada,

Hamiya halaldır qanın dünyada.

Sən deyilsənmi səhrada bir gün

Ovdun bir təşnənin gözün su üçün.

Xeyiri sözündən tanıyan kimi

Düşdü ayağına ölü can kimi.

“Mənə nə eləsən haqqın var sənin,

Adına layiq iş görərsən yəqin”.

Xeyir işarəni anlayıb həmən,

Şəri azad etdi o an ölüməndən.

Elə ki ölüməndən nicat tapdı Şər,

Şadlıqdan az qala tapdı balu-pər.

Kurd isə tez Şərin düşüb dalınca,

Qılıncla başını qopardı qoca.

Dedi: Xeyir əgər xeyir iş tutdu,  
“Şərdən şər törəyər”, bunu unutdu!  
Xeyir xeyir işlər görürdü tamam,  
Razılıq edirdi ondan hər adam.  
Ariflər ölkəyə olanda rəhbər,  
Tikan xurma verər, çaxmaq daşı zər.

Bələliklə, dahi Nizaminin ülvı kamalı, əqidəsi bu əsərində də həyat arzularına dönür. Xeyir Şərə qalib gəlir, ölkəyə ariflər rəhbərlik edir. Gün o gün olsun ki, cəmi yer üzündə “tikan xurma versin, çaxmaq daşı zər”.

### ***MASHALLAH KHUDUBEYLI THE SECRET OF A PIPE SUMMARY***

Each branch of “Khamsa” by great Azerbaijan poet Nizami Ganjavi is a wisdom world and each title is an admonition criterion. All tales described according to the ancient shades of our folklore are very interesting.

All episodes described in “Khamsa” are connected with the purpose of the epos. The tales “İskender and choban (shepherd)” in the epos “İgbalname”, “Kheyir and Sher” (“Good and Harm”) in “Yeddi gozel” (“Seven beauties”) are characteristic from this point of view.

**Key words:** Nizami-Ganjavi, pipe, secret, folklore

### ***МАШАЛЛАХ ХУДУБЕЙЛИ ТАЙНА ОДНОЙ СВИРЕЛИ Резюме***

Каждая подпись великого Азербайджанского поэта Низами Гянджеви является миром мудрости, каждое его заглавие является полем наставления. Опираясь на древние смыслы, значения нашего фольклора все описываемые им рассказы по своему интересны.

Все события описываемые в «Хамса» связаны идеей произведения. Рассказы «Искендер и пастух» в «Книге судьбы», в этом отношении также характерна «Добро и Зло» в «Семи красавицах».

**Ключевые слова:** Низами Гянджави, свирель, тайна, фольклор

**Sahiba PAŞAYEVA**  
**AMEA Folklor İnstitutunun**  
**böyük elmi işçisi**

### **NİZAMI YARADICILIĞINDA ŞİFAHİ XALQ ƏDƏBİYYATI MOTİVLƏRİ**

Nizami Gəncəvinin bir sənətkar kimi formallaşmasında Yaxın və Orta Şərqi ictimai, fəlsəfi fikri, yazılı və şifahi poeziyası ilə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı, xüsusiələ əfsanə və rəvayətləri mühüm rol oynamışdır. Nizami Gəncəvi Azərbaycan və Yaxın Şərqi mədəniyyəti və ədəbiyyatı tarixində dahi söz ustası, müdrik sənət fədaisi olmuşdur. O, bəşər mədəniyyəti tarixində yeni səhifələr açmış, bəşər mədəniyyəti xəzinəsinə öz əsərlərindən ibarət gözəl hədiyyələr vermişdir. Nizami Gəncəvi “Xəmsə” adı ilə məşhur olan beş poemasını (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnəmə”) və lirik şeirlərini dünya ədəbiyyatına bəxş etmişdir.

Nizami Gəncəvi öz xalqının oğlu idi və onu ürkədən sevirdi. Böyük şair Şərqi xalqlarının, eləcə də Azərbaycan xalqının tarixinə, bədii fikir xəzinəsinə mükəmməl bələd idi. Şair poemalarının daha məzmunlu, daha bədii olması üçün xalq yaradıcılığına müraciət etmişdi. Şairin xalq yaradıcılığına bağlılığı, ona yaxınlığı, bütünlükdə onun poeziyasına, şifahi xalq ədəbiyyatına məxsus olan yüksək keyfiyyətlər gətirmiştir. Nizami Gəncəvinin süjetləri isə öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.

Nizami və Azərbaycan şifahi ədəbiyyatı, Nizami və xalq bədii təfəkkürü-şairin irsinin öyrənilməsi işində ən çətin və mürrəkkəb problemlərdəndir. Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyyatının, folklorun, qədim bədii təfəkkürünün tükənməz xəzinəsidir. Tanınmış tədqiqatçı S.Paşayevin fikrincə, Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb qa-

rişmişdir ki, hətta bir çox hallarda bunları bir-birindən ayırmak, kimin kimdən istifadə etdiyini aydınlaşdırmaq çətin və qeyri-mümkin olur.<sup>62</sup>

“Nizami Gəncəvinin şifahi söz sənəti ilə bağlılığı çoxcə-hətlidir və özünün təzahür formaları ilə nəzəri çekir. Bunları təxminən aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

1. Nizaminin faydalandığı folklor örnəkləri, xüsusilə yerli toponimlərlə, əfsanəvi və real tarixi şəxsiyyətlərlə bağlı əfsanə və rəvayətlər;

2. Nizami mövzuları əsasında formallaşmış folklor örnəkləri;

3. Şairin həyatı, fəaliyyəti ilə bağlı yaranmış folklor əsərləri.”<sup>63</sup>

Şair xalqdan aldığı poetik mənbə əsasında çox gözlə sənət əsərləri yaratmışdır. Onun əsərlərində xalq yaradıcılığı ilə poetik düşüncə tərzi elə qovuşur ki, sonradan bunların haradan başlayıb, harada sona yetdiyi bilinmir. Sanki Nizami özü həmin əfsanə, rəvayət, lətifələrin, miflərin müəllifidir. Bunu “Sirlər xəzini-nası” poemasındaki bir sıra hekayələr, o cümlədən “Süleyman və qoca əkinçinin hekayəsi”, “Bülbül və şahinin hekayəsi”, “Sultan Səncər və qarı” və başqaları sübut edir. Bu hekayələrin əsas mövzusu kimi seçilən əfsanə və süjetlər indi də yaddaşlardan silinmir.

Nizami Gəncəvinin folklor qaynaqlarını özündə ifadə edən əsərlərindən biri də “Xosrov və Şirin” poemasıdır. Poema milli kökümüz və folklorumuzla, xalqımızın milli düşüncə tərzi ilə sıx bağlıdır. Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini qoruyub saxlamışdır. Xosrov adı Firdovsinin qələmə aldığı “Xosrov və Şirin” hekayəti poemaya əlavə edilmişdir. Nizami poemasında xalq dastanımızda püxtə-

ləşmiş Məhinbanu, Fərhad və Şirin obrazları öz varlıqlarını das-tan həyatlarını qoruyub saxlaya bilmisler.

Burada o, Azərbaycan folklorundan məharətlə istifadə etmişdir. Fərhadla bağlı rəvayətlər bu cəhətdən xüsusi əhəmiyyət daşıyır. “Çox qədim köklərə malik rəvayət (Fərhad Şirin) “Xosrov və Şirin” mövzusunun ən qədim izlərini özündə yaşatmadadır. Nizami əsərindəki epizodla xalq variantı arasında tam uyğunluq olmasa da, yaxınlıq, səsleşmə inkaredilməz dərəcədədir.”<sup>64</sup> Nizami yaradıcılığında tarixi Şirinlə Azərbaycan folklorundakı Şirinin obrazı birləşmişdir.

Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini də qoruyub saxlamışdır.

“Xəmsə”yə daxil olan üçüncü poema “Leyli və Məcnun” əsəridir. Əsərin özünün adı belə xalq arasında dolaşan bir rəvayətdən götürülmüşdür. Nizami ikinci dəfə olaraq “Leyli və Məcnun” poemasını yazarkən xalq dastanına müraciət etmişdir. Nizami bu poemanı yazarkən ərəb mənbələrindəki məlumatlar, Azərbaycan xalq əfsanələri ona yaxından kömək etmişdir. Qədim “Leyli və Məcnun” dastanında Məcnunu qoruyan və hamilik edən başı taclı bir ilandır. Nizami əsərlərindəki bu yaradıcılıq ənənəsi özündən sonra da daha yeni, daha maraqlı şəkildə davam etmişdir. “Pərvanə gölü” və “Qanlı göl” rəvayətlərində də hadisələr eyni süjet, eyni əhvalat ətrafında birləşdirilmişdir. Şair aşıqlar tərəfindən yaradılmış əski “Leyli və Məcnun” dastanından da istifadə etmişdir. Şifahi xalq yaradıcılığında özünə-məxsus yer tutan Leyli və Məcnun obrazlarından həmişə istifadə olunaraq, bədii ədəbiyyatda maraqlı əsərlər yaradılmışdır. Elə Nizami də xalq ədəbi mənbələrindən istifadə edərək, özünün ölməz əsərlərində birini yaratmışdır. “Pərvanə gölü”, “Qanlı göl” əfsanələrində olduğu kimi, Nizaminin “Leyli və Məcnun” poemasında da gənclərin dünyadan nakam köçməsinə, facieli ölmələrinə səbəb mühit inşadırdı.

<sup>62</sup> Paşayev,S. Nizami və xalq əfsanələri.-Bakı, 1983, s.9.

<sup>63</sup> Pirsultanlı,S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abi-dələrimizlə müqayisəli tədqiqi.-Bakı, 2007, s.195.

<sup>64</sup> Pirsultanlı,S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi.-Bakı, 2007, s.195.

“Xosrov və Şirin”dən sonra Nizaminin Azərbaycan folkloru ilə daha çox bağlı olan digər əsəri “Yeddi gözəl” poemasıdır. Bu əsərin motivləri “Astiyaq”, “Tomiris” kimi Midiya rəvayatları, “Kitabi-Dədə Qorqud” boylarından tutmuş bir sıra Yaxın Şərqi və Azərbaycanda yayılmış əfsanə və rəvayətlərlə səsləşir. “Azərbaycandan, türk mədəniyyəti çevrəsindən dünya ədəbiyyatının zirvəsinə yüksələn Nizami adı və bu adla şifrlənmiş və kodlaşmış ədəbi-fəlsəfi informasiyanın əsasında Şərqi mədəni məcmusu iştirak edir. Şərqi xalqlarının folkloru, ədəbiyati, tarixi, fəlsəfəsi, dini və təsəvvüfi görüşləri əsərlərin əsasında qaynaq olaraq dayanır. “Yeddi gözəl” poeması da kökləri və qaynaqları ilə fikir və sənət yarusları üzrə həmin məlumatın, kodun və sxemin transformativ törəməsidir.”<sup>65</sup> Poemanın bütün obrazları epik folklor ənənəsinin ən qatı mifoloji eposudur. Əsərin əsas qəhrəmanı olan Bəhram şah obrazı mifoloji köküne görə hind-iran obrazı sayılsa da, zaman keçdiğcə türk tarix ənənələrindən bir sıra xüsusiyyətləri özündə cəmləşdirə bilib. Azərbaycan folklorunda, “Kitabi-Dədə Qorqud” dastanında poemadakı Fatimə obrazı ilə səsləşən ümumi cəhatlər çıxdır.

Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş poemadan sonuncusu "İsgəndərnama" poemasıdır. "İsgəndərnama"nin ayrı-ayrı epizod və motivləri xalq rəvayətləri və məsəlləri ilə sıx şəkildə əlaqələndirilmişdir. Məlumdur ki, tarix və ya tarixi hadisələrlə səsləşən, ümumiyyətlə, iki şahın söz və silah döyüşünə həsr olunmuş nağıllarda, bir qayda olaraq, xalq bilməcələrindən kəsərli bir vasitə kimi istifadə olunmuşdur. Nizaminin "İsgəndərnama" poemasında da buna bənzər nağılların bəzi xüsusiyyətləri, motivləri yaradıcı şəkildə işlənmişdir.

“İsgəndərnamə”də Azərbaycan nağıllarının bəzi motivləri eks olunur, Azərbaycan ərazisindəki toponimlər haqqında məlumatlara da rast gəlinir. “İsgəndərnamə”də əsasən xalq nağıllarından, onun motivlərindən, janr xüsusiyyətlərindən istifadə olunduğuna görədir ki, onun el variantları da təzə nağıllara çev-

<sup>65</sup> Bzacev S. Nizami poeziyası: Mif-tarix konteksti. Bakı, 2003, s.4.

rilmıştır. Burada Gəlin qayalarına, onların mənşəyinə işarələr də maraqlı faktdır.<sup>66</sup> “Nizami Gəncəvi Məhinbanu obrazı ilə bağlılığı ənənəni davam etdirərək “İsgəndərnama”də Nüşabə surətini yaratmışdır. Nüşabə, bir növ, Şəmama-Nigarların, Şummuramatların, Şəmiraların yeni poetik təcəssümü olmaqla bərabər, Azərbaycan xalqına məxsus gələnəklərlə bağlı ideal qadın obrazıdır”.<sup>67</sup> Şair “İsgəndərnama” kimi poemanın yaradılmasında müxtəlif xalqların yaratdığı şifahi xalq ədəbiyyatı xəzinəsindən daha sərbəst şəkildə istifadə etmişdir.

Nizami Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı, başqa xalqların folklor nümunələrindən də faydalansmışdır. Onun əsərlərində ərəb, iran, hind, yunan şifahi xalq ədəbiyyatından istifadə edildiyi yaxşı məlumdur. Şair "Xosrov və Şirin" poemasında daha çox Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnsə də, burada hind xalq ədəbiyyatının məşhur nümunəsi olan "Kəlilə və Dimnə"dən istifadə etdiyi də diqqəti çəkir. Artıq qeyd etdiyimiz kimi, "Leyli və Məcnun" poemasında ərəb folkloruna da müraciət olunmuşdur.

O, "Xəmsə"də atalar sözlerinə, zərb məsəllərinə və aforizmlərə ustalıqla bədii don geydirmiş və onlara yeni – ikinci həyat vermişdir. Buraya daxil olan poemaların səhifələrində həyatın müxtəlif məsələlərinə aid ibrətamız məzmunlu kəlam və atalar sözlerini nəsildən-nəslə verərək yaşatmışdır.

Dahi şair hər bir əsərində doğma xalqının adət-ənənələrinə sadıq qalaraq, yeri gəldikdə onlardan gözəl ədəbi nümunələr yaratmışdır. Nizaminin vaxtı ilə işlətdiyi zərb-məsəllərin demək olar ki, eksəriyyəti heç bir dəyişikliyə uğramadan indi da olduğu kimi işlənir. "Xəmsə" də işlədilən Azərbaycan zərb-məsəllərinə nəzər salaq.

Parlaq zəka sahibi olan Nizami Gəncəvinin yaradıcılığı hüdudları və məzmunu etibarılə geniş və rəngarəngdir. Bütün dün-

<sup>66</sup> Paşayev, S. Nizami və xalq əfsanələri. Bakı, 1983, s. 107.

<sup>67</sup> Pirsultanalı S.P. Azərbaycan efsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi. Bakı, 2007, s.195.

yanın “Gəncəli dahi” kimi tanıldığı Nizaminin ırsində təkcə Şərqi ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Şifahi xalq yaradıcılığı onun əsərlərinin ortasından sanki qızılı bir xətt kimi keçmiş və artıq səkkiz əsrdir ki, ətrafına çoxlu oxucular toplaya bilmüşdir.

### ƏDƏBİYYAT

1. Pirsultanlı S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Bakı, Nurlan, 2007, 305 s.
2. Pirsultanlı S.P. Azərbaycan türklerinin halk efsaneleri. Bakı, Qanun nəşriyatı, 2010, 407 s.
3. Pirsultanlı S.P. Azərbaycan türklerinin halk efsaneleri. Bakı, Azərnəşr, 2009, 442 s.
4. Paşayev S. Nizami və xalq əfsanələri, Bakı, Gənclik, 1983, 127 s.
5. Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti, Bakı, Nurlan, 2003, 211 s.
6. Cəfərli M. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, 2012, 674 s.
7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, Maarif, 1992, 477s.
8. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı, Bakı, 1984, 332 s.
9. Nəbiyev A. Azərbaycan şifahi xalq ədəbiyyatı. I kitab, Bakı, 2006, 640 s.
10. Paşayev S. Nizami və folklor, Bakı, Bilik, 1976, 65 s.
11. [www.sednik-pasa-pirsultanli.com](http://www.sednik-pasa-pirsultanli.com)

### SAHİBE PASHAYEVA ORAL FOLK LITERATURE IN THE ACTIVITY OF NIZAMI GANJAVI SUMMARY

One of the poets whose works enriched the treasure of world literature was the greatest poet of Azerbaijan Nizami Ganjavi. Though

social and political views, written and oral literature of nearest and Middle East were of great importance in his creativeness as a literary figure, the Azerbaijan oral literature was the real basis for his creative activity. Ancient stories and legends as parts of oral literature were the underpartable sides of the poets creative activity. On the other hand ancient stories and legends about fantastic and real historical figures on which the poet developed his plots, the folklore that had been created on the basis of poets works and his lifetime made great influence in the development of Azerbaijan folklore.

**Key words:** Nizami, folklore, legend, activity, poet

### САХИБЕ ПАШАЕВА ФОЛЬКЛОР В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖЕВИ

#### Резюме

Одним из поэтов, внесших большой вклад в развитие мировой литературы, является Величайший азербайджанский поэт Низами Гянджеви. Несмотря на то, что философские и общественные мысли периода его жизни, а также письменные и устные поэтические произведения Ближнего и Среднего Востока сыграли основополагающую роль в творчестве Низами, азербайджанское народное творчество стало основным составляющим его поэтических произведений. Легенды и предания, являющиеся продуктом устного народного творчества, составили неотъемлемую основу его поэтического творчества. С другой стороны, легенды и предания, созданные им на основе конкретных исторических и легендарных личностях, в дальнейшем оказали большое влияние на развитие и формирование блестящих образцов фольклора на основе мотивов произведений Низами, его биографии и творчества, а также в целом на развитие азербайджанского фольклора.

**Ключевые слова:** Низами, фольклор, легенда, творчество, поэт.

Ramin ALLAHVERDİ

AMEA-nın Folklor İnstitutunun elmi işçisi  
allahverdiyev1983@mail.ru

## KLASSİK ƏDƏBİYYATIMIZDA VƏ NİZAMI YARADICILIĞINDA NOVRUZ ƏNƏNƏLƏRİ

Novruz bayramı özünün ritual-mifoloji məzmunu ilə dərin tarixi kökə soykənən mərasimlərdəndir. Bugünün özündə belə ən arxaik detalları ilə yaşamaqda davam edən bu milli bayramımız təkcə folklor yaddaşımızda öz çoxşaxəli əksini tapmamış, eləcə də yazılı ədəbiyyatımızda da dərin izlər buraxmışdır. Bəzən sual meydana çıxır ki, yaşı minilliklərlə ölçülən Novruz mərasimlərinin adət-ənənələri, müxtəlif ayinləri klassik yazılı ədəbiyyatımızda nə üçün geniş şəkildə əksini tapa bilməmişdir. Nəzərə alsaq ki, islam dini özündən əvvəlki bütün əski görüşlərə, o cümlədən ritual-mifoloji görüşlərə qarşı mübarizə apararaq, cahiliyyət dövrü adı altında bu mifoloji görüşləri əks etdirən bütün adətlərə qarşı barışmaz mövqə tutmuşdur, onda bu suala müyyəyen mənada cavab tapmış olurraq. Eyni zamanda, xüsusi olaraq qeyd etmək lazımdır ki, o dövrdə elitar ədəbiyyat sayılan klassik yazılı ədəbiyyatımızda bütün əsərlər, demək olar ki, İslam dininin təsiri ilə Allahı və onun sevimli bəndəsi Məhəmməd peyğəmbəri tərənnüm edən nətlərlə başlayırdı. Ona görə, bu dövr bədii yaradıcılıqda, şübhəsiz, əski dünyagörüşləri, mifoloji inamları özündə cəmləşdirən Novruz mərasimlərinin müsbət bir hal kimi geniş şəkildə qələmə alınması heç mümkün də deyildi. Dahi Nizami sanki buna işarə edərək, Novruzla bağlı adətləri öz “İskəndərnامه”sinin “Şərəfnامه” hissəsində “Pis adətlər, zərdüştlik qalıqları” başlığı adı altında vermişdir.

Novruz ilə Səddə bayramlarında,  
Ayinlər yenidən olurdu bərpa.  
Ər üzü görməmiş gəlinlər, qızlar  
Evindən sevinclə dışarı çıxar.

Əllər al xinalı, üzlər bəzəkli,  
Hər yandan gəlirdi çoşqun ürəkli  
Önündə al-şərab hər üzü lalə  
Muğlarla üz-üzə vurar piyalə,  
Atəşdən mövludun əfsunlarından  
Tüsdüdən don geyər uca asiman (1, 171).

Əlbəttə, burada qız-gelinlərin bayram gününün ab-havasına uyğun olaraq bəzənib-düzənməsi adəti qeyd olunur, həmin ayinlər zamanı gur tonqalların yandırılması “tüsdüdən uca geyər bütün asiman” kimi poetik deyimlə nəzərə çatdırılır. Poemada bayramı və onun ayinlərini bu cür təntənəli surətdə tərənnüm edən təhkiyyəçinin timsalında böyük şairin Novruza və onun adətlərinə olan məhəbbətini sezmək çətin deyil.

Göründüyü kimi, bununla belə Novruz mərasimi ilə bağlı müxtəlif ayinlərin, adətlərin keçirilməsi və digər məqamlar kifayət qədər açıq-aydın şəkildə böyük klassiklərimizin əsərlərində özüne bu və ya digər formada yer tapa bilməşdir. Bu barədə ədəbiyyatşunaslarımızdan F.F.Qasimzadə “Novruz – bahar bayramı” adlı kitabında Xaqani Şirvanının şeirlərindən, Nizami Gəncəvinin “İsgəndərnامه”, “Leyli və Məcnun” “Xosrov və Şirin” poemalarından, Qazi Bürhanəddinin qəzəllərindən, Kişvərinin yaradıcılığından, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqifin əsərlərindən, M.Ə.Sabirin satirasından, M.Müşfiqin “Bayram axşamı” şeirindən, H.Cavidin və başqa görkəmli şair və yazarlarımızın əsərlərindən müxtəlif nümunə parçaları götirməklə Novruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda necə əks olunmasını göstərməşdir. Həmçinin müəllif XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz yaradıcılıqlarında Novruz bayramını vəsf və mədh etdiklərini də qeyd edir. Eləcə də M.F.Axundovun komediyalarda “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyo Jordan həkimi-nəbatət və dərviş Məstəli şah – caduguni-məşhur”, “Sərgüzəşt-i-vəziri-xani Lənkəran” dramlarında Novruz bayramı ilə bağlı məqamların əks olunduğu da diqqətimizi yönəldir (2, 41-55).

Ədəbiyyatşünasın da qeyd etdiyi kimi, yazılı ədəbiyyatımızda bu bayramın izləri çox aydın şəkildə əksini tapmışdır. Buna görə, klassiklərimizin ölməz əsərlərindən lazımi nümunələr gətirməklə Novruz mərasiminin klassik ədəbiyyatımızda öz əksini tapmış bəzi məqamlarını, keçdiyi keşməkeşli tarix yolunu diqqətdən keçirmək yerinə düşər.

Xaqani Şirvani Novruz bayramının müəyyən adətlərinə Şirvənşah Mənuçöhr ibn Firiduna, və Şirvənşah Axistana həsr etdiyi mədhiyyələrində toxunur:

Qoy Novruz özü versin sənə xeyr-dua da,  
Ariflər "Amin" desin, əbədi ol dünyada (3, 131).

Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır,  
Həli behiştə andırır, falı da "Quran" olsun həm.

Çatmış bahar əyyaminə, şahim səadət naminə,  
Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.  
(4, 141)

Novruzun şən əhval-ruhiyyəli bayram kimi qeyd edilməsi Q.Bürhanəddinin şeirlərindən də görünməkdədir:

Novruzdur sənün ilə bir eyş edəm gərək  
Ki, dünya əqli gərəvü əyad yad ola (5, 35).

Hürufi şairimiz İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri məzmununa söykənən köhnəliyin təzəliklə əvəz olunmasına diqqəti yönəldir:

Mövsimi-novruzü neyistan aşikar oldu yenə.  
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,  
Bülbülü-şeyda xətibi-laləzar oldu yenə.

Köhnə dünya yengi xələt geydi bu mövsümə uş,  
Çöhrəsi dövri bu gün nəqş-i-nigar oldu yenə.

Saqiya, cami gətir kim, mən uzatdım tövbəmi,  
Köhnə təqvimim mənim bietibar oldu yenə (6, 54).

Burada şair köhnə ilin təzə illə əvəzlənməsinin doğruduğu Novruz əhval-ruhiyyəsini poetik şəkildə təqdim edir. Bu qəzəldə daha maraqlı bir məqam şeyxlərin (din təmsilçilərinin) belə "xoş badəxar olması", bu bayramın Nəsiminin dövründə, İslamın və digər dini fəlsəfi təlimlərin tügəyan etdiyi bir zamanda təmtəraqla qeyd olunduğunu göstərməklə yanaşı, mərasimin ritual-mifoloji köklərinin kristal möhkəmliyini bir daha təsdiqləyir.

Dahi şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabərləşdiyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metaforik təfkkür süzgəncindən aşağıdakı kimi keçirdib təqdim edir:

Vəslin mənə Novruz gecəsi oldu müyəssər,  
Sanki o gecəm gündüz ilə oldu bərabər (7, 139).

Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanıdığımız M.V.Vidadi də Novruz bayramının şən əhval-ruhiyyəsinə qoşulur və öz "Novruziyyə" sənədində bunu belə səciyyələndirir:

Novruzi-bahar oldu, cahan tazətər oldu,  
Rəf oldu ələmlər.

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,  
Yandı oda ələmlər....

Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu,  
Xoş gəldi bu dəmlər,  
Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm,  
Sultani-zəmanə?

Bu eydi-mübarəkdə ki dünya xəbər oldu,  
Saçıldı dirəmlər (8, 69).

Böyük mütəfəkkirimiz M.F.Axundovun "Aldanmış kəvəkib" povestinin süjet strukturu "Xanbəzəmə" adlı bir Novruz mərasimini xatırladır. "Xan bəzəmə" mərasimi zamanı "...ağsaqqallardan biri ortaya çıxıb, meydana çıxıb yiğilnlara deyir:

- Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaşqabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də bir cəllad seçib verin..." (9, 21).

Lazımı adamlar seçildikdən sonra "Xanı təmtəraqla meydandan yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də

gəlib taxtin sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı ferraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmlər verir, adamları da onun buyruqlarını can-başa yerinə yetirirlər. Kosayla təlxək də tez-tez xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı güldürüb taxtdan yendirir, aparıb suya basırlar” (9, 21). Yeri gəlmışkən qeyd edək ki, belə bir mərasimin Şuşa şəhərində keçirildiyini C.Bağdadbəyov bu şəkildə qələmə alır: “Xonçanın başında yenə də xan əmr etməkdə idi. Lakin bu əmrlər toylardakı kimi olmayıb, cəzaları yüngül idi. Çillə axşamları axşam yeməyindən sonra iştirak edənlər hazır olub məclis başlanırdı. Rəqs etməkdə məşhur olan “ferraşlar” əvvəlcə məclisi öz rəqsləri ilə açırdılar.

Xanın verdiyi əmrlər yüngül idi. Məsələn, gec qalmış gənc iki dəfə oynamalıdır...” (10, 21) və s.

Ə.Şamil “Xanbəzəmə” mərasimi haqqında başqa maraqlı bir informasiya verir. Onun yazdığını görə, “Ordubadda “Xanbəzəmə”yə şəbədə deyilir. Novruz bayramına iki gün qalmış “Xan” bəzədir. Xalat geymiş, başına tac qoymuş “Xan” ata mindirilir. “Xan”ı “vəzir”, “vəkil”, “əyanlar” və musiqiçilər izləyirlər. “Xan” at üstündə küçələrdən keçərək gəzintiyə gedir. Yolda onu oynayanlar, alqışlayanlar izləyirlər. Yol boyu “Var olsun Xanımız!”, “Xanımız, ədalətli Xanımız!”, “Xanımız, xalqın dərdinə yanan xandır!”, “Xanımız mərhəmətli xandır!” və s. alqışlar səslenir” (11, 123-124). Müəllifin yazdığını görə, bu “Xan” xalqın bütün şikayətlərini eşidir, adil qərarlar verir (11, 124).

Göründüyü kimi, “Xanbəzəmə” mərasimində xalq özünün ədalətli şah obrazını təqdim edir.

Bütün bu deyilənlərə əsasən belə qənaətə gəlmək olar ki, M.F.Axundzadə məhz bu mərasimin strukturuna əsaslanıb belə bir bədii əsəri yazar. Povestin əvvəlində deyilir: Baharin əvvəli idi: Novruzdan üç gün keçmişdi. İstirahətdə olan Şah Abbasın yanına gələn Münəccimbaşı şaha ərz edir ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtirani vaqe olacaq və bundan

İranda sahibsəltənətdə ziyan yetişə bilər. Mövlənə Cəməlləddin isə şaha bildirir ki, Novruzdan on beş gün keçənədək səltənətdən müvəqqəti əl çəkə və taxt-tacı bir başqasına tapşırı ki, ziyan ona ötsün (12, 189-190).

Psixoanalitik təhlil metodunun məşhur banilərindən olan alman psixoloqu Karl Yunq bədii yaradıcılıqda simvollardan, bədii yaradıcılığa təhtəlüru təsirdən bəhs edən yazısında qeyd edir: “Biz öz təcrübəmizdən bilirik ki, çıxdan tanığın şairi bəzən birdən özün üçün yenidən kəşf edirsin. Bu o vaxt baş verir ki, bizim şürumuz öz inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin gizli simvollar olaraq qalırdı və bunu oxumağa bizə yalnız dövrün yeniləşmiş ruhu imkan verir. Başqa təzə gözlər lazımlıdır, çünki köhnələr yalnız o şəyləri görə bilir ki, onları görməyə artıq adət etmişdir” (13, 208-209).

Məhz bu nöqtəyi-nəzərdən əslində xalqın həmişə arzuladığı və Novruz bayramı zamanı “Xanbəzəmə” mərasimində “reallaşdırıldığı” ədalətli şah obrazı və ölkənin ədalətli idarəsi motivinin M.F.Axundovun sözügedən povestində əksini tapması təhtəlürdən (və yaxud şüuraltı folklor yaddaşından) gələn inikas kimi izah oluna bilir.

Bayramın bir sıra əsrarəngiz adət-ənənələri, ayinləri M.Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasında xalqın ruhuna uyğun, son dərəcə təbiiliyini gözləməklə təsvir olunur.

Bayram idi gecəqusu oxurdu,  
Adaxlı qız bəy corabın toxurdu  
Hər kəs şalın bir bacadan soxurdu,  
Ay nə gözəl qaydадı şal sallamaq.  
Bəy şalına bayramlığın bağlamaq (14, 41).

Ə.Cavadın yaradıcılığında bu mərasimlər xüsusi yer tutur. O, öz etnoqrafik etüdlərində “Çillə şərqisi”, “Yaza xıtab”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Yel Baba”, “Qarının borcu”, “Boz ay”, “Dördətli Yencə Gün”, “Dörd çərşənbə”

şeirlərində Novruz və qış mərasimləri ilə bir sıra mərasimi, əsətiri məqamları poetik dillə təqdim edir.

Şair bu mövsümü mərasimlərin bütövlükdə vahid tamı əhatə etməsini sezmiş və hər birini vahid tamın ayrı-ayrı ünsür mərasimləri kimi qələmə almışdır. Doğrudan da qışı səciyyələndirən hər bir lokal mərasim qış dövrünün ritual-mifoloji sistemi kimi özünü göstərir. Bu sistemin ən ilkin mərhələsi "Böyük Çillə", "Kiçik Çillə", "Xıdır Nəbi", "Boz ay" və çəşənbə ritualları, cillə çıxarmaq ayını nəhayət yeni ilin gəlişi, qarının borcu və s. bütövlükdə vahid ritual-mifoloji bir sistemin zəncirvari həlqələri kimi özünü göstərir.

Aparılan bu kiçik həcmli araştırma bir daha göstərdi ki, klassik yazılı ədəbiyyatımızda Novruz bayramının çeşitli adət-ənənələri bu və ya digər şəkildə əksini tapmışdır. Düşünürük ki, Novruz mərasimlərinin izlərinin yazılı ədəbiyyatımızda daha da dərindən araşdırılması üçün zəmin yaradılması məqsədi daşıyan bu məqalə tədqiqatçılarımızı gələcəkdə həm də bu istiqamətdə araşdırılmalar aparmağa cəlb edə biləcək.

### ƏDƏBIYYAT

1. Gəncəvi N. İsgəndərnəmə. Şərəfnamə. Bakı: Lider nəşriyyat, 2004, 432 s.
2. Qasimzadə F.F. Novruz – bahar bayramı. Bakı: 1989, 62 s.
3. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 s. 327 s.
4. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 s. 327 s.
5. Bürhanəddin Q. Divan. Bakı: Öndər nəşriyyat, 2005, 728 s.
6. Nəsimi İ. Seçilmiş əsərləri iki cilddə. I cild. Bakı: Lider nəşriyyat, 2004, 336 s.
7. Füzuli M. Əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2005, 472 s.
8. Vidadi M.V. Əsərləri. Bakı: Öndər nəşriyyat, 2004, 336 s.
9. Azərbaycan folkoru antologiyası. Naxçıvan folkloru. Bakı: Sabah, 1994, 388 s.

10. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı: "Qapp-poliqraf" korporasiyası, 2002, 128 s.

11. Şamil Ə. Novruz bayramında "Xanbəzəmə" və oradakı arxaik ünsürlər. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqilər (otuz birinci kitab). Bakı: Nurlan, 2009, 158 s. s. 117-128.

12. Axundzadə M.F. Əsərləri. Üç cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, 296 s.

13. Yunq K.Q. Analitik psixologianın poetik-bədii yaradılığı münasibəti (tərcümə). Qocayev M.Q. Bədii ədəbiyyatda insan fəlsəfəsi. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2001, 220 s. s.190-218.

14. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press, 2005, 408 s.

### RAMIN ALLAHVERDI NOVRUZ IN THE CLASSIC LITERATURE OF AZERBAIJAN SUMMARY

The holiday of Novruz is reflected large form in the classic literature. In the article indicate examples of the literary activities of Nizami, Xaqani, Nasimi, Fizuli, Vidadi, M.F.Akhundov. Theses examples is discovered tracks of holiday of Novruz in the classic literature.

**Key words:** Holiday of Novruz, classic literature, Nizami, Xaqani, Nasimi, Fizuli, Vidadi, M.F.Akhundov

### РАМИН АЛЛАХВЕРДИ НОВРУЗ В ТВОРЧЕСТВЕ НИЗАМИ И АЗЕРБАЙДЖАНСКОЙ КЛАССИЧЕСКОЙ ЛИТЕРАТУРЕ РЕЗЮМЕ

Праздник Новруз широко отражен в классической литературе. В статье показаны конкретные образцы в творчестве таких гениев, как Низами, Хагани, Насими, Физули, Видади, М.Ф.Ахундова. На базе этих образов выявляются следы Новруза в классической литературе.

**Ключевые слова:** Праздник Новруз, классическая литература, Низами, Хагани, Насими, Физули, Видади, М.Ф.Ахундова

## NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” POEMASINDA DEYİMLƏR VƏ MƏSƏLLƏR

Nizami Gəncəvi orta əsrlər Azərbaycan intibah ədəbiyyatının böyük şairidir. Dövrün tələblərinə uyğun olaraq əsərlərini klassik poeziyanın dili sayılan farsca yazan Nizami yaradıcılığa lirik şeirlərle başlamışdır. Şairin ilk irihəcmli əsəri olan “Sirlər xəzinəsi” poeması məsnəvi şəklində və qismən sufi eposu ənənələri çərçivəsində qələmə alınmışdır. Bu əsərin yazılmamasında XI əsr fars şairi Sənani Qəznəvinin “Həqiqət ül-həqayiq” əsərinin təsiri böyük olmuşdur. Nizami sonrakı dörd poemasını yazarkən sufi eposunun gətirdiyi ənənələri aşmış və bu əsərlərində heç bir poetik təlimin təsirində qalmamışdır. Şübhəsiz ki, böyük şairin dünyagörüşünün formallaşmasında o dövr üçün səciyyəvi olan təsəvvüf təlimlərinin və Şərqi fəlsəfi cərəyanlarının təsiri olmuşdur. Bununla belə, “Sirlər xəzinəsi”ni bütünlükə sufi əsəri hesab etmək doğru sayılmaz, çünki əsərdə janın ənənəvi prinsiplərinə əməl edilmir, ictimai-sosial problemlərə toxunulur və dünyəvi dəyərlərdən bəhs olunur. “Sirlər xəzinəsi” struktur etibarı ilə sufi eposu hesab olunsa da, məzmun etibarı ilə bu ənənəyə tam sadıq qalınır (6, 73-78).

Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını 1174-cü ildə yazmağa başlamış və iki il ərzində əsəri tamamlamışdır. “Sirlər xəzinəsi” “Xəmsə”nin başqa poemalarından fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Əsərdə öz əksini tapan bir çox problemlərin həllində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklorla müraciət edən şair əsərin yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən, 20 məqalət və buna bağlı 20 epik hekayətdən ibarətdir.

Nizami Gəncəvi bütün əsərlərdə olduğu kimi “Sirlər xəzinəsi”ndə də şifahi xalq ədəbiyyatının bir çox janrlarından, o

cümledən əsatir, əfsanə, rəvayət, deym və məsəllərdən bəhrələnmişdir. Akademik Həmid Arası, prof. Cəfər Xəndan, prof. Sədnik Paşayev və digər alimlərimiz Nizami və folklor mövzusunda araşdırımlar aparmış, Nizami dühəsi ilə ölməzlik qazanmış şifahi xalq incilərini tədqiq etmişlər.

Uzun illər Nizami Gəncəvinin əsərlərində xalq yaradıcılığının izlərini araşdırıran folklorşunas alım, prof. Sədnik Paşayev çox haqlı olaraq belə bir qənaətə gəlmişdir: “Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb-qarışmışdır ki, hətta müəyyən mənada bunları bir-birindən ayırmak, kimin kimdən istifadə etdiyini çox vaxt aydınlaşdırmaq çətinlik törədir” (12, 48).

Nizami “Sirlər xəzinəsi”ni yazarkən xalq arasında yaşayan və günümüzə qədər gəlib çatmış rəvayət, əsatir və əfsanələrdən, mifoloji mətnlərdən geniş şəkildə istifadə etmiş, şifahi xalq yaradıcılığının bir çox incilərini məharətlə yazılı ədəbiyyata gətirmişdir. Bunlara “Süleyman və əkinçi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Firidun və maralın dastarı”, “Kərpic kəsən kişinin söhbəti”, “Bülbül və qızılğül”, “Bir-biri ilə çəkişən iki həkimin dastarı” və digər hekayətləri misal göstərmək olar.

Bu gün toplanaraq çap olunmuş bir çox rəvayət və əfsanələr də vardır ki, “Sirlər xəzinəsi” poemasındaki hekayətlərə çox ya-xından səsləşir. Məsələn, “Bir şahzadənin dastarı” hekayəti xalq arasında yaşayan “Bostan əhvalatı” rəvayəti ilə, “Harun ər-Rəşid ilə dəlləyin dastarı” hekayəti “Xan yurdu” və “Əsir padşah” əfsanələri ilə, “Sultan Səncər və qarı” hekayəti “Şah və qarı” əfsanəsi ilə və s. forma və məzmun baxımından eyniyət təşkil edir.

Bütün xalqların tarixində şifahi, yəni sözlü ədəbiyyat yazılı ədəbiyyatdan əvvəl yaranmış və tarixi inkişaf yolu keçmişdir. Yazılı ədəbiyyat bütün hallarda şifahi ədəbiyyatdan bəhrələnmiş və özəyini burdan almışdır. Şifahi xalq ədəbiyyatı həyatın müxtəlif sahələrinə aid iibrətamız, məzmunlu qısa kəlamları və xalq sınağından keçərək çı�alanmış inancları ümumiləşdirərək nəsil-dən-nəslə ötürmüştür. Bütün dünya xalqlarının mədəniyyət ta-

rixinə nəzər salarsaq görərik ki, xalqların öz həyat tərzi, məişəti və dünyagörüşünə görə xalq deyimləri və məsəlləri; iibrətamız və hikməli sözləri formalaşmışdır.

Nizami Gəncəvi "Sirlər xəzinəsi" əsərində istifadə etdiyi və obrazların dili ilə söylədiyi xalq deyimləri və məsəllər demək olar ki, çox az fərqlə bu gün də dilimizdə işlədir.

Akademik Həmid Araslıının çox doğru olaraq göstərdiyi kimi "Sirlər xəzinəsi"ndə hər beytə bir aforizm canlanır (2, 48).

Bu aforizm və xalq deyimlərinin bəzilərinə nəzər salaq.

Nizaminin sadə əmək adamlarının halal əməyini və zəhmətini tərənnüm edən bu misraları xalqın işlətdiyi "Səndən hərəkət, məndən bərəkət" deyimindən yaranmışdır:

Halal zəhmət itməyib əlləşmək deyil eyib,

Tanrı səndən hərəkət, məndən bərəkət deyib (10, 83).

Həm şifahi, həm də yazılı ədəbiyyatımızda geniş istifadə olunmuş bir məsəl var: misilsiz gözəlliyi ilə könülləri məftun edən tovuz quşunun ayaqlarının çirkinliyi həmişə onun başının qaxıncı olub. Bunu bəzən maral üçün də söyləyirlər. Şair tovuz quşuna xas olan həmin özəlliyi aşağıdakı kimi verir:

Zər qanadı, görkəmi bir tamaşa tovuzun,

Ayağının eybini qaxma başa tovuzun (10, 111).

Xalq arasında tülükü həmişə hiyləgər, fəndigir bir heyvan kimi məşhur olub. Bu haqda onlarca hekayə və əfsanə vardır. Tülükü bir təhlükə hiss etdikdə qaçmaq üçün yuvasına ehtiyat bir deşik daha açır. Bunu bilən mahir ovçular tülüküni ovlayarkən yuvasında olan iki deşikdən birini əvvəlcədən bağlayır və çox zaman onu dışarı çıxara bilmək üçün yuvanı tüstü ilə doldururlar. Həmin hadisəni şair aşağıdakı kimi şərh edir:

Zirək tülükü itlərdən daim qorxub qaçsa da,

Yuvasından çıxmaga iki deşik açsa da,

Qurtarmayıb ölümdən kələk onu yuvada,

Tüstüsüylə boğubdur fələk onu yuvada (10, 117).

Xalq arasında bir çətinliyə düşmüş insana təselli olaraq "Allah dadına çatsın" deyirlər. Nizami Gəncəvi bunu bədii olaraq bu şəkildə qələmə alır:

Həsrətini çəkənlər düşdü can harayına,  
Haraya çağırılan özün çat harayına (10, 37).

El arasında qaradınməz, tənha insana adamayovuşmazdır, yalquzaq canavar kimi tək gəzir, deyirlər. Nizami bu məsəli külək haqqında obrazlı olaraq belə ifadə edir:

Yalquzaqtək gəzməyi yera xoşdur küləyin,  
Arxayındır, boş gedir, əli boşdur küləyin (10, 123).

Bu gün də xalq arasında işlənən "Ağlısız dostdan ağlı düşmən yaxşıdır" məsəli Nizami yaradıcılığında öz əksini özü-nəməxsus şəkildə tapır:

Fələk açsa başına nə pəstaha yaxşıdır,  
Nadan dostdan ağlı düşmən daha yaxşıdır (10, 139).

"Pişik öz balasını çox istədiyindən yeyər" məsəli hər zaman aktual və işlək olmuş məşhur bir məsəldir. Nizami burada pişiyin irsi xüsusiyətini nəzərə alaraq məsələni belə şərh edir:

Bir-birinə isnişib həyan olar pişiklər,  
Balasını istəkdən yeyən olar pişiklər (10, 140).

Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof, şair dahi Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi, bu gün dünya ədəbiyyatının ortaq mali olmuş poemalarının hər biri dünya durduqca yaşayacaq ölməz söz xəzinəsidir. Mənbəyini Azərbaycan folklorundan almış bu söz xəzinəsi humanist ideyalar tərənnüm edən bəşəri duyğular carçası, ədalət, məhəbbət fədaisi və mübariz təbliğatçısıdır.

## ƏDƏBIYYAT

1. Arası H. Nizami və Azərbaycan xalq ədəbiyyatı / Nizami məcmuəsi, Bakı: 1947

2. Arası H. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri // AEA "Xəbərləri" Bakı: 1942, N 8

3. Arası H. Şairin həyatı: [Nizami Gəncəvi haqqında]. Bakı: Gənclik, 1967, 187 s.

4. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı //Azərbaycan məktəbi, Bakı: 1947, N
5. Əliyev R. Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı haqqında]. Bakı: Yaziçi, 1991, 112 s.
6. Hüseynov Xəlil. Nizaminin "Sirlər xəzinəsi" Bakı: Elm, 1983, 132 s.
7. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı: API-nin nəşri, 1988, 213 s.
8. Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. edən R. Rza. Bakı: AEA nəşriyyatı, 1962.358 s.
9. Nizami Gəncəvi. Qəzəllər. Bakı: Azərnəşr, 1973, 68 s.
10. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Yaziçi, 1981, 195s.
11. Nizami Gəncəvi. Leyli və Məcnun. Tərc. edən S. Vurğun. Bakı: Yaziçi, 1983, 303 s.
12. Paşayev Sədник. Nizami və folklor. Bakı: Yeni Kitab mətbəəsi. 1976, 94 s.
13. Paşayev Sədник. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983, 128 s.

NAILA ASKER

**IDIOMS AND SAYINGS IN NIZAMI GANJAVIS  
POEM OF "TREASURY OF MYSTERIES"  
- SUMMARY**

Great Azerbaijani poet of XII century Nizami Ganjavi have been widely used folk literature in his works, derived advantage from a lot of folklore genre. In this paper, it will be given general information about the Nizami Ganjavis poem of "Treasury of Mysteries" and idioms and sayings that are used in the work will be reviewed.

НАИЛЯ АСКЕР

**ИДИОМЫ И ПОГОВОРКИ В ПОЭМЕ НИЗАМИ  
ГЯНДЖЕВИ «СОКОРОВИЩНИЦА ТАЙН»  
РЕЗЮМЕ**

Великий азербайджанский поэт XII века Низами Гянджеви широко использовал многие фольклорные жанры и мотивы народной литературы в своих произведениях. В этой статье дана общая информация о идиомах и поговорках в поэме Низами Гянджеви "Сокровищница тайн".

Ramiz ƏLƏKBƏROV  
AMEA Folklor İnstitutunun  
kiçik elmi işçisi

**"XEYİR VƏ ŞƏR" HEKAYƏSİNĐƏ FOLKLOR MOTİVLƏRİ**

Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması səbəbindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm də müasirlərin yazış-yaratdıqları əsərlərin eksriyyətində folklor-dan ya dolayısı ilə bəhrələnmənin, ya da birbaşa istifadənin şahidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna görə, təkcə ədəbiyyatda yox, başqa yaradıcılıq sahələrində də stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini əvvəlcə folklorla tapan milli və bəşəri dəyərlər bütün böyük sənətkarların yaradıcılıq yoluna işiq salmış, onları istiqamətləndirmişdir. Şifahi ədəbiyyatdan bəhrələnmə, təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan keçmək mümkünüsüzdür.

Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı bütün əsərlərdə özünü qabarıl şəkildə göstərir. Xalq təfəkküründə, əksər folklor örnəklərində ideyaməzmun xüsusiyyəti kəsb edən xeyirlə şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət naminə haqqın qələbə çalması N.Gəncəvinin əsərlərində aparıcı xətt kimi görünür.

Həm şifahi, həm də yazılı ədəbiyyatda əzəli-əbədi mövzu statusu qazanmış xeyirlə şərin mübarizəsi mövzusu N.Gəncəviyə qədər olan dövrdə və ondan sonrakı dövrdə əksər qələm sahiblərinin müxtəlif ədəbi üsullarla müraciət etdikləri mövzudur.

N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və məqamlar barədə tədqiqatçı alimlərdən M.Əlizadə, H.Arashlı, M.Ələkbərov, Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı, T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli töhfələrini vermişlər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin "Xəmsə"yə daxil

olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və mükəmməl şəkildə davamının şahidi olur. Poemada yazılı ədəbiyyatda allegoriya adı ilə tanışığımız ədəbi üsuldan istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janının ən qədim növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür nağıllar daha sonralar allegorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda sərf folklor nümunələri təsiri bağışlayır.

“Xosrov və Şirin” poemasında şairin yaşadığı dövrə qədər mövcud olan, əsərlə oxşar məzmunlu, müxtəlif variantlı xalq əfsanə və rəvayətlərinə istinad edilmişdir. “Fərhad və Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu qəbildəndir. Bu ardıcılıq istinad nöqtəsi kimi şairin digər əsərlərində də davam etdirilir.

Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poemasında bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş “Xeyir və Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə folklorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə çatdırmaqdır.

Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bəddi əsərdə təsvir olunan hadisələr və yə epizodlar həyatıdır. Həyatı olanlar reallıqdır. Xeyir və Şər həyatda əks qütblər olduğu kimi, əsərdə də əks qütblərdə dayanırlar:

Gəncin biri Xeyir, o biri Şərdi,  
Onlar adları tək işlər görərdi.

Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini, mənəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmiştir və bu adlar onların əməllərini şərtləndirir. Xeyir yola nabələddir – Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir inanandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi və s.

Əsərin məzmunu və janr xüsusiyyətindən əlavə folklor motivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın, obrazın işləndiyi bəzi misralara diqqət yetirək:

“Yol getmək”, “yeddi gün” və “su” anlayışları:

Yedi gün getdilər qızığın çöl boyu,  
Qurtardı zavallı Xeyirin suyu.  
Sudan yoldaşına vermədi xəber,  
Bir kəlmə dinmədi, danışmadı Şər.

“Göz” anlayışı:

Şər dedi o gövhər ikicə gözdür,  
Bu ondan, o bundan daha əzizdir.  
Gözünü satmasan bunu yaxşı bil,  
Bu sudan içməyin heç mümkün deyil.

“Yarpaq” anlayışı:

Dedi ki, “O yüksək ağacdən varın,  
Gedin tez bir neçə yarpaq qoparın.  
Suyu çıxanadək əzin yarpağı,  
Sürtün yarasına sözümüzən sağı,  
Bu əlac olunsa, xəstənin yenə,  
Fər gələr, nur gələr kor gözlərinə.  
Yaman olursa da əgər göz dağı,  
Şəfadır dediyim ağac yarpağı.

“Xilaskar” anlayışı:

Yolun kənarında bir çeşmə vardı,  
Soyuqdu el suyu ordan alardı.  
Qız o şirin sudan gəlib doldurdu,  
Sonra evlərinə getməyə durdu.  
Birdən qulağına gəldi uzaqdan,  
Yaralı xəstədən qopan ah-fəğan.  
Eşidib o yana qız tez yüyürdü,  
Gəlib qan içində bir gənci gördü.

Hər şeydən əvvəl hekayətin süjet xətti, təhkiyə tərzi xalq nağılları, əfsanə və rəvayətləri ilə üzvi vəhdət, daxili bağlılıq təşkil edir. Əsərdə yol, su və göz obrazları ilk baxışda şərti an-

layışlar təsiri bağışlasa da, əsas obrazların daxili aləminin açılması, ideyanın oxucuya çatdırılması baxımından özül rolunu oynayır. Qəhrəmanların yol getməsi, yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadisəylə rastlaşması, yola tədarük görülməsi, səfərə çıxma və qayıdış, üç yol ayricina çatmaq və sair bir çox süjetli folklor nümunələrinin dramatizmini təmin edən amillərdəndir və bir az dolayısıyla ömrün əslində yol, insanın yolcu olmasını, ömür yolunun hamar olmadığını, keşmə-keşlərin, nəticə çıxarmağa vadar edən çətinliklərin labüdüyüünü diqtə edən fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssəməsidir, suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyatı əhəmiyyətindən başqa insan dəordinin və kədərinin tərcümənidir. Təsadüfi deyil ki, folklorla hər üç anlayış haqqında kifayət qədər deyimlərə və yaxud söyləmələrə rast gəlirik. Əsərdə əsas surətlərin xarakterinin açılmasında mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol oynayır.

“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri səndəl ağacının yarpağından hazırlanmış məlhəmin köməyi ilə sağalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi ilə. Bu təsviri biz “Hətəmin nağılı” adlı nağılda, “Məlik Dūcar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında müşahidə edirik. “Hətəmin nağılı”nda İbrahimin atasının gözləri, “Məlik Dūcarın nağılı”nda Məlik Dūcarın gözləri, “Kitabi-Dədə Qorqud” dastanlarında Buğacın yarası yarpaqlardan və yaxud dağ çiçəklərindən hazırlanmış məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və etiqadına, xalq hikmətinə – folklorə söykənir. “Koroğlu” dastanında da Ali kişiñin gözlərini ənənəvi olaraq Qoşa-bulağın suyu, yəni təbii vasitə sağaltmalı idi.

Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlardan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik təfəkküründə uğurlu rəqəm statusu qazanmış, bir çox şifahi ədəbiyyat nümu-

nələrində müxtəlif çalarlarda işlənmişdir. “Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı” ifadələri və sair bu qəbildəndir.

Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dəra, çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən göyərçin və yaxud başqa canlılar şəklində təqdim olunur. Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd quşu oynayır. “Məlik Dūcar” nağılında xilaskar rolunu göyərçinlər oynayır. “Xeyir və Şər” bu cəhətdən də xalq nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı – xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması təsadüflə bağlı olur.

Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri məzmununda ifadə edən parçalar da diqqət çəkəndir. Yaxşılığı qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır:

Süfrəndən bu çörək yediyim qədər,  
Sənə şukr eyləyə bilsəydim əgər,  
Haqqını verməyə yaradan tari,  
Mənə kömək əli verəydi bari.  
Ayrılıq gəlsə də çox ağır mənə  
İcazə ver, artıq, gedim vətənə.

Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan sonra insanlıq naminə günahkarın günahını əfv etmək milli dəyərlər sistemində mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi həmişə təqdir olunmuşdur. Şər aman istədikdə, Xeyir adına uyğun hərəkəti ilə insanlıq fəvqünə yüksəlir:

Nələr bacarırsan, mənə durma et,  
Et ancaq özünə, adına nisbət.  
Xeyir bu nöqtəni eyləyincə yad,  
Tez onu ölümdən eylədi azad.

“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləşməsi onların süjet xəttində olan oxşarlıqda və yaxud paralellikdə

özünü gösterir. "Məlik Dütərin nağılı"nda padşah Məlik Dütəri öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya aparır. Məlik Dütər susuzluqdan əzab çəkir. Padşah ətrafda olan yeganə bulağı bir qariya tapşırır və su istəyənin gözünü çıxarıb sonra su verilməsini tapşırır. Sonra susuzluqdan ölmək dərəcəsinə çatan Məlik Dütəri həmin bulağa göndərir. Məlik Dütər ələcsiz qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır. Burada da Məlik Dütərin gözləri şəfa-verici yarpağın məlhəmi ilə sağalar.

"Hətəmin nağılı"nda Hətəm atasının gözlərinin dərmanının qarovalıçuları divlər olan bir bağdakı ağacın yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra həmin bağı tapıb yarpaqları əldə edir və atasının gözləri həmin yarpaqların köməyi ilə şəfa tapır.

"Mərd və Namərd" nağılı həm süjet baxımından, həm də surətlərin xarakterik xüsusiyyətləri baxımından, cüzi fərqlər nəzərə alınmazsa, "Xeyir və Şər" nağılı ilə paralellik təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi, bu oxşar motivlərin əksəriyyəti çox qədim ənənələrlə bağlı olan ilkin çağların nağılları ilə bağlıdır.

"Xeyir və Şər" nağılı süjetli folklor nümunələrində olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir və bu da xalq nağıllarında ənənəvi sonluqla səslenmənin bir nümunəsidir.

### ƏDƏBİYYAT

1. Azərbaycan klassik ədəbiyyati kitabxanası, 20 cilddə, IV cild. Bakı: Elm, 1985.
2. Kitabi-Dədə Qorqud. Tərtib edəni S.Əlizadə. Bakı: Öndər, 2004.
3. Azərbaycan nağılları. 2 cilddə. Bakı: 1970.
4. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları. Bakı: Azərnəşr, 1991.
5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev. Bakı: Gənclik, 1976.

6. S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983.

7. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I cild. Azərb. SSR EA nəşriyyatı. Bakı: 1960.

8. N.Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983.

### RAMİZ ALEKBEROV

#### SUMMARY

There had been partially explored folk motifs from fairy tale "Kheyir ve Sher" ("Good and Evil") taken from the poem "Yeddi gezel" ("Seven Beauties") of great Azerbaijani poet N.Ganjavi in the article. There it was spoken about various elements, which make up the unity, the internal consistency with other expressions of folklore. There was a comparison with a few folk tales that make up an identical plot.

**Key words:** folklore, tale, well, evil, image

### РАМИЗ АЛЕКПЕРОВ

#### РЕЗЮМЕ

В статье были частично исследованы народные мотивы из сказки под названием «Хейир ве Шер» («Добро и Зло»), взятой из поэмы «Йедди Гёзель» («Сем красавиц») великого Азербайджанского поэта Н.Гянджави. Были доведены до сведения различные элементы, составляющие единство, внутреннюю согласованность с другими выражениями фольклора. Было представлено сопоставление с несколькими народными сказками, составляющими идентичный сюжет.

**Ключевые слова:** фольклор, сказка, добро, зло, образ

## NİZAMİ GƏNCƏVİ VƏ MƏNƏVİ-ƏXLAQI DƏYƏRLƏR

Yaxın və Orta Şərqi ədəbiyyatında epik şeirin ən böyük ustalarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və fəlsəfi düşüncəsinin inkişafı tarixində əvəzsiz rolu vardır. Hökmədar, cəmiyyət, elm, din, idrak kimi problemləri əks etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi, Ş.İ.Xətayi, S.Vurğun, R.Rza, M.Müşfiq, M.Araz və b. yaradıcılığına ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası N.Gəncəvinin folklorla bağlılığı bütün poemalarında geniş şəkildə özünü göstərir. Bununla bağlı professor Sədnik Pirsultanlı yazır: "Nizaminin bir sənətkar kimi yetişməsində başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol oynamışdır" [7,3]. Bu əsərlərdən biri də "Yeddi gözəl"dir. Xeyirlə şərin, halalla haramın, ədalətlə zülmün mübarizəsində bəhs edən "Yeddi gözəl" poemasında mütərəqqi, humanist ideyalar tərənnüm olunur. Nizami var-dövlət toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin ən böyük bələsi hesab edərək ağlı, idrakı, elmi hər şeydən üstün tutur:

İnsana arxadır onun kamalı,

Ağıldı hər kəsin dövləti malı [ 2,41].

"Yeddi gözəl" əsərində folkloran gələn xalq hikmətləri ilə şairin hikmət dolu düşüncərinin qovuşduğunu görürük. O, əfsanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə yaratdığı əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük tədqiqatçısı professor Xəlil Yusifli yazır: "Yeddi gözəl" poeması hər hansı mənbədən alınmış bir materialın məzmununun nəzmə çəkilməsi deyildir. Bəhram Ə.Firdovsinin "Şahnamə"da işlənmiş "Bəhram Gur" hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair

xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan yonub yaratdığı yeni, canlı sənət heykəlidir" [10,137].

Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnəsinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa da olduqca iibrətamızdır. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı həyatını tədqiqata cəlb edərək yazar ki, gur, əjdaha, gor mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahani öldürərək, gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha blokunda xeyir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman bir-birilə mübarizədədir. Mağara ölümün simvolik məkanıdır. Bəhramın əjdaha üzərində qələbəsi itirilmiş dəyərlərin qaytarılması kimi dəyərləndirilir [8,56-60].

Həqiqətən də bədxahlarla xeyirxahları, yoxsullarla varlıklar, halal zəhmət adamları ilə müftəxorlar arasındaki münasibələri qarşı-qarşıya qoyan şair, xeyirlə şərin daim mübarizə apardığı bu dünyada feodal-zadəgan sınıfına məxsus qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa çağırır. Vətən xainlərinə, satqınlara, əmanət xəyanət edənlərə ikrah hissi ilə yanaşaraq onların mənfi obrazını yaradır. Əməyə, zəhmətə, xalq mədəniyyətinə, adət-ənənəsinə xor baxanlar şər qüvvələr kimi təqdim olunur. Saraylardan uzaq gəzən şair sadə, yoxsul, zəhmət-keş insanların əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa xidmət etməkdən şərəf hissi duymuşdur. Folklor örnəklərini xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk toplayıcısı və qoruyucusu kimi bir vəzifəni də yerinə yetirmişdir[6,43].

Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi iqlimdən gətirilmiş yeddi şahzadə qızla yeddi gün yeddi günbəzli yeddi rəngli qəsrə çəkilir, eyş-işratə başlayır. N. Gəncəvinin tədqiqatçılarından professor X.Yusifli və Ə.Səfərli qeyd edirlər ki,

“Yeddi rəng, yeddi planet, yeddi iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danişdiyi yeddi nağıl Bəhramın işrətlər, sevinclər, arzular dünyasıdır və bu dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır” [9,119].

Şahin etibarından istifadə edən vəzir ölkəni xarabazara çevirir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə nərazılıqlar gündən-güne artır:

Məmləkət döndükə xarabazara,  
Xəzinə həsrət qaldı gəlirə, vara  
Vəzirinsə evi xəzanə oldu,  
Aləm başdan-başa viranə oldu [4,267].

Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz vəziyyətə düşən şah sadə xalqın nümayəndəsi, müdrik qoca bir çobanla qarşılaşdırılır. Çoban həm şifahi xalq ədəbiyyatında, həm də klassik ədəbiyyatda müdrikliyin simvolu kimi xarakteriz olunur. Qonaqpərvər, dünyagörmüş çoban geniş təsvir edilmir. Şair bir neçə misra ilə sada xalq nümayəndəsi olan çobanın böyük obrazını yaradır. Çoban xəyanəti bağışlamır, şərə güzəştə getmir. Nəfsinə güc gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam haqlı olduğunu bildirir:

Xəyanət eyləmiş o, əmanətə,  
Satır əminliyi min xəyanətə  
Bu işin üstündə asüb ağacdən,  
Dedim ki, açmaram verməyincə can.  
Günahkarla belə rəftar etməsən,  
Kimsə deməz sənə: afərin, əhsən [4,271].

Əsərdə xəyanətkar itlə xəyanətkar vəzir Rast-Rövşən bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi satqınların axırda ölümə, məhvə məhkumluğunu açıb göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa bağlı, əməksevər və əmanətə sadıq bir obraz kimi təqdim olunur. Sadə bir xalq nümayəndəsi olan çobanın idrakına mat qalan şahın açıq şəkildə etiraf etdiyini görürük:

Çobanın sözündə var idi hikmət,  
Bu arif qocadan şah aldı ibrət...  
Dedi ki: “Bu işə olmuşam heyran,  
Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272].

Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə çəkmək, yaxud tarixi hökmdarların simasında ideal şah obrazı yaratmaq mütəfəkkir şair olan N.Gəncəvinin başlıca məqsədi olmamışdır. Araşdırımlar göstərir ki, onun yaradıcılığının əsas qayəsini cəmiyyətin problemləri və insan fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır: “Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin ən qüdrətli və kamil varlığıdır. İnsan həyatının məqsədi zəhmət-yaradıcılıq və fəaliyyətdir” [1,125]. Şair göstərir ki, kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən bəhrələnməyə məhkumsan. Xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban obrazı məhəbbətlə yaradılmışdır. “Qazan xanın evinin yağmalanması boyu”nda əsas obrazlardan biri Qaraca Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək düşməni məglub edir. Qazan xan tərəfindən danlanan Qaraca Çoban deyir:

Nə qaqarsan bana, ağam Qazan?

Yoxsa, köksündə yoqmıdır iman?... [3,45].

Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır xandan sonra birinci adam olan Qazan xanla bərabər səviyyədə təqdim olunur. O, başına gələnləri belə nəql edir:

Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm, əzə etdim. Simüz qoyun, ariq toqlı sənin qapundan kafərlərə vermadım. Üç yerdən yaralandım, qara başım bun aldı, yalnız qaldım...” [3,46].

Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadirdir. Görkəmli alim H.Araklı N.Gəncəvi ilə bağlı araşdırımlarında qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və səmimiyyətdir” [2,19]. Çoban itə ən ağır cəzəni ona görə verir ki,

köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir. Qaraca Çoban da ona görə geri çəkilmir, kafırlarla dənişmişə getmir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri xalqımızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə olmaz xəyanət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə Qorqud” dastanında çoban cəsur, qorxubilməz, yenilməz, sədaqətli, tədbirli; “Yeddi gözəl” poemasında isə gözüəçiq, halalı harama qatmayan, müdrik qəhrəman kimi səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəmənədə bacarıqsız, qabiliyyətsiz insanlara “çobandır”, yaxud “çoban-çoluqdur” deməklə əslində tarixlər boyu müdrikliyin simvolu olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir.

Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi:

Şeirdən ucalıq umma dünyada  
Çünki Nizami ilə qurtardı o da.

Nizami Gəncəvinin əsərləri doqquz əsr keçməsinə baxmayaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi ədəbiyyatşunaslar, folklorşunaslar, tarixçilər, etnoqraflar, filosoflar tərəfindən dərinlənərən araşdırılırlaşq öyrənilir. Mayası, ruhu folklorla yoğrulan və real həyatdan götürülən əsərlərinin heç vaxt dəyərdən, qiymətdən düşməyəcəyini dahi filosof əvvəlcədən görürdü:

Şeiri oxunanda bu Nizaminin  
Özü də hər sözdə görünər yəqin...  
Yüz il sonra sorsan bəs o hardadır?  
Hər beysi səslənər: “Burda, burdadır!” [5,362].

## ƏDƏBİYYAT

1. Ağayev Əkbər. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964.
2. Araslı Həmid. Nizami və Vətən. Bakı: Azərnəşr, 1943.

3. Kitabi-Dədə Qorqud (Fərhad Zeynalov, Samət Əlizadə) Bakı: Yaziçi 1988.
4. N.Gəncəvi. Yeddi gözəl (Lider nəşriyyatı) Bakı, 2004.
5. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, “Yaziçi”, 1983, 401 s.
6. Paşayev Sədник. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı: “Azərnəşr”-2009.
7. Paşayev Sədник. Nizami və folklor. Bakı, 1976.
8. Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003.
9. Səfərli Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı Bakı: “Maarif”, 1982.
10. Yusifov Xəlil. Şərqdə intibah və N.Gəncəvi. Bakı, 1982.

**AYDIN MUSTAFAYEV**

## RESUME

The article dedicated to advocacy of honesty, innocence, honest labour, generosity and other moral and ethical qualities and critics of hypocrisy, envy, orgy, parasitic life, bragging and other negative feature in Nizamis works. It is also noted that shepherd who represented common people was depicted as an honest, invincible, faithful, and wise character both in written literature and folk-lore.

**Key words:** folklore, shah, vizier, shepherd, good, evil

**АЙДЫН МУСТАФАЕВ**

## Резюме

В статье повествуется о пропаганде в творчестве Низами таких духовно-моральных качеств, как верность, простота, честный труд, щедрость, а также критике лицемерия, зависти, разгула, тунеядства, бахвалства и других отрицательных черт человека. А также отмечается, что пастух, являющийся представителем простого народа, представляется в образе честного, непобедимого, верного и мудрого человека как в устной народной, так и в письменной литературе.

**Ключевые слова:** фольклор, шах, визирь, пастух, добро, зло.

## NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRİNĐƏ NİZAMI GƏNCƏVİ ƏSƏRLƏRİNİN İZLƏRİ

Nizami Gəncəvi öz ölməz əsərlərini yaradarkən yazılı qaynaqlarla yanaşı folklorдан geniş bəhrələnmişdir. Həmvətənləri də onun əsərlərini yalnız kitablardan oxumaqla kifayətlənməyib, oradakı rəvayətləri, nağılları, əfsanələri və mifləri məclislərdə, toplantılarda söyləmişlər. Beləcə, yazılı mətnlərlə ağızdan-ağıza dolaşan, folklorlaşan mətnlər qaynayıb qarışmışdır. Buna görə də toplanmış folklor nümunələrini araşdırarkən Nizami Gəncəvinin əsərləri ilə oxşarlıq təşkil edən xeyli süjetə rast gəlmək olur.

N.Gəncəvinin yaradıcılığında folklora önəm verməsi heç də təsadüfi deyildir. Folklorda estetik fikirlərdən söz açarkən Səfər Ələkbərov yazır: "Dünyagörüşü baxımından folklorun varlığı münasibəti geniş mənada hadisə və predmetlərin xalqa məsxus təfakkür tərzinə uyğun olaraq obrazlı inikasını təşkil edir. Sözün məhdud mənasında isə folklorun varlığı münasibəti hadisə və predmetlərin yalnız gözəllik baxımından qiymətləndirilməsi şəklində aşkar olunur... Kökləri ən qədim zamanlara işləyən Azərbaycan folkloru dərin məzmunlu və janr zənginliyinə malikdir. Folklorun estetik və əxlaq təribyəsindəki rolу onun bu məziyyətləri ilə ölçülür." (Ələkbərov Səfər, 1978:4-5)

Araşdırıcıya görə "folklorun həyatı qüdrətini başa düşən böyük sənətkarlar daim folklorдан bəhrələnmiş, bunu başqaşalarına da tövsiyə etmişlər. Nizami Gəncəvi özünün "Xosrov və Şirin" poemasının müqəddiməsində yazıb:

Ruha xoş gəlsə də bu gözəl dastan,  
Pərdədə qalmışdı bu gəlin çoxdan.  
Taniyan yoxdu bu gözəl almazı,  
Bərdədə idi onun bir əlyazması.

O ölkənin qədim tarixlərindən  
Tamam bu dastanı öyrənmişəm mən.

(Gəncəvi Nizami, 1962:6)

Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII əsrədək, istər də sonraki yüzilliklərdə tarixi mövzuda yazılmış əsərlərdə əfsanə və rəvayətlər də özünə geniş yer tapmışdır. Elə buna görə də "Xəmsə" dəki bir çox folklor ənənələrinin xalqdan götürüldüyünü söyləyə bilərik. Səfər Ələkbərovun da qeyd etdiyi kimi, "Dahi şair "Xosrov və Şirin" poemasını yazarkən müxtəlif mənbələrlə yanaşı, ağızlarda gəzib dolaşan rəvayətləri də öyrənmiş və gözəl bir sənət əsəri yaratmışdır". (Ələkbərov Səfər, 1978:6)

Azərbaycanda da Nizami Gəncəvinin əsərlərinin Avropa metodları ilə təhlilinə başlandığı ilk günlərdən şairin folkloranın bəhrələndiyinə diqqət yetirilib. M.Ələkbərov 1947-ci ildə filologiya elmlər namizədi elmi dərəcəsi almaq üçün "Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı" mövzusunda dissertasiya yazıb. Həmid Araslıının "Nizamidə xalq sözləri və xalq ifadələri" (Araslı Həmid, 1942:8), "Nizami və Azərbaycan xalq ədəbiyyatı" (Araslı Həmid, 1947), Ə.Axundovun "N.Gəncəvi və xalq yaradıcılığı" (Axundov Ə., 1954:2), Mübarizin "Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri" (Mübariz, 1938, 24 iyun), Sədnik Paşayevin "Nizami və folklor", (Paşayev Sədnik, 1976), yenə həmin müəllifin "Nizami və xalq əfsanələri" (Paşayev Sədnik, 1983) və b. monoqrafiya və məqalələr mövzunu öyrənmək baxımından olduqca dəyərlidir. Folklorumuzun yorulmaz toplayıcısı və araşdırıcısı professor Sədnik Paşayev bu istiqamətdə xüsusi əmək sərf etmişdir. O, "Nizami və xalq əfsanələri" kitabının (Paşayev Sədnik, 1983) ön sözündə yazır: "...Nizaminin əsərlərində Herodotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, folklorla qüvvətli şəkildə bağlı olan Nizami əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətkarın xalq əfsanələrindən aldığı süjetlərlə bəzənmiş, ümumiləşdirilmiş, qüvvətləndirilmiş, xalqa yaxınlaşdırılmışdır. Məhz buna görə də yazılı epik poe-

ziyanın əfsanələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Nizami yaradıcılığı zəngin material verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən yerli-erində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxımdan faydalıdır” (**Paşayev Sədник, 1983: 4-5**).

Sədник Paşayevin topladığı “Fərhadın səsi, Fərhadın nəğməsi” əfsanəsində deyilir ki, qədim zamanlarda Bazar meydəni yaxınlığında qoşa çinar ağacları var idi. Uzaq və yaxın kəndlərin adamları tez-tez bu çinarların altında yiğisardılar. Onları buraya yiğışmağa həvəsləndirən Fərhad adlı el nəğməkarının səsi, ürəkləri yandırıb yaxan mahnilarıydı.

Günlərin bir günü elin nəğməkar oğlu Fərhad bir daha bu yerlərə gəlmədi. Adamlar bundan çox nigaran olmağa başladılar. Bir müddətdən sonra el nəğməkarının sehri səsi uzaq yerlərdən, uca dağlardan gəlməyə başladı. Camaat bu işə mat qaldı. Dünya görmüş qocalar belə qərara gəldilər ki, dalınca qasid göndərib onu geri çağırınsınlar. Bu məqsədlə qasidlər yola düşdülər. Onlar el nəğməkarını Şərurda tapdılar. Lakin onu geri qaytara bilmədilər. Çünkü el nəğməkarı artıq eşqin şərbətini içmişdi. Fərhad dağlara çıxaraq qayalar arasında tək-tənha bir mağarada yaşayındı. Onun sədası Fars məməkətinin şahına da çatır. Həm də şah öyrənir ki, bu nəğməkar onun sevgilisində aşiq olmuşdur.

Şah el nəğməkarı Fərhadı hüzuruna çağırtdırır. Əsl aşiq olan el nəğməkarı Fərhad həqiqəti gizlətmir.

Şah deyir:

— Əgər sən həqiqi aşiqsənsə, sınaqdan çıxmalısan, eşqini əməlinlə sübuta yetirməlisən. Bizim bu yerlərdə uca bir da var. Hərgah onu çapib arasından yol açsan, Şirin sənindir.

Fərhad bu işdə qolun gücündən çox öz sehri səsinə güvənirdi. Odur ki, Fərhad dağın başına çıxıb yaniqli bir mahni oxudu, eli, mahali köməyə çağırıldı.

Adamlar bu səsdən cuşa gələrək axın-axın əlləri belli-külənglü dağa hücum çəkdilər. Fərhad özü də qabağa düşüb əlin-dəki külünglə qayaları parça-parça etməyə başladı. Dağın çapılıb

qurtarmasına az qalmış Fərhad yuxuya gedir. Yuxuda görür ki, onun butasına haram əl toxundu. Yuxudan ayılan kimi əlindəki külüngü başına çalaraq özünü məhv edir.

El nəğməkarının səsinə valeh olan bülbüller bu xəbəri onun vətəninə çatdırırlar. Deyirlər ki, həmin vaxtdan Fərhad olən yerdən onun məlahətli səsini və külüngünün çəqqiltisini yellər onun vətəninə yetirir. (**Paşayev Sədник, 1983:61**)

“Xosrov və Şirin” poemasında diqqəti çəkən başqa bir nüans da “nurdan göz qamaşdırın” (**Paşayev Sədник Paşayev, 1983:64**). Şirinin adı insandan çox su ilahəsi Nahidi xatırlatmasıdır. Qədimdə su və od ilahələrinin məbədləri bir-birinə yaxın olmuş, bu məbədlər su kənarında, çox yerdə hərəsi çayın sahilində tikilmiş, aralarında bir çay – su olmuşdur. (**Paşayev Sədник, 1983:65**). İnanca görə, Hörmüzün və Armaitin qızı Nahid su ilahəsi, oğlu Atar isə od ilahəsidir. Araşdırıcılar Naxçıvanda od və su məbədlərinin olduğunu və ayınlar icra edildiyini göstərmişlər. Bu gün də Naxçıvanda bu məbədlərin qalıqları durur.

Sədник Paşayevə görə, Naxçıvan ərazisində toplanan əfsanələrdə Sara və Şirin; Xançoban və Fərhad obrazlarının arasında müəyyən bir uyğunluq, bənzərlik vardır. Belə ki, “Bir əfsanəyə görə Arpaçayın sahilindəki “Oğlan qala”da Xançoban, “Qız qala”da isə Sara yaşayırmış, başqa bir əfsanədə isə Fərhad “Oğlan qala”nın özü, “Qız qala”nın isə Şirin üçün tikdirilmiş”. (**Paşayev Sədник, 1983:68**). Göründüyü kimi, xalq əfsanələrinin paraleldə öyrənilməsi də onların sırrının açılmasında böyük rol oynayır.

Naxçıvanda geniş yayılmış və bir neçə variantı müxtəlif qaynaqlarda nəşr olunmuş “Aldədə” əfsanəsinin Fərhadla ruhən bağlı olduğu qənaətinə gələn Sədник Paşayev yazır: “Fərhadın səsi” əfsanəsi ruh etibarilə “Aldədə” əfsanəsinə çox yaxındır. Aldədə də doğma torpağa quş təki uçur, yad torpaqda isə ayağı tutulur, yerimir. Onun “Nəğməli qarğıları” doğma torpaqda vətənə nəğmə oxuyur, yad torpaqda isə susur, lal olur. (**Paşayev Sədник, 1976:118**).

Nizami və folklor mövzusunda bu qədər araşdırımlar aparılmasına baxmayaraq, nədənsə Naxçıvan bölgəsi bu məsələdə diqqətdən kənardə qalmışdır. 1970-ci illərdən sonra bölgədən toplanmış folklor nümunəleri onu göstərdi ki, burada N.Gəncəvi əsərlərilə bağlı folklor nümunələri çoxdur. Bu məsələyə diqqət çəkən Ə.Hüseyin oğlu "Sovet Naxçıvanı" qəzetində yazır: "Bu gün xalq arasında mövcud olan bir çox rəvayət və əfsanələr də Nizami əsərlərinin folklorlaşmış variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı yazılı ədəbiyyata, həm də şifahi xalq ədəbiyyatına həddindən artıq güclü təsir göstərməsi tamamilə təbiidir. Hətta xalq özünün yaratdığılarını belə Nizami dühəsi ilə əlaqələndirməyə çalışmışdır. Dahi şairin əsərləri ilə, xüsusən "Xosrov və Şirin"lə bağlı əfsanələr, rəvayətlər, bayatılar Naxçıvan ərazisində çoxdur. Bundan əlavə xeyli yer, çay, bulaq, qala adları da "Xosrov və Şirin" əsərindəki qəhrəmanların adı ilə bağlıdır". (Hüseyin oğlu Ə., 1984:19 fevral)

Nizami Gəncəvinin "Xəmsə"ində onlarla epik süjet olmasına baxmayaraq, "Xosrov və Şirin" poemasının qəhrəmanlarından Fərhadın adı ilə bağlı olan toponim və oykonimlərə Naxçıvan bölgəsində daha çox rast gəlinir.

Sevgisinə qovuşmaq üçün dağ yaran Fərhadın adı ilə bağlı ən əzəmətli abidələrdən biri Batabat yaylağında Fərhad evidir. Çəmənlikdəki tək qayanın içərisi yonularaq 4 otaq yaradılmışdır. Əhəngdaşı qayanın üzərindəki kitabə pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi olduğunu söyləmək mümkün deyil. Abidə, bəlkə də, qəhrəmana hörmət əlaməti olaraq Fərhad evi adlandırılabilir. Fərhad evinin yanından dərəyə baxanda köpüklənə-köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da xatırladaq ki, Fərhad evindən aşağıda, dərənin içində yerləşən Biçənək kəndinin (Şahbuz rayonu) sakinləri kənddən xeyli aralıdakı bir bulağı "Südlü" bulaq adlandırırlar.

Sədənik Paşayev "Nizami və xalq əfsanələri" kitabında "Fərhadın səsi, Fərhadın nəgməsi" əfsanəsində söhbət açarkən ətək yazısında belə bir qeyd verir: "Şərurun Sirab suyu əra-

zisində, Məzrə kəndi yaxınlığındakı Quyu dağda "Fərhad mağarası", "Fərhadın su quyusu" və "Fərhad bulağı" adlı yerlər indi də mövcuddur". (Paşayev Sədənik, 1983:68).

Bölgəni yaxşı tanımayan alimimiz topladığı folklor materiallarının pasportlaşdırılmasına diqqətsiz yanaşlığı kimi (Sirab və Məzrə Şərur rayon ərazisində deyil, Babək rayonu ərazisindədir. Bölgədə bir neçə Məzrə kəndi olduğundan Sirab, Kültəpə yaxınlığındakı Məzrə kəndi də Alagöz Məzrə adlanır), görünür, "Ədəbiyyat və İncəsənət qəzeti"nin 1980-ci il 1 fevral sayındaki Arif Rəhimovun "Vayxırın izi ilə" məqaləsini də oxumayıb. Mövzu ilə bağlı geniş araşdırımlar aparan dilçi-alim Arif Rəhimov yazır: "Köhna Vayxırın cənub-qərbində "Quyuludağ" adlı bir yer vardır. Dağın şərq hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer hamarlanmış və orada iki quyu qazılmışdır ki, bu pilləli quyular əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci quyuda 11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür. Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr qırılır və təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad qazmışdır". (Rəhimov Arif, 1980:1 fevral)

Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək yaxınlığında bir başqa arx isə "Şir" arxi adlanır. "Şir" sözünün bir mənası da süd olduğu üçün bu arxin da məhz Nizami qəhrəmanları ilə bağlılığını güman etmək mümkündür.

Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar dağı. Dağ sərt daşlardan ibarətdir. Bitki örtüyü isə əsasən həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri ardıc kollarını müqəddəs hesab etmişlər. El arasında belə bir əfsanə dolaşır ki, ardıc kolları hansısa qəhrəmanın külüngünün sapıdır. Qəhrəman özünü öldürmək istəyəndə külüngü havaya atıb köksünü irəli ver-

miş, külüng onun köksünə sancılmış, sapı isə yaşıllaşmış qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın budağını kəsəndə qan axır.

Tejgar və Əjdahan dağlarında bitən ardıc kolları haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Fərhadın ölüm səhnəsini xatırladır:

Döyünen qəlbini sözlər qanatdı,  
Dağların başına külüngü atdı.  
Külüngtin dəstəsi sancıldı yerə,  
Nəm topraq can verdi göyərtilərə.

(Gəncəvi Nizami, 1962)

Sədərək kəndindən xeyli yuxarıda – keçmiş Ermənistan SSR-in Yeğeqnadzor (Paşalı) rayonunun Qovuşağı kəndi yaxınlığında da Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. Qovuşaqla Ələyəz kəndləri arasında Vəng adlandırılaraq qədim bir abidə var. Buraya yuxarı yaylaqlardan daşdan yonulub düzəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağlardır. Ən چevik heyvan – qatır belə buradan çətinliklə keçir. Çox təssüf ki, arxin yonulmuş daşlarını söküb ətraf kəndlərdə dəyirman novları düzəldiblər.

El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı olmuşdur. Yaylaqdan saraya gedib-gəlmək, süd daşımaq çətin olduğundan Fərhad Şirini təzə südlə təmin etmək üçün daş arxi çəkmişdir.

Şahbuz rayonunun kənd Şahbuz kəndi yaxınlığındaki əzəmətli və möhtəşəm Şapur qalası da “Xosrov və Şirin” əsərindəki Şapuru xatırladır.

Naxçıvan Nizami Gəncəvinin əsərləri ilə bağlı rəvayət və əfsanələrin yayılması baxımından olduqca zəngin bir muzeyi xatırladır. Bu ərazidə yaygın olan əfsanə və rəvayətlərin müxtəlif variant və deyimlərini toplayıb Nizami Gəncəvinin yaradıcılığının da təsirini nəzərə alaraq araşdırmağa ehtiyac duyulur.

## QAYNAQLAR

1. Araslı Həmid. (1942). Nizamidə xalq sözləri və xalq ifadələri, SSRİ EA Azərbaycan Filialının xəbərləri, sayı 8.
2. Araslı Həmid. (1947). Nizami və Azərbaycan xalq ədəbiyyatı,

“Nizami Gəncəvi” məcmuəsi, Bakı.

3. Axundov Ə. (1954). N.Gəncəvi və xalq yaradıcılığı, Azərbaycan SSR EA xəbərləri, sayı 2.
4. Ələkbərov Səfər. (1978). “Folklorda estetik və əxlaqi fikirlər”, “Gənclik” nəşriyyatı, Bakı.
5. Ələkbərov M. (1947). Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı, (avtoreferat), Bakı.
6. Gəncəvi Nizami. (1962). Xosrov və Şirin, Bakı.
7. Mübariz. (1938). Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri, “Ədəbiyyat” qəzeti, 24 iyun.
8. Paşayev Sədnik. Yanardağ əfsanələri, Bakı, 1976.
9. Paşayev Sədnik. (1976). Nizami və folklor, Bakı.
10. Paşayev Sədnik. (1983). Nizami və xalq əfsanələri, “Gənclik” nəşriyyatı, Bakı.
11. Rəhimov Arif. (1980). Vayxırın izi ilə. “Ədəbiyyat və incəsənət” qəzeti, 1 fevral.
12. Hüseyn oğlu Əli. (1984). Naxçıvanda N.Gəncəvinin əsərləri ilə səsləşən deyimlər. “Sovet Naxçıvanı” qəzeti, 15 fevral, sayı 43 (13781).

**ALI SHAMIL, AYNUR GAZANFARAR GIZI  
THE TRACE OF WORKS OF NIZAMI GANCEVI IN THE  
EXAMPLE OF NAKHCHIVAN FOLKLORE MATERIALS  
SUMMARY**

Nizami Ganjavi took great advantage of stories and legends. Some of them firstly conveyed from mouth to mouth and the poet used them in his own works. The others emerged under the influence of poets works and spread among people. The traces of folklore are possible to be seen in Nizami Ganjavis “Khamsa” which is popular in whole world. No matter how widely spread this immortal work is in the world yet there are not as many folklorised variants in anywhere as they are in Azerbaijan. The folklore materials collected in Nakhchivan prove it. In my paper the traces of Nizami Ganjavis works will be researched within stories and legends collected in Nakhchivan.

**Key words:** Nakhchivan folklore, Nizami Ganjavi, story, legend, Khamsa, folklore

## NİZAMİNİN “YEDDİ GÖZƏL” ƏSƏRİNDE TÜRK DÜNYA QAVRAYIŞI VƏ “QESEР” DASTANI İLƏ BƏZİ UYGUNLUQLAR

Maddi və ruh dünyalarının müstəqil olaraq öz daxillərində və qarşılıqlı olaraq bir-biriləri ilə elə bir düzənli tarazlıq, əks olunmalar var ki, biz onları yalnız ümumiləşdirilmiş şəkildə, qabarıl halda təsəvvür edib qavraya bilirik. Lakin maddi və ruh dünyalarını təşkil edən ayrı-ayrı sahələrə xüsusi diqqət yönəltməklə istədiyimiz, təsəvvür edə biləcəyimiz mücərrəd və ya dəqiq nəticələrə gələ bilirik. Bəşəriyyət tarixinin irəli inkişafı, müasir dövrdəki açılmış elmi nəticələri ilə riyaziyyat, fizika, kimya, biologiya və s. elmlərə aid olan dəqiq və yekun məntiqi qanunlarla maddi dünyadan ayrı-ayrı sahələrinin inkişaf xüsusiyyətlərini dərk edib qavrayırıq. Nisbi səviyyədə olsa da eyni inkişaf nəticəsinə biz dünya xalqlarının şifahi xalq ədəbiyyatını (dünya qavrayışları, baxışlar, inanclar, əfsanələr, nağıllar, dastanlar və s.) və ayrı-ayrı dünyəvi deyilən və qeyri dinləri incələməklə ruh dünyasında da gəlib çatmışıq. Lakin etiraf etməliyik ki, ruh səviyyəsində hələ biz maddi aləmdəki dərk etdiyimiz məntiqi qanunlar kimi qətiyyətli yekun nəticələrə yetişə bilməmişik. İnanırıq ki, yaxın gələcəkdə ruh aləminin inkişaf qanunlarına bizlər dini vəsvəsə, keçmişdən genlərə hopmuş təşvişlər, tərəddüdlərə yox, soyuqqanlı surətdə elmi qanunlar kimi yanaşacağıq. Nəyə görə bir olan Tanrı dərk etmək üçün yəhudiliyin, xristianlığın, islamın, buddaçılığın və s. inancların daşıyıcıları işıqlanmaq üçün bir-birindən kəskin surətdə fərqlənən dualar və ayinlər icra edirlər, bunları yerinə yetirdikdə isə uyğun olmayan sayı da təkrarlayırlar və hər dinin mənsubu qəti surətdə sərhədlənmiş, ölçülüb-biçilmiş sayda dua oxuyub səcdə edir. Eyni ilə nə üçün semit-hamitlərin ruhunu oxşayan rəqəmlər hind-avropalılarda, türksülularda böyük əhəmiyyət daşımlılar,

yaxud da əksinə? Bizləri öz ovsunlarında, sehrlərində saxlayan bu dini və inanc ölçülərini dərk edib qavramağa cürət verən də elə bunların tədricən ayrılib inkişafına təmel və səbəb olmuş dünya xalqlarının şifahi ədəbiyyatlarının inkişaf tarixidir.

Bir anlığa özümüzü ulu əedadlarımızın dünyabaxışları, inancları, müqəddəs dəyərləri üçün düşünmədən özlərini qurban verdikləri 3-4 min il əvvəldə hiss edək. Bu gün biz, adətən, Tək Tanrı və əedad ruhundan başqa bütün qədim müqəddəs dəyərlərə istehza ilə yanaşırıq. Lakin bizim hələ tam olaraq qavrayıb dərk edə bilmədiyimiz həmin qədim dövrdən başlanğıc alan hər hansı bir irqin, soyun, xalqın ruh dünyasını əks etdirən rəqəmlərin sehri, ovsunudur. Bu gün biz min illər əvvəl ulu əedadlarımızın min, yüz illərlə böyük fiziki və ruhi gərginliklərdən keçməklə əsasını qoyduqları hesabları -1-dən 10-na, 100-ə, 1000-ə və s., ilin 365 günə, 12 aya bölünməsini, həftənin 7 gün olmasını, Günəş ilinin tam olmasını və s. adı bir gündəlik ölçülər kimi qəbul edirik. Lakin açıqca dərk edirik ki, bu riyazi hesablardakı ardıcılıq 1-dən 10-a, 100-ə, 1000-ə olmalıdır, 2-dən 3-ə, 7-yə, 16-ya və s. yox. Yaxud insanın təsir imkanından kənarda, təbii yolla göy qurşağının 7 rəngli (4 yox, 10 yox, ancaq 7 miqdarda) olması. Biliirki, nə üçün Pifaqor teoriyası məhz  $h = a^2 + b^2$  -dir, çevrənin həcmi  $\Pi r^2$ -dir, uzunluğu 2  $\Pi r$ -dir, ədədi silsilə  $m^2$ -dir, həndəsi silsilə  $n^4$ -dir və s. Dərk etdiyimiz kimi, bunlar və yüzlərlə başqa elmi kəşflər olan qanunların arxasında sonda müəyyən dəqiq riyazi rəqəmlər dayanır. Həmin bu qanuna uyğunluğun mənaca fərqli, mahiyyətə eyni inkişafi ruh aləminin tərkib hissələrindən biri olan şifahi xalq ədəbiyyatının minilliklərlə ölçülən inkişaf tarixində yaranıb və əks olunub.

Bəli, yüz min illər ərzində qədim insanabənzərlərdən şürlü insanların maddi tərəfdən təşəkkülü və irqlərin seçilib ayrılması ilə bərabər olaraq ruh cəhətdən də onların genetik kodları, yığcam olaraq əks edib cəmləşdirən sonsuz sayda fiziki və ruhi gərginliklərin dəqiq tarazlığa çevrilməsi ilə göy qurşağındakı rənglərin seçilib vəhdət yaratması, müasir fizikanın müəyyənləşdirildiyi uzun,

orta, qısa, ultra və s. dalğalar, musiqinin təməli olan 7 səs, bilinməyən, lakin müəyyənləşdirməsi mümkün olan təbiət və fiziki qanunlar kimi hər bir irqə, soya, xalqa köklü surətdə xas olan xüsusi rəqəmlər sehri, ovsunu, ölçüsü yaranıb. Necə ki suyu qapalı şəraitdə dondurub buz etmək, əridib təkrar suya çevirmək, onu da qaynadıb buxara döndərmək, soyuq mühitdən keçirməklə bir daha suya çevirməklə heç bir maddi itkiyə uğratmadan dövri çevrilmə halı yaratmaq olar, eyni inkişaf qanuna uyğunluğu ilə hər hansı bir irqin, soyun, xalqın tarixi maddi və ruh dəyərini özündə cəmləşdirib yiğcamlasdırıran, daxili müqəddəs dəyərlər daşıyan və eks edən rəqəmlərin ölçüsü, təkrarsızlığı, ahengi, sehri, ovsunu ilə onların minilliklərlə ölçülən maddi və ruh hallarını canlandırıb idarə etmək olar. Hər hansı bir quşun, heyvanın, suda yaşayan delfinin səslərinin, hərəkətlərinin sayını olduğu kimi təkrarlayıb yamsılaşıqlıda onlara təsir edə bilirik, istədiyimiz hərəkətləri az da olsa yerinə yetirirlər. Burada axtardığımız əsas incəlik canlıların ancaq səsləri və hərəkətləri dəqiq, müəyyən sayda, ölçüdə təkrarlamaçıdır. Əgər biz onların təkrarladıqları sayda eyni səsləri, hərəkətləri etməsək, tabe olmazlar. Bütün cansız və canlı varlıqların ruhları Tanrıının idarə etdiyi əsas Böyük ruhun tərkib hissələri olduğunu və Tanrı qarşısında eyni dəyərdə olmaqla milyard, yüz milyon, on min illər ərzində tədricən ardıcıl olaraq bir-birlərindən təkamül alaraq inkişaf edib yarandıqları üçün qədim insanabənzərlərdən şüurlu insanların, onlardan da müasir insanların tərədikləri qanuna uyğunluqla, tərəddüb etmədən deyə bilərik ki, fiziki dünyadakı qanuna uyğunluğun inkişaf ölçülərinin hesablarının, canlılar aləmindəki instinctiv və intuitiv təkrarların və şüurlu insan aləminde ruh dünyasında minillər ərzində xüsusi özəlliklər almış rəqəmlər ovsunu, sehri arasında birbaşa əlaqəli ardıcıl inkişaf asılılığı var və mahiyyətcə ayrı-ayrı dünyaları təmsil etsələr də keyfiyyətcə öz dünyalarının daxili aləmi üçün eyni dərəcədə əhəmiyyət daşıyır.

Nisbi səviyyədə olsa da, qısa olaraq dərk etməyə çalışığımız cansız və canlı aləmlərin bir-birindən ardıcıl olaraq asılı olan bu təbii və pozulmaz qanuna uyğunluqları ilə də ümumdünya

şifahi xalq ədəbiyyatında və bütünlükə dünya ədəbiyyatı tərəfində ruh aləmini riyazi ölçülərdə əks edib bəlli edən rəqəmlər dünyasından da keçmiş qiyamətləndirib dəyərləndirməyə çalışacaq; ruh aləmində və ədəbiyyatda tarixi keçmişə yeni bir yanaşma cığırı hesab etsək, mülahizələrimizin nə qədər gerçəkci və əsası olması bu yeni mövzu ilə maraqlananların dəyərləndirmələri, qiyamətləndirmələri ilə öz təsdiqini, güman edirik ki, tapacaqdır.

Beləliklə, müdafiə etdiyimiz fikirlərimizdə cürət edib özümüz inam, haqq qazandırmaqla deyə bilərik ki, irqlərin, soyaların, çoxsaylı xalqların ruh dünyasını və şifahi xalq ədəbiyyatının qədim dövrlərində xüsusi əhəmiyyət daşımış rəqəm ölçülərinə, hesablarına adı hal kimi baxmaq yanlış olardı. Bunlar da onları müqəddəs, dəyərli hesab edənlərin maddi və mənəvi dünyaları qədər əhəmiyyətlidirlər və bir-birlərindən ayırmak da hər hansı bir bədən üzvünü bədəndən ayırmak kimidir.

Dünyəvi deyilən dinlərin ruh tələbləri hər bir irqin, soyun, xalqın köklü genetik ruh dəyərləri nə qədər qiyamətlidirsə, dəyərlidirsə, onları yiğcam olaraq ehtiva edən rəqəm hesabları, rəmzlər də bir o qədər əhəmiyyətlidir.

Məqaləmizin mövzusunun tələbinə görə də bu ölçülərdən Nizami Gəncəvi yaradıcılığında türksoylu xalqların şifahi xalq ədəbiyyatının inkişafında dünyabaxışlarında, inanclarında xüsusi əhəmiyyət kəsb edən, xeyirxahlı keyfiyyətləri saçan rəqəmlərin əks olunmasının bəzi məqamlarını müqayisə edib dəyərləndirməyə cəhd edirik.

Qədim türksoylularda, xüsusən də ural-altaylarda bəlli rəqəmlərin demək olar ki, hər birinin xüsusi ruh əlamətləri olubdur. Lakin bunlardan seçilmiş elə rəqəmlər var ki, onlar dənkeyfiyyətli ruh xüsusiyyətləri daşıyıb və bunlar türksoyluların dünyabaxışlarını, inanclarını əks etdirmədə sümükləşərək ayrıca sehre, ovsuna çevriliblər. Qədim türksoyluların ruh dünyasında və siyasi-mədəni həyatlarında rəqəmlərin ayrıcalıqli keyfiyyət halları alması bir tərəfdən kortəbii inkişafın nəticəsidirsə, digər tərəfdən siyasi-hərbi ittifaqların qurulmasında iştirakçı tayfaların

üzvlüklerinin sayıları ilə əlaqəlidir. Əgər 1,3,4,7,8,9,10 rəqəmlərinin genetik xüsusiyyətləri kodlaşdırması minillərin təsiri ilə birinci halda ruhla əlaqəlidirsə, 3,9,10,16,19,24,30,40 və s., ikinci halda gerçek həyatın insanlardan asılı olan və olmayan siyasi-hərbi-mədəni tələbləri ilə həmin rəqəmlər türksoyluların tarixində ayrıca əhəmiyyətli xüsusiyyətlə kökləşib.

1 rəqəmi Tək Tanrı, Ak Börünün tək olması və böyük türksoylu fatehlərin, sərkərdələrin, xaqanların dünyani tək başına idarə etmək istəyilə Əmir Teymurun “Göydə Tanrı tək olduğu kimi, yerdə də hakim tək olmalıdır” məşhur deyimi kimi, müqəddəsləşib və ümumiyyətlə kişilik rəmziidir.

3 rəqəmi Oğuz Xanın hər bir qadindan 3 oğlunun olması və onların arasında tapılmış qızıl yay və üç gümüş oxu sindirib bölməsi, nağıllarda üç qardaş, üç göyərçin donuna girə bilib qəhrəmana yardım edən qız, monqol-buryatlarda üç xeyirxah-xilaskar bacı, Qeserin üç eyni dəyərli müsbət qəhrəmanları bir yerdə əvəz etməsi, yakut-saxa türklerinin üç kurkanlar və s. adlanmaları ilə müsbət keyfiyyət əlaməti daşıyibdir.

4 rəqəmi qədim türksoylularda dünyanın dörd bir tərəfinə inancla Günəşin rəmzi işıq bildirən + dörd tərəfli işarə ilə əlaqəlidir və bunlardan da, xüsusən, Şərq - Günəş çıxan tərəfə və cənuba böyük dəyər veriblər, şimal ilə qərbi soyuq və qaranlıq qəbul etməklə pis ruhlu tərəflər sayıblar.

7 türksoylarda ən müqəddəs dəyər daşıyan əsas (1,7,9,10) rəqəmlərdən biri və türklerin özündə isə ən əsasıdır. Bu münasibətin yaranmasında əsas başlıca səbəb Uca Goyə Tək Tanrıının məskəni kimi baxıldığını görə Böyük və Kiçik Ayı bürclərinin hər birində ulduzların sayının 7 olması ilə bağlıdır. Goyə kişi, yərə qadın kimi baxıldığı üçün də 7 rəqəmi kişilik rəmzi kimi möhkəmlənib. Tanrıdan 7 oğul diləmək, türksoyluların yeni yurd salarkən 7 dağdan, təpədən ibarət olan yeri seçməsi, nağıl qəhrəmanının 7 dağ keçdikdən sonra istəyinə çatması, Koroğlunun 7777 dəlinisinin olması və s. həmin təsəvvürlərin nəticəsində yaranıb.

9 rəqəmi An-İn (kişi-qadın, xeyir-şər, ağ-qara, işıq-qaranlıq və s.) inancına, felsəfəsinə görə kişilik rəmziidir. butanın dəyişik vəziyyəti olmaqla 9 rəqəmi yuxarı tərəfdə kişini (enli kürək), aşağı tərəfdə qadını – 9-un çevrilmiş variansi 6 (beldən aşağı hissənin geniş olması) bildirib. Türkərdə istər kişilər, istərsə də qadınlar uşaqlarının oğlan olmasını ruh səviyyəsində daima arzuladıqları üçün, butanın 6 (qadın) quruluşunu sevməyiblər, 9 (kişi) vəziyyətini daha güclü sayaraq müdafiə ediblər.

10 rəqəmi həm ruh səviyyəsində, həm də riyazi-elmi-hesab cəhətdən türklərə aid olduğu üçün (Xarəzmi ilk dəfə cəbrdə 10-luq say hesabını müəyyənləşdirib) ancaq bunlarda böyük ruh dəyəri daşıyır. Dünyəvi deyilən Semit-hamit dinlərinin müqəddəs kitablarında Allah günah işləyənləri on dəfə ağır cəzalandıracağını deyir. Bütün ölçülərdən ancaq türklər onlara haqsızlıq edənləri on dəfə cəzalandırıb qisas alıblar.

10 rəqəminin türksoylularda köklü ruh xüsusiyyəti daşımı onların Tanrıya çox yaxın olması və onun haqqın, ədalətin qoruyucuları, ilahi ədaləti pozanlarında cəzavericiləri kimi tanınmasında da özünü göstərir. Məhz bunun nəticəsidir ki, xristianlıqda türksoyluları “Qoq-Maqoq” adlandırıb “Tanrıının qamçısı” hesab ediblərsə, islamda onlara “Allahın əskəri” deməklə haqqın keşikçiləri kimi tanıyalılar. Qeser dastanda 10 ölkənin sahibi, hökmədarı kimi tərənnüm edilib. Yuxarıda söylənənlərdən rəqəmlərin türksoyluların ruh aləmində önemli yer tutması haqda ümumi təsəvvür yaratmağa çalışdıq.

Türklükdən aşıb-daşıb bəşəriyyətin övladı olmuş N.Gəncəvi haqda nə qədər təmtəraqlı, xoş sözər işlətsək, zənnimizcə, onun ruhunu incitmiş olarıq. Hüceyrəsinə qədər bütün bəşəriyyəti öz varlığında yerləşdirə bilən bir dahinin nəsihətlərinə ancaq səssizcə əməl olunmalıdır. Necə ki M.Füzuli öz “Leyli və Məcnun”u ilə təkrarsızdır, humanizm, beynəlmiləciliq, ədalətli hökmədar, cəmiyyət və kainatın nizami haqda yüksək dəyərli fikirlərinə görə də kimsə Nizami ilə müqayisəyə gələ bilməz.

Buna görə də Nizaminin nə demək istədiyini mümkün qədər onun öz demək istədiyi mənada anlamağa çalışmalıyıq.

N.Gəncəvinin ideal hökmətar yaratmaq və tapmaq üçün Makedoniyalı Aleksandri tarixdə olduğu kimi yox, təsəvvür etdiyi, görmək istədiyi kimi yaratmasının bir dəyişik şəklində biz “Yeddi gözəl”də fars şahı Bəhram Gurun təsvir olunmasında görülür. “Yeddi gözəl”ə şərh verənlər Bəhram Gurun 420-ci ildə Sasani şahı olmuş Yəzdigərdin oğlu olduğunu qeyd edirlər. (3,7) Lakin əsərdəki ruh qatlarını incələdikdə və farslarla türklər arasındaki 589-cu ildəki çəkişmələri incələdikdə onun daha çox Bəhram Çubina (Gur) uyğunluğu açığa çıxır. Tarixi gerçək hadisələr təsdiq ləyir ki, İran-fars tarixində türklərə ilk dəfə qalib gəlmış və buna görə də şahlardan da böyük nüfuza, tarixi ad-sana sahib olmuş sərkərdə Bəhram Çubin (Gur) 589-cu ilin avqustunda Herat yaxınlığında, Gerirud çayı ətrafindakı dərədə hiylə ilə türk sərkərdəsi Yan Souxun (Savə şah) ordularını mühasirəyə salmaqla böyük çətinliklərlə təsadüfən onları məğlub edir. Sonralar isə İran taxtacı uğrunda çəkişmələrdə məğlub olduqda türklərə siğınır. (6, 150-157) Ümumfars tarixində böyük təsir bağışlayan bu hadisə Firdovsi, Təbəri, Dinəvəri, Səsləbi və s. kimi əsasən fars mənşəli şair və tarixçilərin əsərlərində böyük qürur mənbəyinə çevrilir. Bu fikirlərimizin əsaslı olmasına inamı “Yeddi gözəl” də Çinə aid münasibətlərin çox olması da təsdiqləyir. Xatırladaq ki, Sasanilər dövründə türklərə çinlilər, xaqqanlara isə çin şahları deyilərdi.

Yəzdigərd öz oğlu Bəhramı Yəmən ölkəsinə göndərdikdə orada hökmətar Nemanın onun üçün rumlu memar Simnar vəsítəsilə Xəvərnəq qəsrini tikdirir. Bu qalanı təsvir edərkən Nizami yazır:

Elə bil Təngluşanın yüz min xəyalları cilvelənirdi. (3,55)

Təngluşan adı açıqca Çində türk tabqaçlarının qurduqları Tan imperiyasına və onun yaradıcısı, sərkərdə, türk əsilli Lu-şana işarədir. Dünya tarixinin ən mədəni və inkişaf etmiş imperiyasının adının çəkilməsi, islam dünyasının Çinə daimi gözəllik və elm məskəni kimi baxması münasibəti də təsadüfi hal ola bilməzdi,

xüsusən də Gəncəvi kimi dünya haqda ensiklopedik məlumatlara malik bir dahi üçün. Bəlliidir ki, N.Gəncəvi öz qəhrəmanlarını tarixdə olduqlarından daha çox öz bildiyi kimi yaradır. Buna görə də Bəhram Gurun Bəhram Çubin olması bir o qədər də yanlış görünmür. Başqa bir yerdə Çinlə əlaqəli oxuyuruq:

İşə başlamamışdan əvvəl bilsəydim,

Bu çinlilər işinin naxışını

Bu dairədə bir az da bundan yaxşı çəkərdim. (3,56)

Burada da açıqca çinlilərə yüksək rəğbət bəslənilir. Yaxud da Xəvərnəqlə bağlı başqa bir təqdimatda yenə də eyni münasibəti görə bilərik:

Elə gözəl bir behişt bağı oldu ki,

Göy ona Yerin qibləsi,

Kainat isə Çin Baharı deyirdi. (3,57)

“Yeddi gözəl”də rəqəmlərlə əlaqəli xüsusiyyətlərdə diqqəti daha çox çəkən məqamlardan biri də məsnəvinin onluq misralardan ibarət şeir misraları ilə yazılmışdır. Əgər dahi mütəfəkkir öz fikirlərini ancaq bu sayın əhatəsində tam və aydın şəkildə, məzmunda izah edə bilmisə, yanılmırıqsa, əvvəlki səhifələrdə vurğuladığımız türklük xüsusiyyətinin on dəfə daha artıq qüvvətli olmasına, Qeserin on ölkəyə sahib olması ruh qavrayışının Gəncəvidə eyni səviyyədə, lakin başqa keyfiyyətdə canlanmasıdır. Gəncəvinin özünü dirlədikdə bəlli olur ki, bu hal heç də təsadüfi deyil, onun ruh aləmi ilə bağlıdır:

Mənim borcum ondan ibarət idi ki, söz əyarını  
Onda on verim, onda beş yox.

Mənim ənbərimi heç kimsə almasa,  
Maya üçün mənim ipəkdəki müşküm bəsdir. (3,27)

On rəqəminin Gəncəvidə belə yüksək ruh dəyəri daşumasını bir daha təsdiqləmək üçün türk tayfa birliliklərindən doqquz oğuz, on uyqur adlarını da önə çəkməliyik, ural-altay mənşəli hummacar tayfası onqurların adlarında 10 “Qur” və “Gur” qavrayışlarının olması bunların türklərdə müqəddəs dəyərlər daşığına işarədir. Büyük türk fatehi Əmir Teymurun öz ağsaqqalı,

ruhani rəhbəri Seyid Bərkə və özü üçün tikdirdiyi məqbərənin Gur Əmir adlanması da “Gur” kökü ilə əlaqəlidir və bu kökün mənə əlaqələri və çalarları haqda geniş bir araştırma yazmaq olar.

Tarixi mənbələr yazılırlar ki, türklərlə savaşda Bəhrəm Çubin (Gur) əsasən öz oxçularının məharətinə güvənirmiş. “Yeddi gözəl”də də buna işaretlər çoxdur:

O, qranit daşları oxla bir-birinə elə tikirdi –  
Heç ipəyi və tirmə parçanı da elə tikmək olmaz.  
O, bir nişana ox atarkən  
Qovluqdakı bütün oxları haman bir nöqtəyə vururdu.

(3,60)

Ümumi yaradıcılığından görünür ki, Gəncəvi türk-fars tarixi münasibətlərinə, Çin mədəniyyətinə yüksək səviyyədə maraq göstərib. Lakin N.Gəncəvi öz ideallarına sadiq qalaraq, C.Ruminin təbirilə desək, olduğu kimi görünməklə, bəşəriyyətin gələcəyini arzuladığı kimi təsəvvür edib görür, Bəhrəm Guru insanlıq naminə müsbət yönələrə tərbiyə etməyə çalışır.

Qədim türklərdə ruhlar keyfiyyətlərinə, əhəmiyyətlərinə görə dərəcələrə bölündürüdü və Göyün müxtəlif qatlarında təsəvvür olunurdu. Əgər əcdadlarımızın ruhuna hörmət olaraq, ümumiyyətlə, sevgi məfhumunu dərəcələrə bölüb mərtəbələsək, birincidə hər bir insanın şəxsi sevgisi, ikincidə valideynlərə, yaxın qohum-əqrəbələrə olan sevgi, üçüncüdə ümumxalq, milli sevgi, dördüncüdə ümumbəşəri, insanlıq sevgisi, beşincidə Tanrı sevgisi yerleşməli və qanuni olaraq yuxarı mərtəbələr aşağıdakılardan daha üstün tutulmalıdır. N.Gəncəvi ümumbəşəri və insanlıq sevgisi mərtəbəsinde Tanrı sevgisindən uzaq düşməyərək yaşayıb-yaradıbdır. Buna görə də onu yalnız bu mərtəbələrin dəyərləri ilə qiymətləndirmək olar. Bu keyfiyyətlərinə görə də Nizami əsl türk gen yaddasını daşımaqla və türklərin tarixdəki dəyərlərini olduğu kimi qabartmaqla özü ilə boy ölçə biləcək dünya mədəniyyəti dahiərindən Firdovsi, Dante, Şekspir, Tolstoy və s. kimi klassiklərdən bir baş ölçüsü ucadır. Bu cür qiymətləndirmənin əsas səbəbi də onda, ümumiyyətlə, milliyyətçilik anlayışının olmamasıdır.

N.Gəncəvinin seçkin ümumbəşəri dühələrdən olmasını onun yaradıcılığını diqqətlə incələmədən də müəyyən etmək olar. XII-XIII əsrədə islamiyətin və türklüyün bütün sahələrdə ən yüksək inkişaf səviyyəsinə çatdığını bir dövrə o həm islamın dini-ruh dəyərlərini, həm də türklüyün məğrur, qürurlu gerçəliyini, ümumbəşəri insanlıq dəyərlərindən aşağıda tutur. Qeyd etdiyimiz kimi, bu keyfiyyətlər yuxarıda adlarını çəkdiyimiz dünya klassiklərində yox dərəcəsindədir. Buna görə də N.Gəncəvi ulu Nəsimi kimi peygəmbərlər qatında olmaqla, Tanrıya öz ideallarına görə daha yaxındır. Bəllidir ki, təbəqələrə böldüyü müz sevgi mərtəbələrinin alt qatları olmasa, yuxarıdakılar dəyana bilməz, uçub töküller. N.Gəncəvidə yüksək dərəcədə milli türk sevgisi olmasayı, humanizm və Tanrıya yaxın mərtəbələrə çata bilməzdi. Buna görə də ədəbiyyatı Firdovsi, Dante, Şekspir, Tolstoy və s. yaradıcıları, onların idealları səviyyəsində dəyərləndirib, qiymətləndirənlər N.Gəncəvini haqq etdiyi səviyyədə görə bilmirlər. Nizami humanizmi ondan sonra gələn Qərb intibahçılarının, daha sonra digər ədəbi istiqamətlərin humanizmindən daha geniş və üstündür. Onları minilliklər, yüzilliklər ərzində fasilə vermədən öz siyasi-hərbi və milli-mədəni təsirlərində saxlayan türklər və qısqanlıqla onların tarixi varlıqlarını qəbul etmək istəməyənlər öz ucuz, sönük milliyyətçiliklərlə Nizamiyi qiymətləndirərək özlərinə də aid edə bilmirlər, türklüyünü də etirafa cürətləri çatdırır. Çünkü N.Gəncəvi udulmayacaq qədər çox nəhəngdir, ucuz satılmayacaq qiymətdə də çox dəyərlidir.

N.Gəncəvi yüzillikləri qabaqlayaraq və soydaşı Fərabinin ideallarını davam etdirərək bəşəriyyətin tədricən mütləq gələcəyi inkişaf səviyyəsini önce görərək çoxlu türk ideallarını insanlıq naminə bilərək dən qurban verdi, milliyyətçilik pərdəsinə bürünmədi və yalnız göydə Tanrıya yön tutaraq böyüklüyünü bir daha təsdiqlədi. Onun bu cür “alturist” yaradıcılıq fəaliyyətinin bir ince məqamı da türksoyluların ruh aləmində, şifahi xalq yaradıcılığında xüsusi əhəmiyyət daşıyan rəqəmlərə olan münasibətindədir. Yuxarıdakı səhifələrdə qeyd etmişdik ki, ruh dünyalarında təkrarsız

keyfiyyət xüsusiyyətinə malik olan rəqəmlərin şehri, ovsunu da elə həmin ruhların, dünyabaxışlarının özü qədər əhəmiyyətlidir.

N.Gəncəvinin yaradıcılığında rəqəm anlayışı bəllidir ki, ilk öncə "Xəmsə"nin – beşliyin adından başlayır. "Xəmsə"yə, beşliyə nə səbəbə müraciət etməsi tədqiqatçıların diqqətində kifayət qədər olduğundan bu məsələyə bir daha qayıtmırıq. Nizamidən sonra "Xəmsə" davamçıları 7-lük və 9-luğa keçmişlər. 5,7 və 9 məsnəvidən ibarət əsərlər toplusu yaratmaq T.Məmməd tərəfindən şairlərin islami dünyagörüşü ilə əlaqələndirilir.(8, 10-11)

"Xəmsə"yə daxil olan əsərlərdən isə birbaşa rəqəmlə bağlılığı olan "Yeddi gözəl"dir. Bu adın da müxtəlif yozumları ilə – yeddi səyyarə, məracda keçilən 9 təbəqənin 7-sinə bənzərliklər və s. aranmışdır. Lakin biz burada ilk dəfə olaraq həmin rəqəmin türk dünyaqavrayışında rolu və əsərin bu anlayışa nə dərəcədə aid olub-olmaması məsələsi üzərində duracağıq. Bu poemə-məsnəvisində şair böyük ehtimalla, bilincli olaraq, türklərdə xeyirxah, müqəddəs sayılan 7 rəqəmi ilə bərabər, eyni zamanda müqəddəs və xeyirxah, namuslu və döyüşkən heyvan sayılan bürüyə, qurda da münasibət bildirib. Bu isə onun öz keçmişinə, xalqına yaxından bağlılığını və mifologiyasına bələdliyini təsdiqləyir. Oğlu Məhəmmədə nəsihətində də bu keçmişə bağlılıq açıq görünür:

Sənin dəmirin nəfis xalis dəmir olsa da,

Yol daşlıqdır, daşlar da maqnitlidir. (3,47)

Cox güman ki, türklərin "xalis dəmir" ifadəsi ilk dəfə dəmiri istifadə etməsinə və Goy Türk xaqanlığının yaradıcısı olan dəmirçi Aşinaoğullarına işarədir. Bunların nəsillərində qurd ana başlangıcıni təmsil edir. Zənnimizcə çobanın dişi qurdla həmrəylilik yaradıb 7 baş qoyunu itirən sevimli köpəyini cəzalandırması hadisəsi də, yenə də həmin əcdad, törəyiş təsəvvürünün nəticəsidir. İtin qoruyuculuğu və ona bəslənən etibara "Qeser" dastanında da rast gəlirik. Qeserin sevimli qadını Xas Şixeri öz sarayında iki it, Asar və Xusar qoruyur. (7,133) "Yeddi gözəl"də çobanın iti qurda aldanırsa, "Qeser"də də itlər sürünləri yoxlamaq üçün gedəndə, bunu hiss edən manqus Xas Şixeri oğurlayır.

(7,136) "Yeddi gözəl"də hər hansı bir misraya diqqət yetirirsənə, tükənməz, şəffaf, soyuq, büllur, gur bulaq suyu kimi türk-lük qaynayır. Eyni səviyyədə ruh xüsusiyyəti əsərdəki rəqəmlərlə də təkrarlanır. Tanrıının yaratmasına işarə ilə yazır:

Yeddi göyün bir zərrəsi olan biz,

Sənin yeddi xaricindən xaricik, (3,16) – deməklə, yaradılışda türklərin müqəddəs rəqəmi olan 7-ni əsas götürür. Maraqlıdır ki, N.Gəncəvi çoxluq mənasında da yeddiyə müraciət edir və istər-istəməz bu çoxluqla paralel olaraq "Koroğlu" dastanındaki 7 çoxluğu yada düşür:

Yeddi yüz min illik hesabın hökmü

Onun yeddiyüz min ildən sonra verdiyi hökmə tabedir. (3,19)

Burada Gəncəvi böyük dərinliklə cansız və canlı aləmin bir vəhdətdə olmasını, birindən o birinin yaranmasını təsvir etməklə türkün yeddiliyinin yüz min illərlə əvvəl ruhla bərabər yaradığını açıqlayır.

"Koroğlu"da 7-yə təkrar-təkrar müraciət olunması da türklərdə 7-nin müqəddəsliyi ilə bağlıdır. Dəlilərin sayı və Koroğlunun bu sayla qürrələnməsi də rəqəmin əhəmiyyətini bildirir. Məsələn, Eyvazı Çənlibelə aparmaq istəyən Koroğlu qəssaba deyir: "...Eyvazı aparıram özümə oğul, yeddi min yeddi yüz yetmiş dəliyə sərdar eyləyəm." (4, 94)

7 rəqəminin artımı "Koroğlu"nun Cənub mətnində daha aydın davam edir. "Dəli Həsən dedi: Ey pəhləvan 7 ildir ki, bu yolu kəsmişəm, Allaha and içmişəm ki, kim mənim arxamı yerə vursa, ömrüm boyu sidq ürəklə ona qul olacağam."(5,17)

"Dəli Həsən Koroğluya 77 cavan, igid cəngavər qul bağışladı." (5,18)

"7 yüz nəfər Göycəbeldə Koroğlunun başına yığışdı." (5,18)

"Qarı dedi: Çənlibelə 777 dəlisi olan Koroğlusansa, de." (5,54)

"Xacələr dedilər: Paşanın 7 qızı var, biri Həmzə bəydədir, 6-sı isə bakırə qızdır."(5,97)

“7 gün, 7 gecə toy büsati quruldu, 7-ci gecə qızın əlini Dəli Mehtərin əlinə verib, gərdəyə yola saldılar.” (5, 97) Eyni təqdimatı “Yeddi gözəl”də Bəhramın 7 gün, 7 gecə, 7 rəngli, 7 günbəzli sarayda 7 gözəldən 7 əfsanə dinləməsində də görürük.

“Koroğlu Giziroğlu Mustafa bəylə birgə 777 dəlisini başına yiğib, şərab içirdi.” (5, 117)

“Dəmirçioğlu yeddinci göydə olsa da tapmalısınız” (5, 159)

Dünyada varlıqlar aləminin qarşılıqlı çevriləməleri qanunuñğunluğu, bu dünyadan ayrılmaz bir sahəsi olan ruh aləminin, şifahi xalq yaradıcılığının inkişafında da öz əksini tapır. Min illərlə xalqların ruh aləmlərində, dünyagörüşlərində, baxışlarında, inanclarında hakim olmuş dəyərlər, qavrayışlar tədricən öz təxəyyül, əfsanə, nağıl keyfiyyətini itirməklə dastanlarda gerçək həyatın tələblərinə daha yaxınlaşırlar. “Yeddi gözəl” bu cəhətdən şifahi xalq yaradıcılığı ilə gerçək həyati dəyərlər arasında kecid vəziyyətində olmaqla Gəncəvinin daimi gerçək ruh aləmindən əfsanə, nağıl, dastan dünyasına bənzər dünyalar yaratmaqla insan cəmiyyətini tərbiyələndirmək istəyini əks edir. Qısa və yiğcam təsəvvür etsək, Gəncəvi uca göydə səyahət edən ruh aləminin içində gəzib dolaşır. Bu müstəsna keyfiyyətinə, mifik təsvir dünyasına görə də onun özünü elə nağılların, əfsanələrin, dastanların müsbət qəhrəmanları ilə də müqayisə etsəydi, zənnimizcə, yanlış olmazdı. Maraqlıdır ki, Gəncəvi dünyası özündən 300-400 il sonra yaranmağa başlamış “Koroğlu” dastanının qəhrəmanından daha çox qədim, arxaik dastan qəhrəmanlarının ruh aləmi ilə oxşarlığı malikdir. “Yeddi gözəl”in tərbiyəvi məzmunu isə dastan mövzuları ilə uyğun gəlir. “Koroğlu”da isə gerçək həyata bağlılıq çoxdur və əfsanə, nağıl, təxəyyül əlamətləri zəifdir. Daha düzgün olardı ki, deyək ki, “Yeddi gözəl”in mövzusu və inkişaf xətti müstəsna hal olaraq türksoyluların şifahi xalq yaradıcılığının qədim və orta əsrlər ənənələrinin canlı inkişafından fərqli olaraq bir dahi tərəfindən bilərkən yaradılmasıyla qiymətli, təkrarsız xalq yaradıcılığı incisidir.

Bəlliidir ki, ural-altay köklü türklərlə monqolların şifahi xalq yaradıcılığına xas olan qədim dünyabaxışları, inancları eynidir. Gəncəvi yaradıcılığında ruh təbəqəsi əsasən qədim türksoylu əcdadlarının dünyadərkələrində, inanclarında, əfsanə, nağıl, dastan dünyalarında hind-avropalı (fars, yunan) və semit-hamit (yəhudî, ərəb) mənşəli xalqların əsas dünyabaxışlarını həzm etməklə yarandığı üçün, digər tərəfdən də deyə bilərik ki, həm də onun monqol şifahi xalq yaradıcılığı ilə ümumi birliyi var.

Bir az əvvəl qeyd etdiyimiz kimi, gerçək vəziyyətdə Gəncəvinin düşünlümüş tərbiyəvi dünyabaxışının ruh genişliyi ilə ural-altayların (TÜRKSOYLULARIN) əfsanələrində, dastanlarındakı ruh dünyaları, qəhrəmanları arasında çox yaxınlıqlar, oxşarlıqlar var. Fərq yalnız ondadır ki, birində hər şey bilincli, digərində isə minilliklər ərzində kortəbii surətdə yaranıb. Diqqətə çatdırduğumuz bu uyğunluqlar ilə də deyə bilərik ki, Gəncəvinin göyün adından danışüb, ilahi iradəyə uyğun tərbiyələndirməsi və “Yeddi gözəl”də verilmiş mövzular ilə Oğuz xanın, Qeserin öz xalqlarını və himayaşındə olanları şər qüvvələrdən qorunmalarının mifik inkişafi arasında, yaranma səbəbləri fərqli olsa da, mövzu, ruh birliyi eynidir.

Oğuz xan qeyri-adi şəkildə doğulur. Onun evləndiyi birinci qız göyün işığından, ikincisi ağacın gövdəsində doğulmaqla Uca Göyün hikmətilə yerə göndəriliblər. “Oğuz xan” mətninin qısalığı ilə dastanın başlangıcında Göyün (Tanrı) istəyi ilə qəhrəmanın doğulması və qeyri-adi evlilikləri, xalqını idarə etməsi tarixi mövzuca və əhəmiyyətcə bundan onlarla iri həcmi olan “Yeddi gözəl”dən və “Qeser”dən heç də az əhəmiyyətli deyildir. Daha doğrusu, türklerin qədim dastanlarından olması ilə çox qiymətli mənbədir. Uluğ Türkün məsləhəti və yuxusunun gerçek olması ilə Oğuz xanın üç oğlunun Şərqdən qızıl yay tapmaları, digər üç oğlunun isə Qərbdən üç gümüş ox tapmaları və ataları tərəfindən tapdıqlarının üçə bölünməsi, qədim türksoyluların göy, təbiət varlıqlarına inanclarına, sitayışınə görə oğlanlarının adlarının Gün, Ay, Ulduz, digərlərinin Göt, Dağ, Dəniz qoyulması qədim ruh qavrayışlarını qısa və yiğcam həcmidə, məzmunda dastanda

əks etdirir. Diqqət etsək, yayın Şərq, oxun isə Qərb tərəfdə tapılması, oxun yaya qoyulması ilə Qərbden Şərqə doğru hərəkət istiqamətini ifadə edir. Bunun özü də qədim türksoylularда Güñəşə, işığa yüksək dəyər verildiyinə görə Şərq tərəfin xeyirxah tərəf olması ilə Günəşin buradan çıxmazı və işıq şüalarının oxlar kimi Qərbə, qaranlığa yayılması təsəvvürünü yaradır.

Göy tüklü qurdun yol göstərməsi ilə Oğuz xanın qərbədə Sindi (Hindiş dağlarının cənubu), Şamı (Aralıq dənizinin ətraflarını) öz torpaqlarına qatması yenə də oxun və işığın istiqamətinə uyğundur.

“Qeser”də dastanın başlanğıcında dünyyanın, təbiətin, müqəddəslərin, qəhrəmanın yaradılışı nəql olunur:

Nə vaxt bizim dünyamızın kalması (aləmi)

Yeni yaranmağa başlayırdı,

Nə vaxt xoşbəxtliklərlə dolu Sumeri dağı

Təpə idi.

5. Nə vaxt Səndəl ağacı Kalparikşa (dünya ağacı)

Kol idi ... (7,129)

Ümumiyyətlə, “Oğuz xan”, “Qeser”, “Koroğlu” və s. dastanların quruluşunda və ilk başlanğıcında təsvir, təqdim və tərənnüm xüsusiyyətləri türksoylularда ümumi bir dastan anlayışının olmasını təsdiqləyir. Tanrı, dünyyanın başlanğıcı haqda qısa, yiğcam, yaxud da dastanlara görə geniş, mənali, fəlsəfi fikirlər verildikdən sonra, onlarda qədim türksoylulara xas dünya qavramışlarının müxtəlif şəkilləri ilə əlaqəli təsvirlər yaradılır. Bu cəhətdən “Yaradılış” dastanında dünyyanın var olması, Tanrı Kayra Xanın, ucsuz-bucaqsız suyun (okeanın) oluşi, Ak Ananın sudan görünüşü, Kişinin (adının) yaranması, torpağın böyüməsi ilə dünyyanın yaranması, doqquz budaqlı ağacın (dünya ağacı) budaqlarından 9 adının yaranması, şeytan-insan Ərliyin yerin altındakı üçüncü qata qovulması, Kayra xanın Göyün on yeddinci qatında işıqlı aləm yaradıb yerleşməsi, Ərliyin dünyasını Mandışırəyə dağıtdırdıqdan sonra onu yenidən yerin altıncı qatına göndərməsi və yeddinci qatda Gün Ana, altıncı qatda Ay Atanın yerleşməsi

digər dastanların quruluşu və mövzunun inkişaf müxtəlifliyi üçün ölçü vahidi olardı desək, zənnimizcə, yanlış olmazdı. “Qeser” dastanı qeyd etdiyimiz ölçülərə daha çox uyğun gəlir:

Nə vaxt Qanq çayı

Kiçik çay idi,

Nə zaman ki Şakyamuni (Buddha), bizim kalpamızın buddası,

10. Bandı (rahib) – qulluqçu idi,

Göyün Xormusta – tenqrider

Ulu qüdrətli

15. Dünyanın on ölkəsinin hökməarı Qeser-boqdo (ali)

Qızıl torpağa endi.(7,129)

Dərk etdiyimiz kimi, “Qeser”də də dünyyanın hecdən (xaos) yaranması, müqəddəs dağ inancına görə Sumeri dağı, dünya ağası qavrayışına uyğun olaraq səndəl ağacı Kalpavrikşa, müqəddəs su üçün Qanq çayı, Qeserin özünün Mandışırə ilə uyğunluğu, Xormusta-tenqrinin də Kayra xanla ümumiliyini əsaslandırır. Mandışırə şeytan Ərliyi yerin altıncı qatına qovub yerləşdirdiyi kimi, Qeser də insanların əzli və amansız qaniçən düşməni, çox vaxt yeraltı məskənlərində yaşayan manqusu məhv edir. İncələməyə ehtiyac duymadan bənzəri dünya qavramışlarının, təsvir üslubunun, mövzu axınının “Oğuz xan” dastanında da olduğunu aydınlaşdırıb ilərlik. Bizim üçün ən maraqlı cəhət türksoyluların dastan yaradıcılığına xas olan bir az əvvəl qeyd etdiyimiz xüsusiyyətlərin, incəliklərin, əlamətlərin “Yeddi gözəl”də də təkrarlanmasıdır.

“Yeddi gözəl”də başlanğıcda Allahın hakimiyyətinə, onun bütün aləmləri yaradıb və tarazlılıqda saxlamasına, qüdrətinə səcdə, sitayış təsviri türksoyluların qədim dastanlarındakı dünyyanın yaranması, Tanrı haqda təsəvvürlər eynidir.

Peyğəmbərin yüksək, seçkin keyfiyyətlərinin, aliliyinin mədh olunması da, türksoyu müqəddəslərin yaranması və onların üstün xüsusiyyətlərinin rəvayət edilməsi ilə çox uyğunluq təşkil edir.

Şahlara öyünd-nəsihətlər, tərbiyələndirmə təsvirləri də dastan qəhrəmanlarını öymək, yönəldirmək cəhdəri ilə eyni səviyyəlidir.

Qeyd etdiyimiz kimi, "Yeddi gözəl" də Gəncəvinin yaradıcı təxəyyülünün məhsulu olan əfsanə, nağıl, dastan çevrəsinə mənsub mövzuların, ideyaların, fikirlərin türk xalq mifik-epik ənənəsi ilə uyğunluğu çoxdan da çoxdur.

Rəqəmlər də xalqların, soylarının, irqlərin dünyabaxışlarında, qədim xalq tətbiqi və təsviri sənət nümunələrindəki naxışlar, rənglər, həndəsi quruluşlar qədər dəyərə malikdir. Eyni rəqəmlər müxtəlif xalqların mifik dünyasında tam fərqli mənaları işarələyib və bir-birilə uyğun gəlməyən anamları da bildirib. "Yeddi gözəl" də böyük üstünlükə rəqəmlər türk ruhunu aydınlaşdırır.

Belə bir cahangirin kamanının önündə  
Doqquz fələk bir qəbzə kiçik oxdur. (3,31)

Türk ruh təbəqələşməsində 9 budaqlı ağacdan yaranmış 9 adam, 9 oğuz, butanın 9 (kişi) quruluşu ilə eynilik təşkil edir.

"Oğuz xan"da, "Yaradılış"dakı dağ ruhu "Qeser" də daha güclüdür. "Yeddi gözəl" də Xəvərnəq qəsrinin uca dağ başında inşa edilməsi də bu inançın davamıdır.

"Qeser"lə "Yeddi gözəl" arasında uyğunluqlardan biri də Qeserin ətrafında daima 7 qadının (4 öz qadını, 3 xilaskarları) dolaşlığı, məsləhət verdiyi kimi, digərində də 7 gözəlin eyni məqsədlə əsərə daxil edilməsidir.

"Qeser" in bir hissəsi olan "Qızıl dağ Sumeru"da mavi dağın zirvəsində tikilmiş sarayın dörd tərəfindəki qapıları, onlarla əlaqəli hadisələr ayrılıqda təsvir olunur. Bunun da əsas səbəbi dörd cəhətə fərqli inancla bağlıdır. Eyni dünya təsəvvürünün, qavrayışının bir az başqa şəkli "Yeddi gözəl" də verilir:

Aşağı və yuxarı, ön və arxa, sağ və sol  
Bir cəhətə çevrildilər, altı cəhət aradan qalxdı.

...  
Cəhətsiz olanın cəhətlə işi olmaz  
Bu cəhətdən (səbəbdən) o pərgar cəhətsiz oldu. (3,23)

Beləliklə, nəticə olaraq deyə bilərik ki, "Yeddi gözəl" dəki 7 rəqəminin dəyişik hallarda, mənalarda işlənən fərqli vəziyyətləri: yeddi göy, yeddi kök, yeddi iqlim, yeddi rəng, yeddi günbəd, yeddi gün, yeddi gözəl, yeddi ulduz, yeddi xan və s. qədim türksoylu ruh qavrayışı, rəqəmi olaraq əks olunub, yaradılıb.

## ƏDƏBIYYAT

1. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I cild. Bakı: Elm 2004
2. Banarlı. Resimli Türk edebiyatı Tarihi, I c., İstanbul, M.E.B., 1998
3. Gəncəvi N. Yeddi gözəl. Bakı: Elm, 1983
4. Koroğlu. Bakı: Gənclik, 1975
5. Koroğlu (Cənub varianti). Bakı: Ozan, 1997
6. Qumilyov L. Qədim türklər. Bakı: Gənclik 1993
7. Neklyudov S.J. , J.Tumurseren. Monqolskiye skazaniya o Qesere. Moskva: Nauka, 1982
8. Tahirə M. Osmanlı şairlərinin yaradıcılığında Azərbaycan ədəbiyyatı ənənələri. Bakı: Mütərcim, 2010
9. Traditionnoye mirovozreniye tyurkov Ujnoy Sibiri. Novosibirsk: Nauka, 1989
10. Traditsionnaya kultura narodov tsentralnoy Azii. Novosibirsk: Nauka, 1986

## TAHIR NASİBOV TURKİC WORLDVIEW IN "SEVEN BEAUTIES" BY NİZAMI AND SOME CONFORMITY WITH THE EPOS "GESER" SUMMARY

The symbolics of the figure seven in the work "Seven beauties" are related as a rule to the Islamic views and the seven planets. Firstly in this article, the codes of 7 and other figures are commented based on Turkic worldview and epic samples reflecting it. Besides, firstly, the conformities, such as 7 women in the Mongol-Tibetan epic "Geser" and seven beauties of Nizami are involved to the comparison on the background of Turkic epic traditions.

**Açar sözlər:** yeddi qadın, Qeser, Nizami, yeddi gözəl, monqol-tibet, 7 rəqəmi, türksoyu

## NİZAMI GƏNCƏVİ İRSİ VƏ FOLKLOR

Folklor yazılı ədəbiyyatın yaranması və inkişafi üçün əvəz-siz mənbələrdən biridir. "Bütün dünya ölkələri şairlərinin ən yaxşı əsərləri xalqın yaradıcılıq xəzinəsindən götürülmüşdür". Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan bu günümüze qədər şifahi xalq ədəbiyyatı ilə bağlı inkişaf etmişdir. Xaqani, Nəsimi, Nizami, Xətai, Füzuli, Məsihi, Vaqif kimi görkəmli ədəbiyyat xadimlərinin əsərlərində bu bağlılılığı aydın müşahidə etmək olar.

Azərbaycan ədəbiyyat tarixində folklor və yazılı ədəbiyyatın bir-birindən istifadəsi, qida alması qarşılıqlı olmuşdur. Belə ki, folklor yazılı ədəbiyyatın əsas mənbəyi olduğu və inkişafi boyu ədəbiyyata təsir etdiyi kimi, ədəbiyyatında öz növbəsində şifahi yaradıcılığa təsiri aydın görünür. Bu təsir dildə, formada, ifadə vasitələrində, bir sira ideya və motivlərdə özünü göstərmişdir. Xalqa bağlı olan sənətkarlar onun yaradıcılığına biganə qalmış, folkloru hər cəhətdən faydalı bir qaynaq hesab etmişlər.

Tarixi həqiqət və ədəbi – tarixi faktlar göstərir ki, yazılı ədəbiyyat meydana gəldikdən sonra şifahi xalq ədəbiyyatı aradan çıxmamış, yazılı ədəbiyyatla yanaşı yaşamış, inkişaf edib zənginləşmişdir. Maddi və mənəvi sərvətləri yaradan xalqın bilavasitə universal poetik sənəti kimi folklor yaşamış, forma və janr müxtəlifliyi saxlamaqla yeni motivli əsərlər hesabına zənginləşmişdir.

Folklor-şifahi xalq ədəbiyyatı cəmiyyətin intibah dövründə yaranmış klassik, irsi tarixi bir missyanın daşıyıcısıdır : Bədii yaradıcılığın bütün sahələri üçün qaynaq olmaq !

Türk dünyasının qüdrətli sənətkarı Ç.Aytmatov özünün zəngin yaradıcılığında qədim türk mifologiyası və folklorundan istifadə etmiş və bunu bədii-psixoloji cəhətdən belə əsaslaşdırılmışdır. "Folklor, mifologiya yazıçı üçün təfəkkür metodu, real gerçəkliliyi öyrənmə və yozum vasitəsidir".

Beləliklə, çoxəsirlik milli və dünya ədəbiyyatı materialları göstərir ki, folklorlardan istifadə, "sənətkarlığın əsas əlaməti"dir. Bu klassik və müasir ədəbiyyat üçün tipoloji məziyyətdir.

Milli-xəlqi forması, bədii-estetik, fiziki-fəlsəfi dəyəri ilə seçilən fars dilli yazılı ədəbiyyatımızın ədəbi məktəb yaratmış görkəmli nümayəndəsi Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvi irsinin ən böyük poetik-fəlsəfi dəyərlərindən biri şairin yaradıcılığının folklorla bağlılılığıdır.

Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertels yazır: "Əgər Nizami bəlli olmayan yazılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuşdur". Nizami xalq hikmətinin, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M. H. Təhmasib yazır: "Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın "Xəmsə"sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar". Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə "algoritmik məzmun" kəsb etmişdir!

1. Sənətkar xalq ədəbiyyatından istifadə etmişdir.
2. Xalq ruhuna dərindən bələd olan sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorla izləri.
3. Nizaminin həyatı ilə əlaqədar hadisələr əsasında yaranmış yeni folklor nümunələri yaxud el variantı kimi yaranmış əsərlər.

Nizami əsərlərində müxtəlif folklor nümunələrində, o cümlədən əsatir və əfsanələrdən, rəvayatlardan, xalq söyləmələrindən geniş istifadə etmiş və sənətkarlıq dühəsini onlara əlavə etməklə kamil sənət nümayiş etdirmiştir. Nizami ilk böyük əsəri olan "Sirlər xəzinəsində" xalq əfsanə və nağıllarından istifadə etmişdir. Bunlardan "Süleyman və Əkinçi", "Nuşirəvan və bayquşların söhbəti", "Sultan Səncər və qarı", "Firudin ilə maralın dastanı", "Harun ər-Rəşid ilə dəlləyin dastanı" və başqa nümunələri göstərmek olar.

Məsələn, "Firudin ilə maralın dastanı" hekayəsi Gəncə ərazisində məşhur olan "Qanlı daş" adlı əfsanə ilə demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrəti, sonra bir qızı sevməsi, bu qızı qovuşmaq üçün məşhur bir maralı vurmali olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sıpər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin humanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oyanişi və əməlindən peşmançılıq çəkdiyi verilir.

"Sirlər xəzinəsi"ndəki maraqlı hekayələrdən biri də "Harun ər-Rəşid ilə dəlləyin dastanı" hekayəsi xalq arasında geniş yayılan "əsir padşah" əfsanəsilə yaxından səsləşir. Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.

Ümumiyyətlə, Nizami əsərləri öz rişələri və kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. "Sirlər xəzinəsi" əsərində verilən "Gül və zəhər əfsanəsi" xalq arasında başqa şəkildə danışılır, xalq arasında bu "Loğman və şagirdi" adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konflikt eynidir: iki alimdən biri yaşamalı digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.

Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan "Leyli və Məcnun"dan ustalıqla bəhrələnmiş və Xəmsəsinə daxil olan "Leyli və Məcnun" poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız şairin ərəb mənbələrində aldığı iddia edənlər, əlbəttə, yanılırlar. Çünkü tarixi mənbələrdən aldığımız məlumatda əsasən bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur. Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: "Nizaminin öz poemasınınancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünkü Nizaminin "Leyli və Məcnun" poemasında ərəb mənbələri həlleddici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir". Şirvan hökmdarı Axsitanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil, bu fakt da təsdiq edir ki, XII əsrə belə bir əfsanə dillər əzberi olmuş, Azərbaycan əhalisi arasında sevilərək yayılmışdır. Hətta belə bir atalar sözünün xalq arasında yayılması da bu faktları sübut edir: "Məcnun kimi dərs oxuyan vəlleylidə qalar".

Həmçinin Azərbaycan musiqisində "Rast-Pəncəgah" muğamının guşələrindən birinin "Leyli və Məcnun" adlanması yuxarda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşıqların faciəsinə həsr edilmiş "Leyli və Məcnun" poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnmişdir.

Nizaminin "Leyli və Məcnun" poemasında "İt və cavan" rəvayəti ilə şahin zülmkarlığı və etibarsızlığı anladılır. "Yeddi gözəl" də isə buna yaxın bir rəvayətlə hökmədara iibrət dərsini verilir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

"Yeddi gözəl" əsəri qədim əfsanələri özündə cəmləşdirmək baxımından çox zəngindir. Bu əsərdə "Dərbənd qalası", "Göyərçin əfsanələri" – "Öncəqala əfsanəsi", "Göyərçinin ayağı niyə qırmızıdır" əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyani daha canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla faydalılmışdır. Məsələn, onun "Sirlər xəzinəsində" verdiyi "Qarışqa və kəkklik" təmsili xalq ədəbiyyatındaki "Pendir ağzında bir qara qarğı" təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən "Bülbül ilə qızılqus", "Meyvəsatınla tülü", "Ovçu, it və tükükün dastanı" təmsilin ən yaxşı nümunələridir. Bundan sonra humanist şair "Xosrov və Şirin" poeması vasitəsi ilə göstərdi ki, o öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. "Xosrov və Şirin" əsərinin müqəddiməsində deyilir:

Məlum hekayədir bu "Xosrov Şirin"  
Ancaq dastan yoxdur bu qədər şirin,  
Ruha xoş gəlsədə bu gözəl dastan  
Pərdədə qalmışdı bu gəlin çoxdan

"Xosrov və Şirin" Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl zifanədən qüvvət almışdır. "Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami "Xosrov və Şirin" macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu". (M.Rəfili)

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dövrün bütün hadisələri ilə səslesdirilmişdir. Bütün bunlar xalq bədii təfəkkürünün inkşafına əhəmiyyətli təsir göstərmişdir.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilində tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı nümunələrindən istifadə etməklə bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər yaratmışdır: "Ot kökü üstün-

də bitər", "Pişik balasını istədəiyindən yeyər", "Söyüd ağacı bar verməz", "Qoyunu qoyun ayağından asarlar, keçini keçi", "Özgəyə quyu qazan özü düşər" v. s.

Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalılmış, həm də onun inkşafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq variantları da buna aydın sübutdur.

Epos yaradıcılığın son mərhələsində qədim epos və dastanlar yanaşı, yeni dastanların yaranmasında Nizaminin "Xəmsə"si tükenməz bir xəzinə, qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşiq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğam aşiq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. "Leyli və Məcnun", "Fərhad və Şirin", "Şahzadə Bəhram", "Məmməd və Güləndəm" və başqaları bunun ən yaxşı nümunələridir. Bunnlardan "Leyli və Məcnun" dastanı Nizaminin eyni adlı poemasından, "Fərhad və Şirin" dastanı isə şairin "Xosrov və Şirin"indən, "Şahzadə Bəhram" və "Məmməd və Güləndəm" isə Nizaminin "Yeddi gözəl" əsərindən qidalanaraq formalaşmışdır.

Bundan başqa Aşiq ədəbiyyatımızda neçə-neçə cahannamə, ustادnamə, bayatilar və digər ölməz nümunələr dahi Nizaminin "Xəmsə"si ilə bağlı şəkildə yaranmışdır.

Nizami haqqında hekayə, dram və roman yazılmışdır. Bu bədii əsərlərdə dahi şairin parlaq istedadı, mənəviyyatı, xalqına, torpağına bağlılığı, humanizimi obrazlı şəkildə göstərmişdir. Nizami irsi ümumxalq mali olmuş, onun adı və əsərləri ədəbiyyatımızın ən əsrarəngiz obrazına çevrilmişdir. Nizami və folklor əlaqəsini zaman baxımından izah etsək, belə deyə bilərik ki, Nizami xalq yaradıcılığından yalnız özünün yaşayıb yaratdığı dövrdə istifadə etmiş, bəhrələnmişdir. Lakin Nizami irsi, onun qüdrətli yaradıcılığı neçə əsrdir ki, Azərbaycan ədəbiyyatı və folkloruna öz əhəmiyyətli təsirini göstərir və bundan sonra göstərəcəkdir. Ele buna görə də Nizami sənətkarlığı ədəbiyyat və folklor üfüqlərində parlayan poetik günəşə çevrilmişdir.

**“KİTABİ-DƏDƏ QORQUD”DA VƏ NİZAMİ  
GƏNCƏVİDƏ POETONİMLƏR ETNOMƏDƏNİ  
KOD KİMİ**

Mifoloji adların kodlar kimi bədii mətndə ifadə imkanlarının hərtərəfli tədqiqi bədii nitqin üslub planında maraq doğurur. Əgər dildə “insan amilinin” üstünlüyünü nəzərə alsaq, şəxs adları, antroponimlər kulturoloji element-lərdən ən önəmlisidir.

“...Ad mədəniyyətin impulsudur, çünki insani işaret kompleksinə daxil edir, həm də onun nəticəsidir, çünki onun mənələri mədəniyyət məkanında genişlənir...”[1,126].

Ad polifunksionaldır və R.Yakobsonun təbiri ilə desək, “nitq hadisəsidir”, onda “adresant məlumat-kontekst (yaxud referent) kod-kontakt-adresat” komponentlərinin konstant ardıcılılığı mövcuddur [2, 198]. Bu formul dilçilikdə ün-siyyətin universal modulu kimi qəbul olunmuşdur və “sinxron” və “diaxron” hissələrə bölünür. Birinciye “adresant – məlumat – kontekst”, ikinciye “kod-kontakt-adresat” daxildir. Xüsusi adın semantikasında diaxron aspektin möv-cudluğunu M.İ.Steblin-Kamenski də qeyd edir. “Xüsusi adın öz mahiyyəti, onun de-notativlik qabiliyyəti tədricən yaranır”[3,104].

Adlarda kod baxımından ehtiva olunan əlamətlər adlananın mahiyyətini ifadə edir. P.Florenski yazırı ki, “ad şəxsiyyətin nüvəsidir, onun vacib formasıdır” [4,63].

Nizami Gəncəvi “Xəmsə”sində və “Kitabi-Dədə Qorqud”da mif-adalar “orta əsr” mədəni kodunun bütün attributlarını özündə qoruyub saxlayır, etnomədəni düşüncənin parlaq ifadəsi kimi çıxış edir. Xızır və Nuh peyğəmbərin adları belə mif-adlardandır.

Nizami Gəncəvi “Xəmsə”sində mif adalar (mifonimlər) yüksək semiotikliyə malikdir, çünki orta əsrlərin mədəni fondunda üstün olan mifoloji təfəkkürdə hər şey mənaya malikdir. A.Paşa-

## İSTİFADƏ OLUNAN QAYNAQLAR

1. Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, «Maarif», 1992, s. 465-468
2. Sədник Paşayev. Nizami və folklor. Bakı, 1976 s. 18-158
3. Şamxəlil Məmmədov. Azərbaycan folkloru, Bakı, Ziyanurlan, 2008
4. Xəlil Yusifli. Şərqdə intibah və Nizami Gəncəvi. Bakı, Yaziçi, 1982

MAYA YUSIFOVA

### NİZAMI AND FOLKLORE

#### SUMMARY

Folklore invaluable resources for the development of written literature. The best works of the poets of all countries it was a folk art. Interact with each other was the use of folklore and written literature. One of the greatest values of Nizami Gancavis heritage is commitment to peoples creativity. Nizami Gancavi has used expressions of folklore when his views to better communicate with the public. Nizamis poem an inexhaustible treasure of the Azerbaijan literature.

**Key words:** folklore, heritage, story, thinking, legends, proverbs, mythology

МАЯ ЮСИФОВА

### НАСЛЕДИЕ НИЗАМИ ГЯНДЖЕВИ И ФОЛЬКЛОР РЕЗЮМЕ

Фольклор бесценные ресурсы для развития письменной литературы. “Все мировую поэтов лучших произведений от национального искусства. Использование фольклора и письменной литературы друг от друга, пища должна быть взаимной. Низами Ганджеви является одним из самых важных литературных и философских ценностей быт связанны фольклора. Низами Ганджави наследие из неисчерпаемые сокровища литературы, богатый фольклор и искусство мышления в Азербайджане.

**Ключевые слова:** фольклор, традиции, история, Ганджави, легенды, пословицы, мифология.

yev haqlı olaraq yazar: "Xəmsə"də elə bir şəxs adı tapmaq olmaz ki, onun müəyyən əlavə və poetik mənası olmasın və obraz haqqında məlumat verməsin. Bu adlarda etimoloji məna ilə obrazın səciyyəsi bir-birinə uyğun gəlir" [5,21]. Biz isə əlavə edə bilerik ki, mifoloji adlar bədii mətndə ikinci mifoloji məna qazanır. Bunu Xızır obrazında da (Xızır Nəbi, Xızır İlyas) görmək mümkündür. Xızır adı Nizami Gəncəvi "Xəmsə"sində müxtəlif məcazlar tərkibində (təsbih, təsbibi-kinayət və s.) verilir. Rəvayətlərə görə, Xızır Makedoniyalı İsgəndərin müsəri olmuşdur. Onunla birlikdə dirilik suyunun dalınca Zülmət ölkəsinə gedir.

Bu kontekstdən çıxış edərək, Nizami İsgəndəri Xızırla müqayisə edir, onun bol süfrəsini dirilik suyuna bənzədir: "İsgəndər xəqanın süfrəsinə yetməsi. Bu Xızırın ayağının dirilik suyuna çatmasıdır".

Azərbaycan folklorunda çətin məqamlarda qəhrəmanların dadına çatan, onları öz arzularına çatdırın Xızır, Xızır-İlyas "Yeddi gözəl" və "İsgəndərnamə" əsərlərində epizotik surətlər kimi iştirak edir. "Yeddi gözəl" əsərində Mahani əcinnələr dünyasından xilas edən Xızır olur:

Xilaskāram Xıziram, - dedi, - mən sənin

Gəlmışəm tutmağa əlindən sənin...

Xızırın salamını Mahan eşitdi.

Dirilik suyuna guya ki, getdi.

"İsgəndərnamə" əsərində isə şair Xızırı gah tək, gah da "İlyasla" birlikdə işlədir:

Söylədi o zaman böyük İsgəndər,

Ona rəhbər olsun Xızır peyğəmbər.

Bu yolda İlyasla Xızır yoldaşdı.

Çəsməyə gedərkən dostlar yanaşdı.

Yaxud:

Xızır, İlyas kam aldı həyat suyundan

Ancaq vermədilər özgəyə nişan.

"Xəmsə"nin şərhçiləri Xızır və İlyasın müxtəlif şəxslər olduqlarını göstəirlər. Xızır – dini rəvayətə görə, eramızdan

əvvəl IV əsrдə İsgəndərin zamanında yaşmış peyğəmbədir. Müsəlman aləmində də peyğəmbər kimi tanınan Xızır Azərbaycan folklorunda Xızır Nəbi kimi keçir. Guya o, zülmətə İsgəndərlə bərabər gedir. Lakin o, İsgəndərə qismət olmayan abi-həyatı (dirilik suyunu) ta-pir və həmin sudan içərək ölməzlik qazanır. Xızır yaşıllıq və dirilik simvolu kimi bədii ədəbiyyatda yad edilir. Xızır yeganə peyğəmbədir ki, ölümsüzdür, hər il yaz gələndə yenidən dirilir. O, guya gözəgörünməz şəkildə yaşı paltarda yaşayır. Böyük bir sürətlə aləmi gəzib dolaşır, səhrada susuzluqdan ölenlərin, suda boğulanların köməyinə yetişir, şairlərə, alımlarə gözəl ideyalar, fikirlər təlqin edir.

İlyas da dini rəvayətlərə görə, peyğəmbərlərdən biridir. Yəhudilər bütperəstlikdən əl çəkməyi təbliğ etmiş, bunun üçün təqib olunaraq qaçıb mağaralarda yaşamış, möcüzələr göstərmış, sonra isə "qeyb olmuşdur". Başqa bir rəva-yətə görə, İlyas da Xızır ilə zülmətə getmiş, dirilik suyundan içmişdir. Guya in- di də Xızır quruda, İlyas suda yaşayır. Xıdır//Xızır – yaşıllı, yaşıllıq: kömək edən, yardım göstərən, "İlyas" isə ərəbcə həmişəcavan, həmişəyaşıl: Allahın gücü və qüdrəti mənalarındadır. "Dirse xan oğlu Buğac xan boyu"nda Boz atlı Xızır kimi adı keçir. Boz atlı Xızır Buğacın yarasına üç dəfə sığal çəkib ölümən qurtarır. "Oğlan anda yııldırda Boz atlı Xızır oğlana hazır oldu, üç qatla yarasın əliylə sığadı: "Sana bu yaradan, oğlan, ölüm yoqdur; dağ çıçəgi, anan südiylə sənin yarana məlhəmdir", -dedi, qayıb oldu.

Bəzi mənbələrdə Xızır, Xızır İlyas eyni adamdır. Görkəmli alim M.Seyidov isə bu sahədə daha geniş və dərin tədqiqatlar aparmışdır. Xızır və İlyas adlarını türk dilli xalqların mifik təfəkkürü ilə əlaqələndirmişdir: "Xıdır//Xızır həmişə İlyasla birgə xatırlanmışmı? Əlbəttə, yox. Vaxtilə Xıdır//Xızır göygöyərti, yaşıllıq məbudu, İlyas isə su məbudu olmuşdur. İlyas haqqında bir çox turkdilli xalqlar arasında bəzi əfsanələr vardır. Bu əfsanələr onu müəyyən dərəcədə turkdilli xalqların əski əsatiri təfəkkürleri ilə bağlayır..." [6].

Xızır haqqında daha geniş məlumat verən alim yazır: "İndiyədək elm aləmində belə fikir var ki, Xıdır/Xızır mifoloji obrazı ərəb dünyası ilə bağlıdır... "Xızır türkdilli sözdür; "xız" (xid) "ır" tərkibindən yaranmışdır". M.Seyidov sonra Xızır/Xıdır, Qızır, Gızır, Xızı, Xəzər, qız, qızınmaq, qızmaq və s. ad və sözlərin eyni kökdən törəndiyini sübut edir[6].

Nizami Gəncəvi Nuhu ən çox Məhəmməd peyğəmbərlə müqayisə edir. Lakin "Sirlər xəzinəsi" əsərində şair özünü də Nuh peyğəmbərə bənzədir:

Təravətli söz bağım – ruhun əslī kimicə,  
Onu danan – qərq olsun Nuhun nəslī kimicə.

"Vicdansızlardan şikayət" adlı 20-ci söhbətində şair onu inkar edənləri məzəmmət edir: Onlar mənim şeirlərimi Nuh peyğəmbəri inkar edən kafirlər kimi inkar edirlər: onların hamısı axırda zəmanə selinin altında məhv olacaqlar, mən isə Nuh kimi sağ qalıb öz əqidəmi dünyaya yayacağam. Doğrudan da, şair öz fikrində yanılmamışdır.

Nuh – dini rəvayətlərə görə yəhudi peyğəmbərlərindən hesab olunur. Ona bəzən ikinci Adəm də deyərlər. Sənəti nəccarlıq imiş, əlli yaşında özünü peyğəmbər elan etmişdir. Dini əfsanələrə görə xalq onun sözünə inanmadığı üçün guya beş yüz yaşında ikən Allahın əmri ilə əhli-əyalını və hər heyvandan bir cüt götürərək özü qayırduğu gəmiyə minmişdir. Nuh gəmiyə mindikdən sonra qırx gün, qırx gecə yağış yağımiş, yerdən su fəvvərə vurmuş, bütün yer üzünü su basmışdır. Yerdə qalan insanlar və heyvanların hamısı su altında qalmışdır. Nuhun gəmisi Ararat dağı ətəyində quruya çıxbı yerə enəndə, guya yerdəki bütün canlılar məhv olmuşdu. Əfsanəyə görə dünyadakı insanlar yalnız Nuhdan, yəni onun nəslindən törəmişdir. Nuhun xilas etdiyi qohumları içərisindən də onu inkar edənlər tapıldı.

Nuh peyğəmbərin adı "Kitabi-Dədə Qorqud"un müqəddiməsində çəkilir: "Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi sizi, xanım, Allah saqlasın"[D-9]. "Kitab"da Nuhun bu şəkildə xatırlanması bəzi tədqiqatçıların fikrincə, aşağıda rəvayətlərə bağlıdır.

Nuhun gəmisinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əslı sayılır ki, şeytan özü ilə gəmiyə keçirmişdir. Bahəddin Öğəl bu mətləblə bağlı başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Şam, Yasəf adlı üç oğlu və Vəjilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən "Tufan"ın başlayacağına öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O, bu işi üç qonurgöza tapşırır. Əvvəzində isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qız istəyirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar üçü də dönüb qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu müyyəyənləşdirə bilmir. Sonradan xasiyyətlərdən onların kim olması məlum olur"[7,221;bax:8]. Göründüyü kimi, etnomədəni düşüncənin kodları adların müəyyən (mif-adalar) semantikasında əksini tapır, bədii-estetik gerçekliyi formalaşdırır və təşkil edir.

## Ə D Ə B İ Y Y A T

1. Топоров В.Н. Имя как фактор культуры (на злобу дня) // Исторические названия-памятники культуры: Все-союзные науч.-практич. конф. (Тезисы докл. и сообщ.) М.: Наука, 1989.-с.125-128.
2. Якобсон Р. Лингвистика и поэтика //Структурализм: «за» и «против». - М.;Прогресс,1975.с.193-230.
3. Стеблин-Каменский М.И. Древнеисландская топонимика как материал к истории имени собственного // Спорное в языкоznании. Л.: Изд-во ЛГУ, 1974-с.103-109.
4. Флоренский П.А. Малое собрание сочинений. Имена – Кострома: Купина, 1993. 447с.
5. Paşayev A. Nizami Gəncəvinin poetik adlar aləmi (poetic antroponimlər)-Bakı: Mütərcim, 2010.
6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983.
7. Kitabi-Dədə Qorqud ensiklopediyası. II c. Bakı, 1999.

8. Abdulla B. Kitabi-Dədə Qorqud və İslam dini. Bakı, 1999.
9. Xalıqov F. Folklor onomastikası. Bakı, 1997.

**REYHAN DADASHOVA**

### SUMMARY

In the “Book – Dede-Korkut” and in the works of Nizami Ganjavi all mythological names (Khizir, Nukh) that differ highly semiotic, As the mythological thinking dominating in medieval cultural code, are considered significant. Mythological thinking is reflected not only in the semantics of these names, but also becomes the organizing moments arising of poetic phrases.

**Key words:** myth names, code, poetic phrases, name, myth, investigation.

**РЕЙХАН ДАДАШОВА**

### В «КНИГЕ МОЕГО ДЕДА КОРКУДА» И В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖЕВИ ПОЭТОНИМЫ - КАК ЭТНО-КУЛЬТУРНЫЙ КОД

#### РЕЗЮМЕ

В «Книге моего Деда Коркуда» и в творчестве Низами Гянджеви имена-мифы (Хызыр, Ной (Нух)) отличаются высокой семиотичностью, так как мифологическое мышление, доминирующее в «средневековой» культурном коде, исходит из того, что всё является значимым. Мифологическое мышление отражается не только в семантике этих имен, но и становится организующим моментом образования поэтонимов.

**Ключевые слова:** мифонимы, код, поэтонимы, имя, миф, исследование.

**Nübar HƏKİMOVA**  
AMEA Folklor İnstitutu,  
biologiya üzrə fəlsəfə doktoru

### NİZAMI GƏNCƏVİNİN "SİRLƏR XƏZİNƏSİ" VƏ "İSKƏNDƏRNAMƏ" ƏSƏRLƏRİNDE TİBBİ AMILLƏR

Klassik ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan xalq ədəbiyyatı nümunələrindən məharətlə istifadə etmişdir.

Azərbaycan xalqının zəngin bədii irlsinə, xalq ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində atalar sözləri, məsəllər, və digər xalq hikmətləri ilə yanaşı, xalq ədəbiyyatının ayrılmaz hissəsi olan xalq təbabəti və logmanın da özünün həm bədii, həm də tibbi əksini tapmışdır.

Bu baxımdan şairin “Sirlər xəzinəsi” və “İskəndərnamə” əsərləri xüsusi ilə önemlidir.

İnsan sağlam olar az-az yeməkdən,  
Uzun ömür eləməz əsla çox yeyən.

Yağlıdan, yavandan elə ye ki, sən,  
Onu asanlıqla həzmə verəsən

Az yeməyin faydası tibb elmində kifayət qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək orqanizmdə maddələr mübadiləsinin pozulmasına, artıq çəkiyə, piylənməyə gətirib çıxarıır.

“Yeməkdə əsasdır cana nuş olmaq,  
Onun dadına yox, faydasına bax”

Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox, onun nə dərəcədə faydalı olduğu önemlidir.

Az ye, çevik, yüngül ol, hər zaman,  
Çox yesən ağırlaşar, min iztirab duyarsan.

Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də dəyişməsinə, belə ki, piylənməyə, xarici dəri qatının-dermanın deformasiyasına və orqanizmin əsas dayaq-hərəkət sistemini formalaşdırıran skeletin əsas dayaq sütunu olan onurğanın əyriliyinə gətirib çıxarıır.

Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin orqanizm üçün faydasını dəfələrlə vurgulaması, onun tibb elmi-nə dərindən və mükəmməl şəkildə bələd olmasından xəbər verir.

Qanın qüvvətini azalt, az ye, yoxsa sən,

Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.

Qarinqulu olmaqdan xeyli yaxşıdır inan,

Saxlayanasın ruzunu, yavaş-yaşaş dadasan

Aslan az yediyindən qurdılara başçı oldu,

Hər şeyi udanancaq, acgöz alovdu, oddu

Gündüz göz işiği. Gözün şəfq çeşməsi,

Nədir yeməyi? Günəş- min ulduzun bircəsi.

Az yeməyinə baxmayaraq aslan qurdılara başçı olur. Ac  
göz, nəfsi tox olmayan isə, zərər yetirən alovə çevrilir.

Gündüz işığı dünyani işıqlandırır, amma öz yeməyini gü  
nəşdən alır. O günəş ki, həyat işığıdır və əbədidir. Dahi Nizami  
yenə də burada az yeməyin faydasını qeyd edir.

Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,

Xərabədə yerləşər böyükler xəzinəsi”

Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox  
yatmaq da, çox yemək kimi insan orqanizminə mənfi təsir gö  
tərir. Orqanizmdə hərəkətsizlikdən yağlar parçalanır, dərinin  
piy təbəqəsində kəskin piylənmə, oynaqlarda ağrılar və ümumi  
orqanizmdə isə toksinlərin yüksəlməsi hali baş verir.

Yemək, qarın alveri əgər yetsəydi dada,

Çox yeyənlərin çoxu sağ qalardı dünyada.

İnsan çox yaşasayıdı ömür düşərdi gözdən,  
Ömrünün dəyərini az ömürdən istə sən.

Burada maraqlı bir məqam üzə çıxır. Buna qədər qeyd et  
diyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizmində  
fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma yuxa  
rida qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcüməni olan bu  
bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz əksini tapmışdır.  
Dahi Nizami yeməyi qarın alveri sayır. Əgər yemək dada  
çatan olsayıdı, çox yeyənlər dünyada sağlamaları.

İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması  
şərtidir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata söykən  
sin. Yəni, insan öz nəfsinin yox, ağlinin qulu olsun.

Qarnın dop-dolu olsa başın yüz bəla çəkər,

Nəfsin quduzlaşması insanı söküb tökər.

Nəfsin ilə bərabər sənə baş verilib, baş,

Yeməyəsen halalın olmayan neməti kaş.

İnsanın öz nəfsinə hakim olması haqqında tek təbabətdə  
deyil, bütün elmlərin əsasını özündə birləşdirən Qurani-Kərimdə  
də məlumat verilir.

Necə susuz olsan, istiyə düşsən,

Tələsik soyuq su əsla içmə sən.

Olarsa yeməkdə birisi loğman,

Saxlar öz nəfsini yad loxmalardan.

Çox yemə, süfrədə hər şey çox da var,

Artıq bir qətrədən qədəh də daşar.

Burada göstərilən məqamları Nizami özünün “Leyli və  
Məcnun” əsərində də xüsusi ilə vurgulamışdır.

Söyü də su kimi lətafəti var,

Hər sözü az desən daha xoş olar.

Bir inci saflığı varsa da suda,  
Artıq içilendə dərd verir o da.

İyirminci əsrda tibb elminin kifayət qədər məlumatlı olduğu bu məqamları, dahi Nizami öz əsərlərində hələ neçə əsərlər bundan qabaq böyük ustalıqla şərh etmişdir.

Nə öküz, nə eşşək kimi yeyərik,  
Nə də ağızımızı möhürləyərik.

Tibbdə və ya loğmanlıqda çox yeməyin fəsadları göstərilirse də, bunula yanaşı, ümumiyyətlə yeməkdən bu və ya digər şəkildə imtina etmək də düzgün sayılır. Hər bir şey qədərində gözəldir. Əlbəttə, insanın normal qidalanmaması bir çox xəstəliklərin əmələ gəlməsinə, bədəndə toksinlərin yığılmasına və immunitet zəifliyinə gətirib çıxarır. Immunitet zəifliyi isə orqanizmdə müftəlif xəstəliklərin başlangıcıdır.

Azərbaycan ədəbiyyatının koriyeflərindən olan Nizami Gəncəvinin yaradıcılığı elə bir dəyərli xəzinədir ki, o xəzinədə bütün dünyəvi elmləri özündə eks etdirən nümunələrə rast gəlmək olar.

Bir sözlə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın milli-mənəvi sərvətidir.

### ƏDƏBİYYAT

1. Nizami Gəncəvi." Sirlər xəzinəsi" "Lider" nəşriyyatı. Bakı, 2004
2. Nizami Gəncəvi " İskəndərnəmə" "Yazıcı" nəşriyyatı. Bakı, 1982
3. Nizami Gəncəvi " Leyli və Məcnun" Bakı, 1983.
4. S. C. Əliyev, H.M. Hacıyeva. N. C. Mikayılzadə. Tibbi biliklərin əsasları. Bakı, 2004
5. Məhəmməd Yusif Şirvani. Tibbnamə. Bakı, 1990.

### НУБАР АКИМОВА

#### РЕЗЮМЕ

В творчестве Низами фильтруется дух народа, не только в литературе, но и в других светских науках как история, филология,

софия, физика и тесно связана с медициной. В этом отношении произведения поэта - "Сокровищница тайн" и "Искендернаме" связывает в себе много работы, а также отражает философские аспекты научных доказательств медицинской науки.

**Ключевые слова:** Низами, медицина, литература

**NUBAR HAKIMOVA**

#### SUMMARY

Thus, not only the works of Nizami literature that is not filtered the spirit of the people, the other secular sciences - history, philosophy, physics, and medicine is well. In this respect, the poets "Treasury of Mysteries" and "Iskendername" a very instructive works, the connecting points of the philosophy and science of medicine with the scientific evidence clearly reflects.

**Keywords:** Nizami, medicine, literature

## NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA XALQ TƏBABƏTİ

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 2011-ci ildə 870 illiyi tamam olmuşdur.

Bəşər bədii fikrinin nadir incisi olan Nizami yaradıcılığı 800 ildən artıqdır ki, insanlığın ən yüksək zirvəsində durub, dünya ədəbiyyatının şah əsərləri içərisində özünəməxsus yer tutur.

Nizami Gəncəvinin “Beş xəzinə” adı ilə şöhrət qazanmış “Xəmsə”si bədii sənət abidələrinin ən qiymətli incilərindəndir.

Dahi şair “Xəmsə”yə daxil olan bütün poemalarında dini rəvayətlər, astronomiya, riyaziyyat, təbabət və başqa elmlərdən məharətlə istifadə etmişdir.

Müdrük şair “Bismillah-ir-rəhman-ir-rəhim” kəlamını hikmətlər xəzinosunun açarı olduğunu göstərir.

Ölməz sənətkar elə “Xəmsə”nin poemalarından biri olan “Sirlər xəzinəsi”ni yazarkən bu hikmətli kəlamlı başlamış, əsəri tamam yazıb qurtardıqdan sonra da Tanrıya şükür etmişdir ki, nə yaxşı ki, salamatlıqla işimi sona yetirdim.

Nizami Gəncəvi öz yaradıcılığında folklor örnəklərindən - əfsanə, rəvayət, nağıllardan qaynaqlanmışdır. “Sirlər xəzinəsi” poemasında verilmiş “Bir-birilə çəkişən iki həkimin dastanı”nda göstərilir ki, bir evdə iki həkim yaşayırı (1, s. 141). Onlar daim birincilik üstündə dava edər, “mənəm-mənəm” deyərdilər. Onlar bir-birini görmək istəməz, qəlblərində belə fikirləşərdilər ki, qarşı tərəfdəki həlak olsun.

Nəhayət, onların son qərarı bu oldu ki, bir-birilə çəkişib höcətləşməkdənə hazırladıqları şərbətdən bir-birinə içirsinlər.

Birinci həkim elə bir zəhər hazırlayıır ki, onun iyi qara daşları belə əridir. O, zəhəri ikinci həkimə verərkən deyir ki, sən onu zəhər bilmə. O, çox gözəl şərabdı.

İkinci həkim onun şərab deyil, olduqca güclü zəhər olduğunu bildiyindən otlardan ibarət pədzəhr hazırlayıır. Sonra da ondan həm içir, həm də gülərdən, çiçəklərdən ibarət su hazırlayıır, çimir. Zəhər öz təsirini itirir (2). Sonra da o:

Bağın çəmənliyindən bir çiçək götürdü,

Bir əfsun oxuyub, o gülün üstünə üfürdü.

Öz düşmənini cəzalandırmaq üçün gülü ona verdi.

Haman çiçək o birisinin zəhərindən təsirli oldu.

Düşmən əfsunlamış gülün müqabilindən alarkən

Qorxu ona qalib gəldi, oradaca canı çıxdı (2).

Bu hekayədə şair göstərir ki, birinci həkim öz biliyi, hikməti ilə güclü zəhər hazırlasa da, ikinci həkim öz hazırladığı pədzəhr ilə ona qalib gəlir. Birinci həkimi isə vahimə basır və ölürlər.

Bu rəvayət xalq arasında “Loğman və şagirdi” adı ilə də yayılmışdır. Görkəmli folklorşunas alim Sədnik Paşa Pirsultanlı “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” əsərində göstərir ki, “Loğman razı ola bilmir ki, şagirdi də ölkədə onun qədər şöhrətli olsun. O deyir: “Ölkədə bir loğman olar, iki loğman olmaz”.

Şagird müəllimin təklifinə razı olur. Ancaq loğmani paxılıq hissi bürüyür və cinayətə əl atır. Hazırladığı zəheri şagirdinə verir. Şagird də əvvəlcədən hazırladığı çiçəkləri qaynadır, onun suyunda çimir ki, zəhər ona təsir edə bilməsin. Sonra şagird bir keçə parçasını həvəngdəstədə döyməyə başlayır. Çox gözləməli olan Loğman qorxudan ölürlər (2, s. 216).

Burada bəlli olur ki, qələbə güclü zəhər hazırlayanın deyil, onun rəqibininindir. Çünkü rəqibinin gücü, qüdrati, səbri ən qorxulu zəhər qarşısında belə qələbə calmağa qadirdir.

Bu rəvayətdə əgər şagird bir parça keçə ilə qalib gəlirsə, əvvəlki rəvayətdə ikinci həkim bir ədəd gül ilə qalib gəlir.

Dahi şair Azərbaycan folklorundan bəhrələndikcə, daha geniş yüksəkliklərə qalxmış, onun şair xəyalına qol-qanad vermişdir.

Sifahi xalq ədəbiyyatının hansı nümunələrində təbabətdən danışılırsa, o, daha maraqlı, oxunaqlı və yaddaqalan olur.

Biz bunu ölməz sənətkar, dahi şair N.Gəncəvinin əsərlərində daha çox hiss edir, duyuruq. Onun ailəsində də xalq təbabətindən çox istifadə edirdilər. Belə bir mühitdə böyümiş şair öz əsərlərində təbabətin möcüzələrindən söhbət açır.

Akademik H.Arası “Şairin hayatı” adlı kitabında “Kurd qızı” rəvayətində göstərir ki, Gəncə zəlzəlesi zamanı şairin atası uçqun daşların altında qalıb əzilən zaman anası onu sarıcıçək təpitməsi və boyçıçək dəmləməsi ilə sağalmışdır (3, s. 18). Həmin çıçəklər xalq arasında sarı çıçək – qantəpər, boyçıçək isə paşalar boyu kimi tanınan çıçəklərdir.

“Sirlər xəzinəsi”ndən sonra Nizaminin Azərbaycan folkloru ilə daha zəngin olan poeması “Yeddi gözəl”dir. Burada söylənilən yeddi əfsanənin xalq ədəbiyyatına dərin təsiri olmuşdur. Burada Çin qızının Bəhram şaha söylədiyi “Xeyir və Şər” rəvayətinin “Mərd və namərd” nağılı ilə səsləşdiyinin şahidi olurud.

“Xeyir və Şər” əfsanəsində nəql olunur ki, Xeyir və Şər adlı iki cavan yol yoldaşı olur. Hərə öz heybəsini azuqə və su ilə doldurub istədikləri məkana gedirlər. Onlar adlarına uyğun hərəkət edir, həyatlarını yaşayırmışlar. Yolda hərdən dayanır, dincəlir, çörək yeyirdilər. Xeyir yeyib-içir, Şər isə qənaətlə dolanır, suyu da xəlvətcə içirmiş. Onlar elə isti bir səhradan keçməli olurlar ki, oranın istisi cəhənnəm kimi imiş. Şər biliirdi ki, getdikləri yer hələ çox uzaqdır. Ona görə də ayrıca bir qabda Xeyirdən xəlvət su saxlayırmış.

Beləliklə, onlar yeddi gün yol gedəsi olurlar. Bu zaman Xeyirin suyu tamam qurtarır. O, susuzluqdan əzab çəkir, canı od tutub yanındı.

Nəhayət, Xeyir üstündə olan ləli Şərə göstərib deyir ki, ləli götürüb əvəzində ona su versin. Şər isə ona deyir:

Viranədə gövhər verirsən mənə,

Ki, abad şəhərdə alasan yenə (4).

Şər Xeyirə deyir ki, mən səndən elə bir gövhər alacam ki, onu geri ala bilməyəcəksən. O gövhər sənin iki gözündür.

Xeyir nə qədər yalvarsa da, onun yalvarişları Şərə təsir eləmir. Axırda iş elə gətirir ki, Xeyir susuzluqdan öləcəyini duyar. Ona görə də Şərin sözleri ilə razılışır. Şər tez Xeyirin üstünə cumer, xəncərlə onun gözlərini çıxarıb onun həyat çırığını söndürür.

Şər Xeyiri qan içində qoyub öz yoluna davam edir.

Bu yerlərdə çoxlu qoyun sürüsü olan bir kurd yaşayırımsı. Onun olduqca gözəl bir qızı varmış. Qız binələrinin yaxınlığında olan çeşmədən su götürməyə gedən vaxt uzaqdan inilti səsi eşidir. Qız səs gelən tərəfə gedib Xeyiri görür. Qız əhvalatdan xəbər tutub Xeyirə su içirdir, sonra da onu binələrinə gətirir. Yaxşı adamların köməyi ilə səhrada bitən səndəl ağacının yarpaqlarını döyür, onun cövhəri ilə Xeyirin gözlərini sağaldır. Sonralar Xeyir də öz növbəsində yeddi il gözləri kor olan bir şah qızının gözlərini səndəl yarpaqları ilə müalicə edir. Xeyir bu möcüzəli yarpaqlardan yiğir, başqalarına da kömək etmək üçün özü ilə aparır. Necə deyərlər, xeyir öz xislatinə görə hərəkət edir, yaxşılığı hər şeydən üstün tutur (5, s. 235).

N.Gəncəvinin “Xeyir və Şər” əfsanəsi xalq arasında geniş yayılmış “Mərd və namərd” rəvayəti ilə səsləşir.

“Mərd və Namərd” rəvayətində namərd tərəfindən gözləri çıxarılmış Mərd səhrada inildəyir. İki göyərçin onun başı üstündəki ağaçca qonub, ağrının dəhşətindən inildəyən Mərdə deyirlər ki, ey oğlan, biz uçarkən sənin dizinin üstüne lələyimizdən salacağıq. Sən onu götür, gözlərinə çək, sağalacaqsan. Mərd göyərçinlərin sözlerinə əməl edir. Nəticədə gözləri sağalır. “Mərd və Namərd” nağılı ilə “Xeyir və Şər” əfsanəsinin mövzusu eyni qaynaqdan bəhrələnmişdir. Ancaq fərq odur ki, “Xeyir və Şər”-də Xeyir səndəl yarpağı ilə şəfa tapır, “Mərd və Namərd” nağılında isə Xeyirə göyərçin lələyi kömək edir.

Azərbaycan xalq rəvayətləri ilə səsləşən rəvayətlərdən biri də “İsgəndərnəmə” poemasında verilmiş “İsgəndərin zülmətə getməsi” rəvayətidir. Burada verilmiş rəvayətdə göstərilir ki, bütün dünyani fəth etmiş İsgəndər hökmədar indi də yeraltı zülmətə getmək, oradakı dirilik suyundan içib uzun ömür yaşamaq istəyir.

Oranın yolunu isə Xızır peyğəmbərdən başqa heç kim bilmir. İsgəndər Xızır peyğəmbəri tapdırır. Öz atını ona verib deyir ki, Xızır dirilik suyunu tapmaqda ona köməklik eləsin. Xızır peyğəmbər, İsgəndər və onun ordusundan ayrılib suyu axtarmağa gedir. Çox əzab-əziyyətdən sonra Xızır bulağı tapır. Xızır peyğəmbər zülmət dünyaya gedəndə İlyas peyğəmbəri də özü ilə aparmışdı:

Ilyas Xızır ilə həmsəfər idi,

Onlara rast gələn çeşmə başında.

Onlar öz süfrələrini açdırılar.

Duzlu, quru balıq da vardi,

Bu iki, uğurlu yolçunun birinin əlindən

Həmin balıq zülal suya düşdü (6, s. 371).

Əlindən düşən firuzə rəngli suya

Əlini cumdurdu ki, balığı tutsun.

Tutunca gördü ki, balıq diridir.

Anladı ki, bu həyat verən su,

Dirilik suynı dəlalət edir.

Şadlıqla həyat çeşmosindən içdi.

Həyatda əbədi dirilik tapdı (2, s. 291).

O istəyir ki, İsgəndəri tapsın və suyun yerini ona göstərsin. Ancaq görür ki, bulaq yoxdur, qeybə çəkilib. Peyğəmbər başa düşür ki, İsgəndər sudan içə bilməyəcək.

Xızır peyğəmbər sehrli sudan içdiyinə görə uzun bir ömür sürür. İsgəndər isə çox cavan, 32 yaşında dünyasını dəyişir.

Nizaminin təsvirini verdiyi dirilik suyu "Bobo qamo" adlı əfsanə ilə səsləşir.

Əfsanədə söylənilir ki, Yanar dağın ətrafında ilanlar yaşayırmış. İlanlar şahının icazəsi olmadan heç bir ilan özbaşına evlənə bilməzmiş. Şah bir dişi ilanı sevirmiş. O isə şahı yox, başqasını sevirmiş. Şah qızı öldürdüür. Qızı sevən oğlan onu Yanar dağın etyindəki nohura salır. Qızı dirilir. Bobo dayı kənarın dan baxıb bu mənzərəni görür. Bobo dayı ilanları oradan qovur.

Bobo dayının ayağı ağrıymış. O, ayağını həmin nohura salır. Ayağının ağrısı dərhəl dayanır. Bu xəbər hər yana yayılır.

Hər tərəfdən bura adamlar axışib gəlir. O vaxtdan bura Bobo qamo adlanır (2).

Nizami Gəncəvinin bütün dünyada şöhrət tapmış "Xəməsə"si "İsgəndərnəmə" poeması ilə bitmişdir. Bu son əsərində böyük söz ustasının məfkurəsi, bədii qayəsi, şair təxəyyülü özünün ən yüksək zirvəsinə çatmışdır. N.Gəncəvi xalq yaradıcılığından bəhrələndiyi üçün onun yaradıcılığı da əbədi yaşayacaq və söz çələnginin tacı olacaqdır.

## ƏDƏBİYYAT

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Elm, 1981.
2. S.P.Pirsultanlı. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli təhlili. Bakı: Nurlan, 2007.
3. Həmid Arası. Şairin həyatı. Bakı: Gənclik, 1967.
4. Nizami Gəncəvi. Xeyir və Şər. Bakı: Gənclik, 1976.
5. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983
6. Nizami Gəncəvi. İsgəndərnəmə. Bakı: Lider, 2004.

## KHATAYA JAFAROVA FOLK MEDICINE IN THE NIZAMI GANJAVIS ART SUMMARY

In the article it is talked about a genious poet Nizami Ganjavis folk art that connected with folklore in Khamsa, in poets the most valuable work it is talked about medicine. It is compared by showing examples benefit from his folk art/

**Key words:** Khamsa, medicine, folklore, Alexander

## ХАТАЯ ДЖАФАРОВА НАРОДНАЯ МЕДИЦИНА В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖАВИ РЕЗЮМЕ

В статье показывается связь между творчеством великого поэта Низами Гянджави и фольклором. Здесь говорится о медицине и о прекрасной сокровищнице поэзии Гянджави «Хамса».

**Ключевые слова:** Хамса, медицина, фольклор, Искендер

## NİZAMI GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDE FOLKLOR MOTİVLƏRİ

Folklor hər bir xalqın tarixini, ədəbiyyatını, mədəniyyətini, bütövlükdə xalqın ruhunu özündə əks etdirən yaddaş güzgüsüdür. Bu baxımdan on ikinci əsr şeirinin zirvəsi sayılan Nizami yaradıcılığı, demək olar ki, folklordan qaynaqlanır.

Nizaminin əsərlərində xalqın bütün adət-ənənələri, xalqın istəyi, xalqın özünəməxsusluğunu, milli-mənəvi dəyərləri, böyük ustalıqla qələmə alınmış və poetikləşdirilmişdir. Dahi Nizaminin ustalığı onda idi ki, o, on ikinci əsrin siyasi mənzərəsini xalqın öz dili ilə qələmə almış və dövrünün hakimlərini də məhz xalqın öz dili ilə tənqid etmişdir.

Şair xalqdan sözülləb gələn ibrətamız məsəllər, atalar sözləri və xalq hekayələrinən bəhrələnərək öz dövrünün bütün siyasi, mənəvi eybəcərliklərini böyük ustalıqla qələmə almış və xalqa çatdırmışdır.

Ayrı-ayrı mövzuları özündə əks etdirən iyirmi məqalət və iyirmi hekayətdən ibarət ”Sirlər Xəzinəsi”ndə şair dövrünün ictimai-siyasi eyiblərini, xalq əhvali-ruhiyyəsini, ürək ağrılarını, sarsıntılarını oxucuya çatdırır. Lakin Nizami yaradıcılığına, konkret olaraq ”Sirlər xəzinəsi”nə, yalnız dövrünün çatışmazlıqlarını özündə əks etdirən bir əsər kimi baxmaq düzgün olmazdı. Çünkü Nizaminin əsərlərində qələmə aldlığı ibrətamız fikirlər, xalq hikmətləri, məsəllər artıq aforizmləşmiş və hər bir dövr üçün öz orijinallığını qoruyub saxlayan bir sənət nümunəsinə çevrilmişdir.

Hər kəs yaxşılıq etsə yatmış bəxti ayıldar,

Bir gün həmən yaxşılıq öz üstünə qayıdar (159, s. 3).

Dərin məzmunlu bu poetik parçada, şair insanları yaxşılıq etməyə çağırır və həmin yaxşılığın mütləq hər kəsin öz üstünə

qayıdağını bildirir. Yəni insan əməlinin yetişdirdiyini biçir. Məsələn, el arasında yayılan məşhur deymə:

“Nə əkərsən, onu da bicərsən”

Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,  
Sənə hər nə veribsə alacaq dünya geri.

Aləm əzəldən bəri alver evinə bənzər,  
O dünyani alırlar, bu dünyani verirlər (3, s. 164)

Dünya böyükdür, lakin əbədi deyil. Dünyada hər şey fənidir. Çoxlu var-dövlət, sərvət dünyada heçnəyin daimi qalacağından xəbər vermır. Sonunda dünya bütün verdiklərini geri alır. Yalnız əbədi qalan bu dünyada elədiyin yaxşılıqlar, xeyirxahlıqlar hesabına, o dünyani, yəni axırət dünyasını qazanmaqdır.

Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar,  
Yeyən, içən eşşəkdən, öküzdən fərqinmi var?

Xəbərsizsən aləmin mavi günbəzindən ,  
Dövr eyləyən günəşdən, göylərin mərkəzindən.

Sirri dərk edir ancaq nəzər əhli, baş bilən,  
Nadanın nə ilgisi, dövrün keşməkeşliyindən (3, s. 164)

Şair qəflət yuxusunda xoşbəxt uyuyanların yeyən, içən heyvandan fərqi olmadığını deyir, lakin bu təkcə belə deyildir, onlar yerin günbəzi olan mavi göydən xəbərsizdirlər və daim dövr eləyən aləmin sirli bir qüvvə tərəfindən idarə olunduğunu dərk etmirlər. Bu sirri yalnız nəzər əhli, elm aləmindən xəbərdar olan, dünyadan qafıl olmayanlar dərk edər. Nadanı isə dövrün keşməkeşliyi maraqlandırır.

Nizami ”Sirlər Xəzinəsi” də bir çox mövzulara toxunmuşdur. Belə demək mümkündürsə, şair istər öz dövrü, istərsə də bütün dövrlər üçün aktual olan mövzulara toxunmuş və bu mövzuları böyük ustalıqla əhatə etmişdir.

Ruzigara bax ki, sən nə üns qalib, nə insaf  
Namərdlik ucbatından insandan qaçıran insan.

Hanı ülfət, mərifət, itib, tələf olubdur,  
İnsanlar qalırsa da, insanlıq məhv olubdu.

Dünya uzaq düşübdür, Süleyman dünyasından,  
Sanki qeybə çəkilib, gerçək insan, ər insan (3, s. 105)

Şair bu parçada dövrün, bütövlükdə aləmin poetik mənzərəsini yaratmışdır. Çünkü bu inikas hər dövrdə özünü göstərməkdədir. Dünya bərqərar olandan dünyada xeyirlə şərin mübarizəsi gedir.

Dünyada yaxşı, xeyirxah insanların sayı çoxdur, lakin, dünya namərd, insafdan uzaq insanlardan da uzaq deyildir. Namərdlik ucbatından insanlar bir-birindən uzaq düşüblər.

Şair dostluğun, mərifətin məhv olduğunu deyir. Şair, kəmiyyəti yox, keyfiyyəti ön plana çekir. Yəni əsas insanların sayının çoxluğu deyil, insanlıqdır.

Nizami əsərlərində sınıfı və ictimai bərabərsizliklərin hökmədar və xalq problemlərinin, qarşı-qarşıya qoyulması on ikinci əsr intibahının ən böyük nailiyyətlərindən biri idi və Nizaminin bu problemlərə real, açıq fikirli yanaşması onun dəhiliyindən irəli gəlirdi. Elə buna görə də şairin "Sirlər xəzinəsi" əsərindəki məqalət və hekayətlərinin mövzuları onu düşündürən, narahat edən problemlər idi.

Zülm eləmək yaxşı deyil, heç zaman,  
Tökəmə nahaq qan, gedər abrin-həyan.

Hümməti xalqın pis olar, qorx aman.  
Məzlam ahindan çəkin ey hökmran.

Bu parçada, əlbəttə ki, zalim hökmədlərlərə qarşı ağır bir ittiham vardır.

Nizaminin əsərlərində şahların ədalətsizliyi, hökmənlərin mövzulardandır.

Tək "Sirlər xəzinəsi" deyil, Nizaminin bütün əsərləri sanki aforizmlər, məsəllər toplusudur. Məsələn, "Leyli və Məcnun" əsərində az danışmanın gözəlliyi haqqında parçaya diqqət edək:

Sözün də su kimi lətfəti var,  
Hər sözü az desən daha xoş olar.  
Bir inci saflığı varsa da su da,  
Artıq içiləndə dərd verir o da.  
İnci tək sözlər seç, az danış, az din,  
Qoy az sözlərinlə dünya bəzənsin.  
Az sözün inci tək mənası solmaz,  
Çox sözün kərpic tək qiyməti olmaz.

Bu parça el arasında yayılan çox məşhur xalq deyimində öz əksini tapır:

"Danışmaq gümüşdürsə, susmaq qızıldır"

Nizaminin əsərləri ilə folklor nümunələri arasında tam bir eyniliyi araşdırma obyekti etmək düzgün olmazdı. Çünkü zaman, vaxt özünün hakimliyini hər yerdə göstərdiyi kimi, burada da göstərmişdir.

Belə ki, Nizami dövründən bu dövrə qədər olan zaman fasiləsində folklor nümunələri müəyyən assimilyasiyalara uğramışdır. Bu fikir görkəmli folklorşunas alim Sədnik Paşayevin "Nizami və xalq əfsanələri" kitabında da öz dolğun əksini tapmışdır. O qeyd edir:

"Nizami dövründən bəri keçən müddətdə həmin folklor nümunələri böyük inkişaf yolu keçmiş, zaman keçdikcə dəyişmələrə məruz qalmış, eyni zamanda xalqın şair xəyalının qüdrəti ilə zənginləşərək yeni bədii keyfiyyətlər qazanmışdır" (6, s. 44).

Nizami yaradıcılığına nəzər yetirəndə görürük ki, o təkcə folklor nümunələrinə əsaslanmamış, digər mənbələrdən də istifadə etmişdir. Lakin bunu xüsusi qeyd etmək lazımdır ki, şair kiçik folklor süjetlərinə əsaslanıb, onlara yeni nəfəs gətirmişdir. Məsələn, buna şairin "Sirlər xəzinəsi"ndə ki bir çox hekayələri, xüsusi ilə, "Süleyman və əkinçi", "Bülbül və qızılquşun dastanı" və başqalarını da misal göstərmək olar.

Əlbəttə, şair bu hekayələrin mövzusunu xalqdan almış və onu öz ideya və fikirləri ilə əsaslandırmışdır.

Lakin "Sirlər xəzinəsi"ndə xalq xəzinəsindən gələn motivlər bununla bitmir. "Ovçu ilə tülkünün dastarı", "Sultan Səncər və qarı" hekayəsi, "Firidun və maralın dastarı", "Bir şahzadənin dastarı", "Bir-biri ilə çekişən iki həkimin dastarı" Azərbaycan folklorunun qədim əsatirlərindən qaynaqlanır.

Məsələn, "Bir şahzadənin dastarı" folklorumuzda "Bostan əhvalatı" ilə səsləşir. "Bostan əhvalatı"nda məzmun belədir:

Ata oğlunu başqa ölkəyə səfərə göndərir. Həmin ölkədə şah seçmək mərasimi təzəcə başlayıbmış. Adətə görə şahı seçmək üçün huma quşunu uçurdurlar və quş uçurdandanda kimin başına qonarsa, həmin şəxsi şah eçirlər.

Quş üç dəfə uçub oğlanın başına qonur. Ölkənin ağsqalları çarəsiz qalıb oğlanı şah seçilərlər. Təcrübəsizlik və bir yandan da qəribçilik yeniyetmə gənci çox sixir. Digər tərəfdən də, köhnə vəzir-vəkillər, saray əyanları əl-ayağına dolaşır. Gənc məcbur qalıb atasının yanına qasid göndərir. Qasid sıfəri oğlanın atasına çatdırır.

- Ata, huma quşunu uçurdurlar, gəlib başıma qondu və məni şah seçdilər. İşlərim yaxşı getmir, bilmirəm, ölkəni neçə idarə eliyim.

Arif qoca susur heç nə demir. Lakin sakitcə bir xəncəri götürüb, bostana girir və nə qədər qarpız, qovun varsa, hamisini tağdan üzür. Sonra gələn qasidə üzünü tutub deyir ki:

- Oğluma deyərsən, atan dedi ki, mən heç nə bilmirəm.

Qasid saraya qayıdib gördükərini şaha nəql edir. Gənc şah hər şeyi anlayır. Sarayda nə qədər, köhnə şaha yaxın saray adımı, vəzir-vəkil var idisə, hamisini dar ağaçından asdırır. Qalanı qorxuya düşür və gənc şah rahatlıqla ölkəni idarə edir.

O, bir gül üzdü bağdan, cəməndən gülə-gülə,

Bir əfsun oxuyaraq, üflədi həmin gülə.

Yağını öldürməkçün gülü məndən al dedi,

Bu gül zəhərdən də güclü, təsirli idi.

Düşmən əfsunlu gülü əlinə alan zaman.

Qorxudan məglub olub, bircə anda verdi can (6, s. 45)

Yuxarıda qeyd olunan bu parçada Nizaminin "Bir-biri ilə çekişən iki həkimin dastarı"nda göstərdiyi "Gül və Zəhər" əfsanəsi, xalq arasında yayılan, eyni məzmunlu, adı isə "Loğman və şagirdi" adlanan əfsanə ilə tam səsləşir.

Əfsanədə göstərilir ki, loğman şagirdinin ölkədə şan-şöhrət qazanmasından ehtiyat edir və nəhayət, şagirdini çağırıb, deyir ki, ya sən yaşamalısan, ya mən.

Belə şərt kəsirlər ki, hər ikisi zəhərli dərman hazırlasın. Şagird birinci imkanı öz ustadına verir və loğman zəhərlə dolu piyaləni öz şagirdinə verir. Şagird loğmanın əlindəki piyaləni alıb, zəhəri başına çekir. Zəhəri şərbət kimi içir. Sonra isə zəhərin qarşısını alan otların, çiçəklərin suyunda ćimib qurtulur.

İkinci növbə isə, əlbəttə, şagirdin idi. O, böyük mis qabı götürür, içində iri bir keçə parçasını qoyaraq onu gecə-gündüz daşla döyür. Loğman bu mənzərəni seyr edir. O, bütün çiçəklərin ətrinə bələd idi, lakin şagirdin hazırladığı dərmandan heç bir qoxu gəlmir. Şagird daşla keçəni hər dəfə döydükçə bu səs onun beynində əks-səda verir və loğman qorxudan, vahimədən ölü.

Nizami yaradıcılığında həmçinin el arasında məşhur atalar sözləri ilə sələşən misralara da tez-tez rast gəlinir.

Cox yemə, süfrədə hər şey çox da var,

Artıq bir qətrədən qədəh də daşar.

Bu misralar el arasında çox məşhur olan və tez-tez işlənən atalar sözü ilə eyni fikri özündə ifadə edir.

"Artıq tamah baş yarar."

Beləliklə, dahi Nizami Azərbaycan folklorundan məharətlə bəhrələnmiş və əfsanə və əsatirlərimizə tarixdə yaşamaq hüququ qazandırmışdır. Bununla da, Azərbaycan folkloru həmişə Nizami yaradıcılığından faydalananmış və bundan sonra da faydalana-çaqdır.

## ƏDƏBİYYAT

1. Araslı Həmid. Nizami Gəncəvi əsərləri. Azərbaycan ədəbiyyatı tarixi, Bakı: 1960

2. Ağamirov Cahan. Nizamidə işlənən türk sözləri və zərbə-məsəllər. Bakı: Lider, 2003
3. Gəncəvi Nizami. Sirlər xəzinəsi, Bakı: Lider, 2004
4. Gəncəvi Nizami. İskəndərnamə, Bakı: Yəzici, 1982
5. Gəncəvi Nizami. Xəmsə, Bakı: Gənclik, 1981
6. Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1993.
7. Rzasoy Seyfəddin. Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı. Ağrıdağ, 2003.
8. Xalisbəyli Tağı. Nizami Gəncəvi və şifahi xalq ədəbiyyatı. Bakı: Yəzici, 1982

### VUSALA KARIMOVA

#### SUMMARY

Genius Nizami who was welded from folk literature and synthesizing it with its high artistic thinking benefited from folklore motives and influenced to the folk literature as a rich source.

**Keyword:** Nizami, folklore, people, literature,

### ВУСАЛЕ КЕРИМОВА

#### РЕЗЮМЕ

Вдохновленный народной литературой и синтезируя это со своим высоким художественным воображением великий Низами использовал фольклорные мотивы перед тем как народу, это оказало воздействие на народную литературу как богатый источник

**Ключевые слова:** Низами, фольклор, народ, литература

Vüsal SƏFİYEVƏ  
AMEA Folklor İnstitutu

### HƏMİD ARASLI YARADICILIĞINDA NİZAMI VƏ FOLKLOR MÖVZUSU

XX əsr Azərbaycan ədəbiyyatşünaslığının inkişafında görkəmli yer tutan akademik Həmid Arası folklor kimi zəngin bir sahənin tədqiqində də məhsuldalar fəaliyyəti ilə dərin iz buraxmışdır. Onun yaradıcılığında şifahi xalq ədəbiyyatının öyrənilməsi məsələsinin xüsusi vurğu ilə diqqətə çatdırılması təsadüfi deyildir. Alimin elmi fəaliyyətini professor Mirzəqə Quluzadə belə səciyyələndirmişdir: «H. Arası 1926-cı ildən başlayaraq kənddə müəllim işlədiyi zaman Azərbaycan şifahi xalq ədəbiyyatının və aşiq şeiri nümunələrinin toplanması sahəsində əhəmiyyətli iş görmüşdür. Bu materiallar şifahi xalq ədəbiyyatı nümunələri üçün faydalı mənbələrdən biri olmuşdur... O, bütün elmi tədqiqat fəaliyyəti illərində şifahi xalq yaradıcılığı, xüsusilə xalq dastanları və aşiq poeziyası ilə üzvi surətdə bağlı olan, şifahi xalq poeziyası və onun klassik ədəbi irslə qarşılıqlı təsir və əlaqələrinə böyük maraq göstərən və əsərlərdə həmişə bu məsələlərə əhəmiyyət verən bir alimdir. H. Arası Azərbaycan şifahi xalq ədəbiyyatının da ən yaxşı mütəxəssislərindən biridir. Onun «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi» əsərində «Koroğlu», «Əslî və Kərəm», «Aşiq Qərib» və sairə dastanların tədqiqinə, aşiq poeziyasının inkişafı məsələlərinə geniş yer verilmişdir. Alimin «Azərbaycan aşiq şeiri» adlı əsəri də (1964) onun bu məsələlərlə ciddi məşğul olduğunu göstərir» (1, 24-25).

Həmid Arası folklorşunaslıq sahəsindəki fəaliyyətini əsasən üç istiqamətdə davam etdirmişdir:

1. Azərbaycan folklorunun tarixi və nəzəri məsələlərinin araşdırılması;
2. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri;
3. Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlan-

ması və şərhi.

Bu sahədə görülen işlərdə Həmid Araslinın özünəməxsus xidmətləri vardır. Onun folklorşunaslıq sahəsindəki fəaliyyətinin özünəməxsusluğu yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətlərinə həsr olunmuş tədqiqatlarında daha qabarık şəkildə özünü göstərir. Həmid Araslinın müraciət etdiyi, demək olar ki, bütün klassik sənətkarların yaradıcılığının araşdırılmasında bu problem ayrıca tədqiq olunur, bununla da ədəbiyyatşunaslıq elmi yeni tədqiqat ideyaları və faktları ilə zənginləşir. Bu baxımdan onun Nizami yaradıcılığında folkloran istifadə ilə əlaqədar tədqiqatları xüsusi maraq doğurur. Bu da onunla bağlıdır ki, dahi şairin əsərləri yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri probleminin daha ətraflı və dərindən araşdırılmasına imkan verir.

Ümumiyyətlə, Nizami və folklor problemi nizamişunaslığın çox mühüm sahələrindəndir. Buna görə də Nizami yaradıcılığının, demək olar ki, bütün tədqiqatçıları – Y.E.Bertels, M.Ələkbərli, M.Rəfili, M.Ə.Rəsulzadə, Ə.Axundov, M.Əlizadə, A.Rüstəmov, S.Paşayev və başqaları şairin folklor qaynaqlarından istifadə etməsindən bu və ya digər şəkildə bəhs etmişlər. Adları qeyd olunan müəlliflərdən başqa araşdırmaçı Tağı Xalısbəyli dahi şairin yaradıcılığı haqqında ayrıca tədqiqat işi yazmış və bir neçə kitab nəşr etdirmişdir. Akademik Həmid Araslinin bu sahədəki tədqiqatları isə xüsusilə seçilir.

Alimin Nizami və folklor mövzusunun araşdırılması sahəsindəki ən mühüm xidməti bundan ibarətdir ki, o, bu problemin öyrənilməsinin əsasını qoyanlardan biri olmuşdur. H.Arası 1941-ci ildə Nizami Gəncəvi yaradıcılığında folklor əlaqələrinin öyrənilməsinin elmi əhəmiyyətini izah edərək yazdı: «Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin süjeti ilə əlaqədar çox materiallar vardır ki, bunların elmi surətdə toplanması nizamişunaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə də onun doğma xalqı ilə

münasibətlərini tədqiq etmək üçün ən mühüm tədqiqat obyektidir» (2, 4). Nizami əsərlərinin el variantları ilə əlaqədar deyilmiş bu fikir eyni dərəcədə, bəlkə, bir az da artıq şairin əsərlə rində istifadə olunan folklor mövzularının, janr və ifadə vasitələrinin araşdırılması məsələsinə də aiddir.

H.Arası Nizami Gəncəvi yaradıcılığının araşdırılmasına həsr etdiyi, demək olar ki, bütün əsərlərində şairin xalq ədəbiyyatından bəhrələnməsi məsələsinə toxunmuşdur. Bununla yanaşı, onun bilavasitə Nizaminin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi məsələsinə həsr olunmuş bir çox tədqiqatları da vardır. Həmin əsərlərində şairin xalq söz və ifadələrindən tutmuş böyük epiq janrlardan (nağıl və dastanlardan) istifadəsi ayrıca tədqiqat predmetinə çevirilir. Bu baxımdan alimin «Nizami əsərlərinin el variantları» (1941), «Nizami və yaradıcılığı» (1939), «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» (1942), «Nizami və Azərbaycan xalq ədəbiyyatı» (1947) və s. əsərləri xüsusişlə diqqəti cəlb edir. H.Arası xalq ədəbiyyatının Nizami yaradıcılığına təsirinin əhəmiyyətini ümumiləşdirərək yazdı: «Nizamini bütün müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının ən yüksək zirvəsinə qaldıran əsas xüsusiyyətlərdən biri və ən başlıcası da onun xalq ədəbiyyatı ilə yaxından bağlı olması, xalqdan qüvvət alaraq yaradıcılığını yeni bir istiqamətdə inkişaf etdirməsidir» (2, 1). Daha sonra o, öz əsərlərində konkret misallarla «Nizamının xalq dili və xalq ədəbiyyatı nümunələrinə necə istifadə etdiyini elmi təhlillər əsasında aydınlaşdırır. Məsələn, alim «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» məqaləsində ayrı-ayrı söz və ifadələrin Nizami əsərlərinə Azərbaycan dilindən keçdiyini inandırıcı şəkildə izah edir. Məsələn, ön söz yazdığı "Atalar sözü" (1938) kitabındaki atalar sözlərini Nizami əsərlərilə belə müqayisə edir: "Biz Nizaminin əsərlərində oxuyuruq:

Qorbe bovəd kəz səri-həmpusti,  
Bəççeyi-xodra xorəd əz dusti.

Son misra "Pişik balasını istədiyindən yeyər" zərb-məsəlinin bədii ifadəsidir" (3, 10).

Alimin apardığı tədqiqatlar, ilk növbədə diqqəti şairin öz əsas mövzularını folklorдан alması məsələsinə cəlb edir. O, Nizami Gəncəvinin ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə xalq rəvayətlərindən istifadə edərək, əsərdə qoymuş ideyaları oxucuya maraqlı surətdə çatdırmağa çalışdığını sənətkarlı nailiyəti kimi qeyd edir. Bu baxımdan «Nuşirəvan və bayquş», «Bülbül və qızılıgül» və s. hekayələrdən ustalıqla istifadə olunduğu nəzərə çatdırılır. Lakin şairin ilk məhəbbət dastanı olan «Xosrov və Şirin» əsərində xalq ədəbiyyatı ilə dərinəndə bağlı olması, bu mövzunun xalqdan olması (Bərdə qocalarından öyrənməsi) xüsusilə yüksək qiymətləndirilir və göstərilir ki, Nizaminin «bundan sonra yaratılmış əsərlərin hamisində bu bağlılıq hakim yer tutur» (4, 10).

H.Arası şairin «Leyli və Məcnun» əsərinin də mövzusunun şifahi xalq ədəbiyyatından alındığını qeyd edir və göstərir ki, «ərəb şifahi xalq ədəbiyyatında canlanıb Yaxın Şərqi xalqları arasında yayılmış olan bu dastanın XII əsrə Azərbaycan xalqı içərisində məşhur olması məlumdur» (4, 10). Bunu şair əsərin müqəddiməsində qeyd edir.

Tədqiqatçı «Yeddi gözəl» poemasının da xalq nağılları quruluşunda yazıldığını, qızların söylədiyi nağılların məzmununun xalq ədəbiyyatından alındığını qeyd etməklə şairin folklorla sıx bağlılığını faktlarla sübut edir. Alim, həmçinin Nizaminin son əsəri olan «İskəndərnâmə» poemasının da xalq dastanları əsasında qurulduğunu nəzərə çatdırır və yazar ki: «Nizami bu əsərini ərəb, fars, yunan, rum dillərində yazılmış tarixi məlumatlar əsasında qurduğu kimi, xalq ədəbiyyatında İskəndər haqqında yayılmış rəvayətlərdən də çox istifadə etmişdir» (4, 11).

Nizami əsərlərinin zəngin qaynağını şərh edən H. Arası belə bir qənaətə gəlir ki, «Nizami əsərləri öz mövzu və quruluşu ilə deyil, eyni zamanda bədii xüsusiyyətlərinə görə də şifahi xalq ədəbiyyatı ilə bağlıdır». Bunu aydınlaşdırmaq üçün tədqiqatçı Nizaminin poemalarında obraz və hadisələrin təsviri, qəhrəmanların yaradılması baxımdan xalq ədəbiyyatı nümunələrinə müraciət edir, müqayisələr aparır və Nizami yaradıcılığının

nın Azərbaycan xalqının şifahi yaradıcılığı ilə üzvi bağlı olduğunu müəyyənləşdirir.

H.Arası Nizami əsərlərində və şifahi xalq ədəbiyyatında olan surətləri müqayisə edərkən şifahi ədəbiyyatda rast gəlinən müsbət və mənfi surətlərin mühüm hissəsinin Nizami poemalarında da olduğunu qeyd edir. O, müqayisələr apararaq göstərir ki, Nizamiyə qədər olan ədəbiyyatda bu surətlərin ancaq bir hissəsinə, yalnız cəngavərliklə əlaqədar olan hökmdar surətlərinə təsadüf edilir.

Tədqiqatçı yazar: «Azərbaycan dastanlarında verilmiş qadın surətlərinin xüsusiyyətlərindən biri onun evlənəcəyi oğlunu sınaqdan keçirməsidir. Bu sınaq fizioloji qüvvət, söz ustalığı və bılıklə həyata keçirilir. İstəyəni çox olan qızlar özlərini tilsim-bənd edir və onları qurtaracaq qəhrəmanla evlənəcəklərini şərt qoyurlar. Ya da sözdə onu bağlayacaq aşiqə, haqq aşiqinə gedəcəklərini vəd edirlər. Bəzi dastanlarda qəhrəman, qızın saxladığı canavarlar ilə vuruşur, bəzən özü ilə gülüşir, bəzən də onun tapmacalarına cavab tapır, sonra onunla evlənir» (4, 19). Tədqiqatçı bütün bu məsələlərin Nizami əsərlərində də mövcud olduğunu konkret faktlarla müqayisələr əsasında açıb göstərir.

H.Arası Nizami yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə bağlayan əsas cəhətlərdən birinin də onun atalar sözlərindən və xalq idiomlarından istifadə etməsində görülür. O göstərir ki, əsasən atalar sözü kimi mənalı aforizmlər yaradan dahi sənətkar öz zəngin yaradıcılığında tez-tez atalar sözlərinə müraciət edib, fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən keçmiş bu hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır.

Alim Nizaminin istifadə etdiyi idiomatik ifadələr, atalar sözleri, zərb-məsəllər haqqında danışarkən maraqlı bir üsuldan istifadə edir. O, fars dilindən gətirdiyi belə ifadələrin məhz Azərbaycan təfəkkürünün məhsulu olduğunu, konkret ifadələrin məhz Azərbaycan dilindən götürüllük tərcümə edildiyini elmi əsaslarla sübut edir. Buna misal olaraq “Atalar sözü” kitabına istinadla qara rənglə bağlı bir neçə müqayisəni göstərə bilərik.

Tədqiqatçı Nizaminin xalq arasında yayılmış “Qaradan artıq rəng olmaz” məsəlindən çox məharətlə istifadə edərək qara rəngin qırmızı da ola bilməsi qənaətinə gəldiyini qeyd edir. Şair kömürün yanib od olduqda qızarmasını bu şəkildə ifadə edir:

Siyəhra sorx çün kərd az rəngi  
Çü balayı-siyahi nist rəngi (3, 10).

(Neçin o mişk söyünd, ud kimi, qaraldıqdan sonra qırmızı üz-lü olur. Qara necə bu rəngli olur ki, qaradan üstün rəng yoxdur).

Sonra şair bu fikri, qara rəngin çevriləməsini insan həyatından aldığı məsəl ilə göstərir:

Məgər kəz ruzgar amuxt neyrəng,  
Ki əz muyi-siyahi-ma bərəd rəng (3, 10).

(Zəmanəsindən hiylə öyrənmiş ki, o, bizim qara tüklərimizi ağ edir).

Kömürün qara rəngini qırmızıya çevirməyi insanın qara tüklərini ağardan zəmanədən öyrəndiyini söyləyir.

Xalq “Qara rəng çirk götürməz” deyir. Nizami bu məsəli belə ifadə edir:

Besiyahı bəsər cahan binəd,  
Çirkini bər siyah nəneşinəd (3, 10).

(Göz qarası dünyani görər, qaraya çirk əyləşməz).

Ümumiyyətə, tədqiqatçının buradan əldə etdiyi nəticə bundan ibarətdir ki, «Nizami «Xəmsə»sinin hər səhifəsində rast gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların, obrazlarının «Dədə Qorqud» dastanları ilə yaxinlığı, onun dastan və nağıllardan istifadə etməsi, əsərlərinə əsas ideyaların xalqdan alınması şairin ana Vətən, böyük Azərbaycan varlığı ilə bağlılığını aydınlaşdırır» (2, 2).

Bundan başqa, alim qeyd edir ki, Nizami yaradıcılığında Azərbaycan dilindən gələn sözlərin mühüm hissəsini “Dədə Qorqud” dastanlarında görmək olar: “Nizami poemalarında “Dədə Qorqud” dastanları ilə əlaqədar bir çox motivlərin olması şairin bu dastanları sevə-sevə dinlədiyini göstərir.

Nizami yazır:

Bə novgi-tiri hər xatun süvari,  
Fürü dadə zi ahu mərgzari (3, 3).

(Hər atlı qadının oxunun ucu çəməni ahu ilə doldurmuşdu) Bildiyimiz kimi, burada bu gün xanım deyə işlətdiyimiz xatun sözü yalnız Azərbaycana məxsus olan bir ifadədir. Bu sözə “Dədə Qorqud” dastanlarında çox rast gəlirik: Burla xatun, Selcan xatun və s.

Nizami və şifahi xalq ədəbiyyatı mövzusunun mühüm bir tərəfi də şairin yaradıcılığının özündən sonrakı, yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatına da təsir göstərməsidir. Alim diqqəti məsələnin daha incə bir tərəfinə də cəlb edərək yazar ki, Nizami əsas mövzularını şifahi xalq ədəbiyyatından alıb, yaradıcılığını xalq mənafeyinə uyğun, onun istək və arzuları ilə bağlı inkişaf etdirən bir sənətkar olduğundan onun əsərləri sonraki dövrlərdə yaradılan şifahi xalq ədəbiyyatına da dərin təsir göstərmişdir.

Tədqiqatçının fikrincə, Nizaminin elə bir poeması yoxdur ki, xalqın yaratdığı poeziyada onun süjeti ilə əlaqədar əser olmasın: “Bunların bir hissəsi Nizaminin xalq ədəbiyyatından istifadə edərək yaratdığı süjetlər olmasına baxmayaraq, şairin yaradıcılığından xalqa keçmişdir. Bəzən şair böyük bir xalq dastanının süjetini iki misra ilə ifadə etmiş, bəzən də xalq şairin iki misrası əsasında böyük bir dastan yarattmışdır” (2, 3).

Bu məqalədə gəldiyimiz əsas nəticə bundan ibarətdir ki, dahi Nizami Gəncəvinin öz yaradıcılığında şifahi xalq ədəbiyyatından geniş şəkildə bəhrələnməsi, eyni zamanda əsərlərində ümumtürk folkloru kontekstində Azərbaycan folklorundan istifadə edərək bu tükənməz xəzinəni sağlam dayaqlarla qoruyub saxlaması ənənəsinin araşdırılaraq mühüm tədqiqatlarla elm aləminə təqdim edilməsində akademik Həmid Araslinın mühüm xidmətləri olmuşdur. Alimin bu sahədə əsas xidmətlərindən biri də həmin məsələni ilk qaldırınlardan biri olmaqla Nizami Gəncəvinin bir şair kimi milli köklərə, etnik zənginliklərə bağlı olduğunu aydınlaşdırmağa çalışmasıdır.

## ƏDƏBİYYAT

1. Quluzadə Mirzəğa. Həmid Arası bibliografiyasına müqəddimə. Bakı, «Elm», 1970.
2. Arası Həmid. Müqəddimə. «Nizami əsərlərinin el variantları» kitabında. Toplayanları: H.Əlizadə, M.H.Təhmasib. Bakı, Azərnəşr, 1941.
3. Arası Həmid. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri, SSRİ EA Azərbaycan filialının Xəbərləri, № 8, avqust, EA AzF Nəşriyyatı, 1942.
4. Arası Həmid. Nizami və Azərbaycan xalq ədəbiyyatı. Nizami (məqalələr məcmuəsi), Bakı, 1947.
5. Arası Həmid. Nizami və yaradıcılığı. Ədəbiyyat qəzeti, 1939, may, 25

VUSAL SAFIYEVA

### THE SUBJECT OF FOLKLORE AND NIZAMI IN THE ACTIVITY OF HAMID ARASLI SUMMARY

In the article it is said about the folklore investigation of Hamid Arası in the activity of great Azerbaijan poet Nizami Ganjavi. The relations between the works by Nizami and ancient monuments of Azerbaijan folklore are also shown, Azerbaijan folklore is described in proverbs, sayings in Hamid Arası with the activity of Nizami.

**Key words:** Nizami, H.Arası, folklore, Azerbaijan, proverbs, sayings

ВЮСАЛ САФИЕВА

### ТЕМА НИЗАМИ И ФОЛКЛОР В ТВОРЧЕСТВЕ ГАМИДА АРАСЛЫ РЕЗЮМЕ

В статье говорится о фольклорном исследовании Г. Араслы в творчестве великого азербайджанского поэта Низами Гянджеви. Показывается связь между произведениями Низами и древних памятниках азербайджанского устного народного творчества. Описывается сравнение произведений азербайджанского фольклора, (пословиц, поговорок, сказаний), Г. Араслы с творчеством Низами.

**Ключевые слова:** Низами, Г.Араслы, фольклор, Азербайджан, пословица, поговорка

## BAŞLIQLAR

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI.....	3
Seyfəddin Rzasoy. Nizami Gəncəvinin milli və ədəbi kimliyi haqqında.....	6
Ramazan Qafarlı. Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti: dini-mifoloji düşüncə kontekstində.....	16
Ramazan Qafarlı. Nizaminin məhəbbət ideali: mif, əfsanə, yoxsa gerçəklilik?.....	36
Ağaverdi Xəlil. Nizami və folklor: şifahi və yazılı ənənənin əlaqəsi kontekstində .....	65
İslam Sadıq. Türk folklorunda və Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında qoruyucu tanrı obrazı.....	81
Qalib Sayılın. Həzrət Nizami Gəncəvi və etnoyaddaş....	88
Fidan Qasimova. Nizami Gəncəvi əsərlərində xalq adət-ənənələri və inanclar.....	93
Məşallah Xudubəyli. Bir tütəyin sırrı.....	102
Sahibə Paşaeva. Nizami yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri.....	113
Ramin Allahverdi. Klassik ədəbiyyatımızda və Nizami yaradıcılığında Novruz ənənələri.....	120
Nailə Əskər. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında deyimlər və məsəllər.....	128
Ramiz Ələkbərov. “Xeyir və Şər” hekayəsində folklor motivləri.....	133
Aydın Mustafayev. Nizami Gəncəvi və mənəvi-əxlaqi dəyərlər.....	140
Əli Şamil, Aynur Qəzənfərqizi. Naxçıvan folklor örnəklərində N.Gəncəvi əsərlərinin izləri.....	146

<b>Tahir Nəsibov.</b> Nizaminin “Yeddi gözəl” əsərində türk dünya qavrayışı və “Qeser” dastanı ilə bəzi uyğunluqlar.....	154
<b>Maya Yusifova.</b> Nizami Gəncəvi irsi və folklor.....	172
<b>Reyhan Dadaşova.</b> “Kitabi-Dədə Qorqud”da və Nizami Gəncəvidə poetonimlər etnomədəni kod kimi.....	179
<b>Nübar Həkimova.</b> Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İskəndərnəma” əsərlərində tibbi amillər.....	185
<b>Xətayə Cəfərova.</b> Nizami Gəncəvinin yaradıcılığında xalq təbabəti.....	190
<b>Vüsalə Kərimova.</b> Nizami Gəncəvinin „Sirlər xəzinəsi” əsərində folklor motivləri.....	196
<b>Vüsal Səfiyeva.</b> Həmid Araslı yaradıcılığında Nizami və folklor mövzusu.....	203

**Nizami Gəncəvi və folklor,**  
Bakı, “Nurlan”, 2013.

Nəşriyyat direktoru:  
**Prof. Nadir Məmmədli**

Kompyuterdə yiğdi:  
**Ülviyə Əliyeva**

Korrektor:  
**Vüsal Abiyev**

Kompyuter tərtibçisi və  
texniki redaktoru:  
**Ramin Abdullayev**

Kağız formatı: 60/84 16/1  
Mətbəə kağızı: №1  
Həcmi: 214 səh.  
Tirajı: 300

Kitab AMEA Folklor İnstitutunun Redaksiya-Nəşriyyat  
şöbəsinin Kompyuter Mərkəzində yiqlılıb səhifələnmiş,  
«Nurlan» NPM-də hazır depozitivlərdən  
ofset üsulu ilə çap olunmuşdur.

Haf-275714

